

**AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI**  
**FƏLSƏFƏ İNSTİTUTU**

**HEYDƏR ƏLİYEVİN SİYASİ İRSİ VƏ  
AZƏRBAYCANÇILIQ**  
**(I kitab)**

**Bakı – 2018**

## MÜNDƏRİCAT

**Elmi redaktor: Eynulla Mədətli**  
f.ü.f.d., dosent

**Məsul katib: Telman Quliyev**

Toplu AMEA Fəlsəfə İnstitutu "Heydər Əliyevin siyasi irsi və azərbaycanlıq fəlsəfəsi" şöbəsində hazırlanmış, Fəlsəfə İnstitutu Elmi Şurasının 2018-ci il 25 May tarixli **Q4** sayılı iclasının qərarı ilə çapa məsləhət görülmüşdür.

*Topluda Ulu öndər, müdrik siyasətçi, müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusu Heydər Əliyevin siyasi irsinin müyyən məqamları araşdırılır. Belə ki, milli kimlik və çoxmədəniyyətlilikdə bağlı dövlətçilik fəlsəfəsi, azərbaycanlıq ideologiyası, milli-mənəvi dəyərlər, eyni zamanda Azərbaycanda parlamentarizm əmənələrinə sadıqlıq və Xalq Cümhuriyyətinə münasibətdə varislik məsələsi təhlilə cəlb olunur. Həmçinin Heydər Əliyevin siyasi irsində yer alan davamlı inkişaf konsepsiysi, Xəzər məsələsi, enerji siyaseti və Azərbaycanda uşaq hüquqlarının müdafiəsinə aid mövzular elmi faktalarla şərh edilir.*

<b>İsa Həbibbəyli.</b> Heydər Əliyev yolu və Prezident İlham Əliyevin miqyası (ön söz əvəzi) .....	5
<b>İlham Məmmədzadə.</b> Heydər Əliyevin dövlətçilik fəlsəfəsi: identifikasiya, toleransiya və multikulturalizm .....	10
<b>Eynulla Mədətli.</b> Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu .....	31
<b>Xatırə Quliyeva.</b> Ulu öndər Heydər Əliyev siyasetinin müdriklik gücү .....	40
<b>Eynulla Mədətli.</b> Heydər Əliyev şəxsiyyəti: sərhədləri aşan cazibə və siyasi müdriklik .....	53
<b>Ziba Ağayeva.</b> Heydər Əliyev və milli-mənəvi dəyərlər (1969-1982) .....	67
<b>Rəna Mirzəzadə.</b> Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğunu siyasi fəlsəfəsi .....	92
<b>Əli İbrahimov.</b> Heydər Əliyevin dövlətçilik siyasetində azərbaycanlılığın yeri və rolu .....	101
<b>Məmmədağa Sərdarov.</b> Heydər Əliyev fenomeni və onun azərbaycanlıq ideologiyasının inkişafında rol .....	124
<b>Sakit Hüseynov.</b> Heydər Əliyev Azərbaycanda davamlı inkişaf konsepsiyasının banisidir .....	142
<b>Eynulla Mədətli.</b> Heydər Əliyevin siyasi irsində islam həmrəyliyi təcrübəsi və milli dəyərlər .....	159
<b>Sənan Həsənov.</b> Ulu Öndər Heydər Əliyevin Xəzər siyaseti .....	170
<b>Telman Quliyev.</b> Heydər Əliyevin enerji siyasetinin teməl prinsipləri (Azərbaycanın neft tarixi, sovet dövründən müstəqilliyyədək qısa nəzəri təhlil) .....	192

<b>Eynulla Mədətli.</b> Heydər Əliyev və Hüseyn Cavidin fəlsəfi irsi .....	210
<b>Sevil Əliyeva.</b> Azərbaycanda uşaq hüquqlarının müdafiəsi və milli inkişaf siyasəti .....	222
<b>Hafizə İmanova.</b> Heydər Əliyevin həyata keçirdiyi davamlı inkişaf siyasəti .....	231
<b>Elnur Hacılyev.</b> Heydər Əliyev və müstəqil Azərbaycanda parlamentarizm ənənələri .....	242
<b>Eynulla Mədətli.</b> Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinə münasibəti və varislik məsəlesi .....	256

**İsa Həbibbəyli**  
*Azərbaycan Milli Elmlər Akademiyasının  
vitse-prezidenti, akademik*

**Heydər Əliyev yolu və Prezident**  
**İbam Əliyevin miqyası**  
**(Ön söz əvəzi)**

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Sovetlər İttifaqında və beynəlxalq aləmdə görkəmli dövlət xadimi kimi qəbul olunmuşdur. Ulu öndər Sovetlər İttifaqını təmsil edən əsas siyasi fiqurlardan biri sayılmışdır. Siyasi Büro üzvləri arasında Heydər Əliyev yüksək dövlətçilik istedadına, uzaqqorənliyinə, praqmatik baxışlarına, intellektual səviyyəsinə görə fərqlənmişdir.

Dünyanın tanınmış dövlət xadimləri Heydər Əliyev fenomenini görmüş və yüksək qiymətləndirmişlər.

Corc Buş: Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına vəhəm.

Rusiya Prezidenti Vladimir Putin özünün böyük siyasetdə və dövlətçilikdə ən böyük müəlliminin görkəmli dövlət xadimi Heydər Əliyev olduğunu etiraf etmişdir.

Amerikanın Prezidenti Bill Clinton: Heydər Əliyev təkcə Azərbaycanı, Amerikani yox, bütün dünyani idarə etməyi bacaran bir siyasi xadimdir.

Türkiyə Cumhuriyyətinin Prezidenti Süleyman Dəmərəl: Heydər Əliyev təkcə Azərbaycan deyil, bütün türk dünyasının yetişdirmiş olduğu ən məşhur dövlət xadimlərindən biridir.

Gürcüstan Respublikasının Prezidenti Eduard Şevardnadze: Qafqazın azadlığı və müstəqilliyi işində Heydər Əliyevin nə qədər böyük rol oynadığını xalq hələ sonra biləcəkdir.

Görkəmli dövlət xadimi Heydər Əliyev – Azərbaycan Respublikasını sovet dövründə geridə qalmış bir ölkədən ən inkişaf etmiş respublika səviyyəsinə yüksəltmişdir. Azərbaycan 15 müttəfiq respublika içərisində aşağıdakı II yerdən ən yuxarıdan I-II yerlərə qaldırılmışdır.

Heydər Əliyev – sovet hakimiyəti illərində milli-mənəvi dəyərləri hərtərəfli şəkildə inkişaf etdirmiş, adət-ənənələri dırçəltmiş, azərbaycanlılığın möhkəm təməllərini yaratmışdır.

Sovet hakimiyəti dövründə Heydər Əliyevin apardığı məqsədyönlü və düşünülmüş millilik və vətənpərvərlik siyasatına görə ölkəmiz müstəqillik qazandıqdan sonra digər dövlət müstəqilliyi əldə etmiş postsovət ölkələri ilə müqayisədə bir neçə addım irəlidə olmuşdur.

Yeni istiqlaliyyət qazanmış respublikalarda müstəqilliyin başlangıç iclasında milli ideologiya baxımdan başlanmış, yaşanmış prosesləri Azərbaycan sovet hakimiyəti illərində Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi mərhələdə keçib yaşamışdır.

Heydər Əliyev – Azərbaycandan Kreml səviyyəsinə yüksəlmış, Siyasi Büronun üzvü seçilmiş, SSRİ adlanan dövlətin əsas rəhbərlərindən biri olmuşdur.

Heydər Əliyevlə birlikdə Azərbaycan dünyanın super güclərindən biri olan Sovetlər İttifaqının Siyasi Bürosu səviyyəsinə yüksəlmışdır.

Siyasi Büro üzvlərinin, o cümlədən də Sovet İttifaqının rəhbəri Mixail Qorbaçovun Heydər Əliyevə qısqanc münasibət bəsləməyinin əsas səbəblərindən biri müqayisədə Heydər Əliyev fenomeninin daha ucada dayanması idi.

Bütün bunlara görə Heydər Əliyevin qazandığı dünya şöhrəti Azərbaycan xalqının milli iftخار mənbəyinə çevrilmişdir. Xalq şairi Cabir Novruzun aşağıdakı misraları Heydər Əliyevə ümumxalq inamı və məhəbbətinin poetik ifadəsidir:

Bu milləti onun qədər,  
Ərzdə tanıdan olmayıb.

Məmələkətdə onun qədər  
Qurub-yaradan olmayıb.  
Heydər Əliyev deyəndə  
Bu kiçik millət böyüyür.  
Heydər Əliyev deyəndə  
Doğma məmələkət böyüyür.

Görkəmli dövlət xadimi Heydər Əliyev özünün ölkə dahilindəki və beynəlxalq aləmdəki nüfuzuna görə SSRİ adlanan böyük derjavadan yüksəkdə durdu.

Heydər Əliyevin həyatı və fəaliyyətinin 3 əsas mərhələsini qeyd etmək zəruridir:

1.Azərbaycana siyasi rəhbərlik dövrləri (1969-1982 və 1993-2003-cü illər).

2.Moskva-Kreml mərhəlesi (1983-1987-ci illər).

3.Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında fərdi təqaüdü və Naxçıvan MR Ali Məclisinə rəhbərlik etdiyi dövrlər (1990-1993).

Bütün gərgin anları, inkişaf ritmləri ilə bir yerdə Azərbaycana siyasi rəhbərlik və Kreml mərhələləri Heydər Əliyevin siyasi olimpin ən uca zirvalarına doğru yüksələş dövrləridir. Bu mərhələlərdə Heydər Əliyevin simasında böyük zəhmət, dərin məsuliyyət və gerçek şöhrət bir-birini tamamlamışdır.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan 2 il 3 ay davam etmiş Naxçıvan mərhəlesi isə şöhrətin öz mərtəbəsində qalması şərti ilə taleyin sınaq dövrü olmaqla bərabər, ümumxalq məhəbbəti və yenidən qayıdışın bünövrəsi idi.

Heydər Əliyev – Azərbaycan xalqının böyük xilaskarı, müstəqil Azərbaycan dövlətinin banisi, qurucusu və yaradıcısıdır.

Heydər Əliyev dövlət müstəqilliyinin, ölkəmizin böyük gələcəyinin möhkəm təməllərini yaratmış, azərbaycanlıq təlimini dövlət ideologiyası səviyyəsinə qaldırmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqil Azərbaycan dövlətini təkcə regionun deyil, dünyanın

lider dövlətlərindən biri səviyyəsinə qaldırmağın mümkünülüyü-nü isbat etmişdir.

Bu gün müasir dünya İlham Əliyevi müasir Azərbaycanın yeni tarixi epoxasının qüdrətli rəhbəri olmaqla bərabər, həm də, beynəlxalq münasibətlərdə söz sahibi olan lider kimi qəbul edir.

İlham Əliyevin siyasi hakimiyətə gəlməsi ilə Ukraynada, Gürcüstanda, Moldovada və başqa respublikalarda baş vermiş yalancı demokratiya oyunları Azərbaycandan yan keçməli olmuşdur. Azərbaycan postsovət məkanunda müstəqil dövlətçiliyin ən mükəmməl modelinə çevrilmişdir.

Ulu öndərin başladığı bütün böyük işlahatlar, iri miqyaslı transmilli layihələr uğurla başa çatdırılmışdır. Ölkəmizdə yeni möhtəşəm layihələrə start verilmişdir. Beləliklə, Azərbaycanda yeni tarixi epoxa başlanılmışdır.

Prezident İlham Əliyev yeni epoxanın görkəmli dövlət xadimi, böyük siyasi lideridir. Yeni tarixi dövr Azərbaycanda müstəqil dövlətçiliyin daha da möhkəmləndirilməsi ilə yanaşı, həm də Azərbaycan cəmiyyətinin hərtərəfli böyük inkişafının təmin edilməsi, ölkə həyatının müasirləşdirilməsi və modernləşdirilməsi deməkdir.

İctimai-siyasi, iqtisadi-mədəni və elmi-texniki istiqamətlərə yanaşı, Prezident İlham Əliyev Ali Baş Komandan kimi hərbi sahədə də böyük tarixi uğurlara imza atmışdır. Aprel döyüşlərindəki qələbə, Lələtəpə yüksəkliyinin alınması, Cəcən Mərcanlı kəndinə qayıdış Azərbaycanın hərb tarixinə Prezident İlham Əliyevin yazdığı parlaq səhifələrdir.

“Şahdəniz” müqaviləsi əsrin yeni enerji layihəsidir.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına, Avropanın Nazirlər Sovetinə, Qoşulmamaq Hərəkatına Sədrlik etməyə nail olmaq səlahiyyəti əldə etmək Prezident İlham Əliyevin ölkəmizə qazandırdığı tarixi missiyalardır.

Bakı-Tbilisi-Qars yeni epoxanın Dəmir İpək yoludur.

Şimal-Cənub, Şərqi-Qərb nəqliyyat dəhlizləri Azərbaycanın dünyaya açılan yeni qapılardır.

Azərbaycanın çoxəsrlik inkişafında Heydər Əliyev – İlham Əliyev epoxası ən böyük və şərəflü tarixi mərhələdir.

Prezident İlham Əliyevin məqsədyonlu və yorulmaz fəaliyyəti ilə Heydər Əliyev yolu Azərbaycan xalqının əbədiyyət yoluna çevrilmişdir. Müstəqil dövlətin rəhbəri kimi İlham Əliyev Azərbaycan dövlətçiliyini yaradıcı şəkildə daha da inkişaf etdirmiş və ölkəmizin tarixində yeni epoxa yaratmışdır.

Böyük sınaqlardan çıxmış Heydər Əliyev yolu və İlham Əliyevin liderliyi Azərbaycan xalqını və müstəqil dövlətimizi hər gün irəli aparmaqdə davam edir.

02 may 2018-ci il

## Heydər Əliyevin dövlətçilik fəlsəfəsi: identiklik, tolerantlıq və multikulturalizm

Biz kimik, haraya gedirik? – bu, onların haqqında disküsiyaların aparıldığı, fikirlərin irəli sürüldüyü, sonra yenə mübahisə edildiyi problemlər sırasına aid olan məsələlərdir. Onlar bu gün xüsusilə, aktual olublar. Yəqin ki, buna görə də milli ideya, fəlsəfə, milli ruh və mədəniyyət adı altında çıxan bütün ədəbiyyat oxucuda əsl maraq oyadır. Özü də ki, bu gün ona olan maraq təkcə bizdə yox, Almaniyada da, dünyada da çox artmışdır, çünki müasirlər, "global transformasiyalar, böhranlar, miqrasiyalar və diasporlar dövrü" həmiyə sürprizlər təqdim edir, onun çağırışları isə çətin təhlil olunur. Lakin bizim üçün bu problemlər, ola bilsin, həm daha aktual, həm də daha ağırıldır. Həyatımızın son 20-30 ili ərzində Ermənistanın təcavüzü, müharibə, qaçqınlar probleminin ağırlığı nəticəsində elə təlatümlü vəziyyətə düşmüşük ki, onu qavramaq, dərk etmək və adekvat tədbirlər görmək çətindir, üstəlik, yeni çağırışlara da cavab vermək lazımdır. Və etiraf etməliyik ki, biz ölkə kimi liderlərimiz sayəsində qlobal və regional çağırışlara layiqli cavab vermişik.

Qloballaşma və identiklik, dünyanın bu və ya digər regionunda müasir identikliyin xüsusiyyətləri, qlobal transformasiyalar dövründə dövlət və liderin rolü – bu, insan, siyasetçi və alımların düşüncələrinə hakimlik edən bir çox əsərlərin mövzularıdır. Qloballaşma milli identiklik üçün ən çətin sınaq oldu – bunu bir çox alımlar etiraf edirlər. Təəssüf ki, onların əksəriyyəti bu çətinliklərin aradan qaldırılmasında dövlət və liderin gücünü lazımi qədər qiymətləndirmirlər. Digər birlik,

xalq və mədəniyyətlərə münasibətimizin identikliyimin inkişafında oynadığı rol da layiqincə qiymətləndirilmir. Aydırındır ki, bizim digər etnik qruplarla, o cümlədən almanlarla, habelə ərəblərlə, ruslarla, yəhudilərlə, ləzgilərlə və s. yanaşı yaşayış təcrübəmizdən yeni şəraitdə istifadə oluna bilər. Beləliklə, Azərbaycan Prezidentinin almanın Cənubi Qafqaza köçürülməsinin 200 illiyi haqqında Fərmani cəmiyyətə çoxəsrlik multikulturalizm təcrübəsinə münasibət haqqında mesaj kimi çıxış edir.

Müasir dövrdə milli ideya mövzusu xüsusi əhəmiyyət kəsb edir. Onun geosiyasi, iqtisadi, mədəni və bir çox başqa aspektləri vardır. Lakin biz iddia edirik ki, onda ölkənin qonşular ilə münasibətlərində hansı təcrübəni topladığının, onu necə dəyərləndirməsi və praktikada istifadəsinin fəlsəfi təhlili daha böyük əhəmiyyət kəsb etməkdədir. Özü də indi yalnız birliyin tarixən yanaşı yaşadığı qonşuların təcrübəsindən faydalanaqla kifayətlənməyərək, müasir ola bilmək üçün hətta bütün digər xalqların təcrübəsi və biliklərini dərk etmək lazımdır.

Yalnız fəlsəfi yanaşma milli ideyaya keçmişdəki, bugünkü və gələcəkdə olacaq konseptual surətdə əsas təhdidləri (ağırışları) aşkar etməyə, onlara tarixin müxtəlif mərhələlərində cavab verilməsində dövlət və liderin rolunu dərk etməyi imkan verir. Filosoflarımız bir çox əsərlərində bu məsələləri təhlil edirlər. Bu kontekstdə akademik filosof Ramiz Mehdiyevin 2017-ci ildə *Moskvanın məşhur «Политическая энциклопедия» nəşriyyatı tərəfindən çap edilmiş "Global transformasiyalar dövründə Azərbaycan milli ideyası"* monumental əsəri həqiqətən böyük əhəmiyyət kəsb edir. Bu kitabda müasir Azərbaycan milli ideyasının nə olduğunu konsepti verilir, onun inkişafında mədəniyyətin tutduğu yer, həmçinin zamanın çağırışlarına cavab verilməsində dövlət və liderin, milli ideologianın rolunun dialektikası göstərilir. Fikrimizcə, bu əsərdə Azərbaycan milli ideyasının nəinki post-sovet məkanında, həm də dünyada diqqəti cəlb edəcək konsepti

təqdim olunur. Görünür, məhz buna görə dünyada artıq çoxları başa düşürlər ki, Azərbaycanın bir çox problemləri və onların həlli üzrə gördüyü tədbirlər, Azərbaycanın sərhədləri çərçivəsindən kənara çıxan əhəmiyyət kəsb edir.

Millət öz tarixinə malikdir. O, müstəqil dövlətin yaradılmasından güclü və inkişaf etməyə qadir olan dövlətə doğru bir yol keçir. Beləliklə, milli ideya liderlə, dövlətlə, onun təşəkkülü və inkişafı ilə bərk-bərk bağlıdır. Bu məsələlərin əsas leytmotivi da, elmi-fəlsəfi və ideoloji aktuallığı da birliyin zamanın çağırışlarına cavab vermek iqtidarından olması üçün milli ideyanın necə olması ilə müəyyən olunur. Qeyd etmək lazımdır ki, bir çox tədqiqatçılar milli ideyanın inkişafında dövlət və liderin rolunu lazıminca qiymətləndirmirlər və zənnimizcə, bu, onunla əlaqədardır ki, XX əsrəsi siyasi araşdırılmaların mərkəzində daha çox birlilik, xalq, siniflər, kültəvi və vətəndaş cəmiyyəti yerləşirdi. Əlbəttə, sovet marksizmi hakimiyyətə, liderlərə xüsusi diqqət yetirirdi, lakin onların millət, milli inkişaf və mədəniyyətlə heç bir əlaqəsi yox idi. Müasir Qərb ədəbiyyatında bu məsələlərə həm keçmişdə, həm də indi diqqət yetirilmişdir. Məsələn, təkcə Hegel, K. Hübner, E. Kantoroviç və bir çox digər tədqiqatçıları xatırlamaq olar.

XX əsinin sonunda, ölkə qarşısında bütün kəskinliyi ilə müasir müstəqil dövlətin yaradılması vəzifəsi durduğu zaman, milli dövlət quruculuğunda liderin, millətin inkişafında isə dövlətin rolunun, liderin qonşu xalqlar xüsusunda həmrəylilik siyasətini formalasdırmasının və öz xalqının təcrübəsinin ən yaxşı xüsusiyyətlərinə əsaslanmasının nə dərəcədə vacib və əhəmiyyətli olduğu biza aydın oldu.

Azərbaycan öz müstəqilliyyinin ilk illərində zamanın çağırışlarına cavab verə bilmirdi, əsasən ona görə ki, ölkə rəhbərliyi vəziyyəti dərk etmir, yeni strategiyalar təklif edə bilmir və hər şeydən əvvəl, cəmiyyətin özünün mənafeyinin nəzərə alınmasının lazımlığını nəzərə almırdu.

Heydər Əliyev elə məhz xalqın istəklərini doğrudan lider oldu. Azərbaycan xalqı zəruri keyfiyyətlərə və idarəciliğ səriştəsinə, bilik və təcrübəyə malik olan, ən başlıcası isə, xalqı tərəqqiyə doğru aparmaq üçün onun etimadını qazanmış lideri seçərək, taleyini öz əlinə ala bildi. Heydər Əliyevi ölkəyə görə məsuliyyəti öz üzərinə götürməyə qadir olan bir lider hesab edən insanların etimadi onun Azərbaycan prezidenti seçilməsi üçün həllədici dəlil oldu. Ölkə vətəndaşları onun 1970-1980-ci illərdə ilk dəfə hakimiyyətə gəldiyini unutmayıblar, bu dövr isə Azərbaycan tarixində sürətli inkişaf və hərtərəfli tərəqqi dövrü idi.

Heydər Əliyev xalqın etimadını, hər şeydən önce, ona görə doğrultdu ki, onun mahiyyəti bundan ibarət təsirli strategiya və fəlsəfəsi var idi: hər bir millətin öz inkişaf yolu vardır, amma o, başqalarının da təcrübəsini nəzərə almaya bilməz. Lakin başqalarının təcrübəsini konkret zaman və məkan şəraitində necə tətbiq etmək lazımcığını hələ bilmək lazımdır. Bununla bərabər, o, başqalarının təcrübəsini digər xalqlarla mədəni birləşməyə, təcrübəsi kimi başa düşürdü. Əlbəttə, dövlət quruculuğu qayda-qanunun yaradılmasından, ordunun, nizami silahlı qüvvələrin formalasdırılmasından, qanunun alılıyinin bərqərar olunmasından başlayır. Lakin bu məsələlərin həllində çox şey cəmiyyətin şüurundan, onun bu dəyərləri dərk etməsindən, ənənə və əxlaq prinsiplərini gözləməsindən asılıdır. Heydər Əliyevin həyat və siyasi təcrübəsi, onun bilik və intellekti, region və dünyada geosiyasi vəziyyəti bütün incəliklərinə qədər başa düşməsi, bir çox digər siyasetçilərinin gücü çatmadığı problemləri həll etmək üçün vətəndaşları birləşdirməyə kömək etdi.

Ölkədə vəziyyəti sabitləşdirərək, Heydər Əliyev Azərbaycanın özgün xüsusiyyətləri, mədəniyyəti, ənənələri və imkanları nəzərə alınmaqla onun demokratik yolla təkamüli inkişafına istiqamət götürdü. Əslində, o, beş əsas problemin həllindən ibarət quruculuq və islahatlar konsepsiyasını irəli sür-

müşdü. Birincisi, siyasi sabitliyin yaradılması; ikincisi, çoxvektorlu xarici siyasətinin təmin edilməsi; üçüncüüsü, sosial-iqtisadi inkişaf siyasətinin əsasını təşkil etməli olan neft strategiyasının həyata keçirilməsi. Dördüncüüsü, Konstitusiyanın qəbul edilməsi, hüquqi dövlət prinsiplərinin bərqərar edilməsi. Beşinciisi, mədəni quruculuq, təhsil və ənənələrə, dili, vətəndaşın etnik mənşeyindən asılı olmayaraq ona hörmət edilməsi.

Və demək lazımdır ki, şübhəsiz, Heydər Əliyevdə hər hansı MDB ölkələri prezidentlərində olduğundan daha çox inkişaf etmiş nadir iradə keyfiyyətləri və qətiyyət, yüksək siyasi intuisiya, qəbul olunmuş qərarların sona çatdırılması və mövcud problemlərin aradan qaldırılmasında inadkarlıq, problemlərin dərinliyinə varmağa can atma ona tez bir zamanda Azərbaycanı yeni tarixi yola çıxarmasına kömək etdi. Həm də çox vacib bir məqamı nəzərə almaq lazımdır ki, Heydər Əliyev bilirdi ki, yuxanda göstərilən problemlər eyni bir zamanda həll edilməlidir, çünki onlardan hər hansı birinin həlli qalanlarını da həll etməyə kömək edirdi. Belə ki, "Əsrin Müqaviləsi" sosial-iqtisadi vəziyyətin sabitləşməsinə səbəb oldu, çoxvektorlu siyaset "Əsrin Müqaviləsi"nin imzalanmasına yol verdi, ölkə Konstitusiyasının qəbul edilməsi isə iqtisadi islahatlara və ölkənin xarici siyaset kursunun həyata keçirilməsinə kömək etdi.

Ümumilikdə isə, onun prezidentliyi dövründə respublikanın yeni inkişaf mərhələsi və keçid dövrünün başa çatması üçün möhkəm baza yaradıldı. Ona görə də 1993-2003-cü illər Azərbaycan tarixinə müstəqil milli dirçəliş və inkişaf siyaseti illəri ilə səciyyələnən Heydər Əliyev erası kimi daxil olmuşdur. Bu illər ərzində ölkədə çox şey əsaslı surətdə dəyişdi, ölkənin siyasi, sosial, mədəni və xarici siyaset siması başqlaşdı, o, beynəlxalq hüququn tamhüquqlu subyekti oldu. Əlbəttə, ölkədə bir çox problemlərin həllinə mane olan obyektiv çətinliklər, bir çox problemlərin həllinə mane olan Ermənistan-Azərbaycan münaqışısı və ilk növbədə, qaćqın və məcburi köçkünlərin mü-

sibətli vəziyyəti və s. var idi, lakin bu aspektdə də böyük işlər görüldü.

Azərbaycan filosofları əmindirlər ki, bu mütərəqqi dəyişikliklərin əsas uzunmüddətli tərkib hissələri bunlar ididir:

– ictimai-siyasi həyatın sabitləşdirilməsi, birliyin mədəni ənənələrinə uyğun olan demokratik prinsip və təsisatların yaradılması və təkmilləşdirilməsi;

– dövlət aparatının möhkəmləndirilməsi və fəaliyyət göstərə bilən dövlət idarəetmə institutlarının formallaşmadırılması;

– yeni — açıq və demokratik, ənənələrlə, tarixi yaddaş ilə əlaqələri üzməyən — vətəndaş mədəniyyətinin formallaşdırılması;

– 1994-ci ilin ortalarından başlayaraq Qarabağ çəhəsində atəşkəs rejimi şəraitində iqtisadi inkişafın mühüm prioritətlərinin formallaşdırılması;

– müstəqil dövlətin neft strategiyasının yaradılması;

– "Böyük İpək Yolu" layihəsində fəal iştirakı ilə bağlı Azərbaycanın regional logistika mərkəzi kimi rolunun dəyişməsi;

– respublikanın həyat qabiliyyətli tarazlaşdırılmış çoxvektorlu xarici siyaset modelinin formallaşdırılması;

– müasir və döyüş qabiliyyətli Ordu yaradılması və s.

Əslində, xalq millətin müasir şəraitdə inkişafı strategiyası və fəlsəfəsini cəmiyyətə təklif edən liderə etimad göstərdi. Onun konkret hərəkətləri, tədbirləri, qəbul etdiyi qərarlar, onun xarizması, bəsirəti, iradəsi, təcrübəsi ölkə vətəndaşlarının müasir ümummilli dəyərləri dərk və qəbul etməsində mühüm rol oynamışdır.

Dövlətçilik, idarəetmə sistemi, vətəndaş cəmiyyəti, inkişaf etmiş iqtisadiyyat, milli mədəniyyət, mənəvi dirçəliş, transformasiya, tarazlıq və həmrəylik, mədəni müxtəliflik – bu anlayışlar müstəqil və güclü dövlət, cəmiyyət və millet dəyəri konseptinin mahiyyətini açıb göstərir. Bu dəyərləri konsept azərbaycanlıq, milli ideologiya adlanan fenomenin əsasını

təşkil etdi. Və Heydər Əliyevin mənəvi irsində milli ideya və ideologiyanın bir-birinə necə qarşılıqlı təsir göstərdiyi, dəyərlər və başqa mədəniyyətlərlə birgə dinc yaşayış və qarşılıqlı əlaqələr mədəniyyətinin cəmiyyətin inkişafı və zənginləşməsində hansı rol oynadığı dərindən və nəzəri cəhətdən əsaslandırılmış şəkildə öz əksini tapmışdır. Heydər Əliyev həmişə hesab edirdi ki, hər bir millətin mədəniyyətində ziyahılar xüsusi vəzifə yerinə yetirir. Lakin öz vəzifəsini həyata keçirməsi üçün onlar öz milli dəyərləri və tarixinə ehtiramla yanaşmaqla bərabər, digər xalqların mədəniyyətinin ən yaxşı xüsusiyyətlərini mənimseməlidirlər.

O, Azərbaycan xalqının müxtəlif yerlərində məskunlaşmış almanlara qarşı böyük hörmətlə yanaşdığını dəfələrlə vurgulamışdır. O, çox istəyirdi ki, ölkənin Almaniya ilə əlaqələri qırılmassın və öz davamını tapsın. Dövlət müstəqiliyinin, milli identifikasiyin qorunub saxlanması və inkişaf etdirilməsi ayrılmaz surətdə dünya birliyinə, məkanına integrasiya ilə bağlıdır. Bu integrasiya indən belə azərbaycanlıların milli özünüdərkin əsas struktur hissəsi olub, amma o, mədəni özünəməxsusluğunu, spesifik xüsusiyyətləri və suverenliyi ləğv etmir. Integrativ əlaqələrin yaradılmasında, qurulmasında çox şey azərbaycanlıların ölkədə məskən salmış digər xalqlarla keçmişdə dostluq və dincilik şəraitində bir yerdə necə yaşadıqlarından, hazırda bu əlaqələri necə qoruyub saxladıqlarından asılıdır.

Məhiyyəti və mənasını Heydər Əliyevin öz siyasəti, bütün həyatı ilə ifadə etdiyi azərbaycanlıq ideologiyası bütün cəmiyyətin qəbul etdiyi bu günün və geləcəyin müasir mənəvi, siyasi-mədəni və tarixən zənginləşdirilmiş dərki olur. Aydın olur ki, Heydər Əliyev güclü, nəinki öz təsisatları, həm də cəmiyyətlə, onun dəyər və ənənələri ilə birliyi sayəsində güclü olan dövlət konseptinin əsaslarını yaratmışdır. Görünür, həmdə buna görə İlham Əliyevin Azərbaycanın inkişafı və müasirləşdirilməsinə yönəlmüş səmərəli siyasəti bütün sahələrdə – iq-

tisadiyyatda, demokratik islahatlarda, mədəni quruculuqda, xərici siyasetdə – uğurla davam etdirilir. Və – bu, xüsusü əhəmiyyət daşıyır – həmin ideologiya müxtəlif xalqları, mədəniyyətləri, ənənələri, konfessiyaları özündə üzvi surətdə birləşdirir. Mədəni müxtəliflik və multikulturalizm siyasəti də öz mənbəyini məhz bu özünüdərkə və siyasi xəttədə tapır.

Müasir dövlət özünün cəmiyyət tərəfindən qəbul olunmuş mədəni inkişaf ideyasına əsaslanmalı və onu gerçekləşdirməlidir, çünki öz xalqının unikal ənənələrinə istinad edir. Həmin tezisə əsaslanaraq və (bu çox əhəmiyyətlidir) öz vətəndaşlarının etnik mənsubiyyətdən asılı olmayaraq, cəmiyyət bütövlükdə güclü dövlətin aşağıdakı əlamətlərini qəbul edir: tam müstəqillik, milli iqtisadiyyat və istehsal sahələrinin yeni texnologiyaların bazasında inkişafı. Onun ideologiya və mədəniyyəti tolerantlıq və həmrəylik kimi dayaq element və komponentlərinə malikdir. Həkimiyət və cəmiyyət mədəniyyət, elm, təhsil və idmanın inkişaf etdirilməsi, sosial siyasetin lazımı səviyyədə saxlanılması, pensiyaçı və aztəminatlı vətəndaşlara qayğı göstərilməsi, ictimai asayışın təmin edilməsi üzrə özlərinin zəruri fəaliyyətini əlaqələndirir.

Beləliklə, milli ideya və ideologiya, millətin formalşması və təşəkkülü tarixi cəmiyyətin birləşməsinə, onun vətəndaşları arasında onların mənənəfə, mədəni və etnik fərqlərinən asılı olmayaraq həmrəyliyin bərqərar olmasına imkan yaradır.

O, tarixin, daha doğrusu, tarix fəlsəfəsinin cəmiyyətinin hazırda və gələcəkdə inkişafı yollarının dərkini müəyyənləşdirdiyinə əsaslanır.

Beləliklə, cəmiyyətin formalşması mərhələlərini yalnız azərbaycanlıların mənlik şüurunu, özünüdərki və mentalitetini, onların başqa xalqlara münasibətini və s. tədqiq edərək ifadə etmək olar.

Milli ideyanın, özünüdərkin formalşmasının əsas mərhələlərinin inandırıcı surətdə, dəlillərlə əsaslandırılması üçün sosial-siyasi, tarixi və mədəni amillərin təhlilinə müraciət

etməyi zəruri hesab edirik. Milli ideyanın təşəkkülünün *birinci* mərhəlesi 1828-1875-ci illəri əhatə edir. Aydındır ki, etnik oyanış Rusiya ilə bağlıdır: Şimali Azərbaycan əhalisi bu imperiyada yaşayan digər etnoslardan fərqini anlamağa başlayan zaman İranın etnik-mədəni təsirindən, gerçəklisin arxaik qavranılmışından azadolma prosesi başlayır. Bu zaman ölkəyə ilk alman mühacirləri gəlməyə başlayır. Əlbəttə, cəmiyyət öz tərəqqisini ziyahların öz mədəniyyətini, ədəbiyyatını və dilini inkişaf etdirmek səyləri ilə əlaqələndirir.

Lakin M.F.Axundzadə, H.Zərdabi kimi maarifçilərin əsərlərində başqa xalqlardan öyrənməyin əhəmiyyətinin dərk edildiyi nəzərə çarpir. Buna görə də fikrimizə, milli ideyanın formallaşması və Azərbaycan maarifçilərinin fəaliyyəti, onların digər xalqlar haqqında məlumatların yayılmasında iştirak etməsi arasında əlaqələri göstərmək çox vacibdir. Adları çəkilmiş mütəfəkkirlərdən başqa, Azərbaycanın ensiklopedik biliklərə malik olan və qabaqcıl rus mədəniyyəti mühitinə və onun vasitəsilə XIX əsr Avropa və alman mədəniyyətinə cəlb olunmuş ilk nümayəndələri Abbasqulu ağa Bakıxanovu (1794-1846), Mirzə Kazım bəyi (1802-1870) xatırlatmaq lazımdır. Onlar öz əsərlərində "Biz kimik?" məsələsini qaldırırlar. Məsələn, akademik Ramiz Mehdiyev elə bu cür də yazır ki, Şimali Azərbaycan əhalisinin etnik baxımdan oyanışı öz başlangıcını bu görkəmlı mütəfəkkirlərin fəlsəfi, tarixi və ədəbi əsərlərində almışdır.

Məhz onların arasında ölkənin alternativ inkişaf yol və variantları barədə milli mədəniyyətin inkişafına xidmət edən diskussiyalar başlayır. Aydındır ki, o dövrə bu, insanların yalnız kiçik bir dairəsini əhatə edirdi, onların əksəriyyəti isə hələ də buna etnik məzmun verərək özünü islam dini ilə eyniləşdirirdi. Maarifçilik fəaliyyəti, genişlənən diskussiyalar milli ideyanın *ikinci* mərhələsinə doğru aparır.

Alimlərin əksəriyyətinin onu 1875-ci ildə Bakıda "Əkinçi" qəzeti təsis olunması ilə bağlılığı bu mərhələ XX

əsrin əvvəllərinə qədər olan dövrü əhatə edir. İş burasındadır ki, həmin qəzet kütłələrə maarifçilik ideyalarını çatdırır, dili dövrün müasir anlayışları ilə zənginləşdirir, savad yayır və ideyalara maraq oyadır. Nəcəf bəy Vəzirov, Sultan Məcid Qənizadə, Nəriman Nərimanov, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə və s. o dövrün görkəmlə ziyyahlarının nümayəndələridirlər. Onlar özlərinin əsas vəzifəsini xalqı ayıltmaqdə görür və bütün fəaliyyəti ilə bu ali məqsədə xidmət etməyə çalışırlar. Onlar ilk dəfə olaraq millətin hələ ki, sosiomədəni transformasiyasının, demək olar ki, ideoloji əsasını qoyurlar. Onların əsərlərində şəxsi təhsil və mədəni oyatma mövzuları da əksini tapır.

Akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, *Üçüncü* mərhələ 1905-1907-ci illər inqilabı ilə başlanır və 1918-ci ilin may ayında Zaqafqaziya Seyminin süqutu ilə başa çatır. Birinci Rusiya İnqilabından sonra Azərbaycan xalqının ictimai-siyasi və mədəni şüuruna ciddi təsir göstərmiş böyük ictimai dəyişikliklər baş verir. Bu dövrə ilk siyasi partiyalar yaradılır, qəzet və jurnallar təsis edilir, fəal surətdə milli mənlik şüurunun formallaşması və Avropa sivilizasiyası dəyərləri ilə tanışlıq prosesi gedir. Milli-mədəni problemlərin dərkinqə meydən verərək mətbuat islamçı ideyaların nəzarətindən azad olur, türkçülük ideyaları yayılır. Müəllifin yazdığı kimi, milli ideal xarakteri alaraq türkçülük milli hərəkata güclü təkan verir, 1917-ci ilin fevral inqilabı ərefəsində isə ziyahlar və milli burjuaziya Azərbaycanda milli hərəkatın əsas istiqamətverici qüvvəsi mövqelərinə çıxmışdı. Həm də ki, alman mühacirləri siyasi proseslərdə fəal iştirak edir və bu, ölkənin ziyahları və burjuaziyası tərəfindən müsbət qiymətləndirilir.

Zaqafqaziya Seyminin dağılması, tarixçilərin fikrincə, milli ideyanın formallaşmasının *dördüncü* mərhələsinin başlanmasına təkan verir. O, uzun sürmədi və 1918-ci ilin mayın sonundan 1920-ci ilin aprelin sonuna qədər davam etdi. 1918-ci il mayın 28-də Müvəqqəti Milli Şuranın ilk iclasında Azə-

baycanı müstəqil dövlət elan etmək qərara alındı. Azərbaycan Demokratik Respublikası yaradıldı. O, çoxsaylı problemlərlə üzləşdi, o, hakimiyyəti bolşeviklərə verməyə məcbur oldu, lakin o, milli müstəqil dövlət idealını qısa müddətə həyata keçirdi. Bundan əlavə, mənşeyindən asılı olmayaraq ölkənin bütün sakinləri Azərbaycan vətəndaşı oldu. Onun parlamentində alman mənşəli vətəndaşlar da təmsil olundu.

Akademik Ramiz Mehdiyevin adı çəkilmiş kitabında sovet hakimiyyəti dövründə nələrin baş verdiyinin və milli ideyanın hansı formada mövcud olduğunu, Nəriman Nərimanovun Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq üçün hansı səylər göstərdiyinin təhlilinə də müəyyən diqqət yetirmişdir. Fəqat bu səylər nəticə vermədi. Lakin vurğulamağı lazımlı hesab edir ki, 1969-cu ildə Azərbaycan SSR-in rəhbəri olmuş Heydər Əliyev, milli məsələyə münasibətdə kommunist ideologiyasının bütün xüsusiyətlərinə baxmayaraq millətin inkişafı problemləri və milli mənafə onun üçün həyatının mənası olduğu dövlət xadimi idi. Bu baxımdan, onun milli kadrların hazırlanması, respublikanın özüyündə əhəmiyyəti olan, özünü təmin edən sənaye-aqrar potensialının müəyyən mənada, mümkün olduğu qədər, inkişaf etdirilməsi üzrə göstərdiyi səyləri etiraf etmək gərəkdir. Burada həm dilin inkişafına (Azərbaycan SSR Konstitusiyasında dövlət dili haqqında maddə), həm mədəniyyətə, həm də yaradıcı ziyanılara, elm adamlarına və s. qayğıkeş münasibət var idi. Həqiqətən bu möhtəşəm iş artıq 1993-cü il-dən sonra öz bəhrəsini verdi.

Milli ideyanın formallaşması və inkişafı prosesinin *beşinci* mərhələsini almışlar xalqın siyasi oyanışı, onun SSRİ rəhbərliyinin Dağlıq Qarabağın statusuna münasibətdə xəyanətkar mövqeyinin Azərbaycanda doğurduğu siyasi proseslərdə fəal iştirakçı dövrü adlandırır. Bir çoxları ümidi edirdilər ki, onların fəallaşması ədalətin zəfər çalmasına gətirib çıxaraçaq və Moskvanın Dağlıq Qarabağı zorla ayırmasına imkan verməyəcək. Bununla belə, bu zaman cəmiyyətin fərqləndirici

cəhəti böhrandan çıxış yollarının axtarışındaki pərakəndəlik idi. Görünür, bu, cəmiyyətə ərazisinin bir hissəsinin itirilməsi və sonra isə döyüşlərin genişlənməsi şəraitində birlik və əzmkarlıq nümayiş etdirməyə imkan vermədi. Akademik Ramiz Mehdiyev öz əsərlərində bu kontekstdə əzmkarlıq və birliyin göstərilməsi üçün kifayət etməyən "müdafia millətçiliyi səviyyəsi" terminini işlədir. Bununla belə, həmin dövrdə milli şüurun fəallaşması, milli ideyanın yeni şəraitdə təşəkkül tapması prosesi gedir.

Milli ideyanın formallaşmasında *altıncı* mərhələ (yanvar 1990-ci - iyun 1993-cü il) ictimai şüurun müstəqil milli dövlətin yaradılması zəruriliyini dərk edilməsi dövrü kimi səciyyələnir. 1990-ci ilin yanvar hadisəleri, Yanvar faciəsi oyanış üçün təkan rolunu oynadı. İctimai şüurda bu dövrün özəlliyi bir də ondan ibarət idi ki, dövlət siyasetində kollektiv özünlüeyniləşdirmə formalarından biri – yalnız türk mənşəyi ilə eyniləşdirilən məhz səsiomədəni özünüidentifikasiya əsas götürülmüşdü. Bu komponent milli ideyanın yeganə məzmunu kimi başa düşüldü və xarici və daxili siyasetdə görülen bir çox işlər yalnız bu amillə şərtləndirilmiş idi. Əhəmiyyətli dərəcədə ifadə olunmuş etnik komponentli tərkib hissəsi olan və separatçı əhval-ruhiyyəli ictimai təşkilatların fəallaşması bir çox hallarda bununla bağlı idi. Akademik Ramiz Mehdiyev hesab edir ki, "Müstəqillik Aktunun" qəbul olunmasına baxmayaraq bu dövrü respublikanın müstəqillik dövrü kimi təsnif etmək çətindir, çünki o, qeyri-sabitlik və siyasi kataklizmlərlə səciyyələnir.

1993-ci ilin iyun ayından milli ideya tarixinin 2003-ci ildə onun qəti bərqrar olması ilə başa çatan *yeddinci* mərhələsi başlayır. Bütün bu dövr ayrılmaz surətdə məhz Heydər Əliyevin siyaseti və ideyaları ilə bağlıdır. Onun fəaliyyəti natiçəsində cəmiyyət özünü müxtəlif mədəniyyətlərdən ibarət vahid bir tam kimi dərk etməyə başladı, digər liderlər isə buna nail ola bilməmişdilər. Azərbaycan ideyası bütövlükdə Azə-

baycanda yaşayın və onu öz Vətəni hesab edən bütün qruplar üçün birləşdirici əsas oldu. Azərbaycan bir dövlət kimi öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Dövlətin inkişafının liderin müəyyən etdiyi mədəni vektorları, onun iqtisadi qüdrətinin möhkəmləndirilməsi ilə yanaşı, indi artıq ətraf mühitlə əhəngdar qarşılıqlı təsirdə bulunmağa çalışan ictimai şüuru tədricən dəyişdirir. Müəllif öz kitabında qeyd etdiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev vurğulayır ki, "Azərbaycan güclü iqtisadi potensiala malik olan və özünü təmin edən ölkədir. Azərbaycan müstəqil ölkə kimi yaşamaq və uğurla inkişaf etmək qabiliyyətini artıq nümayiş etdirmişdir". Belə bir dövlət, müəllifin yazdığı kimi, milli ideyanın "ictimai inkişafın yeni mərhələsində" gerçəkləşdiriləcək yeni təzahür formaları, yeni perspektivləri üçün imkan yaradır. Mədəni identifikasiya, insan hüquqları, insan kapitalı məsələləri aktuallaşdır. Bu komponentlər yalnız iqtisadi və siyasi inkişaf üçün deyil, həm də azərbaycanlıların özünüeyniləşdirməsi üçün əhəmiyyət kəsb edir.

Buna görə də, Azərbaycan prezidenti İlham Əliyev qeyd edir ki, "Azərbaycan özlüyündə əhəmiyyəti olan, güclü iqtisadi potensiala malik ölkədir. Azərbaycan müstəqil ölkə kimi yaşamaq və uğurla inkişaf etmək iqtidarınu artıq nümayiş etdirmişdir". Bu cür dövlət milli ideyanın müasirləşdirilməsi üzrə yeni axtarışlar, yeni perspektivlər üçün imkan yaradır, onlar isə "ictimai inkişafın yeni mərhələsində" cəmiyyəti – onun həm özünün dəyər, mədəniyyət, dil və adət-ənənələrinə, həm də başqa xalqların dəyər, dil və ənənələrinə hörmətə əsaslanan münasibətini dəyişmədən – dəyişdirəcək. Bu ideyada, müvafiq olaraq, mədəni identifikasiya, insan hüquqları, insan kapitalı məsələləri aktuallaşdırılır. Bu komponentlər yalnız iqtisadi və siyasi inkişaf üçün deyil, həm də azərbaycanlıların özünüeyniləşdirməsi üçün əhəmiyyət kəsb edir.

Azərbaycan alımları getdikcə daha çox yaxın gələcəkdə ölkənin hansı yollarla inkişaf edəcəyi barədə düşünürlər. Dün-

ya çətin seçim, daimi böhranlar, o cümlədən, özünüeyniləşdirmə ilə bağlı problemlərlə əlaqədar mürəkkəb vəziyyətlə üzləşmişdir. Həmrəylik, mədəniyyətlərin müxtəlifliyi, insan kapitalı ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyır, halbuki bir çox ölkə və cəmiyyətlər onlara şəkk-şübə ilə yanaşır və daha çox güca arxayındırlar.

Bu günümüzü necə başa düşdürümüz, yaxın gələcəkdə nə kimi məqsədlərimizin olacağı haqda suallar həm fəlsəfə, həm də digər elmlərdə maraq doğurur. Prinsipcə, fəlsəfə-siyaset, iqtisadiyyat, tarix və mədəniyyət problemlərini araşdırarkən nəinki bizim bu günümüzü görmək, hətta onun gələcək inkişafının konturları və perspektivlərini müəyyən etmək iqtidarındadır. Bir çox Azərbaycan alımları, hazırda və gələcəkdə qarşımızda duran məsələlər barədə düşünərkən, aşağıdakı anlaşılış və məqsədləri elmi dövriyyəyə daxil edirlər: modernlaşmə və innovasiya iqtisadiyyatı, kreativ şür, kreativ iqtisadiyyat, kreativ sinif, kreativ elita və s. bizim gələcəyimizdir. Əlbəttə, bu anlayışların ictimai təcrübədə tam təcəssümünü tapacağı ilə bağlıdır.

Amma aydınlaşdır ki, Azərbaycanın indisi və gələcəyi keçmişimizdə olan və tariximizin erkən mərhələlərində çağırışlara cavab verməyə imkan yaradan dəyərləri müəyyən etmək və bu gün onları yeni tərzdə mənalandırmaq (bərpa etmək) bacarığımızdan asılıdır. Tarixi yaddaş keçmişdə nəyin və necə baş verdiyi haqda təsəvvür deyil, çünki bu halda o, almanın filosofu Nitsşenin hesab etdiyi kimi, indiki zamanda fəaliyyəti iflic edə bilər. Ona görə də bu yaddaş daha nəyi isə ehtiva edir. Bizim fikrimizcə, yaddaş dəyərlər və yeniliyə, mədəni quruculuq və kreativliyə fəal münasibətlə bərkidilməli, gücləndirilməlidir. Elmlilik həm yaddaşa, həm də hər bir cəmiyyətin tarixinin fəlsəfi tədqiqinə münasibətdə ifadə olunmalıdır. Əslinda, elə məhz bunlar əsas çağırışlardır: Azərbaycan sözün müasir mənasında öz dövlətini qoruyub saxlamalıdır, yəni o, innovasiya iqtisadiyyatına, kreativ şura malik elitanın üstünlük təşkil et-

məsinə əsaslanmalıdır və bu, postsənaye iqtisadiyyatı və cəmiyyətinə keçməyə imkan verəcək.

Amma kreativ şüur və innovasiya dəyərlərə, milli mədəniyyətə etinəsizlik demək deyil. Gənclərimiz fəal, savadlı, bılıkli, enerjili və vətənpərvər olmalıdır ki, dövlətimiz qlobal qeyri-sabitlik və geosiyasi məkanımızda idarəolunan xaos yaradılması üzrə müxtəlif ssenarilərin reallaşdırıldığı bir şəraitdə öz inkişaf xəttini saxlaşın.

Ulu öndər Heydər Əliyevin keçən əsrin 90-cı illərində etdiyi seçim müasir Azərbaycanın siyasi, iqtisadi və mədəni sahələrdə inkişaf strategiyasını müəyyənləşdirmişdir. Onun həyata keçirilməsi üçün ölkəmiz mədəni sıçrayış etməyə çalışır. Amma bu yol bizim öz yolumuzdur və biz onu mənəvi, insani resurs və intellektual potensialımıza müvafiq surətdə, ölkəmizdə yaşayan xalqlara hörmətli münasibəti saxlamaqla, onları səfərber etməyi bacarmaqla keçməliyik. Azərbaycan 2004-cü il-dən səciyyələndirən inkişaf vektorunu qoruyub saxlamaq çox vacibdir.

İntensiv surətdə yenilənmə, innovativ iqtisadiyyatın yaradılması və yeni, aparıcı məhsuldar sinfin formalasdırılması üçün imkanlar bu gün həmişəkindən daha çoxdur. Nəzərə almaq lazımdır ki, bir çox inkişaf etmiş dövlətlər öz inkişafı üçün innovasiya, postsənaye iqtisadiyyatını – onunla siyaset arasında paritet yaradaraq, bəzən demokratik təsisatların inkişafına diqqət yetirməyərək – inkişaf etdirməyin vacib olduğunu qət etmişlər. Elə ölkələr da var ki, böyük dövlətləri demokratiya ilə eyniləşdirərək onların göstərişlərinə əməl edir. Demokratiya isə yalnız siyaset deyil, o həm də mədəniyyətdir, başqalarına yanaşma, münasibət göstərma mədəniyyətidir.

Ulu öndər Heydər Əliyevin strateji kursunu davam etdirərək və yaradılmış sosial-iqtisadi bazaya əsaslanaraq Prezident İlham Əliyev zamanın yeni çağrışlarına cavab verməyə başladı, bu isə sənaye cəmiyyəti problemlərini sürətlə həll etmək və postsənaye (informasiya) cəmiyyəti quruculuğuna keçmək de-

məkdir. Eyni zamanda, Prezident cəmiyyətin bütün sahələrinin yenilənməsinə çalışır. Demək olar ki, onun yanaşması Azərbaycanın inkişaf yollarının innovation dərkinin daimi axtarışıdır. Bu kontekstdə Azərbaycan filosoflarının modernləşmə nəzəriyyəsini dərindən tədqiq, onun müxtəlif mərhələlərinin təhlil və keçmişin cəmiyyətin müasirləşdirilməsinə kömək edə bilən fenomenləri xüsusiyyətlərinin dərk etməsi nəzəri əhəmiyyət kəsb edir. Həmçinin qloballaşma şəraitində milli ideya və ideologiyanın dövlət müstəqilliyi və milli dəyərləri təmin etməyə imkan verəcək bir sıra prinsiplərini təqdim edilir.

Nəhayət, Azərbaycanın milli ideya fəlsəfəsi, azərbaycanlılıq haqqında və alman köçkünlərinə münasibətin bizim üçün əhəmiyyətinin yalnız tarixi kontekstlə məhdudlaşmadığı barədə. Hərçənd aydındır ki, səhəbət azərbaycanlı ruslar və ya yəhudilər haqqında da gedə bilər. Azərbaycanlılar həmişə bundan çıxış etmişlər ki, burada yaşayan bütün insanlar xalqımızın, mədəniyyətimizin, ənənə və adətlərimizə şərık olan ayrılmaz hissəsidir. Məsələn, alman köçkünləri dilimizi bilir və ənənələrimizə hörmətlə yanaşırıdlar, şəhər və kəndlərimizin abadlaşdırılmasına çox dəyərli töhfələr vermişlər. Amma bütün bunlar keçmişdə qalmamalıdır və bizim vəzifəmiz ondan ibarətdir ki, bu əlaqələr kəsilməsin, bizə və almanlara faydalı surətdə davam etdirilsin. Bizim bu əlaqələrin qorunub saxlanması və inkişaf etdirilməsi yolları barədə düşünməyimiz abəs yerə deyil ki!

Bizim fikrimizcə, bunun üçün iki əsas istiqamət vardır: birincisi, köçkünlərə, hansı səbəblərdənse Azərbaycanı tərk edənlərlə maraqlanmaq, onlara əlaqə qurmaq lazımdır. Və bu istiqamətdə ölkəmizdə xeyli işlər görülür. İkincisi, alman mədəniyyətinə, elminə, fəlsəfəsinə xüsusi diqqət yetirməli. Bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilib, amma daha çox işlər görmək lazımdır.

Burada qeyd etmək lazımdır ki, fəlsəfə, milli ideya, multikulturalizm və köçkünlərə münasibət mövzuları arasında

ki əlaqələr postsovət məkanında və Qərb fəlsəfəsində heç də hamı tərəfindən birmənali surətdə başa düşülmür. Lakin fəlsəfə yalnız elm deyil, o həm də cəmiyyətin dünyagörüşü, mədəniyyətidir. Ona görə bizimlə keçmişdə baş vermiş və bu gün baş verən hər bir şey fəlsəfi tədqiqatların obyektiidir. Xüsusilə, söhbət xalqların qarşılıqlı münasibətləri, mədəniyyət və sivilizasiyaların dialoqu kimi inca, bəzən isə gərgin məsələlərdən gedəndə. Bir mövzu olaraq milli ideya və ya fəlsəfə və milli ideologiya bizim üçün o qədər adiləşib ki, bəzi filosoflarımız fəlsəfənin elə məhz ideologiya, dünyagörüşü olduğuna əminidirlər. Fəqət burada başa düşülməsi lazıム olan bir hədd vardır. O, ilk növbədə, ona görə vacibdir ki, söhbət mədəniyyətlərin qarşılıqlı təsirindən gedir, bu isə yalnız ideologiyaya deyil, həm də fəlsəfəyə aid məsələdir.

Fəlsəfə, özünəməxsus şəkildə olsa da dünyani dərkətmə formasıdır, o, həmçinin bu və ya digər xalqın milli ideyasını, onun başqlarını ilə əsl münasibətlərini də – sonuncular daha yaxşı, kamil, insaniyyətli və hətta faydalı olsun deyə – dərk edir. İdeologiya isə konseptual formada tərtib olunmuş təsvir-vür, anlayış və ideyalar sistemidir və əlbəttə, bununla filosoflar məşğul olur, amma onların müxtəlif siyaset, mədəniyyət və ictimai hayat subyektlərinin mənəfəyi, dünyagörüşü və ideallarının ifadəsi ilə bağlı olaraq qəbul etdiyi şəkildə. İdeologiya fəlsəfənin verdiyi suallara cavablardır, buna görə də o, sualları ehtiva edir, lakin o həm də məqam, məkan və zamanla, şəraitlə, ictimai şüurun cavabı qavramaga hazır olması ilə müəyyən edilir. Milli ideologiyanın tarixi və mədəni kontekstlə qırılmaz əlaqəsi də elə məhz ideologiyanın bu xüsusiyyətləndən irəli gelir.

Fəlsəfəyə nəzəri refleksiya xasdır, hər bir filosof bunu özüne xas olan tərzdə həyata keçirir, amma onların hamısı dünyani dərk edirlər. Onu aləmin, o cümlədən ideyalar, ideologiyalar, millətlər, mədəniyyətlər dünyasının mahiyyəti barədə suallar verərək dərk edirlər, ideologiya isə onları, əlbəttə, biliklərə

əsaslanaraq cavablandırır. Başqa sözlə, cavab verməmişdən avval, cavablandırılmış olan suallar üzərində düşünmək lazımdır. Fəlsəfənin müxtəlif və çoxşəkilli olması onun xüsusiyyətini təşkil edir, o, xüsusi idrak formasıdır. Elm, din onun yalnız ona xas olan sualları vermek qabiliyyətini evzə edə bilməz. Elm müşahidə olunan obyektlərlə, fəlsəfə isə, hər halda, ruhun obyektiv və intersubyektiv hallarının münasibəti sahəsi ilə məşğul olur.

Din isə hər an biliqdən üz döndərə bilər, İlahi həqiqət onun üçün hər şeydən üstündür. Bu müxtəliflikdə filosofların öz orijinallığını itirməyərək bir çox əsrlər və sərhədlərdən sonra tekrarlanan düşüncələrindəki (Platon və Haydegger) və ya bir ölkə və bir əsrin filosofları öz dövrünün ruhi, mənəvi çağırışlarının xüsusiyyətləri barəsində düşünərkən fikirlərindəki oxşarlıq (klassik alman fəlsəfəsi, marksizm fəlsəfəsi, modern fəlsəfəsi və s.) üçün də yer vardır.

Bütün çoxşəkilliyinə baxmayaraq, fəlsəfə həm də milli mədəniyyətə və ya, əgər Hegeli xatırlasaq, mədəniyyətin, milli ideyanın özünüdərkənə üzvi surətdə daxildir. Burada bizim üçün bir çox sual meydana çıxır, yəni: fəlsəfənin çoxşəkilliyi və milli mədəniyyət, tarix və mədəniyyət və s. arasında hansı münasibətlər vardır?. Nəzərə almaq lazımdır ki, fəlsəfə bilavasitə özü və ya dolayı yolla, ideologianın vasitəsilə millətlərin özünüeyniləşdirməsinin formallaşması və inkişafında iştirak edir. Bu məsələ təkcə fəlsəfənin dilində, şübhəsiz, bu prosesləri müəyyənləşdirən mövzusunda deyil, həm də ondadır ki, o (fəlsəfə), cəmiyyətin mənəvi həyatının tərkib hissəsidir.

İndi isə milli ideologiyanın nə olduğu və hansı suallara cavab verməli olduğu baradə. İlk növbədə, XX əsr ərzində iki dəfə kollektiv şəkildə Avropa ictimai fikrində "fəlsəfənin sona yetdiyi" və "ideologiyanın sona yetdiyi" elan olunmuşdur. Birinci dəfə ikinci Dünya Müharibəsindən sonra nasizm və onun totalitar ideologiyasının ifası ilə bağlı olaraq, ikinci dəfə isə Sovet İttifaqının süqutundan sonra. Qərbdə postmodern döv-

ründə az adam onun haqqında düşünür, hərçənd "yeni dən ideolojiləşdirmə" və "ümumi rifah dövləti" mərhələləri də ol-musdur. Lakin ona olan ehtiyac qalmadıdər və kitabın müellifi onu qloballaşmanın müasir mərhələsi ilə, yalnız onun köməyi ilə cəmiyyətin yeni çağırışlarına cavab verə biləcəyi milli dövlətin inkişaf etdirilməsi zəruriliyi ilə əlaqələndirir. Təbii ki, bu, ayrıca bir mövzudur, fəqət postsovet məkanı üçün o, ümumiyyətlə, son dərəcə aktualdır, çünki bu məkan dövlətləri üçün qloballaşma və müstəqil milli dövlətlərin təşəkkül tapma prosesi eyni bir vaxta düşdü.

Suveren dövlətin formallaşması ideologiya olmadan mümkün deyil. Başqa məsələdir ki, bu məsələlər üzərində düşünərkən, ifratçılıq təhlükəsindən qaçmaq üçün XX əsr ideologiyalarının, tənqid mövqelərin və s. bu xüsusda təcrübəsinə nəzər almaq lazımdır. Fəlsəfədən fərqli olaraq, ideologiya üçün birliyə səy göstərmək, əksinə, zəruri olur. İdeologiya cəmiyyətin inkişafının məqsəd və vasitələrinə dair, başqalarının bunda hansı rol oynadığı haqqında suallara imkan daxilində dəqiq cavab verməyə çalışır. Müxtalif mədəniyyətlərdə o, eyni ilə fəlsəfə kimi, cavab verməli olduğu fərqli mədəni çağırışlarla üzləşir. Müasir şəraitdə əsas çağırışlardan biri baş-qalarına münasibat məsələsi (multikulturalizm), təhlükəsizlik və toleranlıq, dialoq qurmaq bacarığından ibarətdir.

Özünün ən yaxşı nümunələrində ideologiya özündə fəlsəfi konsept daşıyır, onu ifadə edən ideoloq isə cəmiyyət, qrup və s. üçün başa düşülen olmaq şərti ilə sualın dərk edilməsindən ona cavabın ifadə edilməsinə keçməyə çalışır. Müasir Azərbaycan fəlsəfəsində fəlsəfə və ideologiyanın bu cür sintezini öz əsərlərində akademik Ramiz Mehdiyev həyata keçirir. O, əsərlərində həm milli ideya, ideologiya, multikulturalizm, qloballaşma dövrü dövlətinin nə olduğu barədə düşünən və həm də eyni zamanda, bizim şəraitdə milli ideologiyanın necə olmalı olduğu, onda güclü lider, mədəniyyət, dil və dəyərlərin hansı rol oynadığı haqda suallara cavab ifadə

edən filosof kimi çıxış edir. Bu ideologiya, onun fikrincə, zamanımızın ən mühüm məsələlərinə cavab verərək ölkə vətəndaşlarını onların etnik, dini mənsubiyyyətdən asılı olmayaraq birləşdirməlidir. Bu məsələyə o, özünün cəmiyyətə hansı istiqamətdə irəliləmək lazım olduğunu anladan düşüncələrində dəfələrlə müraciət edir.

O, ölkənin qloballaşma şəraitində müasir milli ideologiyasının nəzəri cəhətdən yoxlanılmış konseptini verir, belə bir ideologiyanın köməyi ilə milli dövlət və cəmiyyəti inkişaf etdirən Ümummilli Lider Heydər Əliyevin və ölkə Prezidenti İlham Əliyevin rolunu göstərir. Ona milli ideologiyanın cəmiyyətin inkişafına açıq olması üçün informasiya inqilabı şəraitində necə olmalı olduğu barədə sual da maraqlıdır. Elə məhz bu yolla sual-cavab sisteminin köməyi ilə Azərbaycan millətinin milli identifikasi, milli və mədəni özünüdürkinin başa düşülməsində ənənə və nəzəriyyənin formallaşmasına təkan verən fəlsəfi-ideoloji konsept yaradılır.

Bu məsələlər üzərində düşüncələr bizi fəlsəfə və ideologiyanın qarşılıqlı münasibətlərinin dərk olunmasında bir sıra aktual məsələlərin qeyd edilməsinə doğru aparır: birincisi, onlar mədəniyyətin bir hissəsidir və ona görə də eyni bir dövlət ərazisi vətəndaşlarının ümumi mənsubiyyyətinin yaradılması və onlar tərəfindən dərk olunmasına kömək etməlidir. Bu, təkcə bu gün burada yaşayanlara deyil, həm də vaxtilə burada yaşımış adamların hamısına aiddir. Fəlsəfə, əlbəttə, ideologiya və ideoloji prosesini daha çox konseptual baxımdan "arasdırır", ideologiya isə bu ideyaları retranslyasiya edir, xalqın mədəniyyəti, tarixi, bu günü, nəzərdə tutulan məqsədləri və galəcəkdə onun cəmiyyətə konsolidasiyası vasitələri haqqında sabitleşmiş bilik verir.

İkincisi, ideologiyani yalnız fəlsəfə deyil, həm də sosiologiya, kulturologiya, tarix, politologiya tədqiq edir. Hazırda onlar içtimai elmlərdən başqa digər sahələrdən olan biliklərdən də istifadə edir. Amma qalan elmlərin öz anlayış, fakt və

məlumatlarını lazımi şəkəl sala bilməsi üçün fəlsəfənin anlayışlarını, onların qarşılıqlı əlaqə və münasibətlərinin məntiqini müəyyən etməkdən ibarət funksiyasını yerinə yetirməsi zəruridir. Əks halda, bu problemlərin təhlili qüsurlu olacaqdır. Aydındır ki, etnos, millət, milli dövlət kimi əsas anlayışların yenidən və ya başqa cür dərk olunmasına qayıtməq gərəkdir.

Üçüncüsü, bizə birliyin köklərinin uzaq keçmişdə ola bil-diyi və onun bu yaxınlarda fəlsəfi tədqiqat predmeti olduğu ilə bağlı yaranan fərqlər haqqında ideyanı ciddi araşdırmaq lazımdır. Bu məsələdə tarixiliyin prioritet təşkil etməsi millət və milli ideologiya anlayışlarını daha da dəqiqləşdirilməmiş edir. Onu da qeyd edək ki, bu anlayışın fəlsəfədə müxtəlif təriflərinin olması və ya onların çoxmənalılığı heç də o demək deyil ki, onlara laqeyd yanaşmaq olar. Ən azı, etnoslar və millət, etnik tarix və milli tarix, etnik dövlət və milli dövlət anlayışları arasındaki ümumi olanı və fərqləri görmək lazımdır. Fərqləri görmək onlar arasında əlaqəleri qırmaq demək deyil. Millət, bizə, dövlət və cəmiyyətin, insanlar arasında qarşılıqlı əlaqələr, mədəniyyət və tarixin, yaddaş və mənəviyyatın, əx-laqın dialektik vəhdətidir. Bununla yanaşı – bu, insanların mülki-hüquqi birliyidir. Buradan ayındır ki, milli ideologiya ümumi milli mənlik şüurunun, mədəniyyətin və vətənpərvər-liyin təşəkkülü və tərbiyəsinə kömək edərək dövlətin möhkəmlənməsinə səbəb olur.

Dördüncüsü, tariximizdə müxtəlif etnoslar və mədəniyyətlər iştirak edib və bu, keçmişimizin bir hissəsidir. Onların tariximizdə iştirakı tədqiqat obyektidir, ona görə də bizim keçmiş haqqında biliklərimiz dəyişkəndir, dərinləşə, dəqiqləşdirilə, inkişaf edə bilər. Gələcək haqqında da biliklərimiz dəyişkəndir, lakin Azərbaycanda yaşayanlar üçün ümumi tale anlayışı, vətəndaşlar üçün, ona görə də milli ideologiya, fəlsəfə və mədəniyyət üçün də prioritet təşkil edir.

*AMEA Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, fəvqəladə və salahiyətli səfir*

### **Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu**

1990-ci ilin iyulunda ulu öndər Heydər Əliyevin Azərbaycana qayıdışı, təqiblərə məruz qalıb Bakıdan Naxçıvana getməsi ilk növbədə Naxçıvan Muxtar Respublikasının qorunması, onun düber olduğu burulğandan və düşmən təcavüzündən xilas edilməsində həllədici rol oynadı. İkinci tərəfdən, Heydər Əliyevin Naxçıvanda kütləvi ümmükmələq məhəbbəti ilə qarşılanması, böyükü-kicikli yüzlərlə gəncin, cavanın, qocanın onun görüşünə gəlməsi, ona ümidi və pənah yeri kimi baxması, dualar edib “xalqı bu bələdan qurtarmasını” istəməsi Heydər Əliyevin mübarizə əzminin daha da artırdı, ciyinlərinə düşən ağır və məsuliyyətli vəzifənin əhdəsində bacarıqla gəlmək üçün ona qüvvət verdi. O dövrə Naxçıvanda yaranmış çox mürəkkəb vəziyyətə baxmayaraq, qeyd edilməlidir ki, ölkəmizdə demokratik dövlət quruculuğunun ilk və qətiyyətli addımları Heydər Əliyev tərəfindən məhz Naxçıvanda atıldı,

Hələ Naxçıvan MR Ali Məclisinin sıravi deputati olanda belə, o, rəhbər idi. Müdrük zəkasının, dönməz iradə və qətiyyətinin gücü ilə Ali Məclisin işinə istiqamət verir, millət vəkillərini və Naxçıvan ictimaiyyətini qarşidakı inqilabi də-yışıklıklarə hazırlayırdı. Heydər Əliyev deyirdi: “Naxçıvanın qədim dövlətçilik tarixi vardır. Bu Azərbaycanın dövlətçilik tarixidir”. Bütün xalq Heydər Əliyevi dəstəkləyirdi, lakin Naxçıvan Ali Məclisinin deputatları arasında həm komunistlərdən, həm də xalq cəbhəsi üzvlərinin ifratçılarından onun əleyhinə çıxış edənlər çox idi. Moskvannı diqtası ilə hərəkət edən Azərbaycanın kommunist rəhbərliyini dəstəkləyənlər-

in müqaviməti güclü idi. Buna baxmayaraq, Heydər Əliyev dərhal bütün demokratik qüvvələrin qəbul etdiyi bir rəhbərə çevrildi. Kommunist deputatların da bir çoxu Mərkəzin xofundan qurtula bilib Heydər Əliyevin demokratik quruculuq tədbirlərinin tərəfdarlarına çevrildilər. Heydər Əliyevin 1991-ci ilin ortalarında Sovet hökümətinin rəhbərliyinin Azərbaycana qarşı ədalətsiz siyasetini kəskin tənqid etməklə, Sovet İttifaqı Kommunist Partiyasının sıralarını nümayişkarana şəkildə tərk etməsi hələ də “bəlkə də qaytardılar” düşüncəsi ilə yaşayan Ali Məclisdəki keçmiş rəsmi şəxslərin və məmurların bir çoxunun mövqeyinin dəyişməsinə səbəb oldu.

Xalqın dərin inam və güvən bəslədiyi Heydər Əliyev yekdilliklə Azərbaycan Ali Sovetinə deputat seçildi. Bu, yəqin ki, Azərbaycan seçicisinin indiya kimi heç bir zaman göstərmədiyi seçki coşqusu ilə baş verdi. Xalq öz pənah yeri sandığı şəxsiyyətə yüksək siyasi kürsü, geniş fəaliyyət meydanı verməklə ondan da imdad gözləyirdi. Heydər Əliyevə xalqın yeganə rəhbəri və xilaskarı kimi baxan Naxçıvan əhalisinin iradəsi ilə 3 sentyabr 1991-ci il tarixində Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi isə, Azərbaycan dövlətçiliyinin ilk atributlarının qəbulundan tutmuş, köklü inqilabi islahatlar da daxil olmaqla, müstəqilliyyət aparan yoluñ və vasitələrin müəyyən edilməsini həmisişlik şərtləndirdi (1). Bu, Heydər Əliyev yolu idı. illər sonra, Heydər Əliyev Azərbaycan xalqının takidli tələbi və yaranmış vəziyyətdən çıxış yoluñ tapşırmaqda aciz qalan o zamankı hakimiyyətin israrlı xahişi ilə Bakıya getdikdən sonra Naxçıvan MR Ali Məclisinə deputat seçkiləri zamanı seçki platformasında sonra Ali Məclisin rəhbəri olacaq Vasif Talıbov öz seçki platformasının qayəsini ümumiləşdirib bir cümlə ilə deyəcəkdi: “Bu Heydər Əliyev yoludur”.

Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinə sədr seçilməsi ilə müstəqil Azərbaycan dövlətçiliyi quruculuğuna başlandı. O zaman üçün ən ümdə və aparıcı vəzifə Muxtar Res-

publikanın işgalçi Ermənistanın getdikcə genişlənən təcavüzündən qorunması idi. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi zaman Heydər Əliyev həm Naxçıvanı erməni işgalindən qorumaq, həm də müstəqilliyyinin kövrək addımlarını atmaqdə olan, lakin səriştəsiz və dəyanətsiz rəhbərlərin, yad xarici qüvvələrin təzyiqi altında az qala hər şeyi itirmək təhlükəsi ilə üzləşən Azərbaycan Respublikasını fəlakətdən qurtarmaq üçün yollar axtarındı. Eyni ə 1918-1920-ci illərdə olduğu kimi tarix təkrar olunurdu. Müstəqillik qazanmış ölkəmiz yenə də bir sıra bölgələrini erməni işgalindən qoruya bilmirdi. Ermənilər tərafından şosse və dəmiryolu bağlanan, elektriqi, qazı, telefon rabitəsi kəsilən, yeganə hava yolu da təhlükələrdən xali olmayan Naxçıvan tam blokada şəraitində ən ağır günlərini yaşayırıdı. Dondurucu qış gecələrində bu Ali Məclisin ikinci mərtəbəsindəki soyuq iş otaginda, neft lampası işığında Heydər Əliyev bütün Azərbaycan xalqını işığa çıxarmaq üçün çalışırıdı. Lakin bu çətin vəzifəni yalnız şəxsiyyətinin nüfuzu və diplomatiyasının gücü ilə həyata keçirmək mümkün deyildi. Dövlətçiliyin ən vacib və birinci dayağı olan nizamlı milli ordusuz nə dövləti qurmaq, nə də onu qorumaq olardı.

Məhz Heydər Əliyevin zəkası və Sovet idarə sisteminin bütün incəliklərini bilməsi nəticəsində və əlbəttə, Sovet İttifaqının ən müxtəlif sahələrinin rəhbərləri arasında qazanmış olduğunu nüfuz sayəsində Naxçıvan MR ərazisindəki Sovet orduyu hissələrinin nizamlı şəkildə, necə deyərlər təntənə ilə yola salınması, onların və ailələrinin yola düşməsi üçün bütün lazımi şəraitin yaradılması, bir sözlə, Rusyanın yüksək rəsmiləri ilə düzgün münasibət formalasdırılması elə bir imkan yaratdı ki, həmin hərbi hissələrin döyüş texnikası və silahlarının böyük əksəriyyətinin Naxçıvan hakimiyyətinə verilməsi təmin edildi. Bu məqsədlə Heydər Əliyevin fərmanı ilə Azərbaycanda ilk dəfə olaraq Dövlət hərbi qurumu - Naxçıvan Dövlət Müdafiə Komitəsi yaradıldı və Sovet hərbi hissələrinin texnika və

silahları həmin quruma təhvil verildi (2, s.480). Beləliklə, Naxçıvanın müdafiəsinin təmin olunması üçün ən zəruri addımlar atılmağa başlandı. Bir çox könüllü peşəkar hərbçilər Heydər Əliyevin çağırışlarına vətənpərvərliliklə səs verdilər. Burada qeyd etmək lazımdır ki, hələ Sovet hakimiyəti illərindən Heydər Əliyev Sovet ordusunda azərbaycanlı milli zabit kadrlarının çox az olduğunu görərək, bu sahədə sistemli uzaqgörən tədbirlər hayata keçirmiş, sanki bir zaman müstəqil dövlətçiliyə xidmət edəcəklərini planlaşmışdı.

Təəssüf ki, Heydər Əliyev Azərbaycanın müstəqilliyə naminə atdığı addımlar Bakının komunist rəhbərliyi zamanında olduğu kimi, müstəqil hökümətin rəhbərliyindəki ayrı-ayrı şəxslər və qurumlar tərəfindən kəskin müqavimətlə qarışanırdı. Lakin heç bir qüvvə Heydər Əliyevin müstəqil dövlətçiliyimiz naminə məqsədyönlü fəaliyyətinin qarşısını almağa qadir deyildi.

Heydər Əliyevin sədrliyi ilə keçən Ali Məclisin sessiyasında Muxtar Respublikasının adından "sovət sosialist" sözlərinin çıxarılması və Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli, ay-ulduzlu bayrağının iclas salonuna gətirilib sovet bayrağını əvəz etməsi müstəqil dövlətçiliyin bərqərar edilməsi yolunda ilk addımlar sayıla bilər. Ali Məclisin həmin iclasında keçirdiyimiz hayəcanlı anlar bu dəfəki istiqlalımızın uzun ömürlü olacağından xəbər verirdi. Sonralar Azərbaycanın Prezidenti olduğu zaman Heydər Əliyev deyəcəkdi: "Azərbaycanın istiqlalı əbədidir, dönməzdür". Heydər Əliyev Azərbaycanın Ali Soveti sədrinin müavini kimi parlamentin iclaslarında ölkəmizin düşdürüyü ağır ictimai-siyasi və iqtisadi böhrandan çıxış yollarını göstərir, Azərbaycan torpaqlarının işğalına rəvac verən M.Qorbaçov hakimiyətini və onun diqtəsi ilə hərəkat edən Azərbaycan rəhbərliyini qətiyyətlə ittiham edirdi. O, yeni ittifaq adı ilə SSRİ-ni dirçəltmək cəhdlərini qətiyyətlə rədd edərək deyirdi: "Mən yeni ittifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin heç bir

şərt qoymadan əleyhinəyəm. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlalıyyət uğrunda mübarizə aparmalıdır"(3,s.172).

Heydər Əliyevə dərindən inanan, onun müstəqillik ideyalarını dəstaklayan Naxçıvan əhalisi elliylə həmin ittifaqa dair ölkə referendumuna getmədi, müstəqil dövlətçilik yolunu seçdi. Heydər Əliyevin iradəsi ilə Kommunist Partiyasının Naxçıvan Muxtar Respublikasındaki strukturlarının ləğv edilməsi, 8 sentyabr 1991-ci ildə Azərbaycanda keçirilən prezident seçkisinin baykot edilməsi barəsində Naxçıvan Ali Məclisinin qərarları bütün Azərbaycana bənzər addımların atılması üçün cəsarətli çağırışlar idi.

1990-ci ilin 20 yanvarında Qorbaçov hakimiyətinin Bakıda, erməni işgalçlarının Xocalıda törətdiyi kütləvi qırğınlara hüquqi-siyasi qiymət verilməsi və Naxçıvan MR Ali Məclisində bu hadisərlərə əlaqədar qərarlar qəbul edilməsi, Xocalı faciəsinin Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı siyasəti olduğunun dünya ictimaiyyətinin diqqətinə çatdırılması o zaman çox zəruri və cəsarətli addımlar idi.

Heydər Əliyevin uzaqgörən və məqsədyönlü addımlarından biri də qonşu ölkələrin rəhbərləri ilə təmasa keçərək Naxçıvan MR əhalisini iqtisadi fəlakətdən qurtarmaq idi. Xalq cəbhəsi hakimiyəti nə qədər qısqanlıqla yanaşa, müxtəlisə vəsítələrlə inane olmağa çalışsa da, elə Azərbaycan dövlətinin ilk xarici siyaset addımları da Naxçıvanda atılırdı. Heydər Əliyev Ali Məclisin deputatlarına, alımlara, jurnalistlərə təkidlə Naxçıvanın yaxın tarixini, Moskva və Qars müqavilələrini öyrənməyi tövsiyə edirdi. Əvvəlki tarixi təcrübələri nəzərə alaraq ölkəmizin bu qədim güşəsini qoruyub saxlamaq üçün Türkiye Cümhuriyyəti və İran İslam Respublikası ilə həmin ölkələrin dövlət başçıları səviyyəsində görüşlər keçirir, sənədlər imzalayıv və qarşıya qoymuş məqsədlərə nail olurdu (2, s.657) Heydər Əliyevin uzaqgörən siyaseti və yorulmaz səyləri ilə Qars müqaviləsi Türkiyənin və Azərbaycanın siyasi

gündəmینə çıxarıldı. Türkiyənin prezidenti Süleyman Dəmərəl Naxçıvana geldi, Araz çayı üzərində Naxçıvan Muxtar Respublikasını, beləliklə də Azərbaycanı Türkiyə ilə bir-birinə bağlayan Ümid körpüsü açıldı (2, s.639). Heydər Əliyev İran prezidenti Həsəni Rəfsənçanının davəti üzrə Tehranda səfərdə oldu, blokadada olan Muxtar Respublikaya nəfəs verildi. Bakıda bütün bunları qısqanlıqla izləyən, hətta əngəllər yaradan qüvvələrə məhəl qoymayan Ulu öndər öz diplomatik tədbirləri ilə erməni işgalçalarını da Naxçıvana tekrar həmlə etməkdən çəkindirdi. Bütün bu müdrik addımlar olmasayı, 1918-1919-cu illərdəki erməni işğalı tekrar ola bilərdi, o illərdə olduğu kimi Azərbaycan dövləti Naxçıvan bölgəsinin qorunmasına aciz qala bilərdi.

Heydər Əliyev müstəqil dövlətçilik quruculuğunda ilk və ən vacib addım kimi daxili siyasi sabitliyin bərqərar edilməsinə xüsusi əhəmiyyət verirdi. Xüsusilə də, 1990-ci ilin Sovet rəhbərliyinin əli ilə törədilən qanlı 20 yanvar hadisələri, o zamanki Azərbaycan rəhbərliyinin xalqa zidd siyaseti, sonrakı illərdə isə hakimiyətdaxili çəkışmələr və milli maraqların ayrı-ayrı şəxslərin və qrupların maraqlarına qurban verilməsi, Azərbaycan cəmiyyətində bu cür siyasetlərə qarşı çıxan qüvvələr də doğrmuşdu, 1980-ci illərin sonlarında coşqun dağ selinə bənzəyən vətəndaş həmrəyliyindən və ümummilli təssübkeşlikdən 1993-cü ilin əvvəllerində əsər-əlamət qalmamışdı. Naxçıvan MR-da qarşı duran tərəflər: kommunistlər və cəbhəçilərin bir-birinə inam və etimadı yox idi. Bakının dəstayı ilə Muxtar Respublikada xalq cəbhəsinin hakimiyətini təmin etməyə cəhdər göstərilirdi. Lakin Heydər Əliyev müxtəlif və əks mövqeli vətəndaşları Azərbaycan dövlətçiliyi və milli maraqlar namına birləşdirməyə və vahid istiqamətdə yönəltməyə nail oldu. Ali Məclisin sədri seçilərkən Naxçıvan xalq cəbhəsinin iki aparıcı fealının da Ali Məclis sədrinin müavinləri olaraq seçilməsini təklif etdi, beləliklə, Ali Məclisin rəhbərliyində keçmiş komunistlərin və cəbhəçilərin nümayəndələri təmsil olundular.

Xalq cəbhəsinin bir çox vətənpərvər və peşəkar təmsilçiləri müxtəlif icra strukturlarında məsul vəzifələrə irəli çəkildilər, nəticədə Naxçıvan MR-da vətəndaş həmrəyliyi bərqərar oldu, bu da həm MR-nın erməni təcavüzündən qorunmasına, həm də Azərbaycan dövlətçiliyinin ilkin addımlarının Naxçıvanda atılmasına şərait yaratdı.

Ali Məclisə rəhbərlik etdiyi zaman öz çıxışları, bəyanatları, tövsiyələri, öyüd-nəsihatləri, çox zaman da öz şəxsi nümunəsi ilə Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək kadrlarını da hazırlayırdı. Bu gün həmin illərin Heydər Əliyev məktəbini keçən bir sıra şəxslər həm Naxçıvan MR-da, həm də Azərbaycan dövlətinin müxtəlif hakimiyət qurumlarında vətənimizə şərflə xidmət edirlər.

Heydər Əliyevə qarşı bir neçə dəfə puç olmuş çevriliş cəhdələri edən o zamankı ölkə hakimiyətinin bəzi nümayəndələri hətta onu Naxçıvan MR rəhbərliyindən uzaqlaşdırmaq niyyəti ilə Naxçıvan MR-nın muxtar respublika statusunu ləğv etməyi, bununla guya Azərbaycan Respublikasının unitarlığını təmin etməyi irəli sürürdülər (4, s.38). Hakimiyət nümayəndələrinin bu cəhdələri ulu öndər tərəfindən qətiyyətlə rədd edildi, Ali Məclisdəki müzakirələrdə bu kimi iddiaların Azərbaycan dövlətçiliyinə zərər vurdugu, muxtar respublika statusunun Naxçıvanın xilas yolu, təhlükəsizliyinin təminat yolu, inkişaf yolu olduğu vurgulandı. Heydər Əliyev ondan qat-qat aşağı səviyyədə duran opponentlərinə 1921-ci il Moskva və Qars müqavilələrinin Naxçıvanla əlaqədar maddələrini oxumağı tövsiyə edərək, əksinə Muxtar Respublikanın konstitusiyon statusunu daha da genişləndirməyi, MR-nın erməni hərbi təcavüzündən qorunması və blokada şəraitində torpaqların və xalqın etibarlı mühafizəsini təmin etmək üçün qonşu ölkələrlə əməkdaşlıq edilməsinin zəruriliyini ortaya qoyurdu.

1990-ci illərin əvvəllerindən ölkədə başlayan hakimiyət böhranı bu və ya digər şəkildə 1993-cü ilin 15 iyun tarixinədək davam etdi və qeyd edilməlidir ki, məlum xarici təsirlərlə ya-

naşı, daxili xalqa ziddi qüvvələrin də müstəqilliyin ilk və çətin illərində təxribatçı fəaliyyətləri, kənardan qızışdırılıb dəstəklənən bölgülük, ayrıçılıq hərəkətləri, millətin və dövlətin taleyinə hakimiyyətdəki müəyyən qüvvələrin biganəliyi ölkəmizi dərin uçurumun bir addımlığına gətirib çıxarmışdı. Daxili çəkişmə və ziddiyyətlər, hakimiyyətdəxəli şəxsi və qrup mənafelərinin toqquşması şəraiti daha da çətinə salmış, xalqı və dövləti çıxılmaz bir xaosa sürükləmişdi.. Artıq başladılmış vətəndaş qarşıdurmasının qarşısı dərhəl alınmasaydı, ölkəmizin bir neçə yerə parçalanmasına, nəticədə dövlət müstəqilliyinin itirilməsinə gətirib çıxaraq vətəndaş müharibəsi qızışacaqdı. Belə bir mürəkkəb ictimai-siyasi şəraitdə Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi sözün əsl mənasında böyük Qurtuluş missiyası idi. 15 iyun 1993-cü ildə Heydər Əliyevin Azərbaycan Respublikasının Milli Məclisinin sədri seçilməsi və on gün sonra isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icrasına başlaması Azərbaycan xalqının milli müstəqilliyində, eləcə də Azərbaycan dövlətliyinin qorunub saxlanması və inkişaf etdirilməsində dönüş nöqtəsi oldu.

Hakimiyyyət sükanı arxasına keçdiyi ilk gündən, ilk bəyənatından Heydər Əliyevin diqqətlə ölçülüb-biçilmiş və ehtiyatla tarazlaşdırılmış, müxtəlif istiqamətli, məqsədyönlü xərici siyaseti dövlətçiliyimizin sonrakı inkişafına geniş yol açdı.

Əməkdaşlıq edilməsi zəruri olan ölkələrdə bərabər-hüquqlu münasibətlər, qarşılıqlı fayda əsasında qurulan etibarlı tərəfdaşlıq, xərici əlaqələrdə milli maraqların əsas götürülməsi ölkəmizin beynəlxalq nüfuzunun artmasını, bəzi dövlətlərlə əvvəlki hakimiyyətin yanlış siyaseti üzündən yaranmış etimadsızlıq münasibətlərinin aradan qalxmasını təmin etdi. Məhz Heydər Əliyevin xərici siyaset kursunun məqsədyönlülüyüünə, dəyişməzliyinə, müstəqilliyinə, qərarlılığına və perspektivliyinə inam 1994-cü ilin sentyabrında, hakimiyət böhranından cəmi bir il sonra, haqlı olaraq "Ösrin kontraktı" adını almış neft müqavilələrinin bağlanmasına yol açdı. Xərici siyasetin dörd qütb-

lü yönü: Qərb-Şərq-Simal-Cənub arasında seçim etmədən, bütün tərəflərlə Azərbaycan dövlətinin mənafəyi namənə əməkdaşlıq öz bəhrəsini verdi.

Diqqətəlayiq haldır ki, 1993-cü ilin 15 iyunundan bu günə kimi xərici siyasetdə Heydər Əliyevin qoymuş olduğu hərəkət xətti dəyişmədən uğurla davam etməkdədir. Heydər Əliyevin bütün dövlətçilik ənənələrini prezident İlham Əliyev yüksək ustalıq və yaradıcılıqla davam etdirərək, bu siyaseti getdikcə daha çox kürəsəlləşən dünyada formalaşmış daha müarakkəb beynəlxalq münasibətlər sistemində yeni məzmunla, ikitarəfli, üçtarəfli əməkdaşlıq formatları ilə, dünyaya ümbəşəri və zəruri çağırışlar və ismarişlarla daha da zənginləşdirmişdir. Bu gün Azərbaycan prezidentinin dünya ölkələrini və xalqlarını dəvət etdiyi sülh və əməkdaşlıq, çoxmədəniyyətlilik şəraitində ahəngdar birgə yaşayış, cəmiyyətdə dini xoşrəftarlıq və həmrəylik siyaseti məhz keçən əsrin 90-ci illərində ulu öndər Heydər Əliyevin ideyalarının əməli şəkildə həyata keçirilməsinin bəhrəsidir, Heydər Əliyevin Naxçıvandan başlanan qurtuluş mübarizəsinin, inkişaf və tərəqqi müstəvisində davamıdır.

## İSTİFADƏ OLUNMUS ƏDƏBİYYAT:

1. "Şərq qapısı" qəzeti, 3 sentyabr 1991-ci il.
2. Qayıdış. Məsləhətçi və buraxılışına məsul Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov Bakı, Azərnəş, 1996.
3. Naxçıvan Ensiklopediyası, AMEA Naxçıvan bölməsi, 2 cilddə, 1-ci cild, 2005-ci il, s. 170-176.
4. Эльмира Ахундова, Ильхам Алнев. Портрет президента на фоне перемен, Москва, Россия, 2016, с. 38.

AMEA Falsafə İnstitutunun  
"Multikulturalizm və Tolerantlıq  
Fəlsəfəsi" şöbəsinin müdürü,  
falsafə üzrə elmlər doktoru, dosent

## Ulu öndər Heydər Əliyev siyasetinin müdriklik gücü

Politologiyada elmi cəhətdən öyrənilib, "məktəb" tipində qiymətləndirilən, tətbiq olunan məsələlər arasında bütün sahələrə şamil edilən müdrik yaradıcı şur, fitri bacarıq, səriştə ki mi mühüm amillər də xüsusilə diqqəti cəlb edir. Çünkü müdriklik elə bir mənəvi dəyər, əxlaqi keyfiyyətdir ki, onun sayəsində istər fərdi məzmunda, istərsə də idarəcilik mahiyyətində tərəqqi və tanazəzl müəyyən olunur.

Qədim yunan filosofu Sokratın müdrik hakim haqqında fikirlərini yada salmaq istərdik. Dahi Sokrat demişdir: "...bəzi adamlar heç bir istedəda malik olmadıqları halda, dövləti idarə etmək sahəsində məharət sahibi olduqlarından danışırlar. Heç kəs dənizdə belə olmadığı və gəmi sürməyi bacarmadığı üzündən gəmiçiliyə cəsarət eləmədiyi halda, qəribədir ki, hər yerdən qalxan bir an belə tərəddüd etmədən çox asan iş kimi dövlətə başçılıq etməyə hazır olduğunu bildirir. Fleytaçılıq sənətinə böyük zəhmət hesabına yiylənmənin zəruri olduğunu bir adam belə danmadığı halda, bir nəfər belə tapılmayı ki, şəhəri idarə etmək üçün əvvəlcədən böyük hazırlıq keçməyin lazımlığını etiraf etsin"(9).

Digər yunan filosofu Platon da hökmərin - rəhbərin əsas cəhəti kimi kütlədən fərqləndiyi, xüsusü istedəda və bacarıq, təcrübəyə, idarəetmə qabiliyyətinə malik olduğu qənaətini irəli sürmüüs və öz düşüncələrini "əsl usta-ədalətli qanunvericidir. Filosof-hakimdir!- mahiyyətində, deməli ədalətlilik və filosof-

luq mənalarının daşıdığı məzmundan çıxış edərək birbaşa müdriklik kimi əsaslandırmışdır.

Həttə Platon böyük Homer sənətini qanun yaratmaq, dövlət qurmaq, sülh, həmrəylik məharəti ilə müdriklik sınağına çəkir və müdrik Lider fenomenini tamamlayan əhəmiyyətli fikirlərini irəli sürür: "Homer əgər sən belə müdriksən, de görək nə vaxtsa bir gözəl qanun kodeksi yazmışsanı? Hər hansı bir dövlət quruculuğu işlərinin əsasını qoymussanı? Elə bir müharibə olubmu ki, sənin köməyinlə qələbə ilə bitsin?"(6).

Problema bu tarixi tipoloji qiymətləndirmələr kontekstindən və eləcə də müasir politoloji aspektlərdən yanaşdıqda xalqımızın görkəmli şəxsiyyəti ulu öndər Heydər Əliyevin yeritdiyi idarəcilik siyaseti müdriklik keyfiyyətləri ilə diqqəti cəlb edir. Həm də xüsusilə vurgulanmışlıq ki, Heydər Əliyev müdrik siyasetçi Lider zirvəsinə heç də təsadüfi, "anidən" deyil, pillə-pilli, ömür sinaqları və iş təcrübələrinən inamlı çıxmışla, yüksək peşkarlıqla yiylənməklə ucalmışdır...

Ulu öndər Heydər Əliyevin yeritdiyi siyasetin müdriklik gücü Milli Dövlət ideyasını şərtləndirən ən əsas qayə əlbəttə ki, onun milli Lider missiyası idi və o bu missiyasını nəinki ölkəmizin müstəqillik əldə etdiyi mərhələdəki siyasi fəaliyyətində, həttə sərt totalitar sovet imperiyasında ən yüksək siyasi kürsülərdə təmsil olunduğu dövrə, nəhəng bir dövləti idarəetmə siyasetində xüsusü diqqətdə saxlamış, öz məqsəd və amalı olaraq dərk edib bütün gücü ilə həyata keçirmişdir. Bu ağır və ikiqat məsuliyyətli işin öhdəsindən o, məhz milli lider şəxsiyyətindən irəli gələn güclü iradə, mətinlik, qəhrəmanlıq keyfiyyətlərinin cəmləndiyi müdrik siyaset vasitəsilə gəlmüşdür.

Bu baxımdan xalqımızın görkəmli tarixi şəxsiyyəti ulu öndər Heydər Əliyevin ilk Müstəqil Azərbaycan Konstitutsiyasının yaradıcısı, müəllifi olması hadisəsi istisna təşkil etmir.

Heydər Əliyev bu tarixi hadisəyə qədər hal 1978-ci ildə qəbul edilmiş Azərbaycan SSR Konstitutsiyasına digər sovet respublikalarında tətbiq edilməmiş 73-cü maddənin daxil edil-

məsinə şəxsi təşəbbüsü və ən əsas milli ruhunun diktəsi, xarakterinin cəsarət və fədakarlıq cəhətləri ilə nail olmuşdur ki, bunun da kökündə qeyd-şərtsiz olaraq ulu öndərin Azərbaycanın müstəqil milli dövlət quruculuğuna bağlı müdrik siyasi marağı, eyni zamanda ana dilimizə milli vətəndaş münasibəti dayanırdı.

Görkəmli icitimai-siyasi xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyevin ulu öndər Heydər Əliyevin həmin dövrə Azərbaycan dilinin qorunması, yaşaması, inkişaf etdirilməsi üçün həyata keçirdiyi tarixyüklü işlərin mahiyyətini məhz dövlətçilik mövqeyi, məqsədi kimi bələ dəyərləndirmişdir: "Bu gün inamlı demək olar ki, 1970-1980-ci illərdə Heydər Əliyevin milli dil sahəsində apardığı fəal siyaset Azərbaycanda milli dirçəliş, milli mənlik şüurunun inkişafı prosesini sürətləndirmiş və mahiyyət etibarilə Azərbaycan xalqını milli müstəqillik və milli dövlətçilik qazanmağa hazırlamışdır. Müstəqillik bərpa ediləndən sonra isə Azərbaycan dili xalqımızın icitimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında rəsmi dövlət dili kimi müstəsna əhəmiyyət kəsb etməyə başlamışdır"(5).

Respublikanın Əsas Qanunlar Kodeksinin 158 maddəsinin 48-in surətinsan hüquq və azadlıqlarının təminatına həsr olunması da ulu öndər Heydər Əliyevin səidi olduğu Konstitusiya Komissiyasının tarixyüklü fəaliyyətini və bu ağır işin məsuliyyətini aydın surətdə göstərir.

Heydər Əliyevin dünya dövlətlərinin və vətəndaşlarının Qanunlar kodeksi, hakimiyyət Toplusu – Konstitusiya haqqında düşüncələri də onun müdrik siyasetçi təbiətini ifadə edir. Məsələn, çox xarakterikdir ki, ulu öndər bu ali sənədi məhz xalq-dövlət qarşılıqlı münasibətləri mahiyyətində, vətəndaş əxlaq fəlsəfəsi kontekstində dəyərləndirmişdir: "Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə eks etdirməlidir. Hakimiyyət bölgüsü, qanunvericilik, ali icra, məhkəmə hakimiyyətləri - bunların ha-

musi xalqın iradəsinə stöykənməli, seçeneklər yolu ilə təmin olunmalıdır. Dövlət xalqın işi olmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir"(3).

Ulu öndər Heydər Əliyev 2002-ci il 30 sentyabr tarixində Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq ana dilimizin Dövlət Dili kimi qəbul olunması haqqında milli mənafəyə xidmət edən dolğun Qanun toplusu imzalamaqla bir daha xalqı qarşısında müdrik milli Lider missiyasını təsdiqləmiş oldu.

Heydər Əliyev 1993-cü il 03 oktyabr tarixində ümüm xalq səsverməsi yolu ilə prezident seçildikdə ilk etapda yeni qurulan müstəqil dövlətin iqtisadi inkişafı üçün mühim əhəmiyyət kəsb edən Neft strategiyasının həllinə diqqəti yönəltdi və bu istiqamətdə 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" tarixi rəsmi sənədini imzaladı. Dünyanın 7 dövlətinin 11 neft şirkəti ilə Azərbaycan arasında imzalanan neft müqaviləsi dünya neft şirkətlərinin 60 milyard ABŞ dollarını əhatə etməklə Azərbaycanı həm iqtisadi cəhətdən gücləndirmək, həm də siyasi baxımdan tanıtmaq məqsədini daşıyır.

Bu tarixi əhəmiyyət kəsb edən mühüm siyasi programda 1999-cu ilin noyabrında İstanbulda ATƏT-in sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Türkmenistan, Qazaxıstan rəhbərlərinin Bakı-Ceyhan neft kəmərinin yaradılmasına dəstək imzalarını atması gerçəkliyi də xüsusi önem daşıyır.

Məlumdur ki, yeraltı məlli sərvətlərimizin müstəqil dövlətimizin inkişafına yönəldilməsi məqsədinə xidmət edən neft siyaseti Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 70-ci illərdən dəstəklənmişdir. Belə ki, ulu öndər hələ sovet idarəciliyi zamanında böyük uzaqqorənliklə öz ölkəsinin, xalqının taleyini düşünərək Dənizdə Darin Özüllər Zavodunun məhz Azərbay-

canda yaradılmasına nail olmuştu. Halbuki o zaman Moskva bu zavodu Həşterxan vilayətində qurmaq niyyətində idi.

Ulu öndər Heydər Əliyevin Sovet İmperiyasının rəhbərlerinin xalqımıza qarşı ədalətsiz və qəddar münasibətinə etiraz olaraq yüksək vəzifəsindən istefə verib Rusiyadan ayrılaraq vətənə döndükdən sonra doğulub böyüdüyü Naxçıvan Muxtar Respublikasına gedib həmvətənlərinin əhatəsində yaşadığı 3 ildə qısa zamanda həyata keçirdiyi tarixi əhəmiyyət kəsb edən dövlət quruculuğunu milli liderin müdrik siyasetinin əyani abidəsi hesab etmək olar. Belə ki, Türkiyə -Azerbaycan arasında real bünövərə - körpü salınmasının düşünülməsi və gerçəkləşdirilməsi Heydər Əliyevin müdrik milli lider fenomenini qabarlı şəkildə ifadə edir.

Həmçinin, iki Türk dövləti- Türkiyə Cumhuriyyəti və Azerbaycanı və bu ulu diyarın onun bir parçası qədim Naxçıvanı birləşdirən körpünün Araz çayı kimi tarixi qan yaddaşımız üzərində salınması və körpünün "Ümid" adlanması heç də təsadüfi olmayıb böyük müdrik mənalar daşıyırı.

Heydər Əliyevin böyük səyi və cəsarəti sayəsində yaranan bu əlaqələr və "Ümid" körpüsünün müvəqqəti olaraq 29 oktyabrda, tam olaraq 28 mayda rəsmi olaraq açılması da fikrimizcə təsadüfi olmayıb iki Türk dövlətinin Respublika günü nü ifadə edir və yenə xalqımızın ulu öndərinin türkçülüyü və deməli milli ideyaya müdrik yanaşmasını birmənalı surətdə təsdiq edir.

Bununla bərabər, görkəmli siyasetçi Heydər Əliyevin Türkiyə Cumhuriyyəti tərəfindən Naxçıvan Muxtar Respublikasına maliyyə, iqtisadi və texniki yardım göstərilməsi barədə 100 milyon dollar məbləğində krediti nəzərdə tutan müqaviləni həyata keçirməkla düşmənlə həssarhəd ərazidə blokada şəraitində, digər tərəfdən, relief baxımından sərt iqlimə malik regionda mühüm təlabat ehtiyaclarından məhrum olmuş - işıqsız, qazsız, hətta çörəksiz qalmış xalqın həyatını xilas etməyə nail olması müdrik siyasetin inqilabi təntənəsi idi. Hər il 100 tələ-

bənin Türkiyədə təhsil almasını nəzərdə tutan birgə Əməkdaşlıq Protokolunun imzalanması faktı da zamanınna və bütün zamanlara münasibətdə yenə müdrik milli Lider qəhrəmanlığı idi.

Ulu öndər Heydər Əliyevin müdrik siyasetini Vətəndaş Cəmiyyəti kontekstində də ciddi təhlil edib qiymətləndirmək zəruri olan məsələlərdəndir.

Azərbaycan dövlətinin tarixi şəxsiyyəti, müstəqil respublikamızın böyük qurucusu ölu öndər Heydər Əliyevin "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır"; "Fikir müxtəlifliyi təbii hadisədir"; "Böyük siyaseti kiçik hissələrə, xırda mənafətlərə bağlamaq olmaz"(3) -kimi dillər əzbəri olan fikirləri, o cümlədən "Demokratiya insanların şüurunda dəyişiklik deməkdir. Bu dəyişiklik heç bir inqilabla olmur. Təkamül yolu ilə tədricən gedir"(3) -düşüncəsi, əslində siyasi mövqeyi ölkəmizdə vətəndaş cəmiyyətinə onun milli lider münasibətini dolğun əks etdirir.

Əlbəttə Vətəndaş cəmiyyəti hadisəsini əsas insan azadlıqları və müstəqillik ideyaları təşkil etdiyi üçün güc Söz azadlığı, bu istiqamətdə də mətbuat üzərinə düşür və Heydər Əliyev yəni qurulan müstəqil respublikanın idarəcilik siyasetində milli mətbuatın müstəqilliyyini, jurnalistlərin sərbəst fəaliyyətini dəstəkləyir və bu sahənin demokratik prinsiplər əsasında inkişafına əzmələ çalışırı. Təsadüfi deyil ki, müstəqil dövlət kimi ilk addımını atan Azerbaycan Respublikasının Konstitusiyasına 50-ci maddə kimi KIV-in inkişafı ilə bağlı tarixi və həmişə əhəmiyyətli olan bir maddə daxil edilmişdir.

Heydər Əliyevin 2002-ci ildə "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi faktı bir daha təsdiq edir ki, ulu öndər həqiqətən ölkədə vətəndaş cəmiyyətinin əsas mexanizmi olan, təcrübədə dövlətlə müxalif mövqədə dayanan 18-ci əsrden indiye kimi formal da olsa "4-cü hakimiyyət" adını daşıyan və kütləvi olaraq bu mahiyyətdə də qəbul edilən KIV-in fəaliy-

yətini öz dövlət idarəciliğin prinsipləri ilə möhkəmlətmış, ona meydan vermiş, nüfuz qazandırmışdır.

Bundan başqa, vətəndaş cəmiyyətinin daim müdafiəsinə qalxdığı Vicdan azadlığı məsələsi, onun əsas meyarlarından olan Din siyasəti həm Heydər Əliyevin imzaladığı 1995-ci il Azərbaycan Respublikasının Konstitusiyasında, həm də ulu öndərin bütün siyasi fəaliyyət platformasında ən mərkəzi yerda dayanmış, ölkə vətəndaşlarının vicdan azadlığının təminatçısı olmuşdur.

Tarixi faktlardan çıxış edərək deyə bilərik ki, Heydər Əliyevin 40 ilə yaxın geniş bir dövrü əhatə edən müdrik siyasi fəaliyyəti konstitusiya, vətəndaş cəmiyyəti və onlarla digər sosial-mədəni və habelə iqtisadi sahədə olduğu kimi, praktiki məhiyyətdə də Azərbaycanın milli dövlət quruculuğu salnaməsidir. Azərbaycan xalqına məxsus bütün geosiyasi, yeraltı və yerüstü milli sərvətlər, milli iqtisadiyatımız, milli mədəniyyətimiz, milli elmimiz, milli təhsilimiz, milli ədəbiyyatımız, milli teatrımız, milli musiqimiz, milli muzeylərimiz, milli məscidlərimiz, milli kitabxanalarımız, milli idmanımız, o sıradə milli səhiyyəmiz və neçə-neçə digər sahələr Heydər Əliyevin müdrik siyasəti, böyük zəhməti, peşəkar idarəciliğin imkanları ilə sistemli şəkildə dəvərləndirilib, inkişaf etdirilərək milli dövlət ideyasına tam cavab verən səviyyəyə yüksəlmüşdür.

Burada Rusyanın “Nezavisimaya” qazetinin mixxbiri Viktoriya Panfilovanın “Heydər Əliyev uğurlarının formuluası” adlı məqaləsindəki fikirlərini də nəzərdən keçirmək yerinə düşər.

“Heydər Əliyev bir çoxları üçün SSRİ-nin ən yüksək hakimiyyət strukturlarında azərbaycanlıların “self made” - uğur simvolu oldu. Sovet İttifaqı Nazirlər Sovetində xidmət vəzifəsinə gəldikdə, Elmlər Akademiyası, Mədəniyyət Nazirliyi, Dövlət Televiziya və Radio Şurası, səhiyyə və təhsil, mühəndislik, ticarət, yüngül sənaye, nəqliyyat və kommunikasiyaların bütün növlərinə rəhbərlik etmişdir. Onun tə-

şəbbəsü ilə ilk kompleks diaqnostika mərkəzləri yaradılmışdır. Onun dəstəyi sayəsində sovet cərrahları ilk əməliyyatları açıq ürəkdə aparmağa icazə verildi. Əliyev, Göz Mikrocərrahi Mərkəzinin açılışına kömək etdi. Svyatoslav Fyodorov və onun Volqa boyunca seyr edən çay qayığında bir mobil laboratoriya yaradılması üçün lobbiçilik etdi”(8).

Bu iqtibasdakı dolğun faktlar göründüyü kimi Azərbaycan xalqının yetirdiyi tarixi şəxsiyyətin ömür yolunu və müdrik siyasətə əsaslanan dövlət quruculuğu fəaliyyətini aydın şəkildə işqlandırır.

“Heydər Əliyev SSRİ-nin prezidenti olsayı”(7) adlı diğər bir rus medya yazısında da önə çəkilən faktlar da Heydər Əliyevin həm milli dövlət quruculuğu fəaliyyəti, həm də onun müdrik Milli Lider, Ulu Öndər təbəti, yüksək peşəkarlığı haqqında dolğun misallar baxımından maraq doğurur: “Heydər Əliyev Moskvada SSRİ hakimiyyətində gərgin və məsuliyyətli dövlət xadımı vəzifəsində çalışmasına, bir çox sahələrdə məşğul olmasına baxmayaraq respublikanın inkişaf nəbzini tuturdu. Bu mərhələni “Əliyev Azərbaycan üçün”, “Əliyev Rusiya üçün” adlandırmaq olar. O, Rusiya və Azərbaycan ziyalılarının, Sovet İttifaqının yüksək hakimiyyət strukturlarında azərbaycanlıların müqəddərətinin “self-made”- uğur qarantuna çevrildi. Təsadüfi deyil ki, sovet dövründə də, postsoviet mərhələsində də Heydər Əliyevi Azərbaycan Atatürkü adlandırmışlar. Digər tərəfdən, Moskvada super gücün liderlərinən biri olaraq məhz O, daha genişmiqyaslı tarixi ird qoymuşdur”(7).

Yeri galmışkən xüsusi olaraq vurğulamaq istərdik ki, ulu öndər Heydər Əliyev sahibi olduğu, əsl peşəsi siyasəti həm müdrikliliyin mənbəyi olan bir elm hesab etmiş, həm də fitri yaradıcılığın təzahürü-sənətkarlıq kimi dəyərləndirmişdir. Hətta O, bununla deyə bilərik ki, politologiyaya yeni bir nəzəri müddəə əlavə etmişdir. Bu müddəada peşəkar siyasətçi Lider

fenomeni ilə müdrik siyasetçi həmçinin də qeyri-adi – xarizma-lı karakter keyfiyyətləri birləşmişdir(1).

Eyni zamanda Heydər Əliyev şəxsiyyətindən irəli gələn sadəlik və səmimiyyətlə əlində müəllim taxtası dünya siyasetçilərinə başçısı olduğu ölkənin qarşılıqlı olduğu problemlərdən bəhs edir, Azərbaycan torpaqlarının işğaldan azad olması üçün gecəsini-gündüzə qatıb, beynəlxalq tədbirlərdə xalqının, millətinin səsini məhz səmimiyyət və ləyaqətlə çatdırırdı ki, bu da öz növbəsində onun müdrik siyasetçi fenomenini bir daha təsdiq edir.

Bu tədbirlər sırasında “1994-1996-ci illərdə Ermənistan-Azərbaycan Dağılıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində atılan addımlar və ATƏT üzvü olan ölkələrin dövlət başçılarının Lissabon Zirvə görüşü(2-3 dekabr 1996) xüsusi seçilir.

Heydər Əliyevin peşəkar milli lider kimi əsl çizgiləri onun 1997-ci il sentyabrın 3-də YUNESKO-nun “İnsanların Sülh Hüququ haqqında Beyannaməsinin qəbul edilməsi” təklifini müsbət qarşıladığı barədə qurumun baş direktoru F. Mayora ünvanlaşlığı məktub da yaxşı ifadə edir.

Məlumdur ki, BMT 1993-cü ildə də ölüm hökmüne veta qoydu və bu onillik ərzində dünyanın 40-a yaxın dövləti öz qanun məcəlləsinə ölüm hökmünün ləğvi maddesini daxil etdi.

Bu dövlətlər arasında Azərbaycan davardı və ulu öndər Heydər Əliyevin insan həyatının yeganə qayəsi həyat –ömür hadisəsinə ali humanist müdrik lider mövqeyindən dəyər verərək 1998-ci ildə və həm də Şərqdə ilk dövlət rəhbəri olaraq “Ölüm hökmünün ləğv edilməsi haqqında” Qərar imzaladı.

Millilik hissi, milli mənəvi dəyərlərə diqqət və qayıçı Heydər Əliyev xarakterinin və siyas idarəçilik məktəbinin ən mübəum təlimlərindən biri olaraq təcrübədə təsdiqlənmiş və tarixə iz salmışdır. Heydər Əliyev milliliyi-identikliyin bütün sahələrinə bağlılığını milli etnosdan, milli dildən, milli adət-ənənələrdən, milli rəngarəng sənətkarlıq sahəsindən, milli bay-

ramlar, milli rəmzler, milli dövlət atributlarına diqqətindən tutmuş, daxili və xarici siyasetdə, iqtisadiyyat, din, dil, təhsil və s. çox müxtəlif istiqamətlərdə dinamik inkişafla təsdiq etmişdir.

Heydər Əliyev müdrik siyasi idarəçilik sistemində ən əsas program isə sözsüzdür ki, millilik, tarixilik, xalq, onun keçmiş, gələcəyi, yeraltı və yerüstü sərvətləri qarşıq bütün milli varlığı cəmlənən Azərbaycanlıq ideyası idi.

Bu bir reallıq və həqiqətdir ki, ulu öndər Heydər Əliyevin 40 il ərzində bütün qüvvəsi ilə, öz mənafəini, hətta öz təhlükəsizliyini gözləmədən belə güclü eridutsiya ilə yaratdığı Azərbaycanlıq milli ideyası Dövləti Millətdə, Milləti Dövlətdə və bu iki nəhəng gücü Milli Lider amilində birləşdirən müdrik siyasetin zirvə nöqtəsidir.

“Ulu öndər Heydər Əliyev siyasetinin müdriklik gücü” mövzusunda olan məqaləmizdə ulu öndər Heydər Əliyevin XIV əsrə yaşamış, Azərbaycanda Səfəvilər dövlətini yaratmış, bu müstəqil dövləti siyasi və mədəni sahələr üzrə sistemli surətdə inkişaf etdirmiş, xarici və daxili düşmənlərdən qorumuş və bütün dünyaya tanılmış Şah İsmayıll Xətai “məktəbinə”, tarixdə ən çox öyrənilmiş 100 şəxsiyyət sırasında xüsusi dəyərə malik, türk dünyasının əvəzsiz Lideri Mustafa Kamal Atatürk siyaset təliminə, Hindistanın Azadlıq hərəkatının banisi, hindilərin “ulu ruh”- mahatma, “xalqın atası- Bapu” adlandırıqları Mohandas Karamçan Qandi siyaset fəlsəfəsinə əsaslanması məsələsini qeyd etməyi labüb hesab edirik.

Heydər Əliyevin əziz xalqına, həmvətənlərinə nəsihət-vəsiyyət etdiyi bütün Azərbaycan Xalqına Son Müraciəti də onun millət-dövlət, xalq və hakimiyyət vəhdətindən qaynaqlanan ulu öndər missiyasını, müdrik siyasi lider fenomenini dolğunluqla tamamilayır .

Hər cümləsindən müdrik milli lider missiyası ucalan “Azərbaycan Xalqına Müraciət” sənədi Azərbaycanın müstəqil dövlət quruculuğunun əsl sənəməsi olması ilə də əhəmiyyət kəsb edir.

Cox xarakterik haldir ki, xalqımızın görkəmli şəxsiyyəti, XX əsrin ən qüdrətli siyasetçisi kimi dünya siyaset tarixinə dərin iz salmış Heydər Əliyevin bu Müraciətində yekun hissə də, son nəticə, “nöqta” mənasında sonluq mahiyyətində deyil, davam, gələcəyə böyük inam ruhundadır. Buradaca dünya siyasetşünaslığının xarizməli lider tipinin mühüm prinsiplərindən birini yada salmaq istərdik. Belə ki, elmi nəzəriyyəyə görə “xarizməli liderlər davamçılarını öyrədirlər, yetişdirirlər, müdafiə edirlər və eyni zamanda öz zəfərlərini paylaşırlar”(10).

Bu nöqtəyi-nəzərdən deyə bilərik ki, ulu öndərin xalqa müraciətindəki nəticə hissəsi onun davamçısını təqdim etmək və nikbin şəkildə estafetin ötürülməsi, deməli öz müdrik milli lider yolunun davamı, başqa bir tərəfdən tamamlanmalı böyük məqsədlərə doğru əsl yenilənmə-başlangıç mahiyyətində sırf siyasi-nəzəri mövqedən bir qərar idi. “Mən öz mənali həyatım düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görünlən işlər sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var. .... Ümidvaram ki, tezliklə səhhətimi bərpa edərək Vətənə döñəcək, xalqımla yenidən birlikdə olacağam. İndi isə öz namızədiyimi İlham Əliyevin xeyrinə geri götürürəm. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını Özətrafında six bir-ləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın fi-ravانlığı yolunda çox işlər görəcəklər. ...Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidi ləbəsləyirəm”(2).

Nəhayət, İnamının təsdiqi. Bəli! Müdrikliyin bir əlaməti də uzaqqörənlilikdir. Gələcəyə İnam hissidi. Budur! Bu müdrik, uzaqqörən düşüncədən ucalan inam artıq 15 illik, heç də qısa olmayan bir müddətdə ölkənin bütün sahələrdə ən yüksək nəticələrdə eks olunan dinamik inkişafında öz təsdiqini tapmaqdadır və ulu öndərin sonsuz fədakarlıqlar bahasına qurduğu gənc Müstəqil Azərbaycan Respublikası onun inandığı, etibar

etdiyi həqiqi və siyasi varisi cənab İlham Əliyevin böyük intellektual siyasi idarəciliyə gücü, xalqla həmrəylik, dünya ictimai-siyasi düşüncəsinin modern cəmiyyət standartlarına uyğun şəkildə yeritdiyi ənənəvi milli, rasional-hüquqi modern idarəciliy siyasəti ilə XXI əsrin yeni onilliklərinə doğru addımlamaqdadır.

“Ulu öndər Heydər Əliyev siyasetinin müdriklik gücü” məqaləsini yekunlaşdırarkən Heydər Əliyevin siyasi irsi haqqında az yazmağın, tədqiqat obyektini yığcamlaşdırmağın qeyri-mümkün olduğunu vurgulamağı zəruri hesab edirik. Çünkü ulu öndər Heydər Əliyev siyasi irsi elə zəngin bir irdər ki, təhlillər üçün nəzərdə tutulan materiallar nəinki bir məqalə, bir oçerk, hətta fundamental tədqiqat əsərinə belə sığdır.

Heydər Əliyev siyasi irsinin bu “dərya” xüsusiyyəti haqqında görkəmli dövlət xadimi, akademik Ramiz Mehdyevin elmi-obyektiv qənaati çox xarakterikdir: “Suveren Azərbaycan dövlətinin yaradıcısı olan ulu öndərin siyasi portretini, ideal lider obrazını, zaman çərçivəsində sığmayan şəxsiyyətini, mil-yonlarla dünya azərbaycanlılarının qürur ünvani, cəmiyyət həyatının bütün sahələrdə milli intibahın qaranti kimi sağlığında ikən əfsanəyə çevrilən, həyatının hər məqamı bizlər üçün örnək olan nadir dövlət xadimi kimi dərin elmi təhlilini bir yazı ilə əhatə etmək qeyri-mümkündür”(4).

Bələliklə, mən ulu öndər Heydər Əliyevin Azərbaycan, onun tarixi, dövlətçiliyimiz, milli ideyamız, milli şüurumuz, bütövlükdə milli varlığımızla bağlı zəngin səhnəmə olan siyasi irsi əsasında onun mütəfəkkir, müdrik siyasetçi fəaliyyətini təhlillərimi “ulu öndər Heydər Əliyev siyasetinin müdriklik gücü” məqaləsində əhatələməyə çalışdım. Lakin etiraf etməliyəm ki, bu əhəmiyyətli tədqiqat materialı elə geniş və dolgundur ki, onu bir məqalə, hətta bir monoqrafiya həcmində əhatələmək çox çatdırır. Son dərəcədə aktualıq kəsb edən bu elmi mövzu haqqında yalnız qısa və konkret bu elmi qənaati bölüşmək istərdim ki, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin

müdrik siyasetinin gücü Müstəqil Azərbaycan Respublikasının və onun çoxmilyonlu vətəndaşlarının arxada qalan bir qərinəlik tarixdə və həmcinin bu günü və sabahunu monolit qaranti olmasına təsdiqlənir.

### İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:

1. Heydər Əliyev Müstəqilliyimiz əbədidir. 4-cü kitab, B., Azərnşər, 1997.
2. Heydər Əliyev Azərbaycan xalqına Müraciət [http://files.preslib.az/projects/toplu/v2/f3\\_13.pdf](http://files.preslib.az/projects/toplu/v2/f3_13.pdf).
3. Heydər Əliyev müdrik fikirlər. <http://www.heydar-aliyev-foundation.org/az/content/index/85/>.
4. Ramiz Mehdiyev Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşıdan – Ümummilli Lider Heydər Əliyevin qadir siyasetidir <http://files.preslib.az/projects/toplu/books/45.pdf>
5. Mehdiyev Ramiz. Milli intibah. Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşıdan – Ümummilli Lider Heydər Əliyevin qadir siyasetidir. <http://files.preslib.az/projects/toplu/books/45.pdf>.
6. Гилберт К.КУН Г.История эстетики.М.изд.Инд.1960,с37
7. Если бы Гейдар Алиев стал президентом СССР <https://ok.ru/bizimkiller/topic/75636143366144>.
8. Панфилова Виктория.Формула успеха Гейдара Алиева <http://vestikavkaza.ru/articles/Formula-uspekh-a-Geydara-Alieva-1.html>
9. Sipovski v.Sokrat və onun dövrü.B."Elm",1995., s.76-77.
10. Харизматическое лидерство: еще один шаг к пониманию. <http://www.elitarium.ru/liderstvo-harizma-kachestva-rukovoditel-vlijanie-priznanie-sposobnosti/>.

*Eynulla Mədətli  
AMEA Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, fövqəladə və səlahiyyətli səfir*

### Heydər Əliyev şəxsiyyəti: sərhədləri aşan cəzibə və siyasi müdriklik

Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyi və əbədiliyinin memarı və təminatçısı, müstəqilliyin mürəkkəb və təhdidlərlə dolu on ilində ölkəmizə uğurla rəhbərlik etmiş və xalqımızın əbədi ulu öndəri olmaq haqqını qazanmış Heydər Əliyevin parlaq şəxsiyyətinin cəzibəsi hələ keçən əsrin son rübündə yaxın - uzaq bir sıra ölkələrdə maraq və diqqət doğurmuşdu. Azərbaycana rəhbərlik etdiyi və SSRİ hökuməti başçısının birinci müavini olduğu zamanlarda dəmir iradəsi, nəsillərə nümunə olacaq yüksək rəhbərə xas olan insani keyfiyyətləri və mahir idarəcilik qabiliyyəti ilə bütün həmkarlarından üstün olan Heydər Əliyevdə digər yüksək sovet rəhbərlərində olmayan fitri bir qüvvə var idi – bu onun kamıl şəxsiyyətinin insanları çəkən möhtəşəm cəzibə qüvvəsi idi. Qətiyyətli yerişiyə, nüfuzedici baxışıyla, mənali gülüşüylə, diqqətçəkici nitqi ilə insanları elə cəlb edirdi ki, hər kəsdə səvq-i-təbii hüsnə rəğbət yaradırdı. Həm öz vətənimizdə, həm də xarici ölkələrdə Heydər Əliyevlə bir dəfə epizodik olsa da görüşən şəxs üçün həmin an ömürlük xatirəyə çevrilirdi.

Müstəqil Azərbaycan dövlətində Heydər Əliyev xalqımızın iradəsi ilə hakimiyyətin məsuliyyət yükünü çiynilərinə götürəndə dövlətçiliyimizin taleyinin həll olunduğu ölüm-dırım zamanı idi. Lakin Heydər Əliyev ölkəni labüb falakatdən qurtaracağına əmin idi, xalq da Heydər Əliyevə inanır, bu çıxılmaz vəziyyətdən çıxış yolunu ancaq onda göründü. Bu həmin vaxtlar idi ki, SSRİ dağılıandan sonra hakimiyətlərin varisliklə keçmiş kommunist respublika rəhbərlərinə

ötürüldüyü yeni müstəqil ölkələrdə sabitlik və az-çox inkişaf davam etməkdə idi. Bizim ölkəmizdə isə müstəqilliyin elan edilməsindən dərhal sonra, öncə moskvapərest, sonra isə radical müxalifətçi qüvvələrin hakimiyyətə yiylənmələri, aparılan tamamilə yanlış daxili və xarici siyaset nəticəsində müstəqilliyin itirilmə təhlükəsi Vətənində sürgün həyatını yaşamağa məcbur edilən Heydər Əliyevin böyük siyasetə qayıdışını tələb edirdi. Ölkəmizdə baş verən hadisələri qonşu ölkələrdə maraqla izləyirdilər, ölkəmizin müqəddəratına nikbinliklə baxanlar çox az idi.

1996-cı ilin əvvəllərindən bəri İran, Pakistan, Əfqanistan və Ukraynada diplomatik xidmətdə çalışdığım zamanlarda artıq Heydər Əliyev şəxsiyyətinə həm müstəqil Azərbaycan dövlətinin başçısı kimi, həm də, dünyanın tanınmış, görkəmli dövlət adamı və müdrik siyasetçi kimi diqqətlərin necə yönəldiyini müşahidə edir, prezidentimizin timsalında dövlətimizlə iftixar edirdik. Müstəqilliyimizin dostları Heydər Əliyev şəxsiyyətinə dərin ehtiram bəslədiklərini izhar edir, xoş arzularını bildirirdilər. Xalqımıza xor baxan, istiqlalımızı və inkişafımızı gözü götürməyənlər Heydər Əliyev şəxsiyyətinə insanlarda şübhə və inamsızlıq yaymaqla ölkəmizi gözden salmağa cəhd göstərirdilər. Lakin belə cəhdlər əbəs idi, çünkü Heydər Əliyevin hər bir xarici ölkəyə safəri, beynəlxalq təşkilatda çıxışı, yaxud ölkəmizə gələn dövlət rəhbərləri, rəsmi şəxslərlə görüşü müstəqil Azərbaycan dövlətçiliyinin ən yaxşı təqdimatı idi. (1) Heydər Əliyev Azərbaycan həqiqətlərini, ölkəmizin Ermənistan tərəfindən işgala məruz qaldığını, bir milyondan çox qaçqın və məcburi köçkünün problemləri ilə üzəlşdiyini, lakin bunlara baxmayaraq demokratik prinsiplərə və hüquqi dövlət quruculuğuna sadıq qaldığını, bölgəmizdə və dünyada sülhə və təhlükəsizliyə töhfə verdiyini dəfələrlə şərh etməkdən yorulmurdu.

Keçmiş SSRİ məkanında isə Heydər Əliyevi tanıtmağa ehtiyac yox idi. Sovet İttifaqı rəhbərliyində yüksək vəzifə tut-

duğu zamanda xalqlar arasında qazandığı nüfuz və hüsн-rəğbat Azərbaycan dövlətinə qarşı xoş münasibətə, inam və ehtirama çevrilirdi. Hətta rəsmi səviyyələrdə diplomatlarımızla keçirilən görüşlərdə səsləndirirdilər ki, Heydər Əliyev kimi dövlət başçınız olduğu üçün fəxr etməlisiniz. Respublika günü ilə əlaqədar rəsmi mərasimlərdə, müxtəlif tədbirlərdə Heydər Əliyev şəxsiyyətinə dair yarı həsəd, yarı qıtbə ilə müşayiət olunan xoş sözlər daha çox eşidilirdi.

Qeyd edilməlidir ki, ulu öndərin vəfatından sonra onun xatirəsinə həsr edilən hər hansı tədbir onu tanıyanların və ehtiram edənlərin maraqlı və hüsн-rəğbat dolu xatirələri ilə müşayiət olunurdu. Bu sətirlərin müəllifi bir sıra ölkələrdə Heydər Əliyev şəxsiyyətinə, onun zəngin siyasi irləsinə göstərilən maraqları və ilginin yaxından şahidi olmuşdur. Yalnız vaxtilə yanaşı çəlşidiyi, sonra isə müstəqil dövlətlərin rəhbərləri olmuş prezidentlər deyil, böyük dövlətlərin və beynəlxalq qurumların rəhbərləri də, əvvəldən şəxsi tanışlıqları olmadıqları hallarda belə Heydər Əliyevin cazibədar şəxsiyyətinin onun yüksək dövlətçilik məharətini necə təmənladığını hiss edir, onda xalqımızın, xalqımızda isə onun gücünü gördülər.

Bu yazımızda 2010-2015-ci illərdə çalışdığım Ukraynada Heydər Əliyev şəxsiyyətinin, onun yüksək insani və rəhbərlik keyfiyyətlərinin, elma, mədəniyyət, incəsənət, tarixə, adəbiyyata, yaradıcı ziyyətlərə xüsusi münasibətinin buraxıldığı dərin izlərdən bəhs edəcəyik. Burada vurgulamaq yerinə düşər ki, ulu öndərin vəfatından cəmi bir il sonra Kiyevin mərkəzində yaxın Qluboçicka küçəsində Heydər Əliyeva qoyulmuş heykəl onun işıqlı xatirəsinə Ukraynanın o zamankı prezidenti Leonid Kuçmanın, bütünlükdə Ukrayna xalqının sonsuz ehtiramının göstəricisi idi. 2013-cu ildə həmin ərazidə Ukraynada misli-bərabəri olmayan bənzərsiz Heydər Əliyev parkının salınması qısa müddətdə bu parkın və Heydər Əliyev abidəsinin kiyevlilərin sevilən ziyarət yerinə çevirdi, xüsusilə gənc ailə quranların Heydər Əliyev abidəsi ərafında, ölkəmizin tarix və

mədəniyyətinin simvolları, parlaq nümunələri olan Şeyx Səfi xalı şəlahəsi, Bakıımızın İçərişəhər qala divarlarının bənzəri park tikililəri, üç rəngli canlı çiçəklərdən yerdə tərtib edilmiş Azərbaycan xəritəsi qarşısında videoseansları həm Heydər Əliyevi, həm ölkəmizi gənc nəsillərə yaxından tanıdır.

Maraqlıdır ki, Ukraynada Heydər Əliyevin həm Sovet dövründə bu ölkənin iqtisadi-mədəni inkişafına və yaradıcı şəxslərinə göstərdiyi diqqət və qayğı ilə yanaşı, müstəqil Azərbaycana rəhbərlik etdiyi zaman da Ukraynaya dost köməyini əsirgəmədiyi insanların yaddaşında kök salmış və bu kimi hissələr bir neçə yüz min soydaşımızın yaşadığı bu böyük ölkənin Azərbaycan Respublikası ilə münasibatlarının sabit dostluq və qarşılıqlı etimad əsasında qərarlaşmasına öz təsirini göstərmişdir.

Müstəqil Ukraynanın ilk prezidenti Leonid Kravçuk (1991-1994) görüşlərimizdə Heydər Əliyevin SSRİ hökumətindəki fəaliyyəti illərində Ukraynaya daim diqqət göstərdiyini, bir sırə böyük layihələrin məhz Heydər Əliyevin qətiyyətli mövqeyi sayəsində reallaşdırıldığını qeyd edirdi. İni mədəniyyət mərkəzlərinin inşasının qadağan edildiyi illərdə Kiyev filarmoniyasının hazırkı binasının tikintisinin plana salınması və ona vəsait ayrılması yalnız Heydər Əliyevin şəxsi səyi ilə mümkün olmuşdu. Yeri gəlmışkən, Kiyev Dövlət filarmoniyasının yaşılı yaradıcı nəslinə mənsub olan şəxslər, filarmoniyanın rəhbərliyi səfirliliyimizin orada keçirdiyi tədbirlərdə hər dəfə Heydər Əliyevin xatirəsini minnətdarlıqla yad edirdilər.

1994-2004-cü illərdə Ukraynanın prezidenti olmuş Leonid Kuçma ilə hər görüşümüzdə yaxından dostluq etdiyi, əziz xatirəsinə dərin ehtiram bəslədiyi Heydər Əliyevdən səmimiyyətlə bəhs edir, Ukraynanın qonşularla müəyyən çətinliklərinin yarandığı ağır zamanda, taxıl yiğimünün yanacaq yoxluğunundan tam təhlükə ilə üzləşdiyi vaxt (Ukrayna dünya bazarına 30 mln. ton taxıl çıxarıır) Heydər Əliyevin onun xahişinə

göra heç bir rəsmi sənədləşmə qaydaları keçmədən dərhal dost ölkəyə lazımlıca yanacaq göndərdiyini minnətdarlıqla vurğulayırdı. Leonid Kuçma Heydər Əliyevə Yaroslav Mudriy ordəni təqdim edərkən demişdi: "Müdriklik və şöhrət". Bu sözlər tam anlamında Heydər Əliyevi təcəssüm etdirir. Siz, bir Prezident kimi, dövlətin siyasi və iqtisadi məsələlərini həll edərkən zəkanızı nümayiş etdirirsiz, öz fəaliyyətinizlə Azərbaycanın şöhrətini bütün dünyaya, Avropaya, ən əsası isə bütün Qafqaz regionuna yayırsınız" (2, s.300).

Yadimdadır ki, Ukraynanın Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında AMEA-nın müxbir üzvü (indi akademik) Yaqub Mahmudovun "Heydər Əliyev ideyalarının zəfər yolu" kitabının Ukrayna dilində nəşrinin ölkənin siyasi-elmi dairələrinin, Kiyevdə akreditə olunmuş xarici ölkələrin səfirlərinin, mətbuat nümayəndələrinin geniş iştirakı ilə keçirilən təqdimatında Ukrayna alımlarının, yaradıcı ziyalılarının təmsilçiləri olan bir qrup tədqiqatçı, başda tarixçi alim Anatoli Denisenko olmaqla mənimlə görüşüb Heydər Əliyev haqqında kitab yazmağı təklif edərək bildirdilər ki, Ukraynada Heydər Əliyevin xatirəsini qəlbində, hafızasında yaşıdan ziyalılarımız çoxdur və Azərbaycan səfirliliyinin də iştirakı olarsa maraqlı bir kitab ortaya qoyula bilər. Beləliklə, haqqında bəhs edəcəyimiz "İki dövrün Lideri" kitabı yarandı. Üzərində bu sətirlərin müəllifi də daxil olmaqla Ukraynanın bir qrup tədqiqatçısının işlədiyi bu kitabda ulu öndərin zəngin siyasi ərisi, dövlətçilik tacribəsi, nəsillərə nümunə olacaq rəhbərlik məharəti və insani keyfiyyətləri maraqlı bir dillə öz əksini tapmışdır.

Qeyd edilməlidir ki, 2003-cü ildən sonra Ukraynada ulu öndər haqqında həm ukraynalı, həm də orada yaşayıb çalışan azərbaycanlı elm adamları tərəfindən ayrı-ayrı məqalələr yazılmış, çıxış və məruzələr olmuşdu. Xüsusilə, ukraynalı yaziçi-jurnalist Viktor Andrianovun Azərbaycanın tanınmış yaziçisi Hüseynbala Mirələmovla birgə qələmə aldıqları və bu sətirlərin

müəllifinin redaktorluğu ilə 2011-ci ildə Kiyevdə Ukrayna dilində nəşr edilən “İlham Əliyev – Azərbaycan Prezidentinin portreti” əsəri artıq ölkə ictimaiyyətində Azərbaycan Respublikası haqqında, ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev barəsində bilgi və məlumatların genişlənməsinə zəmin yaratmışdır.(3)

Qeyd edilməlidir ki, Ukraynada Azərbaycan xalqının nümayəndələrindən ibarət bir neçə yüz minlik diasporumuz mövcuddur və ulu öndərin zəngin siyasi irlisinin bu ölkədə geniş təqdim edilməsində müvafiq rəsmi qurumlarımıza yanaşı, diasporumuzun da əvəzsiz xidmətləri vardır. Xüsusilə, hüquq elmləri doktoru, Ukraynanın əməkdar müəllimi, professor Arif Quliyevin ulu öndərimiz Heydər Əliyev, prezident İlham Əliyev, Heydər Əliyev fondunun prezidenti, ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva haqqında elmi və publisistik məqalələri Heydər Əliyev irlisinin Ukraynada böyük maraq doğurduğunuñ bariz timsalıdır. (4, s.246-295)

Heydər Əliyevin uca şəxsiyyəti, xüsusilə Ukraynanın yaradıcı élitasi tərəfindən yüksək dəyərləndirilir, onların nümayəndələrinin səsləndirdikləri heç bir təsir və təmənna yükü daşımayan hüsн-rəğbat dolu fikirlər xüsusilə əhəmiyyətlidir. Ukraynanın, eləcə də keçmiş SSRİ-nin ən tanınmış simalarından biri, müstəqil Ukrayna dövlətində issa bir müddət Avropa Birliyində Ukrayna Nümayəndə heyətinin başçısı olan xalq yazıçısı Boris Oleynik deyirdi ki, "Azərbaycan təhlükə altında olduğu zaman xalqın oğlu Heydər Əliyev ölkənin hərəkətverici çarxını öz əlinə aldı və zəkası, cəsurluğu və istəyi nəticəsində ölkəni kədərli vəziyyətdən çıxara bildi.(2, s. 300)

Ukraynanın xalq artisti Dmitro Qnatyukun ulu öndərlə əlaqəli xatirələri də olduqca maraqlıdır. Adı çəkilən kitaba yazdığı "Azərbaycan mənim sevgimdir" başlıqlı məqalədə qeyd edir ki, 1950-ci ildə ilk dəfə Azərbaycanda keçirilən gənclər festivalında iştirak etmiş, ölkəmizin böyük sənət adamları ilə tanışlığı və dostluğu o zamandan başlamışdır. Lakin Heydər

Əliyevlə ilk dəfə Moskvada Heydər Əliyev tərəfindən təşkil edilmiş bir mərasimdə yaxından ünsiyyət saxlamaq ona nəsib olmuşdur. "Mənim Azərbaycanla tanışlığım yalnız müğənnilərle məhdudlaşmur. Mən Azərbaycanın siyasi xadimi Heydər Əliyevlə görüşmüşəm. Bu, Əliyev tərəfindən aparılan Moskva-daki böyük qəbul mərasimində baş verdi. Gənc, yaraşıqlı, alıcənab bir şəxs kimi o, unudulmaz bir təəssürat yaratmışdı. Onu 1970-ci illərdə Azərbaycanda Ukraynanın incəsənət və ədəbiyyatının on illiyinin keçirildiyi ərəfədə daha yaxşı tanımaq imkanım oldu. Heydər Əliyev o zamanlar Azərbaycanın Kommunist Partiyasının Mərkəzi komitəsinin birinci katibi idi və bizi ən əziz dostları kimi qarşılamışdı. O, Respublikanın rəhbəri idi, lakin heç vaxt özünü bızdən üstün göstərmirdi. Əksinə, öz yaşıdı və yaxın dostları kimi münasibət göstərirdi. Bu şəxsiyyət haqqında Moskvadakı ilk təəssüratım tam şəkildə özünü doğrultmuşdu. Onun rəftarı göstəriş üçün deyildi, daxili mənəviyyatdan irəli gəldi. Heydər Əliyevə on il ərzində həmin məhrəban ab-havaya görə böyük təşəkkür düşür, biz özümüzü Azərbaycanda evimizdəki kimi hiss edirdik. Biz rəqs edir, mahnı oxuyurduq, bizi incəsənət birləşdirirdi. Bir-birimizi anlayır, bir-birimizə çox bənzəyirdik. Bu böyük şəxsiyyət mədəniyyətlərin vəhdətini təcrübədə tətbiq etmişdi. Mənim ona rəğbətim incəsənət adamlarına göstərdiyi münasibəti gördükdə daha da artmışdı. Dəfələrlə onun Rəşid Behbudov haqqındaki dəyərli fikirlərini, eləcə də gənc Müslüm Maqomayevə ata qayığısını görmüşəm. İncəsənət adamları üçün mənəvi dəstək çox vacibdir. Heydər Əliyevin Polad Bülbüloğlunu Azərbaycanın Mədəniyyət Naziri vəzifəsinə təyin etməsini qeyd etməsəm düzgün olmaz. Bu vəzifəni ona etibar etməklə Heydər Əliyev mədəniyyətin təmsilçisine böyük dəyər vermiş oldu. Heydər Əliyev bütün sektorlarda böyük öhdəlik daşıyır və böyük işlər görürdü, ona görə də təsəvvür etmək mümkündür ki, nə qədər insana dəstək vermişdir. Hal-hazırda Heydər Əliyev suveren Azərbaycan dövlətinin prezidentidir. Onun böyük lider, diplo-

mat bir ölkənin bütövlükdə öhdəliyini daşıya biləcək güclü istədiyi bu vəzifəni tam şəkildə əhatə edir. Bu möhtəşəm insanı Azərbaycanda Müslüm Maqomayevin yubileyində gördüyüm üçün çox şanslı idim. Xalqının mədəniyyətinə böyük töhfələr vermiş Müslüm Maqomayevə rəğbətini gözəl və səmimi şəkildə ifadə etmişdir. Heydər Əliyevin 80 yaşı var, lakin onunla ünsiyyət quran heç bir şəxs ona bu yaşı verməz. O daha gənc görünür, ona uzun ömür, can sağlığı arzulayıram. Arzu edirəm ki, prezident kimi bütün planları həyata keçsin və əvvəldə də olduğu kimi ürəyi xalqına qarşı sonsuz məhəbbətlə döyünsün. (2, s.290-291)

Ukraynada ölkəmizin qocaman dostlarından biri Ukrayna Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının fəxri doktoru, fəvqəladə və səlahiyyətli səfir Yuri Koçubəy ulu öndərin ölkələrimizin mədəni əlaqələrinə böyük diqqət verdiyini öna çəkərək yazar ki, Ukrayna və Azərbaycan arasındakı mədəni əlaqələr dərin köklərə malikdir və bizim "Ukraina Dypomatychina" illik kitabların birində ətraflı yazdığınıza tərxi hədisəyə söykənir. Azərbaycan müstəqilliyinin ilk günlərindən milli lider Heydər Əliyev humanitar sferadakı əməkdaşlığı xüsusi diqqət ayırmışdır: O dünyaya yeni Azərbaycan: orijinal, zəngin, qədim mədəniyyəti, ənənələri və gənclərin da-ha çox təmsil olunduğu müasir incəsənatla zəngin Azərbaycanı nümayiş etdirməyə ehtiyac olduğunu anlamışdır. Həm ukraynalılar, həm də azərbaycanlılar öz övladlarını qarşılıqlı şəkildə zənginləşdirməyi unutmamışlar. 2004-cü ildə Kiyevdə milli lider Heydər Əliyevin abidəsinin açılışı oldu. Onun həyat yoldaşı, tanınmış alim, akademik Zərifə Əliyevaya İrpen şəhərində abidə qoyuldu. Azərbaycanın və Ukraynanın prezidentləri 2008-ci il 30 iyunda Bakıda tanınmış Ukrayna şairi Taras Şevçenkonun abidəsinin açılışında iştirak etdilər. Kiyevdə məşhur Azərbaycan şairi Səməd Vurğunun, Azərbaycanda isə Lesya Ukrainkanın abidesi var. Bu qısa baxış göstərir ki, bizim ölkələrimizin əsası Heydər Əliyev tərəfindən qoyulan əmək-

daşlığı daha da inkişaf etdirmək imkanları var. Biz yalnız oludunda deyil, birgə olduğumuz zaman daha güclüyük və bu faktdan Azərbaycan prezidenti İlham Əliyev agahdır.(2, s.276-277)

T. Şevçenko adına Kiyev Beynəlxalq Münasibətlər İnstitutunun professoru, tarix elmləri doktoru Mikola Doroşko Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanın xarici iqtisadi siyasetinin uğurla inkişaf etdiyini, çox mühüm strateji layihələrin təməlinin qoyulduğunu vurgulamışdır. O qeyd edir ki, Azərbaycan özünün xarici iqtisadi siyasetində geosiyasi cəhətdən çatışmayan cəhətlərini üstün cəhətlərə çevirmək uğrunda mübarizə aparır. Xüsusən, suverenliyini... qorumaq məqsədilə Türkiyə və Qərbdən siyasi və iqtisadi dəstək almaqla həyata keçirir. Azərbaycan Respublikasına dünya ictimaiyyətinin, xüsusən Azərbaycanda zəngin neft və qaz sahələrinin inkişafında birbəşə iştirak edən enerji şirkətlərinə malik ölkələrin iqtisadi marağını cəlb etmək bu siyasetin vacib elementidir. Bu proses Heydər Əliyevin 1993-cü ildə prezent seckisindən sonra sürətlə inkişaf etdi. Heydər Əliyev mərkəzi hökumətin bərpasında nailiyyət qazandı, ölkəni siyasi və strateji cəhətdən Qərbe yönəltdi, Xəzər neftinin və qazının daşınma və hasilatında geniş miqyaslı proektlər həyata keçirdi və ABŞ tərəfindən rəhbərlik edilən terrorizmə qarşı koalisiyaya qoşuldu. Heydər Əliyev postsovət ölkələrinin əməkdaşlığı üçün ayrıca GUAM (1997) yaradılması ideyasının öncül tərəfdarlarından idi, Ukrayna ilə əlaqələri gücləndirmək üçün fəal şəkildə öz töhfəsini vermişdir. Bakı Supsa boru kəməri Ukrayna üçün zəruri əhəmiyyət kəsb edir. Çünkü keyfiyyətli Azərbaycan nefti tankerlərlə Odessaya və digər Ukrayna limanlarına daşınır bilər. (2, s. 260)

Kitabın son fəslində Ukraynanın Diplomatik Akademiyasının baş elmi işçiləri tarix elmləri namizədi A. Denisenko, dosent Lyubov Špakovski və əməkdar incəsənat xadimi Vasil Turkeviçin ulu öndərə həsr etdikləri biografik

esse olduqca təsirli və səmimidir. Müəlliflər qeyd edirlər ki, Heydər Əliyevin bütövlükdə bioqrafiyası və həyatının hər bir faktı tarixə söykənir. Hal-hazırda onun siyasi fəaliyyətinin müxtəlif istiqamətləri araşdırılır, iqtisadi platformasının tətbiqi məsələləri nəzərdən keçirilir, müasir inkişafın global problemlərinin konseptual vizyonunun fəlsəfi aspektləri tədqiq olunur. Heydər Əliyev çıxışlarında, bəyanatlarında, müsahibələrində dəfələrlə vurğulanmışdır ki, keçmişdə və ümmülikdə bütün fəaliyyətindəki hər bir addımı ilə qürur duyub. Heydər Əliyev elə bir zamanda Azərbaycan prezidenti oldu ki, ölkə və xalq siyasi ziddiyətlərlə üz-üzə qalmış, ərazi işğal olunmuş, məcburi köckənlər öz vətənlərində siğınacaq tapa bilmirdi, vətəndaş mühabibəsi realliga çevrilmişdi. Tarixçilər onun Bakıdan uzaq olduğu müddədə qəzəb və ümidişizliyinin, kədər və ağrısının şərhini verə bilməzlər. O, hər zaman gördükleri və inandıqları barəsində danışmaqdan çəkinmirdi. Ənənəvi olaraq, bir siyasetçinin hakimiyət əldə etmədən yaşaya biləcəyinin mürkünsüzlüyüne inanırlar. Heydər Əliyev isə hakimiyət əldə etmədən yaşaya bilərdi və yaşadı. O, nadir siyasetçilərdəndir ki, ölkənin idarəciliyini yalnız vəzifə borcu olduğu üçün yerinə yetirmişdir. Döyüsdə məğlub olduğumuz bir zaman şəraitində o, siyasetə geri döndü, ordu rəhbərsiz qalmışdı və onun əmərlərini gözləyirdi. Bu xalqın, ali hakimiyəti vermək istədiyi siyasetçinin döñüsü idi. Ona hər bir şəxsin, bütövlükdə isə xalqın ehtiyacı vardi. Heydər Əliyev sözün əsl mənasında ölkəsinin vətənpərvəri idi. O, postsovət dövründə də, ondan öncəki zamanda da vətənpərvər olmuşdu. Azərbaycan prezidentliyi vəzifəsini qəbul etməklə Heydər Əliyev bir şəxsiyyət kimi özünün ənənəvi həyat tərzinə davam etmiş, liderlik vəzifəsi davam etdirmişdir. Nə dərəcədə demokratik olmasına çalışmasından asılı olmayaraq, hər bir kəs onun istək və fəaliyyətinə sovgi-təbii şəkildə riayət edirdi. Hakimiyət onun tabiətinin ayrılmaz parçası idi. O, hakimiyətdə olmadığı zaman belə, insanlar onu, xüsusi baxış bucağına malik siyaset

ustası kimi qəbul edirdi. Heydər Əliyev həm siyasetçi, həm də şəxsiyyət idi. Cəvahirləl Nehru Hindistanın və dünyanın tanınmış siyasetçisidir. Onun qızı Indira Qandi atasının siyasetini ləyaqətlə davam etdirdi. Onun oğlu Raciv Qandi baş nazir idi. Onun faciəli ölümündən sonra, xanımı Soniya Qandi siyasi arenaya gəldi. Buhuttonun qızının Pakistan'da hakimiyətə gəlişini də xatırlayaq. Ata Buş və oğul Buşun Amerikadakı gəlişinə nəzər salaq. Miras qoyulan hakimiyət ölkənin inkişafına maneçilik törətmədi. Azərbaycan xalqı hökumətin idarəsinin Heydər Əliyevin oğlu, mənəvi həmkarı və siyasi davamçısı İlham Əliyevə təhvıl verdi. O, 2003-cü ildə 88 faiz səslə prezident seçildi, bu səs isə xalq tərəfindən prezidentin tam dəstəkləndiyinin göstəricisi idi. Andiçmə mərasimində o dedi ki, Azərbaycanın demokratik inkişafına əmindir, müasir və güclü dövlət kimi tərəqqisinə inanır. Onun üçün də Heydər Əliyevin siyasetini davam etdirmək zəruridir. İlham Əliyev ləyaqətli atanın ləyaqətli oğludur. (2, s.295-296)

Məqalədə Ukrayna alimlərinin bir fikri də olduqca diqqətçəkicidir. Qeyd edirlər ki, Heydər Əliyev avtobioqrafiyalarda az hallarda özü haqqında yazırı və bu avtobiografiyalar hal-hazırda həm Moskva, həm də Bakıda dövlət arxiv sənədlərində saxlanılır, sovet siyasi dairələrində Heydər Əliyev kimi tanınırdı. O, açıq şəkildə özünü azərbaycanlı kimi təqdim edirdi və adını milli ənənəyə əsaslanaraq yazırı: "Mən, Heydər Əliyev Əlirza oğlu 1923-cü ildə Naxçıvanda anadan olmuşam...." halbuki, Nikita Kruşçov və Leonid Brejnev özləri haqqında yazarkən bir dəfə Ukraynalı kimi, başqa bir dəfə isə Rusiyalı kimi özlərini qələmə verirdilər və buna heç əhəmiyyət də vermirdilər.

Məqalədə müəlliflər yazırlar ki, Çernobil faciasından sonra Heydər Əliyev siyasi bürodan tələb etmişdi ki, Pripyat şəhərində baş verən fəlakət haqqında əhaliyə düzgün və ətraflı məlumat verilsin. Bu Mixail Qorbaçov üçün bir problem idi, çünki o qeyri-adı heç bir şeyin baş vermədiyini iddia edirdi.

Sonralar SSRİ Ali Sovetinin deputatı olmuş Boris Oleynik yazdı ki, "Qorbaçov Kiyevə getməyə qorxurdu". Hətta Şerbitski ilk may paradını təxirə salmayı və ən azından uşaqları facia baş verən ərazidən köçürməyə cəhd göstərmək istəsə də, Qorbaçov onu hədələyərək söyləmişdi ki, əhalii arasında çaxnaşma yaradılmamalıdır. Biz Heydər Əliyevi Qorbaçovu Ukraynada baş verən insan səbəbli böyük fəlakəti təsdiqləməyə məcbur etdiyi üçün, onu qürurla anır və dəyərləndiririk. Məqalədə vurgulanır ki, Heydər Əliyev kommunistlərin faşist sözünə bərabər tutduğu millətçi kimi yox, sözün müsbət mənasında vətənpərvər millətçi kimi vətənini hər zaman xatırlayır, Azərbaycanı sevirdi. Vətənə olan bu münasibət Ukraynalılara da xas idi. Şair Vladimir Sosyuranın sovet ideoloqları tərafından heç də hər zaman qəbul olunmayan misralarını xatırlayaq: Ukraynanı şad və kədərli günlündə də günəş, külək, bitki və su kimi sev!. Beləcə də, Heydər Əliyev öz torpağının vətənpərvəri idi, əsl Azərbaycanlı kimi o başqa cür də ola bilməzdi. Kədərli günlərdə ölkəsi təhlükə altında idi, çevik və qəti şəkildə addım atmaq vaxtı idi. İstənilən digər şəxs çərəsiz, tərəddüd və şübhə içində addım ata bilərdi.

Ukrayna alımları Heydər Əliyev şəxsiyyətinin, ictimai-siyasi fəaliyyətinin bütün təfərruatlarını oxuculara çatdırmağa səy etmişlər. Xüsusiilə, Heydər Əliyevin Moskvadan Bakıya qayıdışını, sonra Naxçıvan Muxtar Respublikasındaki həyatı və fəaliyyətini, yenidən Azərbaycan rəhbərliyinə gəlməsini addım-addım izləmiş, bu mərhələləri təhlil etmiş, xüsusiilə ağır blokada şəraitində Naxçıvan Muxtar Respublikasının siyasi təhlükəsizliyinin, əhalinin həyat və yaşayışının təmin edilməsi sahəsində Heydər Əliyevin Türkiye və İran dövlətləri ilə yüksək səviyyədə qurduğu münasibətləri təhlil etmişlər. Türkiyə ilə Azərbaycan arasında münasibətlərdən bəhs edən müəlliflər Heydər Əliyevin prezident Süleyman Dəmərəlin dəvəti ilə Ankaraya səfərindən sonra ən qısa zamanda tikilib istifadəyə verilən "Ümid" körpüsünün II Dünya müharibəsində

Leningradın mühəsirəsi zamanı Ladoqa gölü üzərində açılan həyat yoluna bənzətmışlar.(2, s.110)

Onlar Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasındakı xilaskarlıq missiyasını və siyasi fəaliyyətini rəğbatla təhlil etmiş, böyük siyasetə qayıdış yolunu izləmişlər. Təqdim olunan kitabda həmçinin, Azərbaycan xalqının öndə gedən şəxsiyyətlərindən ibarət "91-lər qrupunun" Heydər Əliyevə müraciəti, Yeni Azərbaycan Partiyasının yaranması və Heydər Əliyevin böyük siyasetə qayıdış yoluna işiq salılmışdır.

Ösərin "Müstəqil dövlətin rəhbəri" bölümü xüsusiilə diqqət çəkicidir. Müəlliflər Heydər Əliyevin 1993-cü il oktyabr ayının 3-də Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə başlarkən andicmə mərasimində vurguladığı strateji fikirlərə diqqət çəkərək Azərbaycanda qanunun alılıyinə və demokratik prinsiplərə əsaslanan dövlət quruculuğunda Heydər Əliyevin tarixi rolunu açmağa müvafiq olmuşlar.

Heydər Əliyevin ilk xarici səfərində etibarən xarici ölkələrdə yaşayan azərbaycanlılarda müstəqil Azərbaycan dövləti üçün təəssübkeşlik, vətəncilik hissələrinə çağırışlarının müxtəlif ölkələrdə milyonlarla azərbaycanlıların təmsil olunduğu diaspor təşkilatlarının yaranmasına təkan verdiyini vurgulayan tədqiqatçılar Heydər Əliyevin irəli sürdüyü "azərbaycanlılıq" ideyasının bir ideologiyaya çevrildiyini, müstəqil dövlətçiliyin əsas taşkiledici və birləşdirici qaynağı olduğunu, dövlətin bu gününün və gələcəyinin taleyini müyyəyen etdiyini təhlil etmiş, məntiqi nəticələr çıxarmuşlar.

Müəlliflər Heydər Əliyevin Ukraynaya səfəri zamanı bu ölkədə yaşayan yüz minlərlə azərbaycanlılarının nümayəndələri ilə görüşündə onlara azərbaycanlılıq, vətənə bağlılıq hissələrini necə aşılığını nümunə kimi təqdim etmişlər. (5, s. 64-83) Heydər Əliyevin və Ukrayna prezidenti Leonid Kuçmanın şəxsi dostluq münasibətlərinin iki ölkə arasında qarşılıqlı etimada və hüsн-rəğbətə söykənən dostluq və əməkdaşlıq münasibətlərinin qurulmasında əsas rol oynadığını vurgula-

mişlər. Fikrimizcə, ukraynalı müəlliflərin göldiyi bu nəticə olduqca təqdirəlayıqdır ki, Heydər Əliyev müasir Azərbaycan dövlətinin möhkəm siyasi təməlini qoyduğu kimi, azərbaycanlılıq, Azərbaycan dili, latin əlifbasına keçid və bu kimi milli fəaliyyətləri ilə millətin bütövlüyünün və birliliyinin, həm ölkədə, həm də xaricdə yaşayan bütün azərbaycanlıların həmrəyliyinin təməl dayaqlarını qurmuş oldu.

Əlbəttə, bu yazıda ulu öndərin yalnız bir qonşu ölkənin içtimali fikrində yaratdığı unudulmaz təəssüratların bəzi fragmənlərindən bəhs edə bildik, amma Heydər Əliyevin uca şəxsiyyətinin sərhədləri aşan cazibəsi geniş və hərtərəfli tədqiq edilməyə möhtacdır.

#### İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:

1. "30 tarixi səfər". Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəsmi və dövlət səfərləri-1993-2003, Heydər Əliyev irsini araşdırma mərkəzi, Bakı, 2013.
2. Anatoli Denysenko, Vasyl Turkeviç, Lyubov Shapovski. Lider of two epochs, Kyiv, "Planeta", 2013.
3. Andriyanov V.I., Mirələmov H.F. İlham Əliyev – Azərbaycan prezidentinin portreti. Red. E.Mədətli, ukrayna dilinə tərcümə V. Binnatova, Kiyev, Dmitro Buraqo nəşriyyatı, 2011.
4. Ариф Куліев. Українско-азербайджанские отношения: право, политика, дипломатия, том 3, Хар'ков, «ФАКТ», 2017.
5. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. Çıxışlar, mitqlər, bəyanatlar, məktublar, müsahibələr, məruzələr, müraciətlər, fərmanlar. Buraxılışına məsul akademik R.Mehdiyev, 40-cı kitab, Bakı, Azərnəşr, 2012.

Ziba Ağayeva  
AMEA Fəlsəfə İnstitutunun "Heydər Əliyevin siyasi irsi və azərbaycanlılıq fəlsəfəsi" şöbəsinin baş elmi işçisi, f.ü.e.d.

#### Heydər Əliyev və milli-mənəvi dəyərlər (1969-1982)

XX əsrin 60-cı illərindən başlayaraq bir çox daxili və xarici amillərin təsiri altında sovet iqtisadiyyatı ekstensiv xarakter almaya başlayır. Bu direktiv iqtisadiyyatın öz imkanlarını tükməni, sənaye məhsullarının yüksəlik tempinin aşağı düşməsi ilə izah olunur. Belə vəziyyət isə öz növbəsində bu sahədə ziddiyyətlərin yaranması ehtimalını şərtləndirir, sənaye potensialının olduqca böyük miqyasına baxmayaraq, ekstensiv metodlardan istifadə sənayeni bəhranlı vəziyyətə gətirir. Bütövlükdə, 70-cı illər sovet tarixinə durğunluq illəri kimi daxil olmuşdur. Keçmiş SSRİ-də durğunluğun baş verməsi tədqiqatçılar tərəfindən bir çox obyektiv və subyektiv səbəblərlə izah olunur: inzibati-komanda sisteminin yetişdirdiyi kadrların yeni üsullarla işləmək istəməməsi və ya bacarmaması obyektiv, sənayeləşmənin başa çatdırılmaması, yüksək marginallığın mövcudluğu, kütlə içərisində sosial apatiyanın müşahidə edilməsi subyektiv səbəblər kimi göstərilir. Mövcud köhnəlmış mühafizəkar təşkilatların, dünyagörüşün, praktiki fəaliyyətə mane olan stereotiplərin cəmiyyətin inkişafına birgə təsiri cəmiyyətdə inkişafın ləngimə mexanizminin formallaşmasına səbəb olur və eyni zamanda sovet sisteminin daha da sərtləşməsi ilə müşaiyət edildi. Mövcud siyasi sistem cəmiyyəti durğunluqdan qorumaqdə aciz duruma düşmüdü.

Belə vəziyyət 15 respublikadan biri kimi Azərbaycandan da yan keçmir. İtifaq daxilində Azərbaycan yüksək inkişaf etmiş sənaye ölkəsi hesab olunsa da, bu dövrdə respublikanın

sosial-iqtisadi və mədəni inkişafı zəifləmiş, kənd təsərrüfatının istehsal səviyyəsi aşağı düşmüş, xalq təsərrüfatı, mədəni quruculuq sahəsində bir çox problemlər, həll edilməmiş vəzifələr, çətinliklər və çatışmazlıqlar ortaya çıxmışdı. Akademik Ramiz Mühdiyevin ifadəsi ilə desək: "Başqa imperiyalarla müqayisədə Sovet İttifaqını fərqləndirən cəhət ondan ibarət idi ki, bu ölkəyə daxil olan müttəfiq respublikalar iqtisadi cəhətdən bir-biri ilə sıx bağlı idi və onların heç biri ayrılıqda tam istehsal dövriyyəsinin infrastrukturuna, demək olar ki, malik deyildi. Digər tərəfdən, tarixi, milli mənəvi ənənələr, mədəni sərvətlər, xalqın inamı kimi dəyərlər keçmişin qalığı adlandırılır və vətəndaşlarımızın şüurunda bu dəyərlərin kökü kəsilih, insanları öz tarixi keçmişini unutmağa məcbur etmək cəhdləri göstərilir, bununla razılaşmayanlar isə təqib olunurdular. 1969-cu il iyulun 14-nə, yəni, Heydər Əliyev Azərbaycan rəhbərliyinə gələnə qədər ölkəmiz və xalqımız bu acı mənzərə ilə üzləşmişdi". (11; 271-272)

46 yaşlı Heydər Əliyev 14 iyul 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə irəli sürüləndə Ümumittifaq fonunda sosial-iqtisadi inkişafın səviyyəsinə görə sonuncu yerlərdən birini tutan Azərbaycanın vəzifyəti məhz belə idi.

Heydər Əliyevin ideyaları, fikirləri, proqnozları əsasında məqsədönlü təşkilatlılığı, rəhbərliyi və tələbkarlığı nəticəsində qısa zaman ərzində keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycanda sosial-iqtisadi, mədəni və ictimai-siyasi sahələrdə dinamik inkişaf, görünməmiş artım templəri əldə olundu, elmi-texniki dəyişikliklərin səviyyəsi tarixi əhəmiyyət kəsb etdi. Çox sonralar Azərbaycan Prezidenti Heydər Əliyev müstəqillik illərində ötən əsrin 70-ci illərində gördüyü işləri xatırlayaraq deyirdi: "1970-1985-ci illər Azərbaycanın quruculuq səlnaməsinə ən parlaq sahifələr kimi daxil olmuşdur. Baş verən dəyişikliklərin miqyasına, iqtisadi və sosial sahələrdə aparılan

dərin struktur islahatlarının xarakterinə, xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçirilməsinə görə doqquzuncu, onuncu və on birinci beşilliliklər Azərbaycanın yeni tarixində ən mühüm yerləri tutur...". (6;s.145)

Bu illər ərzində Azərbaycanda yalnız iqtisadiyyat, sənaye və kənd təsərrüfatı sahələrində deyil, eləcə də elm, təhsil, maarif və ictimai-mədəni sahələrdə də böyük uğurlar əldə edilir. Artıq "1971-1975-ci illərdə respublikamızda 198 elmlər doktoru və 1781 elmlər namizədi hazırlanmışdı. Elmi-tədqiqat institutları, ali məktəblər, elm və tədris müəssisələri yüksək ixtisaslı kadrlarla təmin edilmişdi. Respublikada yeni ali məktəblər - Xarici Dillər İnstitutu, İnşaat Mühəndisləri İnstitutu, Naxçıvan Pedaqoji İnstitutu açılmış, Dağlıq Qarabağda Pedaqoji İnstitut yaradılmışdı"; "1969-1982-ci illərdə 15 mindən çox azərbaycanlı tələbə SSRİ-nin qabaqcıl ali məktəblərində təhsil almağa göndərilmişdi" (8;s.15).

16 avqust 1972-ci il Bərabərlər İttifaqında, "Literaturaşa qazeta"ya müsahibəsində Heydər Əliyev: "Biz bu gün 140 elmi idarəni, 17 min nəfərdən çox elmi işçini təmsil edən Azərbaycan elmi ilə haqlı olaraq fəxr edirik" deyirdi. (1;s.21)

Böyük əmək, dərin zəka, məntiqi idarəcilik nəticəsində əldə olunan tərəqqi və yüksəlmiş Azərbaycanı qısa müddət ərzində keçmiş SSRİ-də ən inkişaf etmiş respublikalardan birinə çevirdi. Qısa müddədə əldə olunan müsbət nəticələr tam və hissə arasında optimallı nisbatı böyük dəqiqliklə müəyyənləşdirməyi, ali məqsədi cari məqsəddən, əsası qeyri-əsasdan fərqləndirməyi, istənilən tərəflə münasibətləri qarşı tərəfin maraqları prizmasından çıxış edərək qurmağı bacaran, tarix və müasirliyin vəhdətini əlaqələndirə bilən, gerçəkliyin müxtəlif rakursları arasındaki bağlılığının incə məqamlarını görmək qabiliyyətinə malik olan Heydər Əliyevin uzaqgörən siyasetinin uğuru idi. Bütün bunların əsasında vətəna, xalqına hədsiz sevgisindən, urayının xalqla, vətənlə bir vurmasından,

dərdini dərdi, sevincini sevinci bilməsindən doğan ürək yanğısı durdu.

İqisadiyyat, sənaye, mədəniyyət və təhsil sahələrində vəziyyət aydın olduğu halda, milli-mənəvi dəyərlərimizin saxlanması və mühafizəsi sovet dövləti üçün ideoloji mahiyət kəsb etdiyindən bu istiqamətdə azacıq da olsa irəliləyişə nail olmaq son dərəcə mürəkkəb və təhlükəli məsələ idi. Tarix boyu Azərbaycan xalqının milli-mənəvi dəyərləri (dil, din, adət-ənənə) ölkənin geosiyasi vəziyyəti və tarixi inkişafın gedişi nəticəsində yaranmış, formalaşmış və sosial-tarixi, mədəni, ailə ənənələrində mühfizə olunub saxlanılmaqla, nəsildən-nəsilə ötürülmüşdür. Lakin Azərbaycanda sovet hakimiyəti qurulduqdan sonra - içtimai mülkiyyət, ədalət və kollektivizm - sovet ideoloqları tərəfindən əsas mənəvi dəyərlər kimi müəyyənləşdirildiyindən, yalnız azərbaycanlıların deyil, keçmiş SSRİ-də yaşayan bütün xalqların və xüsusiilə müsləmanların milli-mənəvi dəyərlərinin saxlanması sovet ideologiyasına zidd məsələ kimi siyasiləşdirildiyindən son dərəcə çatınlaşır.

Keçmiş SSRİ-nin milli siyasəti “xalqlar dostluğu” və “proletar beynəlmiləciliyi” prinsiplərinə əsaslandığından, “sinif” maraqların ayrı-ayrı xalqların milli maraqlarından dəfələrlə üstün olması fikri irəli sürürlür. Millətlərin inkişafının mümkünüyü yalnız “sosializm” çərçivəsində və proletar beynəlmiləciliyi əsasında qəbul edilir. Millətciliyin isə hakim siniflərin maraqlarına xidmət edən və zəhmətkeşləri sosial azadlıq mübarizəsində yayındıran amil kimi qəbul olunur.

Artıq XX asrin 70-ci illəri Sov.İKP rəhbərliyi tərəfindən inkişaf etmiş sosializm cəmiyyəti quruculuğu, eyni zamanda insanların yeni tarixi birliyinin – “sovet xalqı”的 yaranması illəri elan etmişdi. Bu tarixi birliyin, kapitalizm dövründə ortaya çıxmış əvvəlki millətləri əvəz etdiyi və bunun hüdudları daxilində kapitalizm dövründə həlli qeyri-mümkün olan millətlərə ziiddiyətlərin aradan qaldırıldığı elan olunurdu.

Lakin xalqlar dostluğu prinsipi rəsmi şəkildə elan edilsə də, faktiki olaraq Rusiya İmperiyasından miras qalan əzəri bir prinsip: SSRİ-də dominant millət ruslardır, rus mədəniyyəti və rus dili ölkənin birliyini təmin edən mühüm siyasi amıldır - prinsipi dövlət tərəfindən siyasi xətt kimi yürüdürüldü. Bu SSRİ-nin xalqlar ailəsində, “rus xalqı – böyük qardaşdır” ifadəsi ilə möhkəmləndirildi. Bu ikili siyaset sovet rəhbərliyinin milli siyasetini xarakterizə edirdi. Respublikalarda fəal şəkildə ruslaşdırma siyasəti aparılır, məktəblərdə rus bölmələrinin sayı çoxaldırıldı. Belə siyaset respublikaların milli elita nümayəndələrini qıcıqlandırır, bəzi yerlərdə əksreaksiyalara səbəb olurdu. Etnik və ya dini ayri-seçkilikdən danışan və ya yazan istənilən şəxs “millətcilik tabliğatına”, “sovət sistemində qarşı şər-böhtan” və “anti-sovət fəaliyyətinə” görə həbs olunur, ağır məşqətlərə məruz qalırırdı. Milli mənsubiyyət məsələsi konkret şəxsiyyətin içtimai vəziyyətinə, həyatına və karyerasına ciddi təsir göstərir, müxtəlif millətlər arasında qeyri-bərabərliyə səbəb olurdu. Məsələn, 1956-ci il avqustun 21-də Azərbaycan dilinə dövlət dili statusu verən qanun qəbul olunur. 3 il sonra elə bu qanun da Azərbaycan KP MK-nin birinci katibi İmam Mustafayevin Moskvadan “millətcilik ittihamları” ilə suçlanmasında və vəzifədən kənarlaşdırılmasında mühüm rol oynayır; Azərbaycan KP MK bürosunun üzvü və katibi Şixəli Qurbanov “uzunmüddətli fasılədən sonra 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramının keçirilməsinə müvəffəq olmuşdur. Mərkəzi Komitənin birinci katibi Vəli Axundov onu təhlükəli işlər gördüyü barədə xəbərdarlıq etmişdi. Şixəli Qurbanov isə öz hərəkətlərinə görə özü cavab verəcəyini demişdi. Qurbanovu izahat yazmağa çağırıldılar. O da Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazdı. Sübüt etdi ki, Novruz bayramı heç də dinlə əlaqəli bayram deyil. 1967-ci ilin may ayının 24-də Şixəli Qurbanov dışlarını müalicə etdirmək üçün həkimə gedir və elə oradaca müəmmalı şəkildə

vəfat edir”(16). Qeyri-adi qabiliyyəti sayəsində ən yüksək dövlət vəzifələrinə irəli çəkilən ulu öndər Heydər Əliyev sonralar dəfələrlə etiraf edirdi ki, müsəlman olduğu üçün daima ayrı-seçkiliyə məruz qalmışdı və s.

Azərbaycanda bir sıra dövlət adamları, yazıçı və şairlər, dilçilər, filoloqlar bu məsələdə qətiyyət bildirməyə çalışır, Moskvanın törədə biləcəyi hər cür təxribatdan çəkinməyərək öz çıxışlarında, şeirlərində, poemalarında, bütövlikdə fəaliyyətlərində bu məsələyə etiraz edirdilər. Məsələn, “Azərbaycan Kommunist partiyası Bürosunun 16 mart 1957-ci il tarixli iclasında Mərkəzi Komitənin ideoloji məsələlər üzrə katibi Abdulla Bayramov çıxış edərək deyirdi: “Məni bir məsələ çox narahat edir: mənə elə gelir ki, biz heç bir ölçü götürməsək, 10-15, yaxud 50 ildən sonra paytaxt Bakıda bir dildə, Respublikanın qalan ərazilərində isə başqa dildə danışacaqlar... Bilirik ki, Bakıda ziyahıların böyük əksəriyyəti və onların ardınca fəhlələr də öz uşaqlarını rus məktəblərinə yerləşdirməyə çalışır, bunun nəticəsində ildən-ilə Azərbaycan dilində təhsil verən məktəblərin sayı azalır. Deməli, bir müddətdən sonra Bakıda elə vəziyyət yaranı bilər ki, şəhər kənddən tamamilə ayrı düşər... Mən daha o faktlardan danışmuram ki, azərbaycanlı Kəlbəcər rayonunda poçta gelir və ondan öz dilimizdə olan telegramı qəbul etmirlər”. Yaxud, həmin iclasda çıxış edən yazıçı Süleyman Rəhimov rəhbər işçilərə problemin həllini özlərindən, öz ailələrindən başlamağı təklif edərək deyir: “Əgər bizdə Azərbaycan məktəbləri varsa, onlar kimlərdən ötrüdür? Onlar ruslar, ermənilər, yəhudilər üçün deyil. Orada öz uşaqlarınızı oxudun, yoxsa ki, bizdə eksər rəhbər işçilərin övladları rusca təhsil alırlar”. Həmin dövrədə Ali Sovetin Rəyasət heyətinin sədri olan yazıçı Mirzə İbrahimov tələsənlərdən biriydi (əlbəttə, bu səbirsizliyin özülündə ən yaxşı niyyətlər dayanırdı). O, “İndi 1920-ci il deyil. Bizim qeyri-azəriləri əvəzləyəcək qədər kadrlarımız var” deyirdi. Mirzə İbrahimov təklif edirdi ki, bütün qeyri-azərilər

Azərbaycan dilini öyrənsinlər. Ali Sovetdə ona sual verirlər: “Həkimlərin yarısı rusdur, bəs onlarla nə etməli?” İbrahimov cavab verir: “Qoy onlar bizim 35 il əvvəlki vəziyyətimizdə olsunlar. O vaxt xəstəlik tarixlərini rusca yazırdılar”(3). Ana dilini xalqın mənəvi dünyası, xalqın ruhu adlandıran Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadə repressiyalardan qorxmadan 1954-cü ildə yazdığı «Ana dili» şeirində, “Gülüstan” poemasında (1958), «Latin dili» (1967) şeirində fəlsəfi dünyagörüşü sərgiləyərək ana dilinin mahiyyətini, bir millət üçün nə demək olduğunu açaraq yazırdı. Dil xalqın varlığıdır, vahidliyidir, özünəməxsusluğudur, dil yoxdursa, xalq da yoxdur deyən böyük şair “Ana dili” şerində yazırıdı:

*Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,  
Bu dil bir-birimizlə əhdi-peymanımızdır.  
Bu dil tanmış bizə bu dünyada hər şeyi,  
Bu dil əcdadımızın bizə miras verdiyi  
Qiymətli xəzinədir... onu gözlərimiz tək  
Qoruyub, nəsillərə biz də hədiyyə verək (14).*

Gizli və açıq etirazlara baxmayaraq yalnız məzmunca sosialist, forma etibarı ilə milli mədəniyyətlər inkişaf etdirilirdi. Bəzi milli bayramlar, ənənəvi sənətkarlıq, etnoqrafik və diyarşunaslıq muzeyləri yaradılır, milli yazıçıların əsərləri nəşr olunurdu. Lakin milli mədəniyyətlər dar çərçivədə dəstəklənirdi. Respublikaların Moskvaya siyasi sadıqlığını təhlükə altına qoya biləcək bütün mədəni təşəbbüsler burjuua millətçiliyi adı ilə damğalanır və qarşısı sərt şəkildə alınırdı. Məsələn, xalqların çar hakimiyyətinə və daha çox sovet sisteminə qarşı mübarizəsi ilə bağlı bir çox tarixi hadisələr, faktlar ciddi şəkildə gizlədirilir və ya sərt mənfi reaksiya ilə üzləşirdi. Digər tərəfdən, yerlərdə iqtisadiyyat inkişaf etdirilsə də, yerli şərait nəzərə alınmadan ətraf mühit çırkləndirilir, milli mədəniyyətlərin, adət-ənənələrin aradan çıxmasına şərait yaradılırdı.

Bildiyimiz kimi xalqın birliyini təmin edən, onun bir xalq kimi, identikliyinin, yəni kimliyinin, özünəməxsusluğunu formallaşmasında əsas rol oynayan komponentlər arasında etnos ümumiliyi, tarixi aqibətin, dinin, adət-ənənələrin ümumiliyi, milli ruhun birliyi ilə yanaşı dil birliyi xüsusişə önemlidir.

Dil- cəmiyyətdə insan fəaliyyətinin bütün sahələrinə mütləq şəkildə xidmət göstərən, istisnasız olaraq cəmiyyətin bütün mədəniyyətlərinə aid olan universalilərdən biridir. Dilin məhz bu xüsusiyyəti onun fərqləndirici cəhətidir. Deməli, dil insan fəaliyyətinin ayrılmaz hissəsi olub, insanlar arasında ünsiyyəti, qazanılmış təcrübələrin mübadiləsini, saxlanması və ötürülməsi prosesini təmin etməklə yanaşı, insanlar arasında biliklərin qarşılıqlı əlaqəsini və qarşılıqlı mübadiləsini də həyata keçirir. “Dilin kommunikativ funksiyasına insanların ünsiyyətinin müxtəlif sahələri uyğun gelir ki, bunlardan da ən zəruri olanları təhsil, elm, adəbiyyat, dövrü mətbuat, yazılaşma, kərgüzarlıq və mədəni-kültəvi tədbirlər və s.-dir” (9; c. 135-139).

Hər bir xalqın özünəməxsus dili vardır. Bu dil vasitəsilə “etnik daxili ünsiyyət” (Kurske) qurulur. Dil insanlar arasında bağlayıcı, əlaqələndirici həlqə rolunu oynayır. Çünkü məhz ünsiyyətdə müxtəlif növ informasiya mübadiləsi baş verir.

Milli-mənəvi dəyərlərin ən zəruri elementi olan dilin xalqların mədəniyyətinin formallaşmasındaki rolunu tədqiq edən ilk alim V.Humboldt olmuşdur. O, dilin nəsildən-nəsilə ötürülməsini bir ənənə kimi müyyənənləşdirmiş və təklif etmişdir ki, “dili ünsiyyət vasitəsi kimi yox, öz- özüne məqsəd kimi, xalqın düşüncə və duygularının ifadəcisi kimi nəzərdən keçirmək lazımdır” (12;377). Millət qarşısında dilin mühafizəsi, saxlanması, nəsildən-nəsilə ötürülməsi problemi durur. Onun strukturu təkamülün bütün mərhələlərini pillə-pillə formalşaraq, təkmilləşərək keçir. Dil cəmiyyətin birliyini, milli bütövlüyü təmin edir, milli identifikasiyin hissini

formalaşmasına təsir edir. Tarixin, mədəniyyətin ayrılmaz hissəsi kimi bütün milləti vahid tam kimi birləşdirir.

Dil bir milləti digərindən fərqləndirən unikal vasitədir. Dil vasitəsilə millətlər özünəməxsusluqlarını, nəsildən-nəsilə ötürülmə adət-ənənələrini mühafizə edib saxlayır, biliklərinin, təcrübələrinin mübadiləsini həyata keçirir, münaqişələri həll edirlər. Bu səbəbdən dil, bir-biri ilə bağlı olan və öz mahiyətinin bütün rəngarəngliyi haqqında ümumi fikir yaradan, müxtəlif funksiyalar daşıyan kompleks sosial təzahürdür.

Vətən-dil-millət birliyini əsas məsələ sayan Azərbaycanın şimal torpaqlarında mürəkkəb tarixi şəraitdə yaranan dövlətçilik ənənəmizi yenidən davam etdirən Azərbaycan Xalq Cümhuriyyətinin də dilə münasibəti xüsusi olmuşdur. AXC Hökuməti 1918-ci il 27 iyun qərarı ilə Azərbaycan türkçəsinin dövlət dili elan etmişdi. Azərbaycan türkçəsinin bütün ibtidai məktəblərdə tədrisi icbari şəkildə tətbiq edilirdi. Hətta 1919-cu ildə Azərbaycan türkçəsinin öyrənilməsi üçün hökumət tərəfindən vəsait ayrılmış, kurslar təşkil edilmişdi. Dövlət dilində olmayan sənədlərin üstündə parlamentin sadr müavini Həsən bəy Ağayev, adətən: “Ərizə türkçə lisanda olmadığı üçün əncamsız qalır” məzmunlu dərkənar qoyurdu. Lakin tarixi İstiqlal Bəyannaməsində dövlət dili haqqında maddə öz əksini tapmamışdı. XI qızıl ordunun Azərbaycanı işğal etməsi ilə AXC süquta uğradı. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadıdır.

Azərbaycanda sovet hökuməti qurulduğdan sonra Azərbaycan türkçəsi məsəlesi xüsusi tərzdə qoyulur. Lenin başda olmaqla bir çoxları bu anlayışdan tamamilə imtina olunmasının tərafdarları kimi çıxış etsələr də, sovet hakimiyyətinin ilk illərində AXC ənənəsi davam etdirildi.

Sovet ideoloqları keçmişlə əlaqənin kəsilməsinin əsas yollarından biri və ən zərurisi kimi bu məsələyə əlibanın

dəyişdirilməsindən başlayırlar. 1928-ci ilə qədər SSRİ-nin bütün müsəlman xalqları əsasən, türk dilinin transkripsiyası üçün ərbə əlifbasından istifadə edirdilər. Lakin türk ədəbi dilləri arasında olan əsas fərq tələffüzdə olduğundan, savadlı azərbaycanlı kazax, kazan tatarı ilə asan ünsiyyət qura bilir, özbək və ya türkmən dilində çatınlık çəkməkdən oxuya bilirdi. Burdan belə nəticə çıxarmaq olar ki, 1928-ci ilə qədər sovet ittifaqı müsəlmanlarının mədəni ünsiyyəti real həqiqət idi. Bu iş sovet ideoloqlarını qane etmirdi. Bu səbəbdən sovet hökuməti 1929-cu ildən başlayaraq ərbə əlifbasını latin əlifbası ilə əvəzləməyə başladı. Moskvadan yürüdüyü bu siyaset xüsusilə tatarlar və orta asiya müsəlmanları arasında ciddi narazılığa səbəb olsa da, tamamilə neqativ hadisə deyildi və bir çox müsəlman ziyahları tərəfindən rəğbətlə qarşılanmışdı. Bu dəyişiklik həqiqətən məktəblərdə tədrisi asanlaşdırılmış, həm də Türkiyədə Atatürk da latin əlifbasını qəbul etdiyindən türk dünyasının mədəni və psixoloji birliliyinə xələl gətirməmişdi. “Qısa müddətdə Azərbaycanda bu əlifbanın işlədilməsi geniş kütłələr arasında savadsızlığın ləğvi üçün olduqca əlverişli zəmin yaratmışdı. Ana dilində dərsliklər yazılmış, Azərbaycan folklorunun toplanması və nəşri sahəsində ciddi işlər görülməyə başlanmışdı. Bu prosesdə Salman Mümtaz, Həmid Arası, Məmmədhüseyn Təhmasib kimi folklorşunas alımların xüsusi əməyi qeyd olunmalıdır”. (13;s.9)

Latin əlifbasına keçid savadsızlıqla mübarizədə müsbət tendensiyaların əldə olunmasına yol açmış olsa da, sovet hökumətinə mədəni irsimizdə çox ciddi seçim aparmasına şərait yaratdı. Yalnız kommunist ideologiyasına uyğun gələn kitablar yeni əlifba ilə çap olundu. İslam dini ilə bağlı bütün kitablar yığışdırıldı.

Nəhayət, 1939-cu ildə latin əlifbası bütün müsəlman respublikalarında olduğu kimi Azərbaycanda da heç bir izahat verilmədən, yalnız ümumi ifadəyə “böyük qardaş” rus xalqı ilə yaxınlaşmaq məqsədilə yenidən və sonuncu dəfə

dəyişdirildi və 1940-ci il yanvarın 1-dən tətbiq olunmağa banlandı. Əslində bu siyasetin kökündə Türkiye və sovet imperiyası ərazisində yaşayan türk xalqlarının bir-biri ilə mədəni əlaqəsinin qarşısının alınması durdu. Bu dəfə əlifbanın dəyişdirilməsi xalqımızı olduqca ciddi təhlükələrlə - türk dünyasından tam təcrid, mədəni irsin itirilməsi, azərbaycan ədəbi dilinin ruslaşdırılması, rus dilinin tədrisinin asanlaşdırılması, bununla da azərbaycan xalqının rus mədəniyyətinə linqvistik və mədəni assimlyasiyası ilə qarşı-qarşıya qoysa da, bu proses Stalin terroru şəraitində baş verdiyindən açıq müqvimətlə qarşılaşmadı. Məqsəd, “keçmişin qalıqları” adı altında milli - mənəvi dəyərlərimizi, milli irsimizi və mədəni əsaslarımızı məhv etmək, SSRİ ərazisində yaşayan digər xalqlar kimi azərbaycanlıları da “əsil sovet vətəndaşları”na çevirmək, SSRİ adlanan böyük bir qazanda əritmək, yəni ruslaşdırmaq idi.

Fransız şərqşünası və sovetoloqu A.A. Benniqsenin ifadəsilə desək: “Bütün qeyri-rus millətləri, xüsusilə müsəlmanlar mədəni assimlyasiyaya məruz qalmalı, rus dili bütün sovet vətəndaşlarının “ikinci ana dili” na çevriləmeli, bütün yerli ədəbi dillər rus sözlərinin kütləvi tətbiqi ilə zənginləşdirilməli və modernləşdirilməliydi. Yerli ədiblərin əsərləri rus nümunələrinin (Şoloxov, Qorki, Mayakovski və s.) ardıcıl imitasiyası yolu ilə proletar mədəniyyətinin ən yüksək səviyyəsinə qaldırılacaqdır. Müsəlman yaşayış məntəqələri rus-sovet şəhərləri kimi, şərqi xarakterini itirməklə modernləşdiriləcəkdir. Qardaşlıq sevgisi və dostluq atmosferi köhnə etnik və dini dözümsüzlüyü əvəz edəcək. Dinlər (İslam və xristianlıq) milli özünüdərkin əsası olmayacaqdır. Millətlərin qarşımı “avropalılar və müsəlmanlar” arasında bioloji sembioza səbəb olacaqdır. Və nəhayət, beynəlmiləl cəmiyyət yaranacaqdır. Bu cəmiyyətdə müxtəlif milli mədəniyyətlərin ən yaxşı elementlərini özündə cəmləşdirən, vahid “sovet

mədəniyyəti", vahid rus dilinə, vahid tarixi ənənəyə və "ümmumsovet" vətənpərvərliyinə malik olacaqdır". (4;c.52).

Hakimiyyətə gəldiyi ilk gündən sovet imperiyasının siyasetini dərindən bilən, dərk edən və məqsədini anlayan Əməmməd Məmmədquluzadənin "Ümummilli lider Heydər Əliyev milli-mənəvi dəyərimizim" əsas tərkib hissəsi kimi dil məsələsinə laqeyd qala bilmədi. Bu elə bir dövr idi ki, dövlət idarəciliyindən, inzibati idarə sistemlərindən, elməndən, mədəniyyətdən, təhsildən rasional şəkildə sıxışdırılan milli dillər mösiat səviyyəsinə endirilir, bütün respublikalarda eləcə də, Azərbaycanda KP-nin qurultayları, MK-nin plenumları bir qayda olaraq rus dilində aparılırdı.

Dünya siyasetində dil məsələsi həmisiəsi siyasi mahiyyət daşımışdır. Azərbaycan dilinə münasibətdə də bu tarix boyu belə olmuşdur. Akademik R.Ə. Mehdiyev ulu öndərin həmin dövrdəki dil siyasetini belə qiymətləndirirdi: "Ana dilinə münasibətin ifrat dərəcədə siyasıləşdirildiyi və çox vaxt əsassız siyasi ittihamlar üçün zəmin olduğu illərdə Heydər Əliyev Azərbaycan dilinin mösiat və ədəbi dil səviyyəsindən dövlət dili səviyyəsinə çatdırılmasına yönəlis fəaliyyətlə kifayətlənməyib, həm də öz şəxsi nümunəsi ilə ana dilimizin nüfuzunu artırır, onun elmi cəhətdən öyrənilməsi, geniş yayılması üçün şərait yaradırdı" (7; s.281). Həç tasadüfi deyil ki, 1969-cu il İnoyabr Azərbaycan Dövlət Universitetinin 50 illiyinə həsr edilmiş təntənəli yığıncaqda ana dilində çıxış etməklə şəxsi nümunə göstərərək, azərbaycan dilinin təbliğinin əsasını qoymuş oldu.

Bu yığıncaqda Heydər Əliyevin dediyi: "Azərbaycan xalqının parlaq və orijinal mədəniyyətinin ən yaxşı ənənələri Azərbaycan Dövlət Universitetində inkişaf etdirilmişdir. Məşhur filosof Ə.Bəhmənyarın və mütəfəkkir şair Nizaminin, riyaziyyatçı-astronom Nəsiməddin Tusinin və dahi lirik şair Füzulinin, orta əsrlərin böyük alimi F.Rəşidədinin və üşyankar şair Nəsiminin, tarixçi Bakıxanovun və realist yazıçı

M.F.Axundovun, görkəmlı satiriklərdən Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin və bir çox başqlarının adları bu mədəniyyətin çoxəsrlilik tarixinin bəzəyidir. Biz Azərbaycan xalqının bu və bir çox digər görkəmlı öğullarına ona görə minnətdarıq ki, onlar zülümətli irticə və özbaşınlıq şəraitində Azərbaycan xalqının ictimai fikrinin, elm və mədəniyyətinin məşəlini göz bəbəyi kimi qorumuşlar" (1;s.4).

Azərbaycan ədəbiyyatını dərindən bilən Ümummilli lider xalqımızın mədəni irlisinin və milli-mənəvi dəyərlərinin daşıyıcıları olan bu ədib və mütəfəkkirlerimizin əsərlərinin öyrənilməsinin və öyrədilməsinin, tədqiqinin və təbliğinin zəruriliyi məsələsini ön plana çəkməklə, əslində gənclərə öz soy-kökələrini, milli-mənəvi dəyərlərini, kimliklərini dərindən tanımalarını, yaddan çıxarmamalarını, milli ruhlarını qorumaclarını aşayırdı.

Bu məqsədlə artıq 1970-ci illərdən başlayaraq respublikanın müxtəlif ali məktəblərində ana dili və ədəbiyyatı ixtisası üzrə tələbə qəbulunun həcmi artırıldı, elmi dilimiz inkişaf etdirilməyə başlandı, təbliği gücləndirildi.

Həmin dövrdə ulu öndər Azərbaycan yazıçılarının qurultaylarında iştirak edir, onlarla fikir mübadilələri aparır, elm və mədəniyyət xadimləri arasında, bütövlükdə respublikanın elmi-mədəni mühitində mərkəzin aşağıdəcisi dil siyaseti ilə bağlı narazılığı hiss edir, mənəvi ürək ağrısını duyurdu, lakin imperiya şəraitində ziyanlıların az qala qatı millətçi ruhu, fikirləri, iddiaları heç nəyi dəyişə bilməzdi. Əksinə, mərkəzin eks-reaksiyasına səbəb ola bilərdi. Öz doğma dilini ziyanlı elitadan heç də az sevməyən, eksinə, milli ruhu, əzmi, vətənə, elinə, obasına, adət-ənənələrinə, övladı olduğu xalqın dilinə hədsiz sevgisi ilə hamına nümunə, örnək ola biləcək ulu öndər öz fəlsəfi zəkası ilə təsirin eks-təsira bərabər olduğunu gözəl bilir və bu məsələdə inca siyaset yürüdülməsini önemli sayırdı.

Lakin o dövrdə heç də bütün vəzifə sahibləri, partiya funksionerləri ana dilinə isti münasibət bəsləmirdi. Rusiya meylli, rus təfəkkürü vəzifə sahibləri milli dilimizin inkişafını səmərəsiz, lazımsız iş sayır, onun mösiət dili səviyyəsində qalmasına tərəfdar çıxır, xalqın inkişafını yalnız Rusiya və rus dilində görürdülər. Bütün burlardan məlumatlı olan ümummilli lider, akademik Ramiz Mehdiyevin sözlərlə desək: "Dilimizin inkişaf etdirilməsi, onun insanların mənəvi-əxlaqi və siyasi dünyagörüşünün əsasına çevriləməsi, cəmiyyətimizdə layiqli yer tutması üçün nə etmək lazımlı olduğunu çox gözəl bilir və hiss edirdi. Sovet ideologiyasının ən qızığın məddahları bu ideologiya çərçivəsində milli dillərin hər birini yeni tarixi birliyin - vahid dili rus dili olan sovet xalqının formallaşması və təşəkkülü yolunda yalnız maneə hesab edirdilər. Biz Heydər Əliyevin Azərbaycan dilinin inkişafı və zənginləşməsi ilə əlaqədar fədakar fəaliyyətini məhz mürəkkəb tarixi şərait prizmasından qiymətləndirməliyik" (7;s.278-279).

Ümummilli lider Heydər Əliyev özü sonralar həmin dövrü xarakterizə edərkən deyirdi ki, ən emosional məsalələri də ancaq ağlın gücü ilə həll etmək lazımdı. Azərbaycan cəmiyyətinin o dövrdəki vəziyyəti elə idi ki, dərhal qərar verib bütünlükə Azərbaycan dilinə keçmək çox riskli, mərkəzə meydan oxumaq idi. Azərbaycan dili dövlət-idarəcilik sistemində tədricən daxil olmalı, milli məmurlar, dəftərxana işçiləri yetişməli idi. Bu ulu öndərin Moskvani qıcıqlandırmadan millətin galəcəyinə hesablanmış uzaqqorən, əvvik, özünəməxsus, unikal siyasi gedisi idi. Və bu siyasi gedis ulu öndərin rəhbər təyin olunduğu elə ilk dövrdən tədricən öz bəhrəsini verməyə başladı. (13;s.8)

Əsərlərində mənsub olduqları xalqımızın milli ruhunu, özünəməxsusluğunu, dilini, dinini və adət-ənənələrini tərənnüm edən klassik şair və ədiblərimizin yubileylərinin təşkili və keçirilməsi, əsərlərinin çap edilməsi, ev müzeylərinin yaradılması, xatirələrinin əbədiləşdirilməsi, dünya ədəbiyyatı

klassiklərinin əsərlərinin azərbaycan dilinə tərcüməsi və nəşri ulu öndərin yürütdüyü incə siyasetin tərkib hissələrindən birini təşkil edirdi. 1975-ci ildə Üzeyir Hacıbəyovun, 1976-ci ildə Səməd Vurğunun, Cəfər Cabbarlinin ev-muzeyləri təşkil edilmiş, İmadəddin Nəsimiye şəhərin mərkəzində abidə qoyulmuşdu. 70-ci illərdə Cəlil Məmmədquluzadənin ev muzeyini yaratmaq haqqında Heydər Əliyevin rəhbərliyi ilə qərar qəbul edilmişdi. Bu tədbirlər xalqımıza, xüsusilə gənclərimizə öz tarixi keçmişini, kimliyini unutmamagi aşılıyordı.

Ümumiyyətlə, XX əsrin 70-ci illəri klassik mədəni irsimizin öyrənilməsi baxımından yeni mərhələnin başlangıcı illəri olmuşdur. Məhz Heydər Əliyevin təşəbbüsü ilə "Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin ərsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında" 1979-cu il 6 yanvar tarixli qərar bu istiqamətdə kompleks vəzifələr irali sürərək, Nizami ərsinin və ümumən orta əsrlər Azərbaycan mədəniyyətinin sistemli araşdırılması üçün geniş perspektivlər açmışdır. Məhz ulu öndərin təşəbbüsü ilə qəbul edilən 1981-ci ilin avqust ayında Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında qərar isə nizamişünashlıqda əsaslı dönüş yaratmışdır. Bu illərdə ulu öndər Azərbaycanda Nizami Gəncəvi ilə yanaşı Molla Pənah Vaqifin, sonralar isə Hüseyn Cavidin məzarı üstündə məqbərə tikdimişdir.

1967-ci ildə Şuşada olarkən Heydər Əliyev Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməmişdir. Onun göstərişi ilə məzar təpılmış və ulu öndər bərbad halda olan dağılmış məzarı ziyarət etmişdir. O, hətta nitqlərinin birində gördüyü bu məzarın Vaqifa layiq olmadığını səsləndirmişdir. Sonralar ulu öndər Heydər Əliyevin göstərişi ilə Vaqifin məzarı üstündə 1980- 1981- ci illərdə abidə, türbə tikildi. 1982-ci ilin yanvar ayında ulu öndərin iştiraku ilə Molla Pənah Vaqifin məqbərəsinin təntənəli açılışı oldu. Ümummilli

liderin Vaqifə bu münasibəti bir tərəfdən, milli ədəbiyyata sevgisindən irəli gəlirdi, digər tərəfdən, diyarın tarixini, əhalisinin etnik mənsubiyyətini, eyni zamanda ana dilimizə olan sevgisini bir daha göstərməklə bağlı idi. Təəssüf ki, 1992-ci il may ayının 8-də bu məqbərə erməni qəsbkarları tərəfindən dağdırılmışdır.

1982-ci ildə Ümummilli lider Heydər Əliyev Şuşada şairin məqbərəsi ilə yanaşı, eyni zamanda Şuşada Poeziya Evinin də açılışında və orada keçirilən "Vaqif poeziya günləri"ndə iştirak etmişdir. Məhz həmin tarixdən etibarən hər il avqust ayında "Vaqif poeziya günləri" keçirilir (17).

M.P.Vaqif dedikdə, tərkibində tariximizin, mədəniyyətimizin, identikiyyimizin açar dəyərlərinin mövcud olduğu poeziya başa düşülür. Bu dəyərlərin içində bir sistem yaranan dəyər də vardır ki, bu milli ideyadır. Vaqifin milli ideyası azərbaycan xalqının milli identikiyyinin təkmilləşməsinə, daxili enerjisinin üzə çıxarılmasına xidmət göstərən, yaradıcı xarakter daşıyan, ana dilimizi, vətənpərvərliyi, adət-ənənələrimizi, gözəlliyi vəsf edən ideyadır. Çünkü Vaqif poeziyası o dövrün kinosu, teatrı, konserti, toyu, bayramı olmuşdur.

Vaqif poeziyasını köklü-budaqlı, qocaman ağaca bənzətsək, torpağın dərinliklərinə qədər işləyən ağacın, yəni Vaqif poeziyasının kökündə xalqdan qüvvət almış, xalq ədəbiyyatının nikbin əhvali-ruhiyyəsindən qidalanmış milli ruh və milli ideyanın durduğunu görərik. Torpağın üst qatında Vaqif poeziyasının milli ruhundan güc, qüvvət alan torpağa bağlı, vətənə bağlı milli kimliyimizin, ruhu yüksəldən və həyata bağlayan milli-mənəvi dəyərlərimizin durduğu aydın görünür və nəhayət, ağacın gövdəsi xalqı milli birliyə, həmrəyliyə, vətənpərvərliyə, vətəndaşlığa, müstəqil dövlətçiliyə, inkişafa səsləyən azərbaycanlıq məskurəsidir. Molla Pənah Vaqifin şeir dili - Azərbaycan dilinin sadəliyini, xəlqiliyini, incəliyini, gözəlliyini və zənginliyini dolğun şəkildə eks etdirir. Vaqifin şeirlərində Azərbaycan dilinin geniş

poetik imkanları canlı şəkildə yaşayır. Bu, geniş mənada ədəbiyyatın dilində islahatlar aparmaq demək idi.

Vaqifin əsərlərində Azərbaycan xalqının adət və ənənələri, yerli və məhəlli xüsusiyyətləri özünün parlaq əksini tapmışdır. O, insanı fiziki və mənəvi cəhətdən kamil, harmonik inkişafda görmək istəyirdi. Dünya və dünyəvi ideallar şairi kimi nikbinlik, həyatsevərlik onun poeziyasının ümddə xüsusiyyəti idi. Vaqif şəxsiyyətinə, Vaqif poeziyasının məhz bu xüsusiyyətlərinə böyük önəm verən ulu öndər Heydər Əliyev şairin şerlərinin tədqiqinə və təbliğinə diqqətini heç bir zaman əsirgəməmişdir.

Cavid sənətinə hələ keçən əsrin 70-ci illərindən maraqlı göstərən Heydər Əliyev onun adını Azərbaycan ədəbiyyatı xəzinəsini zənginləşdirənlər sırasında çəkmüşdir. Səksəninci illərin əvvəllerindən isə ümummilli liderimiz Hüseyin Cavid ırsına müntəzəm diqqət göstərmiş, şairə layiqli qiymətin verilməsi işinə nəzarəti bir an belə zəiflətməmişdir.

Əsərlərində tarixi ırsımızı, milli ruhumuzu, milli identikiyyimizi, milli-mənəvi dəyərlərimizi yaşıdan bütün ədiblərimizin ulu öndər tərəfindən belə yüksək dəyərləndirilməsi, əsərlərinin tədqiqi və təbliği onun məqsədönlü şəkildə bu sahədə ağılmış gücü ilə yürüdüyü incə siyasetinin tərkib hissəsi və tantənəsi idi.

1978-ci ildə Azərbaycan Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olması haqqında müddəən müəllifi Heydər Əliyev olmuşdur. Mərkəzin milli dillərin inkişafına olan mənfi münasibətini və İmam Mustafayev və Mirzə İbrahimovun bu məsələ ilə bağlı emosional siyasetinin aqibətini gözəl bilən ulu öndər əsl vətənpərvərlik, milli təəssübkeşlik nümunəsi göstərərk, həmin dövrdə öz siyasi karyerasını təhlükə altına qoyaraq, Azərbaycan SSR-in Konstitusiyası (Əsas Qanunu) hazırlanarkən Azərbaycan dilinin dövlət dili olması üçün təşkilati işlər aparmış və nəhayət, uzaqqorən rəhbərin qətiyyəti və iradəsi nəticəsində Azərbaycan dilinin dövlət dili olması

barədə müddəə Konstitusiyanın 73-cü maddəsində öz təsdiqini tapmışdır.

Ulu öndərin hakimiyyətə gəldiyi zaman SSRİ -nın qurulmasından 50 il ötməsinə və ikinci dünya müharibəsi illərindən başlayaraq N.Xruşçovun rəhbərlik etdiyi dövrə qədər (1953-1964) din sahəsində az da olsa güzəştlərə, aparılan liberal siyasetə baxmayaraq, sovet hakimiyyəti hələ də 12 əsrlik islam mədəniyyətini ölkə ərazisində yaşayan bütün müsəlmanların, eləcə də azərbaycanlıların tarixindən, yaddasından, milli irləndən silməkdə, vahid marksist-leninçi, kommunist ideologiyaya, vahid mənəvi dəyərlərə malik, sovet vətəndaşı yaratmaqdə israrlı idi. İnsanların zehnindən dini sixışdırın çıxarmaq məqsədilə müxtəlif addımlar atılırdı. İfrat dərəcədə ideolojiləşdirilmiş covet cəmiyyatında materialist dünyagörüşünə əsaslanan əxlaqi tərbiya sistemi yaradılmış, insanlara "din tiryəkdir, xürafatdır, Allah uydurmadır, illüziyadır" və digər bu tip doqmalar aşilanmışdı. Bu məqsədə din əleyhinə kütləvi şəkildə kitablar çap olunur, islam əleyhinə mühazirələr keçirilir, güclü təbliğat maşını işləyirdi. Əslində isə xalqları milli keçmişindən, milli irləndən ayırmalı, tarixi, mədəni abidələri dağıtmalı, milli-mənəvi dəyərləri məhv etməklə, "mədəni genosid" törədən sovet ideoloqları özləri də bilmədən dərin siyasi tənəzzülün bünövrasını qoymuş oldular.

Müstəqillik illərində həmin dövrləri xarakterizə edən ulu öndər Heydər Əliyevin 1998-ci il 9-11 dekabrda Bakıda keçirilən "İslam sivilizasiyası Qafqazda" adlı Beynəlxalq konfransda söylədiyi fikirlər olduqca maraqlıdır: "Sovet hakimiyyəti dövründə dünyaya gəlmış, yaşamış nəsillər, bəlkə də, o vaxtı güclü təbliğat nəticəsində dinin, bizim üçün isə, ələlxüsüz, islam dininin bu qədər zəngin mənəvi dəyərlərə, bu qədər dərin köklərə malik olduğunu anlaya bilmirdilər. Biz özümüz də bunu anlaya bilmirdik. Mən bunu etiraf edirəm" (2;s.36). Yalnız Heydər Əliyev qədər güclü, özüna əmin insanlar etiraf etməyi bacarırlar.

Keçmiş sovetlər ittifaqında, provaslav təriqətə malik respublikalarla müqayisədə müsəlman respublikalarına münasibat açıq-aydın aşağılayıcı xarakterdə olduğundan Heydər Əliyev hakimiyyətə gələnə qədər azərbaycanlıların da milli-mənəvi dəyərlərinə, tarixinə, mədəniyyətinə bir biganəlik hökm sürdü. Beynəlmələçilik adı altında əslində ruslaşdırma siyasetinin həyata keçirildiyi belə bir dövrdə bütün varlığı ilə milli köklərimizə bağlı olan böyük vətənpərvər, uzaqgörən siyasetçi Heydər Əliyev çox mürsəkkəb və çatın bir şəraitdə daima Azərbaycan xalqının milli identifikasiyinin, maddi və mənəvi irlisinin, dilinin, dininin, milli şürurunun, milli mentalitetinin, mədəniyyətinin, adət-ənənələrinin, memarlıq abidələrinin, tarixi yerlərinin, muzeylərinin, arxivlərinin, arxeoloji tapıntılarının qorunması və inkişaf etdirilməsinin keşiyində durdu. Lakin bütün bu işlər kommunist ideologiyasına sadıqlıq şəhəri ilə pərdələnmiş şəkildə, gələcək hədəflər nəzərə alınmaqla həyata keçirildi. Moskanın təzyiqi son dərəcə güclü və təhlükəli olduğundan milli-mənəvi dəyərlərimizi, irlsimizi, identifikasiyimizi dirçəltməyin yeganə mümkün yolu belə idi. Məqsəd isə hər necə olursa olsun milli-mənəvi dəyərlərimizi dirçəltmək, milli irlsimizi "millətçi" damğası almadan saxlamaq, mühafizə etmək idi. Qeyd etmək lazımdır ki, sovet imperiyasının belə bir dövründə bütün siyasi karyerası ilə riskə gedən ulu öndər tərəfindən "...Azərbaycan xalqının mədəni irlisinin qorunması, bərpası və təbliği məqsədilə təkə 1969-1973-cü illərdə partiya və hökumətin 15 qərar və sərəncamı verilmişdi" (10;s.81). Zənnimizcə, şərhə ehtiyac yoxdur.

Sovetlər dövründə vahid rəsmi kommunist ideologiyası bütün dinləri və xüsusilə islamı tərəqqinin düşməni elan etdiyindən, ona qarşı müxtəlif formalarda açıq, amansız mübarizə aparılırdı. Həqiqi din rəsmi şəkildə yasaq olduğundan xürafat və mövhumatdan doğan çürük adət və ənənələr, əsl dinə heç bir aidiyyatı olmayan yalançı mollalar xalqın sosial

məişətinə daxil olaraq, dərin kök salmışdı. Kommunist-ateist ideologiyasının mahiyyət və məramını dərindən bilən Heydər Əliyev Moskvadan təzyiqi altında işləməsinə baxmayaraq, birbaşa edə bilməsə də, dolayısıyla milli-mənəvi dəyərlərimizin əsas komponenti olan həqiqi islamın tərəfdarı idi. Azərbaycan yazıçılarının V qurultayındakı (iyun, 1972-ci il) nitqində Ümummilli lider xürafata qarşı fikrini belə ifadə edirdi: "...Son illərdə bir sıra kōhnə, vaxtı keçmiş adət və mərasimlərin icrası bir qədər artnmışdır. Bu bəzi partiya təşkilatlarının və ictimai təşkilatların dinə və mövhümata bərişdinci münasibətinin nəticəsidir. Lakin təqsirin bir hissəsi də bizim yaradıcı ziyanlarımızın üzərinə düşür. Ayni-ayrı yazıçılar öz əsərlərində və şəxsi həyatında prinsipial, mətanətli olmadılar, xalq adətləri kimi qələmə verilən, əslində isə çoxdan ölüb getmiş çürük ənənələrin əsiri oldular.

Bizim klassiklərimiz dina qarşı amansız, barışmaz mübarizədə ədabiyyat və incəsənətdən cəsarətlə və məharətlə istifadə edirdilər. Çox çətin, həyat üçün təhlükeli şəraitdə Cəlil Məmmədquluzadə, Sabir və başqaları dini, onun xadimlərini qorxu bilmədən ifşa edirdilər, xalqın şüurunu oyadırdılar, həqiqətən böyük vətəndaşlıq hünəri göstərirdilər" (1;s.11).

Cox sonralar müstəqillik illərində Azərbaycan Prezidenti Heydər Əliyevin Bakıda keçirilmiş "Müasirlik və milli-mənəvi dəyərlər" adlı Beynəlxalq konfransda və Qafqaz müsləmanlarının X qurultayındakı (30 sentyabr-1-2 oktyabr 1998-ci il) nitqində Ümummilli lider sovet dövrünü xarakterizə edərək deyirdi: "... məlumdur ki, biz 70 il kommunist ideologiyası altında təriyələnərək dinimizdən və dinin biza bəxş etdiyi mənəvi dəyərlərdən məhrum olmuşduq. Kommunist ideologiyasının bəşəriyyətə vurduğu zərbələrdən ən böyüyü 70 il müddətində dinə qarşı aparılmış təbliğat və xüsusun dinin qadağan olunması və dinin təhrif edilməsi olmuşdur. Ancaq eyni zamanda bu tarix onu da göstərir ki, din və o cümlədən bizim olduğumuz İslam dini o qədər qüdrətə

malikdir ki, o qədər gücə malikdir ki, heç bir ideologiya, heç bir hakimiyyət, heç bir hökmər onunla bacara bilməz və 70 illik tarix də göstərdi ki, bunu bacara bilmədi. Doğrudur kilsələri, məscidləri partlatırdılar, dağıtdılar, dinin əleyhinə müntəzəm təbliğatlar apardılar" (5;s.10).

"İslam sivilizasiyası Qafqazda" mövzusunda beynəlxalq simpoziumda ulu öndər eyni fikirləri yenə dilə gətirir. Simpozium iştirakçlarının bir qrupu ilə görüşündə (9-11 dekabr, 1998-ci il) fikrinə belə aydınlıq gətirir: "Sovet İttifaqının mövcud olduğu 70 il ərzində din yasaq, qadağan edilmiş, ateizm təbliğatı aparılmışdır. Dinə qarşı çox kəskin mübariza aparılmış, allahsızlıq, dini inkar etmək o illərdə kommunist ideologiyasının əsasını təşkil etmişdir.... Xüsusən Sovet hakimiyyəti dövründə dünyaya gəlmİŞ, yaşamış nəsillər bəlkə də o vaxtkı güclü təbliğatın nəticəsində dinin, bizim üçün isə əlxəsus islam dininin bu qədər dərin mənəvi dəyərlərə, bu qədər dərin köklərə malik olduğunu anlaya bilmirdilər. Biz özümüz də bunu anlaya bilmirdik. Mən bunu etiraf edirəm.

Ancaq qısa bir zamanda məlum oldu ki, əgər Azərbaycanda kommunist ideologiyası 70 il yox, 170 il də hökm sürmüş olsayıdı, insanları islam dinindən ayırmak mümkün olmayıacaqdı. Bu artıq faktdır" (5;s.37-38).

Sovet hakimiyyətinin ilk illərindən başlayaraq dinimizə qarşı yönəlmış mübarizə məscidlərin ambarlara, kitabxanalara çevriləməsi ilə yekunlaşmışdı. Sovetlər dövründə Azərbaycanda cəmi 17 məscid təyinatı üzrə fəaliyyət göstərirdi. Ümummilli lider bu istiqamətdə böyük məharətlə çox ince siyaset yürüdürək dini abidələrə, məscidlərə əsl funksiyalarını qaytara bilməsə də, onları muzey, tarixi abidə adı altında bərpa etdirib, xalqın xidmətinə verirdi. Belə aqibət ölkə ərazisində yerləşən bütün məscidlər kimi Şamaxı Cümə məscidində yan keçməmişdi.

1918-ci il "Bakıda Mart soyqırımının başladığı dövrde Şamaxıda Stepan Lalayevin rəhbərliyi ilə "Daşnak-

"sütyun" partiyası nümayəndələri dinc müsəlman əhaliyə qarşı qırğına başlamış və bu hadisələr zamanı törədilmiş yanğında tikintisi hələ tamamlanmamış məscid ciddi zədələnmişdir. Bakıda yaşayan şamaxılıların General Tomsona (ing.) verdikləri məlumatə görə "şəhər talan edilmiş, daha sonra isə yandırılmış, heç bir məscid salamat saxlanılmışdır. "Məsciddə törədilən yanğın zamanı 1800 dinc sakin, o cümlədən qadınlar, uşaqlar və yaşlılar məsciddə həbs edilərək daşnaklar tərəfindən yandırılmışdır. Yanğın zamanı çoxsaylı nadir əlyazmalar və kitablar da məhv edilmişdi. Ermənilər tərəfindən törədilmiş bu yanığının izlərini indi də məscidin bəzi divarlarında görmək mümkündür"(18).

Bu soyqırıム hadisəsindən 60 il keçməsinə baxmayaraq məscid Azərbaycan xalqının milli-mənəvi irlisinin daşıycısı, qan yaddası olması ilə yanaşı, həm qədim tarixi abidə olsa da kommunist ideoloqları tərəfindən təmir olunmamış, diqqətdən kənarda qalmışdı. Məscid yalnız 1980-ci ildə Heydər Əliyev tərəfindən xalqa məxsus tarixi abidə kimi təmir olunmuşdur.

Bu məsələ ilə əlaqədar 2013-cü il 17 mayda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı bərpa edilən və yenidən qurulan Şamaxı Cümə məscidiinin açılışı mərasimindəki çıxışında demişdir: "1918-ci ildə silahlı erməni daşnak dəstələri tərəfindən törədilən mart qırğınları zamanı Şamaxıda da soyqırımı akti həyata keçirilmişdir. On böyük qırğın Cümə məscidində baş vermişdir. Şamaxılıların Allah evi kimi məscidə siğndığını görən ermənilər burada yanğın törədərək təqribən 1700 günahsız insanı qətlə yetirmişlər. Sovet dövründə məlum səbəblərdən təyinatı üzrə istifadə edilməyan məscid məhv olmaq təhlükəsi ilə üzлəşmişdir. Azərbaycanın bütün sahələrdə inkişafına, o cümlədən milli mənəvi dəyərlərimizin qorunmasına böyük diqqət və qayğı ilə yanaşan ulu öndər Heydər Əliyevin tapşırığı və təşəbbüsü ilə 1980-ci ildə bu tarixi abidə təmir olunmuşdur"(15).

Azərbaycan çoxəsrlıq İslam mədəniyyətinin bir parçası olduğundan bir çox elm, ədəbiyyat və mədəniyyət xadimlerinin əsərlərində dövrün tarixi, zəngin milli-mədəni, mənəvi dəyərləri, adət-ənənələri ətraflı şəkildə öz əksini tapmışdır. Zəngin islamı dəyərlər, islam ruhu, ilahi məhəbbət, haqq sevgisi Nizaminin, Füzulinin, Nəsiminin, H.Cavidin və digər görkəmli şair və yazıçılarımızın əsərlərinin ideya xəttini, məzmununu təşkil edir. Ulu öndər mərkəzin milli-mənəvi dəyərlərə münasibətdə aqressiv siyasetini nəzərə alaraq, bu məsələdə kreativ yanaşma sərgiləmiş və əsərlərində milli-mənəvi dəyərlərimizi, yüksək mənəviyyəti ətraflı, bədii obraszlı şəkildə tərənnüm edən Azərbaycan klassiklərinin yubileylərinin keçirilməsini və əsərlərinin çapını zəngin əxlaqi-mənəvi dəyərlər xəzinəsini təbliğ etmək, gənc nəslin mənəvi tərbiyəsində istifadə etmək məqsədilə dövlət nəzarətində saxlamışdır.

Ümumilikdə 1969-1982-ci illər sovet Azərbaycanının tarixinə ən parlaq quruculuq illəri kimi daxil olmuşdur. Respublika iqtisadiyyatında, sənayesində, kənd təsərrüfatında qazanılmış uğurlarla yanaşı, elmi-texniki tərəqqinin nailiyyətlərinin sənayedə tətbiqi böyük nailiyyətlərlə nəticələnmişdir. Ulu öndərin müdrik və uzaqqorən siyaseti nəticəsində Azərbaycan o dövrdə bütün göstəricilər üzrə keçmiş SSRİ-də qabaqcıl respublikalardan birinə çevrilmişdir. Bu illərdə ulu öndər Heydər Əliyevin bir kommunist lideri olmasına baxmayaraq, mərkəzin təzyiq və təhdidləri altında milli-mənəvi dəyərlərimizin dircəldilməsi, mühafizəsi və inkişaf etdirilməsi istiqamətində yürütüldüyü məqsədöñlü siyaset xalqımızın milli kimliyinin saxlanmasına xidmət etdiyindən əvəz olunmazdır. Və bu siyasetin səpələdiyi toxumlar respublikamızı milli-azadlıq mübarizəsinə, müstəqil dövlət quruculuğuna, milli dövlətçiliyimizə bərqərar olmasına aparan yollarda öz bəhrəsini verdi. Bütün bunlar ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci

mərhələsində xalqımızın milli özünüdərkinin təşəkkülü uğrunda apardığı uğurlu siyaset nütiesində mümkün oldu.

### İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:

1. Azərbaycan KP MK-nun birinci katibi Heydər Əliyevin nitqlərindən, məruzələrindən, çıxışlarından, müsahibələrindən seçimlər 1969 (noyabr-1982 (oktyabr). [http://files.preslib.az/projects/toplu/v2/f3\\_1.pdf](http://files.preslib.az/projects/toplu/v2/f3_1.pdf)
2. Adil Abdulla Əl-Fəlah. Heydər Əliyev və milli mənəvi dəyərlər. Bakı, Qismət, 2007, 108s. (şəkilli)
3. Azərbaycan dilinə dövlət dili statusu vermək namə vəzifəsini itirmiş 1-ci katib <http://karabakhmedia.az>
4. Бениагсен А. Мусульмане в СССР. Париж, Yvcf Press, 1983, 90c.
5. Əliyev Heydər. Dinimiz xalqımızın milli-mənəvi sərvətidir. "İşad" İslam araşdırmları mərkəzi. Bakı: Əbilov, Zeynalov və oğulları, 1999, 165s.
6. Əliyev Heydər. Müstəqilliyimiz əbədidir. Otuz birinci kitab (noyabr, 2010 – yanvar 2001). Bakı, Azərnəşr, 2010, 512 s.
7. Əliyev Heydər. Müstəqilliyimiz əbədidir. 45-ci kitab. Buraxılışa məsul akademik Ramiz Mehdiyev. Dövlət dilimizin böyük himayədarı B., Azərnəşr, 2013, 464 sah.
8. Hüseynova İ. Müstəqil Azərbaycan dövlətinin qurucusu. Bakı, «Təhsil», 2004, 472s.
9. Курске В.С. Язык как фактор этнической идентичности российских немцев // Социс. 2011 №03 – с. 135- 139.
- 10.Qasımlı M. C. Heydər Əliyev - istiqlala gedən yol (1969-1987-ci illər). Bakı, Bakı Universiteti nəşriyyatı, 2006. – 608 s.

11.Mehdiyev R.Ə. Böyük missiyani gerçekləşdirən siyasi düha. Əliyev Heydər. Müstəqilliyimiz əbədidir. 45-ci kitab. B., Azərnəşr, 2013, 464 sah.

12.Гумбольдт В. Язык и философия культуры. М.; Прогресс, 1985, с. 377.

13.Sadiqli A.Ə. Ümummilli lider Heydər Əliyev və Azərbaycan dili. – Bakı: "Mütərcim" nəşriyyatı, 2011. 180 s.

14. Vahabzadə B. Seçilmiş əsərləri. I cild, 2004.  
<https://www.kitabyurdu.org/>

15.<http://president.az/mobile/articles/8123>

16.<http://www.wikiwand.com/az>

17.<https://www.google.az/>

18.<https://az.wikipedia.org/wiki/>

*Rəna Mirzəzadə  
AMEA, Fəlsəfə İnstitutu,  
"Müasir siyasetin fəlsəfəsi"  
şöbəsinin müdürü, fəlsəfə elmləri doktoru*

## **Heydər Əliyev və Azərbaycanda Dövlət quruculuğunuñ siyasi fəlsəfəsi**

Tarix yazar Şəxsiyyət, görkəmli Dövlət Xadimi, XX əsr Azərbaycan dövlətçilik İnstytutunun banisi ulu öndər Heydər Əliyevdir. Bu fenomen şəxsiyyətin hayatı, fəaliyyəti bütövlükdə Azərbaycan adlı ölkənin ikinci minillik dövrünün tam yarım əsri ilə bir yazılın TARIXdır. Bu Tarix iki mərhələ: sovet və postsovet dövründən ibarətdir. Bu baxımdan Akademik İsa Həbibbəyli məntiqi ilə desək: «Heydər Əliyevin çoxillik içtimai-siyasi fəaliyyəti böyük bir epoxanı əhatə edir. Sovet dövrünün inkişafında olan dövrü (1969-1986), mürəkkəb keçid prosesləri (1987-1990), Azərbaycanın dövlət müstəqilliyi mərhələsi (1991-2003) kimi səciyələnən 35 illik bir epoxanın aparıcı şəxsiyyətlərindən, əsas simalarından olan Heydər Əliyevin böyük siyasetdə keçdiyi yol ...ibratamız məktəbdir... Heydər Əliyevin simasında böyük, əbədiyaşar siyasetin nəzəriyyəsi və təcrübəsi bütün zənginliyi ilə vahid məcrada birləşir».(2)

Bəli, bu real gerçeklik, günümüzün siyasi fəlsəfəsidir. Böyük strateq ulu öndərin dövlət quruculuğu və siyasetdə keçdiyi yol bu gün «Heydər Əliyev məktəbi» adlanır. Bu yol hansı keşməkəşliklərdən, sərtliliklərdən keçməyib ki?... Bu yolda isə mətin, siyasi iradəli, mükəmməl və kamil şəxsiyyət Heydər Əliyev xarizması var. Məhz bu müsbət keyfiyyətlər də Azərbaycanın tarixi inkişaf dinamikasının ən mühüm prioritətləridir.

Heydər Əliyev siyasi kursu – bu böyük dühanın böyük adını və çoxcəhətli fəaliyyətini, geniş dünyagörüşünü və tarixi

irsini əhatə edən zəngin dövlətçilik təlimi, siyasi-ideoloji baxışlar sistemidir.

Heydər Əliyev siyasi kursu – qlobal yanaşma ilə milli dəyərlərin vəhdətindən yoğrulmuş, düşünülmüş yetkin dövlətçilik təlimidir.

Heydər Əliyev siyasi kursu – müstəqillik qazanmış ölkələrin dövlət quruculuğunu inkişaf etdirilməsi və möhkəm-ləndirilməsi üçün sınaqlardan çıxmış modeldir.(2) Həqiqətən də Akademik İsa Həbibbəyli səylədiyi kimi, bu siyasi kurs MDB məkanı ölkələri üçün nəinki nümunə, həm də öyrənilən bir məktəb olmuşdur.

Bu mənada Azərbaycanda milli dövlətçilik institutunun formallaşmasında, onun inkişaf istiqamətində, maraqların praqmatikliyində, milli birliyin və milli həmrəyliyin təminatında ulu öndər Heydər Əliyevin xidmətləri ölçüyə belə gəlmir.

Xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ulu öndər 1993-cü ildə başlayaraq ölkəni düşdürüyü xoasdən, bölünmə, parçalanma təhlükəsindən xilas etdi. Heydər Əliyev Azərbaycan tarixində xilaskar ölkə Başçısıdır. Professor Əli Həsənov vurgulayır ki: «Heydər Əliyevin xalqı səfərber edərək öz arxasında apara bilən lider olması ilə yanaşı, müstəqil Azərbaycan dövlətinin qurucusu kimi yaradıcı şəxsiyyət keyfiyyətləri yenidən bariz şəkildə tacəssüm olundu. Ümummilli lider mürəkkəb xarici-siyasi vəziyyətdə, yeni dünya nizamının tələblərini və geosiyasi reallıqları nəzərə almaqla Azərbaycan dövlətinin Milli Inkişaf strategiyasını müəyyənləşdirdi və elmi-siyasi, tarixi cəhətdən əsaslandırdı».(2)

1993-cü ildə Azərbaycanın həm müstəqilliyi, həm də dövlət kimi ərazi bütövlüyü, bəlkə də politoloji anlamda desək, “vertikal” və “horizontal” siyasi bölünməyə məruz qala bilərdi. Yəni, hüquqlar və məsuliyyət ayrı-ayrı dövlətlərin hökumətləri və digər beynəlxalq qurumlar arasında bölünə bilərdi. Bu mənada E.Tofslərin milli dövlətlərin tədricən transmilli

korporasiyaların təzyiqi ilə sıxışdırılıb “əriyb itəcəyi” ideyasının ölkədə proqnozlaşdırması da mümkün variant idi. Bu variantda isə ölkəni yalnız böyük dövlət insanı, dövlət strateqi Heydər Əliyev qurtardı... Və 15 iyun Azərbaycanın Qurtuluş günü kimi tarixləşdi. “Mən həyatımın qalan hissəsini də xalqına bağışlayıram” deyən ulu Öndər gerçək anımda dövləti xarici müdaxilə və daxili çəkişmələrdən xilas edib qurtardı.

Müstəqillik qazandıqdan sonra qarşıda duran vəzifə isə artıq:

- ölkənin demokratikləşdirilməsi;
- bazar iqtisadiyyatna keçidin formalasdırılması;
- ictimai-siyasi sabitlik;
- idarəetmə və hakimiyyətin, ən əsası isə qanunvericilik bazasının yaradılması mexanizmi idi.

**Böyük təcrübəyə və fenomen idarəetmə Ustadlığına** malik ulu Öndər az müddətdə ölkədə əsaslı dəyişikliklərə başlandı. Bu isə bir neçə mərhələdə aparıldı. İlk öncə:

- siyasi-ictimai sabitlik;
- dövlət quruculuğu prosesinə istiqamət götürüldü. ulu Öndər – güclü dövlət qurucusudur. Heydər Əliyev Güclü Azərbaycanın təməlcisiidir.

Artıq XX əsrin 93-cü illərindən ölkədə strateji prioritetlər müəyyənləşdirildi. Bu mənada;

- inzibati strukturların demokratik əslərlarda və milli qanunvericiliyə əsasən yenidən qurulması;
- məhkəmə və parlamentin formalasdırılması;
- vətəndaş cəmiyyətinə keçid;
- çoxpartiyalı siyasi sistem;
- əsaslı iqtisadi islahatlar da sonrakı mərhələni təşkil edir.

**Heydər Əliyev – Yenilənən Azərbaycanın Milli Lideridir.**

Üçüncü mərhələdə isə Böyük Strateq dövlətçiliyin milli əslərinin təminatını qurdu. Ölkədə məskunlaşan hər xalqın öz mədəniyyətinin, adət-ənənəsinin, hayat tərzinin hifz edilməsi,

inkişafı onların hüquqlarını qoruyan qanunlarla tənzimləndi. Bu zəməndə isə milli ideya, milli ideologiya – azərbaycançılıq məfkurəsi ətrafında ölkə vətəndaşları six birləşdi. Heydər Əliyev – azərbaycançılıq ideologiyasını milli baxışlar sistemində çevirdi. Dosent Sona Vəliyeva bu mənada azərbaycançılığa həsr etdiyi əsərində yazır: “Azərbaycançılıq 1993-cü ildən başlayır. Məhz bu dövrdən başlayaraq azərbaycançılıq etnolinqvistik, etnoqrafik, adəbi, mədəni-estetik, fəlsəfi və mənəvi dəyərlərlə yanaşı, sosial-siyasi məzmun kəsb edərək ümurni ideyalar sistemi kimi milli dövlət quruculuğunu ayrılmaz komponentinə çevirilir”(5,129)

Ulu Öndər Heydər Əliyev Dövlət rəhbəri olduğu müddətdə 1941-45-ci illər II Dünya müharibəsinin qərəbə ilə bitdiyi günü – 9 mayın bayram günü olmasını bərpa etdi. Eləcə də 28 may Respublika günü, 26 iyun Ordu günü kimi qeyd edilməsini təsdiqlədi. Daim milli dəyərlərə, mənəvi adət-ənənələrə hörmət qoyan Ümummilli Lider həmçinin müsəlmanların müqəddəs Ramazan, Qurban bayramlarını da təqvimdə bayram günü olmasına da reallaşdırıldı. Bu islahatlar mili dirçəliş, milli oyanış,, milli özünüdərk fəlsəfəsinin azərbaycançılıq ideologiyası mətnində vəhdəti idid. Belə ki, Azərbaycan ərazisində bütün vətəndaşlar üçün bu ölkədə yaşamaq üçün münbət zəmin yaratdı. Ulu Öndərin siyasi və dövləti fəaliyyət strategiyası çoxmillətli ölkənin xalqlarının milli dövlətçilik haqqda isteklərini gerçəkləşdirdi. Belə ki, Azərbaycan vətəndaşlarının, xalqının və bu ərazidə yaşayan xalqların **Milli Dirçəliş Fəlsəfi Konsepsiyası** zəruriləşdi.

Ulu Öndər Heydər Əliyev:

- Milli Dövlətçilik İnstytutunun Siyasi Arxitekturasını;
- Siyasi - H Hüquq İdarəçilik Nəzəriyyəsini;
- Dövlətiyaratma Siyasi fəlsəfəsini;
- dünayaya integrasiya istiqamətlərinin beynəlxalq əlaqələr strategiyasını müəyyənləşdirdi. Akademik Ramiz Mehdiyevin yazdığı kimi: “... həyatda ən böyük nailiyyət kimi

yenidövlətçilik, müstəqil respublika, yeni Konstitusiya, əvvəlki heç bir idarəcilik formasına bənzəmeyən Milli quruculuq yolunun siyasi fəlsəfəsi sonrakı nəsillərə nemət və irs kimi qalır".(3) Bu mənada müstəqil Azərbaycan Ulu Öndərin rəhbərliyi ilə modern, dünyəvi, dünya birliyi ilə ikitərəfli və çoxtərəfli beynəlxalq əməkdaşlığı integrasiya yolunu tutan suveren və demokratikləşməni həyata keçirən respublika olaraq tanınmağa başladı. Modernliyin ilkin siyasi göstəricisi olaraq, ölkənin yeni iqtisadi inkişafının yüksəlməsi xətti oldu. Heydər Əliyevin Dövlətçilik strategiyası tariximizin ən parlaq və ənəmlili səhifələri oldu.

- Ulu öndərin Dövlət gənclər siyasəti, Dövlət qadın siyasəti, Dövlət ailə siyasəti, Dövlət uşaq siyasəti bütövlükde **Dünya siyasi genderşünaslıq elm** tarixində də öyrəniləsi Məktəbdirdir.

- Ulu öndər Heydər Əliyevin həm də dərin fəlsəfi təfakkür, düşüncə, idraki duyuma malik olan fikirləri, ifadələri, hər sözü bu gün kələma çəvrilmişdir. Bu kontekstsə, gender tədqiqatları baxımından Heydər Əliyevin ibrətamız kəlamları dünya gender elmi üçün də qiymətli töhfədir. Ümummilli Liderin fikrincə: «kişilər qadınları gərək həmişə yüksəkdə görsünlər, qadınları gərək xüsusi hörmət etsinlər, qadınlara diqqətlə yanaşınlar... Men bütün həyatım boyu qadına hörmət etmişəm və cəmiyyətimizi, millətimizi, xalqımızı qadına hörmət etməyə dəvət etmişəm». Elmi araşdırmalarda müdriklərin aforizmlərindən istifadə olunur və əsasən də filosofların fikirləri aforizm statusu almışdır. Heydər Əliyev fəlsəfəsində onun baxış və fikirləri, ulu öndərin əksər ifadələri müdrik deyim hüquqi qazanmışdır. Onun nəzəri təfakkürün məhsulu kimi bu gün istifadə etdiyimiz fikirləri Şəxsiyyət fəlsəfəsində daxili istedadın bəhrəsidir.

- Ulu öndər ölkənin Ali Qanunverciliyini – Azərbaycanın Konstitusiyasını

**Yazdı, Müstəqil respublikanın Kostitusiyasını təsbit etdi.**

- Ulu öndər 1994-cü il 20 sentyabrda müstəqil Azərbaycanın ilk neft müqaviləsini – "Əsrin kontraktını" imzaladı. Və nəinki ölkədə, regionda, hətta beynəlxalq enerji strategiyasında "Yeni neft siyaseti" başladı. Qeyd edək ki, Xəzər hövzəsi dövlətlərarası münasibətlərdə maraqların toqquşduğu yerdir. Ulu öndər Heydər Əliyev o zaman Dövlət Neft Şirkətinin Birinci vitse-prezidenti olan İlham Əliyevi də enerji layihələri ilə bağlı aparılan mübahisəli müzakirələrə dəvət etdi. Burada əsas vacib məsələ Azərbaycanın milli mənafeyini qoruyaraq, milli və dövlətçilik baxımından bu saziş inzalananarkən, öz milli maraqlarını qoruyub saxlamaq idi. Gənc və çevik, diplomatik bacarıqlı Prezident İlham Əliyevin isə probleme bələd olması, bu əhəmiyyətli müqavilənin müvəffəqiyyatla başa çatmasına kömək oldu.

- Ulu Öndər bazar iqtisadiyyatına keçid dövründə tənəzzülə uğramış idman, mədəniyyət, təhsil, elm, səhiyyə, ümumilikdə sosial və humanitar sahənin də dirçəlişinə stimul verdi.

Ulu Öndər Heydər Əliyev beynəlxalq dünya birliyinə integrasiyanın təməlini yaratdı. Belə ki, müstəqil Azərbaycan BMT kimi qurumdan sonra, ATƏT-in Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının, Davos İqtisadi Forumunun, İqtisadi Əməkdaşlıq Təşkilatının və s. nüfuzlu qurumların üzvü oldu.

Hər bir Tarixləşən Liderə Zaman və Məkan kontekstindən yanaşlıqda, onun yaşadığı dövrün ictimai-siyasi mühitinə də həmin prizmədan baxılır. Olur ki, Şəxsiyyət özü Tarix Yazar, Zamandan da Uca olur, ölkəsinin, millətinin, xalqının təleyflikli çatınlıklarını dəf edərək, gelecek üçün belə vətəninin inkişaf yolunu göstərir. **Ulu Öndər Azərbaycanın Milli İnkişaf Konsepsiyasını tərtib edən, Tarixi özü Yazan Əbədiyəşar Liderdir.**

- Ulu Öndər BMT tribunasından Ana dili – azərbaycan dilində ilk çıxış edən Azərbaycan rəhbəridir. İstər ilk həkimiyəti illərində (sovət), istərsə də postsovet dövründə **Ulu Öndər azərbaycan dilini Dövlət dili kimi rəsmiləşdirdi**.

- Ulu Öndər Ali Baş Komandan, General idi. Heydər Əliyev ölkənin milli təhlükəsizliyinin qaranti, Azərbaycanın 1 №-li vətəndaşı, ailəsi, davranışlı, siyasi mədəniyyəti, fenomen insanlıq təfəkkürlü, milli düşüncəli, dünyəvi mənəviyyatlı, tolerant və əzmlı, diqqətçil və casarətli, səmimi və casur, mətin və qətiyyətli, universal bilikli, hərtərəfli hazırlıqlı milli Lider idi.

- Ümummilli Lider Ermənistanın torpaqlarımıza təcavüzünü Dünyaya bəyan edən, xarici ölkələrdə diaspor və lobbiçilik İnstitutunu formalasdırıran Beynəlxalq Səviyyəli Rəhbər idi. Bu mənada Rusiya Prezidenti Vladimir Putin onun haqda: "O, böyük dövlət xadimi idi... Siyasi nəhəng idi, mən ona sadəcə böyük hörmətlə yanaşmurdım, mən ona məhəbbət bəsləyirdim" deyir, ABŞ-nın sabiq Prezidenti –Bill Clinton isə: "Qafqazda və Mərkəzi Asiya regionunda sülhün və sabitliyin bərqrar olunmasında xidmətləri yüksəkdir" söyləyib. Türkiyə Prezidenti Rəcəb Tayub Ərdoğan "Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən Lider idi. Bir millet iki dövlət tezisi ona məxsusdur" kimi qiymətləndirirdi, Fransanın sabiq Prezidenti Jak Şirak "Dağlıq Qarabağ münaqişəsi ərafında müzakirələr apararkən münaqişənin sülh yolu ilə həllində onun göstərdiyi casarəti, müdrikliyi və qətiyyəti yüksək qiymətləndirirəm. Azərbaycanın bəxti onda gətirib ki, bu ölkəyə Prezident Heydər Əliyev kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik, müdrik, uzaqqorən və nüfuzlu Dövlət xadimi rəhbərlik edir" deyə söyləmişdir.(4) Bu və digər çoxsaylı deyimlər də təsdiq edir ki, Ulu Öndər dünya səviyyəsində qəbul edilən **Dahi Şəxsiyyət** olmuşdur. Bəli, həqiqətən o əfsanəvi Lider, xarizmatik **Dövlət qurucusu**,

siyasi məntiqin sözlə ifadə edilsə bilmədiyi **Siyasətin Marşal Strateqi** olmuşdur.

- Ulu Öndər Milli Liderliklə Siyasi Rəhbərliyi, Siyasi Liderliklə Milli Rəhbərliyi integrasiya edən fenomen Strateqdir. Başdan ayağa Unikal Siyasətçi, hər bir azərbaycanının Hamisi, Dəstəkçisi, Güvənən Yeri, Qüruru ölkə sərhədlərindən kənarda yaşayan hər bir azərbaycanının doğması, əzizi idi. Bu onu son dəfə ölümündən sonra yola salan milyonların dəfn mərasimində iştirakında, Azərbaycanın hər bir kəndi, qəsəbəsi, rayonu, şəhərində onun adına verilən ehsan məclisləri və oxunan dualarda özünü əks etdi. Ulu Öndər ilahidən Seçilmişlərin Seçilmiş, Qüdrətli, öz ölkəsini sevən və "Mən fəxr edirəm ki, azərbaycanıym" söyləyən Nəhəng Siyasi Xadim, Dövlət Qurucusu, Azərbaycanda dövlətşünaslığın əsasını yaranan Yaradıcı Prezident idi.

- XX əsrin 70-cı illərindən Azərbaycanın Dirçəlişi, Qurtuluşu, İntibahı məhz Fenomenal Şəxsiyyət Böyük Heydər Əliyevin Böyükliyünün Məntiqi Yekunudur.

- XXI əsrin əvvəlindən isə bu **Tərəqqi, bu Yüksəliş** Ulu Öndər Heydər Əliyev siyasi kursunun, Dövlətçilik İnstitutunun ən layiqli aparıcısı, **Modernlaşən Yeni Azərbaycanın Prezidenti İlham Əliyevdir**. Ulu Öndər Heydər Əliyev ideyaları, bitkin siyasi praqmatizm, insan rifahına söykənən sosial siyasetin həyata keçirilməsi **Dövlət quruculuğunun siyasi fəlsəfi nəzəriyyəsidir**. Bu siyasi fəlsəfə ulu öndər Heydər Əliyev Milli inkişaf Strategiyasının nəzəri konseptidir, təcrübə konsepsiyasıdır.

Akademik Ramiz Mehdiyev yazır ki: «İstər Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyev müştəqil və suveren dövlətin simvolu, xarizmatik siyaset dahisi, casur insan və ən böyük vətəndaş kimi qalmışdır və qalacaq. O, Azərbaycanın ən yeni tarixində bütöv bir epoxanı özündə təcəssüm etdirən, müştəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaranan, onların ardıcıl inkişafını

təmin edən siyasi kursun və milli inkişaf strategiyasının müəllifidir. Bu gün biz azərbaycanlıların ölkəmiz haqda danışanda fəxr edə biləcəyi, qürurla öyrinəcəyi çox uğurlar var. Onların istisna olmadan hamısı Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin zəhməti olmasın». (3)

Fikrimizi Azərbaycanın I Vitse-Prezidenti Xanım Mehriban Əliyevanın fikirləri ilə bitirək: "Onun həmyaşıdları Heydər Əliyevin həyat dərslərinin mahiyyətini bu gün də öyrənirlər. Heydər Əliyev – tarix salnaməsinin XX əsr üçün təleyüklü səhifələrinin iştirakçısı, yaradıcısı, aparıcısı, 30 ildən artıq Azərbaycanın məsuliyyətini öz çıyıllarında daşıyan, onu bir dövlət və millət kimi tarixin sinaqlarından çıxaran Vətəndaş, Şəxsiyyət, Liderdir... Vətənin – Azərbaycanın taleyi onun adı insan taleyi ilə əbədi olaraq bağlıdır" (6)

#### İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:

1. Ramiz Mehdiyev, Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşıdan Ümummilli Lider Heydər Əliyevin qadır siyasatıdır, "Azərbaycan" qəzeti, 13 iyun 2013-cü il.
2. İsa Həbibbəyli, Heydər Əliyevin dövlətçilik təlimi və müasir dünya, "Azərbaycan" qəzeti, 05 may 2015-ci il.
3. Azertag.az/xəber/ 94 99 19.
4. Əli Həsənov, Azərbaycanda keçid dövrü başa çatıb, interaztv.com/poli-tics/24 36 39.
5. Sona Vəliyeva, Azərbaycanlıq milli ideologiya və ədəbi-estetik təlim kimi, B., 2011, 140 s.
6. Rəna Mirzəzadə, Akademik R.Mehdiyevin "Yeni dünya nizamı və milli ideya" əsəri siyasi fəlsəfi paradiqmadır, "Elm və həyat" jurnalı, 2017-ci il.

*Əli İbrahimov*

*AMEA Fəlsəfə Institutunun "Heydər Əliyevin siyasi irsi və azərbaycanlıq fəlsəfəsi" şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru*

#### Heydər Əliyevin dövlətçilik siyasetində azərbaycanlılığın yeri və rolu

İnsan məskurəsiz yaşaya bilməz. Biz insanlara ən çox dəyər verən ümumxalq süzgəcindən keçib iftixar mənbəyi sayılan mütarəqqi fikirlər qəlbimizlə nitqimizin tərcümənədir.

XX əsrin son 20 ilindən başlayaraq Azərbaycanda sürətlənməkdə olan istiqlaliyyət, müstəqillik uğrunda mübarizə xalqla, torpaqla, maddi-mənəvi dəyərlərlə, qədim tarix və mədəniyyətlə bağlı olan hər bir Azərbaycan ziyalısını-alimini geniş fəaliyyət göstərməyə sövq edirdi.

Xalq öz etimad etdiyi ziyaşlarının arxasında getmək, onlardan ümidi verici bir söz eşitmək, illər uzunu yığılib qalmış problemlərin həlli yolunda irəliləyişə nail olmanın arzusu ilə yaşayırırdı. Bu xüsusda milli azadlıq, insan azadlığı, dünyəvi azadlığın dərk olunması və bunların mahiyyətinin nədən ibarət olmasından bilik əldə etməkla, yuxarıda söylədiklərimizə aydınlıq gətirmiş oluruq. İnsan yaşadığı məkandakı adamlarla, tanışları, yaxud sakınlərlə ünsiyyətdə, əlaqəli olduğu üçün əldə etdiyi məlumatları, ideyaları mənimsayır və özündə "milli agahlıq" (milli şürur) yaranmasına əmin olur. Hər bir insan öz şəxsiyyət və mənliyi ilə tanındığı kimi, hər millət də öz mədəniyyəti ilə tanınır. Mədəniyyət və irqin bir olması insanlar arasında birləş və vəhdətin bərqərar olmasına gətirib çıxır. Bilirik ki, dünyada "mədəniyyət" yox, "mədəniyyətlər" mövcuddur və bu mədəniyyətlərin özünəməxsus mahiyyəti və fərqli xüsusiyyətləri vardır.

Dünyanın əksər dövlətləri çoxmillətlidir. Azərbaycan Respublikası da bu baxımdan istisnaliq təşkil etmir. Şimalla

Cənubun, Qərblə Şərqi qovuşduğu və kəsişdiyi bir ərazini əhatə edən Azərbaycana dilindən və diniindən aslı olmayaraq maraq göstərən xalqların, millətlərin sayı çoxaldıqca, onun ərazisinə köçüb gələnlərin, onunla öz taleyini əbədi qovuşdurulanın da sayı artırmağa başlamışdır.

XX əsrin ortalarından başlayaraq neft sənayesi mərkəzinə çevrilən Bakıya, həmçinin təbii sərvətləri ilə zəngin olan Gəncə quberniyasına çörək pulu dañında gələn müxtəlif xalqların minlərlə nümayəndəsi də həmişəlik olaraq bu ərazilərdə məskunlaşdırılar. Əsrlərlə eyni məkanda, Azərbaycan diyarında yaşayan bu xalqları mədəniyyət birləkləri, milli-mənəvəi və dini dəyərlər, ərazi birləkləri, mənəviyyat oxşarlıqları vahid amal uğrunda birləşdirdi. Kəlamlardan birində deyildiyi kimi bu insanları Azərbaycana və Azərbaycanı da bu insanlara sevdirən mədəniyyətlər, mənəviyyatlar birləşdi, eyni zamanda ümumiləşdirilmiş bir sistem halını alaraq belə adlandırıldı: "Mənəviyyat insanın daxili mədəniyyətidir" (6, səh 299).

Beləliklə, Azərbaycan ölkəsi əsrden-əsrə, dövrdən-dövrə yerli-aborigen tayfa birləşmələri və xalqlarla yanaşı, öz taleyini öz galəcəyini bu torpaqla bağlayan bir sıra milli azlıqların, aksıyalı xalqların və etnik azlıqların da doğma vətənəne çevrilmişdir (3. səh 154).

Azərbaycan Respublikasının Konstitusiyasının "Xalq hakimiyyəti" fəslü üzrə, xalqın vahidliyi adlı bölüməsinin 5-ci maddəsində deyilir:

I. Azərbaycan xalqı vahiddir.

II. Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Azərbaycan Respublikası bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir.

Xalqımız, millətimiz üçün mühüm əhəmiyyət kəsb edən çox böyük dəyəri olan müstəqilliyimizin tarixi bərpasının 27-ci ili-2018-ci ildə hamımıza bəlli oldu ki, müstəqil dövlətimizin banisi böyük tarixi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin

dövlətçilik programı sayəsində ölkəmizin dönməz inkişaf yoluna çıxarılması təmin edildi, dövlətçiliyimizi və müstəqilliyimizi itirmək təhlükəsi aradan qalxdı. "Həyatımın sonuna qədər xalqımı sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm" -deyən ulu öndərin apardığı uzaqgörən siyaseti nəticəsində ölkəmiz beynəlxalq aləmdə və bölgədə nüfuzlu dövlətə çevrildi. Dünya azərbaycanlıları vahid ideya atrafında birləşərək özlərini eyni millətin, eyni dövlətin nümayəndələri kimi hiss edirlər. Azərbaycanlılığın müasir dövlətçiliyi tətbiqi Heydər Əliyevin adı ilə bağlıdır. Bunu başqa cür təsəvvür etmək olmaz. Konstitusiyamızın 5-ci maddəsinə əsasən vətənin bölünməzliyi siyasi millətinə, siyasi mənsubiyyətin formalasılıb dövlətinə, vətənini sonsuz sevməsi deməkdir.

Azərbaycan müstəqilliyinin tarixi nailiyyətinin 27-ci ilinə qədəm qoyarkən bir tarixi həqiqət məlum olur ki, ölkəmizin iqtisadi dırçalışı, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünü yaşaması kimi bütöv bir epoxanın Heydər Əliyevin adı ilə bağlı olduğunu qədirbilən xalqımız gözəl dərk edir. Təkcə sovet hakimiyyəti illərində onun fəaliyyəti böyük bir təcrübə xəzinəsi, dövlət idarəciliyi akademiyasıdır. Bu gün Azərbaycanın əldə etdiyi iqtisadi, siyasi, elmi, hərbi, energetika, mədəni, ictimai və sosial potensialı məhz həmin illərdə Heydər Əliyevin uzaqgörənliyi sayəsində yaradılmışdır. Məhz həmin illərdən xalqımızın şüurunda azərbaycanlılıq ideyası yaranmağa və hökm sürməyə başlamışdır.

Kommunist ideologiyasının hökm sürdüyü sovet dönməmində "milli dövlət anlayışı və bu barədə gizli səhbətlər belə yasaq idi". Orduda, idarələrdə, təşkilatlarda milli səhbətlərin baş alıb getdiyi məsələlərə, hər yerdə ideologiyalara qarşı senzura tətbiq edib qəsdində dayanan dövlət məmurları "уберите национальные вопросы" deyə xəbərdarlıq edirdilər. Buna baxmayaraq Heydər Əliyevin respublikaya bacarıqla rəhbərlik etməsi sayəsində Azərbaycan elitasının mənlik

şüurunda “milli maraqlar” anlayışı dərindən kök saldı. Məhz sovet dövrü çərçivəsində milli maraqların real siyasetdə gerçəkləşməsi keçən əsrin 80-ci illərinin sonunda ölkədə milli hərəkatın genişlənməsi üçün zəmin hazırlamış, 1991-ci ildə dövlət müstəqilliyinin qazanılması üçün baza yaratmışdır.

Akademik Ramiz Mehdiyev dünya birliyi tərəfindən tanınan Azərbaycan Respublikasının ərazisinin təcavüz obyekti kimi böyük məhrumiyyətlərə məruz qalması barədə fikirləri dövrümüz üçün öyrənilən bu səpgidə olan məsələlərə sanballı bir mənbədir: “Azərbaycan dövlətçiliyi minilliklər boyu taşəkkül, tərəqqi və tənəzzül dövrlərini yaşamışdır... bu gün Azərbaycan Respublikasının tərkibinə daxil olan ərazilər uzun illər iri dövlətlərin təcavüz obyekti olmuşdur. Ancaq bu gün biz öz müstəqil, suveren dövlətçiliyi Dünya birliyi tərəfindən tanınan sayca bir o qədər də çox olmayan xalqlardan biriyik. Lakin tarix göstərir ki, heç də bütün xalqlar milli dövlətçiliyin qədir-qiyəmətini obyektiv qavramaq iqtidarında deyil. Bu da son naticədə onların yox olmasına və ya ümumdünya proseslərində əhəmiyyətinin itməsinə çıxarır. Digər tərəfdən, hər bir dövlət öz taleyinin sahibi olmur, odur ki, dünya geosiyasının adı obyekti kimi dəyiş-düyüş vasitəsinə çevirilir. Bunun səbəblərindən biri millətin strateji fəaliyyət programının, dövlətin və millətin mövcudluğunun mənası, inkişafın məqsəd və prioritətləri kimi çıxış edən ideyanın olmamasıdır (11, səh.44-45).

Milli dövlətçilik ideyasını milli ideologiyada əsas princip kimi düşünənlər içərisində Heydər Əliyev öz liderliyi ilə Azərbaycanda milli ideyanı milli gerçəklilik və xalqın tarixi taleyinə çevirən şəxsiyyətlərdəndir. Ulu öndərin fəaliyyəti təkcə Azərbaycan dövlətinin dayaqlarının möhkəmləndirilməsi, müstəqilliyin inkişafı və dövlətçilik tariximizin müasir mərhələsinin sürəkliliyinin təmin edilməsi kimi şərəfli bir vəzifəni yerinə yetirməklə məhdudlaşmadı, həmçinin müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata

keçirdi, Azərbaycan vətəndaşlarını birləşdirən xalqımızı bəy-nalxalq aləmdə vahid amal, əqidə, məqsəd məramı ətrafında birləşdirən milli təlim “azərbaycanlılıq” ideologiyasını da yaratdı.

“Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşıdan Ümummilli Lider Heydər Əliyevin qadır siyasetidir” məqaləsində akademik Ramiz Mehdiyev Ümummilli Lider Heydər Əliyevin mütərəqqi fikirlərindən birini epiqraf kimi qəbul edərək yazar:

“İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalıñ yalnız sizə bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimə, ölkəmizin iqtisadi siyasi, mənəvi inkişafına xidmət olmuşdur”(1, səh 261).

Bu gün Heydər Əliyev dünyanın aparıcı dövlətləri başçılarının siyahısında fəxri yer tutur. BMT-də, ABŞ dövlət rəhbərlərinin yanında Heydər Əliyevin böyük nüfuzu vardır Ata Buşun Prezidentimizi öz iqamətgahına dəvət etməsi qonaqpərvərlikla qarşılıyb yola salması Heydər Əliyev şəxsiyyətinə böyük hörmətin nümunəsidir. Heydər Əliyev Azərbaycanın daxil olduğu bütün qurumların tribunallarından ölkəmizin mənafeyini, Azərbaycanın mövqeyini bəyan etmək ona tərəfdarlar qazandırmaq namənə istifadə edir. MDB-yə daxil olmaqla Heydər Əliyev əslində siyasi-iqtisadi problemlərin birgə həllini, məqsədyönlü əməkdaşlığı nəzərdə tutan belə bir təşkilatın bir üzvünün digərinə qarşı təcavüzünün nə qədər yolverilməz olduğunu dənə-dənə vurgulamışdır. Heydər Əliyevin çoxsaylı fəaliyyətdən danışarkən onun xaricdə Azərbaycan diasporunu formalasdırmaq işini yada salmamaq mümkün deyil. Prezident xaricə hansı məqsədə getdiyindən asılı olmayaraq hər yerdə azərbaycanlılarla görüşür, onların birləşməsinə, təşkilatlanmasına çalışır, həmvətənlərinizi yaşadıqları ölkənin ictimal-siyasi həyatında fəaliq göstərməyə, eyni zamanda vətənlə əlaqə saxlamağa, hər

zaman Azərbaycanı təmsil etdiklərini unutmamağa çağırır. Ulu Öndər xaricdə yaşayan soydaşlarımızı həmçinin öz əzəli vətəninin təessübünü çəkmək, doğma torpaqlarına, məskənlərinə sədaqət hissərinin daim qorunub saxlanması, soydaşlar arasında azərbaycanlılıq hissinin genişləndirilməsi, Azərbaycan dövlətinin suverenliyi, müstəqilliyinə xələl gatırən halların aradan qaldırılması içinde hamiliqliq birləşmək, vəhdətdə olmağı tövsiyə edirdi.

Azərbaycan Respublikasının əhalisini təmsil edən Azərbaycan dövləti öz soydaşlarının istər daxilda, istərsə də xaricdə yaşayan azərbaycanlıların dəstəyinə, kôməyinə arxalanır, eyni zamanda bu kôməyə sôykənir. Akademik B.Budaqov Heydər Əliyevin hayat fəaliyyətini, uğurlu nailiyyətləri ilə yadda qalan dövrləri 7 mərhələyə böllür: "I mərhələ (1923-1944), II mərhələ (1944-1969), III mərhələ (1969-1981), IV mərhələ (1982-1987), V mərhələ (1987-1990), VI mərhələ (1990-1993), VII mərhələ (1993-cü və sonrakı illər)" (37-11).

Xalq Heydər Əliyevə arxa olduğu kimi, Heydər Əliyev də xalqa arxa oldu. Azərbaycan xalqının düşüncəsində xalq Heydər Əliyev, Heydər Əliyev xalqı təmsil etmək onun, düşünən beyni, düzgün yol göstərəni kimi yaşamağa başladı. Heydər Əliyev fenomeni dünya miqyasında ağlı, təfəkkürlü diplomat, beynəxalq hüququn bilicisi, gələcəyi uzaqqorənlik fəlsəfəsi ilə proqnozlaşdırın güclü tarixi şəxsiyyət, qlobal miqyasda tanınmış siyasetçidir. Budaq Budaqov bu xüsusiyyətləri belə əsaslandırırdı: "Cənab Heydər Əliyevin ən mürəkkəb situasiyaları təhlil etmək, ondan düzgün nəticə çıxarmaq və ən düzgün çıxış yolu tapmaq qabiliyyəti əvəzsizdir. Bu mənada Heydər Əliyev Azərbaycan xalqının biokompasıdır" (12.9.14).

Milyonlarla azərbaycanlı kimi Heydər Əliyev də vətənini doğma Azərbaycanı bütün varlığı ilə sevirdi. Onun üçün Azərbaycan ürkədən sevdiyi və möhkəm tellərlə bağlılığı

özünün tez-tez işlətdiyi "Novruz Bayramı" qədər əziz, şirin, doğma ana qədər sevimli, istəkli bir məkandır, vətəndir, onun vətənpərvərliyi, vətənsevərliyidir. "Vətənpərvərlik" (patriotizm) sözünün mənşəyi qədimdir. "Patriya" vətən mənasını verən qədim yunan sözüdür. Hələ qədimlərdən "vətənpərvərlik" dedikdə insanın öz vətəninə məhəbbəti başa düşülürdü. Bəs bu məşhur-vətən nə deməkdir? Vətən dedikdə insanların formalasdığı müəyyən siyasi, mədəni və ictimai mühit başa düşülür. Belə mühit həmişə insanın doğulub boy-a-başa çatdığı coğrafi yerlə əlaqədar məşhuminun mühüm tərkib hissəsi olur. (Ə.l.İ)

Hələ sovetlər dövründə sovet gənclərinin çox sevdikləri "Vətən haradan başlanır?" mahnısında vətən məşhunu ilə bağlı fikirlər nəhəng SSRİ kimi dövlətə sevgi təzahüründən doğurdu. Sovet vətəndaşlarında belə bir əqida formalasılmışdı ki, vətən məşhuminu daha geniş şəkildə anlamaq, dərk etmək, bütöv bir dövlətin bütün bucaqlarını, təbiətini, çaylarını, bulaqlarını, hər bir kəndini, şəhərini düşünmək və sevmək deməkdir. Büyük tarixi şəxsiyyət kimi dəyərləndirilən Heydər Əliyev sovet dövlətinin kommunist əxlaqına və onun kodeksinə tam bələd idi. Ulu Öndər eyni zamanda doğma Azərbaycanın bütün bölgələrinə, hər bir bucağına, sərhədinə, çayına, meşəsinə, dağlarına və düzənlərinə yaxından bağlı idi. Elə bir rayon, qəsəbə, kənd tapılmaz ki, Heydər Əliyev fenomeni barədə düşünməsin. Onun əlkəsinə sevgisi də elə buradan başlayıb davam etmişdi. Ta qədim zamanlardan yaşadıqları çäglərə qədər bir çox mütəfakkirələr tərəfindən Azərbaycan ideyası və onun ətrafında gedən fikirlərə rəğbətlə yanaşılmışdı və "azəri xalqı, azəri milləti" kəlmələrinin işlədilməsi qənaatində olmaq təbii qanuna uyğun hal sayılırdı. Heydər Əliyev Azərbaycan tarixini gözəl biliirdi. Bu ərazidə yaşayan böyük oğuz türklərinin dilində danışan digər etnik qrupları və milli azlıqlara bələd idi. Onlara da eyni qayğıkeşliklə, eyni statusla yanaşmaq tələbindən çıxışlar etdi. Ümummilli lider Heydər

Əliyev Azərbaycan ideyasından “azərbaycanlı” olmağımıza əsas verən siyasi mülət olaraq gerçəkləşməyimizdə, milli mənəviyyatımızın müəyyənləşməyində böyük rol oynamış oldu.

Müstəqilliyin ilk illerindən azərbaycanlılıq ideyası bəzi dairələr tərəfindən əvvəlcə qısqanlıqla qarşılsada, sonralar bu ideya haqqında çoxlu sayda resenziya, məqalə monoqrafiyalar çap olundu.

“Azərbaycan ideologiyası” azərbaycanlılığın tədqiqi istiqamətində elmi-nəzəri yol açdı. Artıq geniş ictimaiyyətə, təhsil və elm sahələrində işləyənlər Anarın “Azərbaycanlılıq haqqında düşüncələri”, Ramiz Mehdiyevin “Azərbaycan tarixi irs və müstəqillik fəlsəfəsi”, “XXI əsrə milli dövlətçilik”, “Azərbaycanda siyaset dünən, bu, gün, sabah”, Yaşar Qarayevin “Milli “mən” şüuru və etnik yaddaş-azərbaycanlılıq”, Azad Nəbiyevin “Azərbaycanlılıq-estetik dəyərdən milli ideologiyaya”, Nizami Cəfərovun “Azərbaycanlılığa giriş”, Əlikram Tağıyevin “Milli ideya və milli ideologiya”, Asif Atanın “Azərbaycanlılıq-türkçülük birlüyü”, Akif Hüseynovun “Ədəbiyyat və ideologiya”, Rəhim Əliyevin “Azərbaycanlılıq: dünən, bu gün, sabah”, İsa Həbibbəylinin “Azərbaycanlılıq məfkurəsi yollarında”, “Möhtəşəm azərbaycanlılıq dərsliyi”, Nazif Ələkbərlinin “Türkçülük yoxsa azərbaycanlılıq?”, Nizaməddin Şəmsizadənin “Azərbaycan ideologiyası”, “Azərbaycanlılıq”, Səlahəddin Xəlilovun “Heydər Əliyev və Azərbaycanlılıq məfkurəsi”, Sona Veliyevanın “Azərbaycanlılıq milli ideologiya və ədəbi estetik təlim kimi” və “Milli dövlətçilik hərəkatının yüksəlişi və xalq cümhuriyyəti dövründə azərbaycanlılıq ideyası”, Canpolad Musayevin “Azərbaycan dövlətçiliyinin ideologiyası”, Mübariz Yusifovun “Heydər Əliyev və Azərbaycanlılıq ideologiyası”, Əli İbrahimovun “Azərbaycanlılıq ideyasının konseptləri” və s. kimi bu problemi müxtəlif aspektlərdən izah edən dəyərli əsərlər: monoqrafiyalar, kitablar məlumudur və göründüyü kimi

ötən 22 il ərzində Azərbaycan ideologiyasından mükəmməl bir azərbaycaçılıq elmi formalaşıb”.

Azərbaycanlılığın dövlətçiliyə tətbiqi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. İlk dəfə 2002-ci ildə ulu öndər dünya azərbaycanlılarının I qurultayında azərbaycanlılığı Azərbaycanın milli dövlət ideologiyası kimi təsdiq etdi. Heydər Əliyevin bu barədə dahiyanə şəkildə ifadə etdiyi fikir artıq 18 ildir ki, ağızlarda, mətbuat səhifələrinəndə səslənir: “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin ideyası azərbaycanlılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə gərə qürur hissi keçirməlidir və biz azərbaycanlılığı- Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” (1.səh...)

Ulu öndərin fəxrə dediyi bu ifadələrə dərindən nəzər salsaq onun ontologiyasında bütün Azərbaycan vətəndaşının düşündüyü, axtardığı çox şeyi duymaq olar, lakin bu vətəndaşların heç də hər birinin eyni qənaətə gəlməsi mümkün deyil. Konstitusiyada hər bir Azərbaycan vətəndaşının etnik mənsubiyyətindən asılı olmayaraq ümumi və bölünməz vətənin Azərbaycan olması və milli mənsubiyyətindən qürur duyması, yaşıdığı, məskunlaşdığı məkanın-Azərbaycanın dövlət dilini doğma ana dili kimi bilib sevməsi, eyni zamanda bu vətəndaşların eyni mədəniyyət birliyinə, eyni milli-mənəvi dəyərlərə, eyni adət-ənənələrə, eyni dini dəyərlərə malik olub bunları yaşatmaları, Azərbaycan dövlətinin inkişafı və möhkəmləndirilməsi namənə hamiliqla vəhdət fəlsəfəsi, “azərbaycanlı” siyasi mülət düşüncəsi ilə formalşmaları nəticə etibarilə Ulu öndərin yuxarıda qeyd olunan aforizmdən doğan dəyərlərin böyük əhəmiyyət kəsb etməsi qənaətinə gəlirik.

Nizaməddin Şəmsizadə qeyd edir ki, “bu gün bütün dünyada azərbaycanlılığın ən böyük qarantı prezident İlham Əliyevdir”. Ulu öndər Azərbaycanlılığın ontologiyası üzərində

dərindən və hərtərəfli düşünərək bunu sivil dünya ölkələrinin təcrübəsi əsasında siyasi millət kimi dəyərləndirmişdir. Bu məşhur Azərbaycan dövlətinin müstəqilliyyinin əbədiliyinə bir qarantidır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyaseti nticəsində azərbaycançılıq ideologiyası milli ideologianın tərkib hissəsində duran əsas prinsip kimi politoloqların, tədqiqatçıların, yazıçıların nəzər diqqətini çəlb etmiş və aparılan elmi-tədqiqatlıarda, bədii publisistikada azərbaycançılıq elminin nəzəri aspektləri aşadırılmış ,sisteme salılmışdır.

Tədqiqatçı N.Şəmsizadə milli maraqlarımızın qorunmasına tapdığımız bir həqiqəti belə açıqlayırlar:

"Azərbaycançılıq hər bir vətəndaşın dövlətçiliyə ehtiramında, ailəyə sədaqətində, torpağa sevgisində, üçrəngli bayraqa məhəbbətində, Azərbaycanın tarixi sərhədlərinin bərpası uğrunda mübarizəsində ifadə olunur. Azərbaycançılıq millətin varlığının iki əsas əlamətinə dil və dinə əsaslanır, onlara ehtiramdan başlanır. Biz bu gün ana dilimizi sosioloji təzyiqlərdən qorumalıyıq (9 s. 4-5).

Dil və din amilindən danışmaq mənə elə gəlir ki, millətin, xalqın ən aparıcı mənəvi amili kimi başa düşülməlidir. Azərbaycanda aparıcı etnos kimi qəbul edilən Azəri türkləri istər dil, isterse də din amilləri etibarilə digər etnik qruplarla bərabər statusa malikdirlər. Çoxsaylı və azsaylı olmaqla Azərbaycan məkanında yaşayan xalqların böyük əksəriyyəti, eyni zamanda ziyalılar əsaslandırılmış azərbaycanlı siyasi milləti kimi təhsil, elm sahəsində biliklərini Azərbaycan dövlət dilində əldə edir və bu bilikləri tələbələrə, şagirdlərə mənimşətməyə çalışırlar. Azərbaycan xalqının 90 faizindən çoxu islam dininə mənsubdur. Əhalinin din birliyi və dil birliyi baxımından bir-birinə yaxınlığı, burada yaşayanların dövlət dili olan Azərbaycan dilinə sədaqət, doğmaliq hissini daha da artırır və bu əsas verir ki, xalq-millət azərbaycanlı olmaqdan

nəinki qürur duyur, eyni zamanda bu mənsubluğun necə faydalı, xalqların birgə yaşayışı, birgə fəaliyyəti üçün stimul olduğunu dərk edir.

M.Ə.Sabirin fəryadını və bütövlükdə Azərbaycan xalq həyatının ensiklopediyası olan "Hophopnaməni" də əlavə etsəm azərbaycançılığın biza nə qədər lazıム olduğu haqqında təsəvvür yaratmış olaram. "Bir millət gərək bu kitaba, bir amala tapınsın!" deyirdi Mirzə Cəlil. Bu kitab düz 100 il bundan əvvəl nəşrə başlamış "Molla Nəsrəddin", bu amal isə mollarəsəraddinçilik idi" – fikirlərini tədqiqatçı alim, professor N.Şəmsizadə öz şəhələrində bəyan etməkə azərbaycançılığın 1918-ci ildə Şərqdə ilk demokratik dövlət yaradan ideologiyaya çevriləşməsini XX əsrin 70 illik totalitar ideologiyaya sığınan sovet imperiyası dövründə xalqın əsas müqavimət gücünə, əsrin sonunda müstəqil Azərbaycanın istiqlal məskurəsinə çevriləşməsini vurgulamışdır.

N.Şəmsizadə yazar "Bu gün Azərbaycan infakt keçirmiş ürəyə bənzəyir, dərdən parça-parçadır". Milli mənəviyyatımızın sağlamlığı üçün dərbədər düşmüş kütləni vahid ideya ətrafında toplaya bilən ideologiya lazımdır. Tarixdə bütün ideologiyalar hansısa zümrəyə, siyasi partiyaya hakim sinfə məxsus olub. Məsələn, özünü dünyada ən humanist, demokratik ideologiya hesab edən marksizm "inqilabçı proletariatın ideologiyası" (V.I.Lenin) idi. Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatı, Azərbaycan coğrafiyası kimi Azərbaycan ideologiyası da vahid Azərbaycan xalqına və onun bütün dünyaya səpələnmiş əvladlarına məxsusdur. Onun adı Azərbaycançılıqdır (9, s.10).

Göründüyü kimi, hər bir Azərbaycan vətəndaşının "milli agahlıq" fəlsəfəsində özündərək, yaşadığı mühitdəki proseslərdən, məkandakı hadisələrdən kortəbi yox, aysiq-sayıq xəbərdarlıq qabiliyyəti olmalıdır. Özlüğündə ayındır ki, hər bir məktəbli, yaxud tələbə oxuduğu təhsil müəssisəsində doğma yurdunun – Azərbaycanın tarixini, coğrafiyasını,

təbiətini, ədəbiyyatını, nəhayət ideologiyasını özünün doğma ana dilində-yəni Azərbaycan dilində öyrənir. Bu dildə danışmaqdə o qədər şirinlik, rahatlıq və cazibədarlıq var ki, bunu hətta bütün Qafqaz xalqları, İrandilli xalqlar, hətta ermənilər belə etiraf edir. Bunun ontoloji aspektində təhlili göstərir ki, Azərbaycanda yaşayan Azərbaycan türklərinin qardaşlıq telləri ilə bağlılığı digər etnik qruplarla milli-müəyyənlik baxımdan fəaliyyətləri azərbaycanlılıq üçün ən güclü dəyər və meyərdir.

Ideologiya cəmiyyətdə birliyi və ümumxalq münasibətlərini qorumaq, millətin tarixdə mövqeyini izah və təsdiq etmək üçün yaradılır. Ideologiya xalqın milli-mənəvi varlığının ilkin olamətlərindəndir. O, xalqın kimliyini eks etdirən təfəkkür adət və inanclar sistemidir. "Dil, din, ərazi və ideoloji birləşdirilməsi xalqın və dövlətin tarixi varlığının əsas atributudur. Son zamanlar diktaturadan demokratik cəmiyyətə keçid və bazar iqtisadiyyatı, özəlləşmə ilə bağlı belə bir fikir irəli sürünlür ki, guya demokratik cəmiyyətdə ideologiyaya ehtiyac qalmayacaq. Belə bir fikir absurdur. Əslində bolşeviklərin vəd etdiyi kommunizmə nailiyyəti ideologiya, habelə dövlət də olmamalı idi. Dövlətin ölüb getməsi haqqında marksizimin, F.Engelsin məşhur fikrini yada salın"(9, s.10-11) qeydləri ilə professor, tədqiqatçı alim N.Şəmsizadə demokratik cəmiyyətdə ideologiyanın guya olmaması fikrini irəli sürənləri haqlı olaraq tənqid edirdi. Cəmiyyətdə yaşayırsaqsa problemsiz ötüşə bilmirik. Amma hamımızın siğindığımız bir təşkilata, bir quruma, yaxud bir ideologiyaya və bunları özündə ehtiva edən güclü iqtisadiyyata malik bir dövlətə ehtiyacımızı danmışıq. Belə bir dövlət insanların və insanlığın keşiyində dayanmaqla öz ideoloji xətti əsasında fəaliyyət göstərir. Qaldı ki, dövlətin ölüb getməsi barədə marksizmin fikirləri utopik sosialistlər, yaxud sosial utopistlərin nəzəriyyəsindən qaynaqlanır. Həyat müxtəliflik fəlsəfəsi üzərində qurulubsa ayrıca götürülən bir cəmiyyətin daxilində bərabər inkişaf xətti üzərində

fəaliyyətlərini davam etdirən insanları zorla bir ideologiyanın tələbləri əsasında idarə etməyin mümkün olmadığını həyat təcrübəsi bəlli oldu. Marksizm burada irəli sürdüyü ideya ilə iflasa uğradı. Nisbilik nəzəriyyəsi ilə yanaşırıqsa sağlam təcrübəyə əsaslanıb sağlam siyaseti əldə rəhbər tutan ideologiyalarla dövlət həm tərəqqi edər, həm də xalqını özündən razı salmağa müvəffəq olar. Belə ideologiyalar dövlətin tipini müəyyənləşdirir, onun daxili və xarici siyasetinin əsasını təşkil edir. Müasir inkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, ideologiyasız dövlət və cəmiyyət, kompassız gəmiyi bənzəyir. O, heç bir zaman tarixin təkamül yolunu və perspektivini doğru təyin edə bilməz.

"İdeologiya vahid vətən hissi ilə birləşmiş toplumların tarixi birgə yaşayışından və ictimai fəaliyyətdində törənən idealların vəhdəti zəminində formalasılır" (9.s.11) fikrində professor N.Şəmsizadə müasir ideologiyanın sivil dövlətlərin sivil ictimai sistemlərinə qoşulmaq, onlara birgə yaşayışa nail olmaq üçün özgürəlliklə bərabər, talebirgəlik əlamətlərinin ehtiva olduğunu bəyan edir. Ideologiya bütün digər elm və nəzəriyyələrdən fərqli olaraq bu günlər təhlili ilə kifayətlənmir, gələcəyin yaradılması haqqında doğru fikir sistemi kimi çıxış edir. Belə doğru fikir sisteminin kökü Azərbaycan ərazisinin ilk sakini (N.S.) təbiət qarşısında təəccübündə qidalanan, özündə Şərqi və Qərbi dəyərlərini sintez edən azərbaycanlılıqdır.

Hər bir xalqın spesifik milli xüsusiyyətləri olduğu kimi, ideologiyası da cəmiyyətinin mənəvi həyatında çox mühüm rol oynayır. Cəmiyyətin hər bir şüurlu üzvünün dünyagörüşündə, əqidəsində, psixologiyasında təsireddi böyük mənəvi-siyasi amil kimi özünü bürüza verən milli ideologiyanın çox tərəflisi xüsusiyyətləri həm də təkcə ayrı-ayrı fərdlərin deyil, bütövlükdə xalqın milli mənlik şüurunun formallaşmasında az əhəmiyyət kəsb etmir. Milli ideologiya və xalqın milli mənlik

şüurunun formallaşması prosesi arasında six bağlılıq, dialektik vəhdət mövcuddur.

Milli ideoloziya cəmiyyətin, dövlətin ictimai-siyasi həyatında mühüm rol oynayan ayrı-ayrı millətlərin və xalqların milli spesifik xüsusiyyətlərini özündə eks etdirər də son dərəcədə lazımi bir cəhəti yaddan çıxarmamalıdır. Ideoloziyanın formallaşması milli ideoloziya kimi irəli sürülməsi təkcə bir xalqın yox, həmin dövlətdə yaşayan bütün millətlərin adı ilə bağlıdır. Odur ki, milli ideoloziya ümumxalq mənafeyinə cavab vermelidir. Böyükliyündən və kiçikliyindən asılı olmayaraq millətlər də vahid dövlətə məxsus milli mənlik şüurunun formallaşması prosesinə mənfi təsirini göstərməlidir.

Tədqiqatçı-alim, professor V.Arzumanlı qeyd edir ki, milli ideoloziya milli dövlət birliyi şüurunun, hər bir şəxsdə inkişafına, dünyagörüşündə möhkəmlənməsinə, daxili bir inama, əqidəyə çevrilməsinə xidmət etmalıdır. Yalnız belə ideoloziya möhkəm, uzunömürlü ola bilər. Vahid dövlət ərazisində yaşayan bütün millətlərin və xalqların milli mənafeyinə cavab verir (3. səh.142).

XX əsrin son on illiyində mətbuatda , ayrı-ayrı məqalələrdə, dəyirmi stol arxasında, sosioloji sorgularda, konfranslarda milli ideoloziya ətrafında intensiv fikir mübadiləsi aparılmış, lakin yekdil fikrə gəlmək mümkün olmamışdır. Bu sahədə intensiv axtarışlar getdiyi bir dövrdə milli ideoloziyamıza dair sanballı bir kitabın nəşri çox əlamətdardır. Bu kitab da ədəbiyyatşunas alim, professor Nizaməddin Şəmsizadənin 1996-cı ildə Bakı, "Sabah" nəşriyyatında çapdan çıxmış "Azərbaycan ideoloziyası" əsəridir. Milli ideoloziyanın xalqımız üçün nə qədər vacib olduğunu vurgulayan müəllifin bu kitabı dövlətçiliyimizin, müstəqilliyimizin daha da möhkəmlənməsinin qarantuna çevrildi.

Azərbaycanın milli ideoloziyasında Azərbaycan diasporunun da rolü və xidmətləri az deyil. Yaxşı təşkilatlanmış mütəşəkkil diaspor Vətən üçün böyük dayaq ola bilər. Azərbaycanın hüdudlarından kəndə yaşıyan bütün soydaşlarımız: İstər Cənubi Azərbaycanda, istər Rusiyada, istər Borçalı mahalında, istərsə də Qərbi Avropada yaşıyanlar da onların bir çoxunun ibtidaidən Azərbaycan torpağında, öz vətənlərində boy-a-başa çatlığı, tariximizdə milli oyanış, milli dırçılış kimi daxil olan həmin illərdən etibarən uzaq ölkələrdə yaşamağın məcburiyyətində qalmışlar.

Tədqiqatçı-alim Vəqif Arzumanlı Azərbaycan diasporunun təşkilatlandığı ölkələrin adı və burada yaşayan azərbaycanlıların sayı barədə yazır:

"Diasporu əsasən məcburiyyət qarşısında tarixi-siyasi hadisələrlə əlaqədar vətəndən çıxıb getmiş adamlar təşkil edir. Belələri təxminən 10 milyon nəfərə yaxındır. Məsələn, bu gün Türkiyədə 2,5 milyonadək, Rusiya və ABŞ-in hər birində 1 milyon, Ukrayna və Gürcüstanın hərəsində 500 mindən çox, Almaniyada 300 min, Fransada 200 min azərbaycanlı yaşayır. Soydaşlarımız hətta uzaq Yaponiyada, Avstraliyada da məskunlaşmışlar" (3, s.402).

Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin yeritdiyi məqsədyonlu siyaset, gördüyü işlər öz bəhrəsini vermiş və indi də onun sağlam siyasetinin etibarlı varisləri, davamçıları uğurla yerinə yetirirlər.

Heydər Əliyevin xarici ölkələrə səfəri zamanı soydaşlarımızla keçirdiyi görüşlər, apardığı səhbətlər də diasporumuzun inkişafında misilsiz rol oynayır. Ulu Öndərimizin azərbaycanlıların həmrəylik günü münasibətilə xalqa müraciətinin xaricdə yaşayan soydaşlarımız arasında necə böyük eks-səda doğurduğu barədə mətbuat orqanlarımız mütləmadi olaraq bildirmişlər. Heydər Əliyev bütün dünya azərbaycanlıları arasında həmrəylik yaratmağa qadir şəxsiyyətdir.

Ulu Öndər Azərbaycan coğrafyası, Azərbaycanlı vətəndaşı, Azərbaycan diasporu haqqında Dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə Azərbaycan müstəqiliyinin 12 il ərzində ölkə daxilində, xarici ölkələrdə 32 dəfədən çox müvafiq mövzularda çıxış etmiş və maraqlı fikirlər söylemişdir. Heydər Əliyev 2002-ci ilin xalqımız, dövlətimiz üçün uğurlu olduğunu, dövlət müstəqilliyinin möhkəmlənməsi, yaradılmış hüquqi, demokratik dünyəvi dövlətin inkişaf etməsi, Azərbaycan vətəndaş cəmiyyətinin bərqərar olması, mətbuat azadlığı, insan haqlarının qorunmasını Azərbaycan dövlətinin siyasetinin əsas istiqamətlərindən hesab etmişdir.

Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə Ulu Öndər təbriklərlə yanaşı soydaşlarımıza ölkənin 2002-ci ilinin əldə olunmuş nailiyyyətləri ilə birgə, yeni 2003-cü ilin qarşısında duran bütün sahələri üzrə göstəricilərin, vəzifələrin necə olması barədə də məlumatlandırır: "Ölkəmiz ötan ildə böyük nailiyyyətlər əldə etmişdir. Azərbaycanda çox xoş əhval-ruhiyyə yaranmış belə əhval-ruhiyyə ilə biz 2003-cü il qarşılıyırıq. 2003-cü il Azərbaycan üçün daha uğurlu olacaqdır. Xarici siyaset sahəsində bizim nailiyyyətlərimiz Azərbaycan mövqelərini daha da möhkəmləndirməkdən ibarət olubdur. Azərbaycan bütün beynəlxalq təşkilatlarda təmsil olunub, beynəlxalq təşkilatların keçirdikləri müxtəlif toplantılarında Azərbaycan öz mövqeyini bəyan edib, onları müdafiə edib və onların tanınmasına nail olubdur... Azərbaycanın 2003-cü il üçün dövlət bütçəsi 1 milyard 200 milyon dollar həcmindədir. Müqayisə üçün demək istəyirəm ki, 1994-cü ildən bəri Azərbaycanın dövlət bütçəsi 17 dəfə artmışdır 1996-ci ildə Azərbaycanın bütçəsi 640 milyon dollar həcmində olmuşdur. İndi isə gördüyüümüz kimi 1 milyard 200 milyon dollardır. Bu onu göstərir ki, ilbəl Azərbaycanda iqtisadiyyat inkişaf edir və ölkənin gəlirləri artır. Bu da bizə qarşımızda

duran vəzifələrin yerinə yetirilməsi üçün əsas yaradır. (2, s.244-247)."

Ulu Öndərin bu təbirinin məzmununda xarakterizə edilən ölkə daxilindəki mərhələli inkişaf xətti sevindirici bir hal kimi hər bir ölkə vətəndaşının, eləcə də xaricdə yaşayan azərbaycanlıların böyük marağına və sevincinə səbəb olur. Ölkənin inkişaf modelinin əsasında Ümummilli Lider Heydər Əliyevin ideyaları dayanır. Bu gün Azərbaycanın qazandığı misilsiz uğurların fövqündə müstəqil dövlətimizin memarı, Ulu Öndər Heydər Əliyevin imzası durur. İllər keçdikcə biz bunu daha aydın görür və dərk edirik. Gələcək nəsillər də bu təcrübədən bəhrələnəcəklər.

Ulu Öndərin Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə Azərbaycan xalqına, həmvətənlərinə təbrikla bağlı çıxışının digər mənası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqışası ilə bağlı problemlərin hələ də həll edilməməsi, nizama salınmamasında günahkar tərsfin işgalçılıq, təcavüzkar simasını ifşa etmək bu barədə dünya azərbaycanlıları, xarici ölkələrin Azərbaycan diasporlarını xəbərdar etmək, Azərbaycanın işgal olunmuş torpaqlarının azad edilməsi üçün hamılıqla birləşməyə, həmrəyliyə çağırışın gerçəkləşdirilməsindən ibarətdir.

Ümummilli lider Heydər Əliyev 1998-ci il 2 fevral Gənclər gündündə gənclərə müraciətində çox vacib olan tövsiyələri əsas amil kimi qeyd edirdi:

"Mənəvi sağlamlıq çox vacibdir. Bizim xalqımızın milli, mənəvi ənənələri, mədəni, milli dəyərləri həmişə əsrlər boyu xalqımızı yüksək mənəviyyat ruhunda tərbiyə edib, böyüdüb, yaşadıbdır. Biz fəxr edə bilərik ki, milli, dini, mənəvi ənənələrimiz, dəyərlərimiz daim ən yüksək mənəviyyatı əks etdiribdir. Biz çalışmalıyıq ki, mənəvi dəyərlərə həmişə sadıq olaq. Eyni zamanda ümumbaşarı, dünyəvi dəyərlərdən səmərəli istifadə etmək, onları öz mənəvi dəyərlərimizlə birləşdirmək və xalqımızın mənəviyyatını zənginləşdirmək bizim əsas

vəzifələrimizdən biridir. Ancaq biz bu yolla gedərkən gərək heç vaxt səhv'lərə yol verməyək, bizi yad olan, mənəviyyatımıza zidd olan ünsürlərin cəmiyyətimizə, xalqımızın, gənclərin əqlaqına sirayət etməsinə yol verməyək. Sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı Azərbaycan üçün böyük uğurlar gətirib və bundan sonra da gətirəcəkdir. Bu proseslərdə Azərbaycana yad olan, cəmiyyətimizə zərər vuran mənfi halların cəmiyyətə sirayət etməsinə heç vaxt yol verməməliyik. Bu da ezziz gənclər, sizin vəzifanızdır (13, s.45)

Ulu Öndər Heydər Əliyevin gənclərə olan bu tövsiyələrindən bizi belli olan en əsas amil dövlətciliyimizin inkişaf və möhkəmləndirilməsində, vətənsevərlik və insani dəyərlərdə azərbaycanlıq hissini hər bir Azərbaycan vətəndaşı üçün mənəviyyat birliyi və vahid bölünməz vətəninin ərafında və keşiyində məğrur əsgər kimi dayanıb məslək, əqidə birliyini yaşatmaq və qorumaqdır. Hənsi ölkədə olursa olsun Heydər Əliyev azərbaycanlıq ideyasını, azərbaycansevərlik hissini diaspor kimi təşkilatlanan soydaşlarında yaşatmağa, onların bu hissələ bağlı mənəvi insanı dəyərlərinin daha da inkişafını gücləndirən amillərə üstünlük verirdi.

Sankt-Peterburq şəhərində 2002-ci il 9 iyunda ulu öndərin Azərbaycan diasporunda təşkilatların azərbaycanlı soydaşları ilə görüşlərdən bizi məlum olan maraqlı səhətlər, tövsiyələr bir daha sübut edir ki, sağlam əhval-ruhiyyə ilə yaşayan soydaşlarımız bir-biri ilə ümumiyyətlə, yaxşı əlaqədəirlər və təbii ki, bu əlaqələr buradakı hər bir azərbaycanının normal yaşaması, işləməsi, öz ailəsinin təmin etməsi üçün imkanlar yaradır. Bu xüsusda ulu öndər yazır: "İndi ölkəmizdən kənarda yaşayan azərbaycanlılar az deyildir. Bilirsiniz ki, biz dünya azərbaycanlılarının I qurultayıni keçirdik və çox böyük məlumatlar alıq. Qurultay çox böyük iş gördü. İlk dəfə olaraq dünya azərbaycanlılarının nümayəndələri dönyanın hər yerindən olmasa da bir çox ölkələrdən Azərbaycana, doğma torpağa toplaşdır, bir-biri ilə görüş-

dülər, tanış oldular, əlaqələr qurdular və vətənin bugünkü gününü gördülər. Hesab edirəm ki, mənəvi cəhətdən daha da zənginləşərək, öz yaşadıqları yerlərə döndülər. Bu bizim ilk addımımızdır" (13, s.58).

Dünya azərbaycanlılarının həmrəyliyi, birliyi, azərbaycanlılıq ideyasının mənəviyyatlarda yaşayan vətənsevərlik hissini qovuşması xalqımız, millətəmiz üçün çox vacibdir. Keçmiş SSRİ dönməndə elə ideoloziya formalasmışdı ki, milli kimlik, milli agahlıq məsələsinin açıqlamasına nə imkan verilirdi, nə də sovet vətəndaşı çərçivəsindən kənara çıxılırdı. Sovetlərin dağılmışından sonra yaranmış xaotik vəziyyət ilk baxışda kimin dost, kimin düşmən kimi tanınmasını çətinləşdirirdi. Ancaq bu məlum idi ki, ermənilərin məkrili niyyətlərinin üstü açıldı, millətlər arasında nifaq salmaq, hərc-mərclik toxumlarının səpilməsinə imkan yaradanlar peydə oldu. Belə olan yerdə dünya ölkələrində yaşayan azərbaycanlıların təşkilatlanması, diaspor halında fəaliyyət göstərməsinə zərurət artı.

1991-ci ildə Sovet İttifaqı dağılandan sonra, müstəqillik əldə edilən kimi Naxçıvanın parlamenti-alı orqanı yarandı. Burada dəvət olunan Heydər Əliyev Ali Məclisin sədri seçildi. Ali Məclisdə ulu öndərin təşəbbüsü ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü elan edildi.

Dünya Azərbaycanlılarının Həmrəylik məsələsi Heydər Əliyevi daim düşündürmiş, nəhayət Naxçıvanda qəbul edilmiş bu məsələ ilə bağlı qərar Azərbaycanın Ali Sovetinin yığıncağında qəbul edildi. Ulu öndərin Sankt-Peterburq şəhərinin Azərbaycan diasporu ilə görüşlərdən etdiyi qeydlər çox maraqlıdır. Ulu öndər qeyd edir ki, "mən Moskvada yüksək vəzifələrdə işləyəndə həmişə bütün azərbaycanlılar haqqında düşünürdüm. Təkçə Azərbaycanda yaşayanlar yox, Sovetlər İttifaqının hər yerində yaşayan azərbaycanlılar haqqında düşünürdüm. Onda mən Rusyanın bir çox regionlarına gedirdim. Haraya gedirdimse vilayətlərin

rəhbərləri, təbiidir ki, məni yüksək səviyyədə qarşılıyırılar. başqa məsələlərlə məşğul olandan sonra deyirdim burada azərbaycanlılar var, ya yoxdur? Maraqlanurdum ki, nə qədər var, nə iş görürər? Bu isə mənim şəxsi münasibətim belə olubdur. Amma indi bu bizim müstəqil Azərbaycan dövlətinin siyasetidir və bu siyaseti həyata keçiririk. Ona görə də biz Dünya Azərbaycanlılarının I qurultayını çağırıq, bu böyük təkan oldu. İndi biz bir çox tədbirlər hazırlamışq və bu işi bütün regionlarda gücləndirəcəyik. Sizin vasitonizlə gücləndirəcəyik. Hər regionda olan Azərbaycan diasporunun, Azərbaycan təşkilatlarının, cəmiyyətlərinin vasitəsilə gücləndirəcəyik" (13, s.57-58).

Heydər Əliyevin düşüncəsində azərbaycanlı məşhuminun birinci olaraq yer alması tələbsiz deyil. Ulu öndər millətinin digər millətlərdən geri qalmayıb irəlidə olması fikri spesifik dünya görüşünün parlaq sehifələrindən birini təşkil edir. Böyük tarixi şəxsiyyətin uzaqgörən siyasetinin fəlsəfəsində diasporla bağlı məsələlər daha çox önemlidir. Ulu öndər hesab edirdi ki, həmvətənlərinin qonşu ölkələrdə, qardaş Türkiyədə, həmçinin böyük güc dövlətlərində Azərbaycanı təmsil etməyi irəliliyə və tərəqqi üçün başlangıç sayıyla bilsər. Soydaşlarımızın iş nailiyyətlərini ifləxar hissi ilə dəyərləndirmək hər bir azərbaycanının borcudur. Xarici ölkələrdə yaşayan diaspor təşkilatında fəaliyyətini davam etdirən bir çox iş adamlarının öz nailiyyətlərindən aldə etdiyi qazanclarının bir qismini Azərbaycana doğma vətən üçün, onun iqtisadi və mənəvi inkişafının dönmədən yaxşılaşdırılması, onun tanınması naminə sərf etməsində bir güvənlilik, ailəcanlılığın olması təbii haldır. Hər bir soydaşımızın əməyinin birləşib güclü, qüvvəli bir təşkilat kimi formalaşmağa yönəldilməsi ulu öndərin uzaqgörən dərin siyaset və fəzilətindən irəli gəlir.

Ulu öndər 70-ci ilin avqust ayında Azərbaycandan müsabiqədən kənar oxumaq üçün Moskvaya, Sankt-Peterburqa və digər şəhərlərə göndərdiyi gənclərin taleyi ilə maraqlanıb

onların bəziləri ilə görüş məqamlarında arzu istəklərini və tövsiyələrini əsirgəmədiyi tarixi faktlara nəzər salıq: "Biz həmişə ürək ağrısı ilə deyirik ki, ermənilərin hər yerde diasporu var, bizim yoxumuzdur... Bizim diasporumuz hələ istanilən səviyyədə formalasmayıbdır. Soydaşlarımız yaşadıqları ölkələrdə, vilayatlarda yüksək vəzifələr tutmayıblar. Amma bu da olacaq. Çünkü Azərbaycanlılar istedadlı adamlardır. Aza xanımı görünüşümüz, Sankt-Peterburqdə qubernatorun müşşaviridir. Bu kiçik şey deyildir. Ona görə bizim diaspor lazımdır. Mən sizə nə demək istəyirəm? Sizə xeyir-dua verirəm ki, istəyinizi, arzunuzu həyata keçirsiniz, Sankt-Peterburqdə özünüzə məskən tapmışınız. Yaşayın, Rusyanın vətəndaşı olun, işleyin, yaxşı işlər görün... Bayaq dedim bir də deyirəm: Azərbaycanın adını uca tutun. Bilirsiniz, sizin hər biriniz Azərbaycanı təmsil edirsiniz. Sizin hər birinizi görən adamda, burada sizinlə danışan, səhbat edən hər kəsədə sonra təəssürat yaranır ki, bu azərbaycanlıdır. Deməli, həmin adamlarda Azərbaycan xalqı, milləti haqqında təəssürat yaranır. Siz çalışın ki, Azərbaycan xalqının yüksək mənəvi, insani keyfiyyətlərini həm özündə formalasdırı biləsiniz, həm də yerdə onları nümayiş etdirə biləsiniz ki, kiminlə görüşüsünzsə görüşün, bilsinlər ki, Azərbaycan azərbaycanlı nə deməkdir. (13, s.62) Heç bir şərhə ehtiyacı olmayan bu müdrik kəlamlardan nəticə çıxmamaq hər bir azərbaycanının borcudur. Müxtəlif ölkələrdə məskunlaşmış azərbaycanlı diaspor təşkilatları soydaşlarımızın təşkilatlanması, sayılarının birləşdirilməsi, onların fəaliyyətinə məqsədyönlü xarakter verilməsi yolunda faydalı iş aparır, ölkəmizi daha yaxından tanutdurməq üçün müxtəlif tədbirlər həyata keçirirlər. Ulu öndərin uzaqgörən siyaset programı nəticəsində tarixdə Azərbaycan diasporunun imkanlarından geniş istifadə olunması, ölkə həyatının müxtəlif sahələrində meydana çıxan problemlərin həllində onun fəal, iştirakının

gerçəkləşdirilməsi yolunda hələ çox işlərin görülməsi nəzərdə tutulmuşdur.

### İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:

1. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. 45-ci kitab, Azərnəşr Bakı, 2013, 383 səhifə.
2. Ramiz Mehdiyev. "Azərbaycan tarixi irs və müstəqillik fəlsəfəsi" Azərbaycan Milli Ensiklopediyası NPB, Bakı 2001 276 səh.
3. Vaqif Arzumanlı. Tarix siyasatın siyaset tarixin dili ilə Bakı, "Qartal", 1999, 440 səh"
4. Əbülhəsen Abbasov. Geosiyasi və sosial fəlsəfə: Ədalətli nizam və tərəqqi naminə: Bakı: Zərdabi LTD MMC-2017, 284 səh.
5. Şirinov Aydin. Milli ideya və onun formalasdırılması problemi. səh. 193. Milli strategiyalar, ideologiyalar və Beynəlxalq münasibətlər: tarix, nəzəriyyə və müasir praktikalar Bakı, "Elm", 2012, 752 səh.
6. Hacı Fərhad Mirzə. "Haqq yolu, paklıq yolu, Bakı, Şirvan nəşri 1997-254 səh".
7. Azərbaycan Respublikasının Konstitusiyası Bakı, 2009.
8. Tahirə Allahyarova. Vəhdət fəlsəfəsi metodoloji ideal kimi Bakı, Elm 2005 172 səh.
9. Nizaməddin Şəmsizadə. "Azərbaycanlılıq". Bakı, "Nurlar" Nəşriyyat Poliqrafiya Mərkəzi, 2006, 192 səh.
10. Беженару Светлана. Камал Абдулла: Философия Полноты  
«Авторская маска» и «параллельные миры»,  
Литературный Азербайджан. №11, 2016.
11. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. Cəxçildliyin elmi-biblioqrafik göstəricisi 2 cildə, I cild Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunur. Bakı "Şərq Qərb" Nəşriyyat evi 2013,630 səh.
12. Budaq Budaqov. Heydər Əliyev fenomeni Bakı 2002 144 səh.
13. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. 39-cu kitab, Azərnəşr, 2012, 479 səh.
14. Əli İbrahimov. Azərbaycanlıq ideyasının konseptual aspektləri Bakı-Avropa nəşriyyatı 2016, 180 səh.

*Məmmədəğa Sərdarov  
AMEA Fəlsəfə İnstitutunun  
“Heydər Əliyevin siyasi irsi və  
azərbaycanlıq fəlsəfəsi” şöbəsinin  
aparıcı elmi işçisi, s.e.ü fəlsəfə doktoru*

### **Heydər Əliyev fenomeni və onun azərbaycanlıq ideologiyasının inkişafında rolü**

2018-ci il mayın 10-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü tamam olur. Bu dahi şəxsiyyətin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycanlıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyaseti, möhkəm iradəsi və uzaqqorənliyi ilə milli dövlətçilik ideyasının reallaşdırılmasına, müasir Azərbaycan dövlətinin qurulmasına, xalqımızın ideal arzusu olan müstəqilliye çatmasına nail olmuşdur. Bu unudulmaz, fenomenal şəxsiyyətin yubileyi şərfinə respublikada geniş miqyaslı, tətənəli tədbirlər keçirilir.

Qeyd edək ki, mövcud lügət kitablarına əsasən “fenomen”, “fenomenal” sözləri insanlara aid ediləndə “nadır”, “müstəsna”, “fovqəladə”, “görünməmiş”, “istedad” kimi bir-birinə çox oxşar mənalar daşıyır. “Fenomen” anlayışı bütün bu mənalarda Ulu öndər Heydər Əliyev şəxsiyyətinə tamamilə uyğun gəlir. (12, 517)

Heydər Əlirza oğlu Əliyev fenomeni və şəxsiyyəti, onun keçdiyi şərəflə hayat yolu, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, iqtisadi-siyasi inkişafi və dirçəlişi yolundakı əvəzolunmaz xidmətləri haqqında çox yazılmışdır və şübhəsiz ki, bundan sonra da yazılıcaqdır. Görəsan, Heydər Əliyev ucalığının, onun dahiliyinin və fenomenə çevriləşsinin sırrı nədədir? Bu sualın cavabını elə onun özünün iştirakçısı və qurucusu olduğu dövlətimizin dünənki və bugünkü tarixində axtarmaq lazımdır.

Məlum olduğu kimi, 1918-ci il mayın 28-də xalqımız yadəllilərə qarşı apardığı mübarizə sayesində ilk dəfə müstəqil, demokratik prinsipli, hüquqi əsaslı dövlətini qurdı, Respublika yaratdı. 1920-ci il yanvarın 11-də keçirilən Paris Sülh Konfransının Ali Şurasının iclası da hüquqi cəhətdən bu müstəqillik faktını tanıdı. Lakin çox tezliklə müxtəlif xarici dövlətlərin müdaxiləsi, hərbi-siyasi və iqtisadi təzyiqləri, dövlətdaxili qeyri-sabitlik bu müstəqilliyyə qarşı çevrildi. Beləliklə, qonşu Tiflisdə qurulan, Gəncədə mərkəzləşən və sonradan Bakıda qərarlaşan dövlət müstəqilliyyimiz cəmi 23 ay davam etdi. Suverenliyini təmin etmiş yeni dövlətin başında duran şəxslərin bir çoxu bu daxili və xarici təzyiqlərə, siyasi və hərbi təcavüzlərə tab gətirə bilməyib mühacirətə üz tutdular. Azərbaycan böyük çatınlıklarla qazandığı dövlət müstəqilliyyini itirdi. Sonra isə bir müttəfiq respublika kimi 70 ildən artıq Sovet İttifaqı tərkibində oldu.

XX əsrin 90-cı illərində tarix yenidən təkrar olunmağa başladı. 1991-ci il oktyabrın 18-də Azərbaycan ikinci dəfə dövlət suverenliyi qazandı. Təəssüf ki, keçmiş tarixdə olduğu kimi ölkədə vətəndəş qarşılardırmaş bas qaldırdı, xarici və daxili təxribatçı-separatçı, dini-siyasi, ekstremlist qüvvələr dövlət müstəqilliyyimizə qarşı açıq hücuma keçdilər. Qısa zamanda ölkədə daxili sabitlik pozuldu, öz ilk kövrək addımlarını atan bir ölkədə iki dəfə Prezident dəyişdi, hakimiyət uğrunda mübarizə silahlı döyüş həddinə çatdı. Təxribatçı-separatçı qüvvələr ölkənin müstəqilliyyini təhlükə qarşısında qoydular. Ermanı təcavüzkarları ölkəmizin ərazi toxunulmazlığını və suverenliyini pozaraq ərazimizin bir hissəsini işğal etdilər. Ölkənin Cənubunda, Şimalında və Qərbində silahlı-separatçı təxribatlar, hakimiyət uğrunda döyüşlər, ölkənin paytaxtında, ayrı-ayrı şəhər, kənd və qəsəbələrində partlayışlar, ekstremlizm və terror aktları baş verdi. Bir sözə, Azərbaycanın dövlət müstəqilliyi yenə də təhlükə qarşısında qaldı.

Bələ mürəkkəb şəraitdə bir daha Heydər Əliyev fenomeninin tarixi təcrübəsi və xalq arasındaki nüfuzu öz həllədici rolunu oynadı. Artıq yaşamus olduguımız keçmiş faciəli tariximizin yenidən təkrar olunmasının qarşısını yalnız Heydər Əliyev qüdrati, onun xalqla birliliyi və əyilməz polad iradəsi ala bilərdi və aldı. Dövlətimiz və xalqımız üçün bələ bir təhlükəli vaxtda, gecənin ortasında, o öz doğma xalqına müraciət etdi, qısa bir vaxt ərzində xalqı başına topladı, hər tərəfdən ölkəni bürüyən təhlükənin və dağidıcı separatizmin mahiyyətini bəyan etdi. Xalqın ona, onun öz qədirbilən xalqına dərin inamı təhlükəni sovuşdurdu. Bunu təkcə Heydər Əliyev dührası, onun şəxsiyyəti edə bilərdi. (10, 73)

Heydər Əliyev xalqın tələbi ilə dağılmaqdə olan dövlətinə sahib oldu, onun başında durdu, Parlamentinə rəhbərlik etdi, ölkənin Prezidenti seçildi. Heydər Əliyev fenomeninin gücü və qüdrəti bu etnik separatçılıq təhlükəsi qarşısında sıpar çəkdi, ölkəni dağılmaqdan xilas etdi, xalqı və dövləti yaxınlaşmaqdə olan fəlakətdən qurtardı. Heydər Əliyev şəxsiyyətinin böyüklüyü bu dəfə dövlətin suverenliyini keçmişdə olduğu kimi 23 ay deyil, onun özünün dediyi kimi “əbədi etdi, dönməz etdi”. Heydər Əliyev şəxsiyyətinin bu tarixi uğurlarını bütün dünya etiraf etdi.

Cəsarətlə qeyd etmək olar ki, Heydər Əliyev qədər uzun müddət dövlət başında olub, onun kimi öz xalqına və dövlətinə şərəflə xidmət göstərən şəxsiyyətlər tarixdə olduqca azdır. O, heç də təsadüfən deməmişdir: “Mənim həyatımın məqsədi Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”. Bələ bir müqaddəs amal sahibi sanki öz xalqına vəsiyyət edirmiş kimi deyirdi: “Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa vuracağam”. O, bələ dedi də, öz xalqı üçün bunları etdi də! (10, 74)

Bəs Heydər Əliyevin bir ulu şəxsiyyət, ensiklopedik zəka sahibi və fenomen düha kimi formallaşmasına və sonrakı inkişafına kimlər, hansı tarixi şərait və amillər əsaslı təsir

göstərmış və səbəb olmuşdur? Burada da tarixi reallıqlar göz qabağındadır. Azərbaycanın qədim Naxçıvan vilayətində Culfa dəmir yol distansiyasının adı fəhləsi və əməksevər insanı Əlirzə kişinin ailəsində dünyaya gələn Heydər Əliyev heç bir arxası və köməkçisi olmadan öz fitri istedadı və bacarığı hesabına böyükmiş, ucalmış, dahiləmişdir. O, özü isə sonralar çoxlarına həyat dərsi vermiş, onların dünyagörüşünə vətənpərvərlik aşılımış, maarifləndirmiş, vətən və xalq üçün gərəkli ziyanlar nəslə yetişdirmiş, tarixdə öz yeri olan ensiklopedik düşüncə tərzli dahi şəxsiyyətə çevrilmişdir. (10, s. 75)

Məlumdur ki, çoxsaylı ictimai-siyasi və din xadimləri, nüfuzlu dövlət başçıları, hətta adı iş adamları Heydər Əliyevin tarixdəki rolu və yerinə yüksək qiymət vermişlər. Misal üçün, Heydər Əliyevin dəfn mərasimində iştirak edən Rusiya prezidenti Vladimir Putin Heydər Əliyev şəxsiyyətinə sonsuz məhəbbətindən danışmış və onu simb-parçalanmayan nəhəng siyaset dağına-qayasına bənzətmüşdür. (10, 76)

Tanınmış ictimai-siyasi və dövlət xadimi Ramazan Abdullatipov Heydər Əliyev fenomeninin Dağıstan, Ümməqasfqaz və Rusyanın milli azlıq təşkil edən xalqları qarşısındaki tarixi xidmətlərini yüksək qiymətləndirərək bələ yazar: “O, elə bir nəhəng adamdır, onun şəxsiyyəti elə çoxşaxəli və intəhasızdır ki, bu dahi insanın Dağıstan üçün, Qafqaz üçün, Rusiya üçün kim olduğunu bu gün anlamaq və qiymətləndirmək çox çətindir. Görünür, bunu bəlkə də 50 ildən sonra anlamaq, dərk etmək mümkün olacaqdır” (yenə orada). Həqiqətən də bunlar Heydər Əliyev dührasının böyükliyünün hələ dərək olunmayan cəhətləri haqqında çox doğru və fəlsəfi düşüncə tərzli filosof-mütəfəkkir mülahizəsidir.

Böyük öndərin yas mərasimində iştirak edən Qazaxistan Respublikasının prezidenti Nursultan Nazarbayevin yaxın dostu Heydər Əliyevin şəxsiyyəti, onun tarixdəki rolu və yeri haqqında danışarkən dediyi sözlərdə diqqəti cəlb edir: “Dahi

insanlar dünyadan gedərkən sanki günəşin də işığı azalır". Belarus Respublikasının prezidenti A. Lukaşenkonun fikrincə "Heydər Əliyev ölkəmizə siyasi məgrurluq və şəxsiyyət müdrikliliyi nümunəsi göstərmişdir". Amerika Birleşmiş Ştatlarının prezidenti Corc Buş isə Heydər Əliyev şəxsiyyətinin böyük nüfuzu malik olmasına xüsusi qeyd etmişdir: "Heydər Əliyev uzun zaman Cənubi Qafqazda baş şəxsiyyət olmuşdur". (10, 77)

Heydər Əliyevin yorulmaz ictimai-siyasi fəaliyyətinə verilən qiymətlər sübut edir ki, o həm fenomen şəxsiyyət, tarixçi, müdrik mütəsəkkir, həm də görkəmlı hərbi-sərkərdə, uzaqgörən dövlət qurucusu və ictimai-siyasi xadim idi. Bu cür baxış və mülahizələrin sayı-hesabı yoxdur. Onların hamısı böyük öndərimiz Heydər Əliyevin tarixdəki mövqeyinə verilən obyektiv qiymətdir. Fikrimizcə, bu mülahizələr Heydər Əliyev dühasının öz xalqı ilə nə qədər yaxından bağlı olduğunu canlı sübutudur.

Qətiyyətlə qeyd etmək olar ki, son 30 ildən artıq müddətdə Azərbaycan xalqını, onun milli-dini dəyərlərini, elmi-mədəni səviyyəsini, siyasi mövqeyini və iqtisadi qüdrətini dünya xalqlarına tanıdan məhz Heydər Əliyev böyüklüyü olmuşdur. Bu, şübhəsiz, həqiqi tarixdir, reallıqdır.

Göstərilənlərə Heydər Əliyev fenomeninin başqa bir bənzərsiz cəhətini də əlavə etsək, onun keçmiş olduğu mənənə və şərəfli həyat yolu daha dolğun görünər. Məlum olduğu kimi, nədənsə çoxları öz yazılarında daha çox Heydər Əliyevin ancaq Respublikaya rəhbərlik etdiyi illəri ön plana çəkirlər. Amma inkarolunmaz bir həqiqətdir ki, bu tarixi şəxsiyyət 80 illik mənənə ömrünün 60 ilə yaxın dövrünü məhz öz xalqına şərəflə xidmət etmiş və hələ respublikaya rəhbərlik edənə qədər Sovet siyasi quruluşu dövründə Dövlət Təhlükəsizliyi Komitəsi kimi qapalı siyasi və ideoloji bir dövlət strukturunda general-major ali hərbi rütbəsinə qədər yüksəlmışdır. Bu fakt

da bir daha Heydər Əliyev fenomeninin qeyri-adiliyindən və onun böyük istedadından xəbər verir.

Heydər Əliyev şəxsiyyətinə daha doğru və layiqli qiyməti onun öz həmyasıdı, böyük həyat təcrübəsinə malik olan Türkiyənin keçmiş baş naziri Bülent Ecevit vermişdir. O, demişdir: "Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür! Heydər Əlirza oğlu min ildə bir yetişən dəbilərdəndir". (10, 79)

Heydər Əliyev şəxsiyyətinin adı daim dünya dəhiləri və nəhəngləri sırasında özünəməxsus milli qürurla çəkilir. Həqiqətən doğma xalq, dövlət və insanlıq qarşısında bu qədər böyük, ümuməbəşəri və tarixi xidmətləri olan və hələ öz sağlığında canlı əfsanəyə çevrilən bir tarixi simanı xalqımızın rəhmət diləyib, başı uca və qürurla əbədiyyət mənzilinə yola saldı.

Heydər Əliyevin böyüklüyünü, onun şəxsiyyətini və tarixi xidmətlərini yaxın dostu Türkiyənin keçmiş dövlət başçısı Süleyman Dəmirəl də xüsusi qiymətləndirmiştir. Heydər Əliyevin vəfatını eşidən kimi ölkəsindəki səfirliyimizə gəlmİŞ və kədərləndiyini bildirmiştir. Sonra dözə bilməyib Bakıya gəlmiş, Öndərimizin məzarını ziyarət etmiş, Prezident İlham Əliyevə və xalqımıza başsağlığı vermişdir. Bununla kifayətlənməyərək, o, 2003-cü il dekabrın 24-də Türkiyə Cumhuriyyətinin ən nüfuzlu qəzeti olan "Hürriyyət" də tariximizdə, milli dirçəlişimizdə Heydər Əliyev şəxsiyyətinin yerini və rolunu göstərən "Tarixə məktub" adlı məqaləsini dərc etdirmiştir. Həmin məqalədə Süleyman Dəmirəl yazar: "Azərbaycan müstəqil milli dövlətinin varlığı türk dünyası üçün, Türkiyə üçün və Azərbaycan üçün möhtəşəm bir hadisədir. Bu dövlətin yenidən qurulmasında, möhkəmlənməsində, güclənməsində, Türkiyə və dünya dövlətləri ilə əlaqələrin qurulmasında hörmətli Heydər Əliyevin heç bir ölçüyə sığınmayan, unudulmaz, böyük xidməti vardır. Zəngin təcrübəsi, bacarığı, qətiyyəti, uzaqgörənliyi,

sülhsevərliyi, Azərbaycana və Azərbaycan xalqına olan sonsuz sevgisi, türk tarixinə, mədəniyyətinə və türklüyə bağlılığı və vətənsevərliyi hər cür tərifdən yüksəkdir". (10, 81)

Göründüyü kimi, S. Dəmirəl məqalədə xalqımızın dövlət müstəqilliyi yolunda keçdiyi çətin və keşməkeşli milli-azadlıq hərəkatı tarixinə nəzər salır, Heydər Əliyevin düşdürülmüş mürəkkəb və ziddiyatlı vəziyyətlərə dair konkret faktlar gətirir, onun ölkə və xalq üçün ən çətin anlarda daha çox gərəkliliğin olduğunu və iş gördüğünü xatırlayır.

Şübəsiz, burada Heydər Əliyevin fəlsəfi dünyagörüşünün və ictimai-siyasi fəaliyyətinin bir cəhətini da qeyd etməyi zəruri hesab edirik. Bu da onun bir ensiklopedik bilik, möhkəm yaddaş, fəlsəfi təfəkkür və düşüncə sahibi kimi müxtəlif dünya xalqlarının ictimai-siyasi və dini-fəlsəfi fikrinin ən aktual məsələ və problemlərinə tarixi reallıq və obyektivlik mövqeyindən yanaşması və qiymətləndirməsidir. Heydər Əliyev fenomenindəki bu bənzərsiz fitri istedadı Şərqi və Qərbi bir çox ictimai-siyasi xadimləri və dövlət başçıları xüsusi olaraq qeyd etmişər.

Həqiqətən da Heydər Əliyev fenomeni həsəd aparılışı dühadır, tarixin az-az yetişdirdiyi şəxsiyyətlərdəndir. Azərbaycan xalqının, eyni zamanda digər xalqların ictimai-siyasi fikir tarixinə yaxşı bələd olan tarixçi və mütəfəkkir ulu Öndər başər tarixindəki bir çox ziddiyatlı mövqe və baxışlara aydınlıq gatırmayı bacarırdı.

Heydər Əliyev öz nitq və çıxışlarında döñə-döñə qeyd etmişdir ki, Azərbaycan xalqı dünya mədəniyyətində öz dəst-xətti ilə seçilən xalqlardandır. Keçən iki min il ərzində bəşər sivilizasiyasının ayrılmaz hissəsi kimi azərbaycanlılar dünya mədəniyyəti xəzinəsinə sanballı töhfələr vermişlər. Bizim əccadlarımız ibtidai insanların mədəniyyət sahəsində əldə etdiyi bütün nailiyatlardan faydalanaraq, özünəməxsus zəngin mədəni-mənəvi irs yaratmışlar. Bunu istər Azərbaycan ərazisində arxeoloji qazıntılar nəticəsində tapılmış abidələr,

istərsə də bu günümüze qədər gəlib çatmış şifahi xalq ədəbiyyatı və yazılı ədəbi irsimiz sübut edir.

Etiraf edək ki, bir tarixi şəxsiyyət kimi Heydər Əliyevin xalq və dövlət qarşısındaki tarixi xidmətlərini sadalamaqla qurtarmaq mümkün deyil. Bu dahi şəxsiyyət özünün neçə onilliklər ərzində geniş əhatəli ictimai-siyasi fəaliyyəti, böyük işləri və xidmətləri ilə tarixdə şəxsiyyətin yeri və rolu haqqında bu vaxta qədər mövcud olan və geniş təbliğ olunan ictimai-siyasi və fəlsəfi təlimləri alt-üst etdi. İnandırıcı şəkildə sübut olundu ki, məhz Heydər Əliyev kimi şəxsiyyətlərin tarixdə böyük, həlliəcili rolu və yeri olmuş və olacaqdır.

Qeyd olunduğu kimi, XX əsrin sonlarına yaxın dövlət müstəqilliyini əldə etmiş Azərbaycan xalqı məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi altında üzələşdiyi bir sıra çətinlikləri aradan qaldırmış, müstəqil dövlət ideyasını uğurla gerçəkləşdirmişdir. Onun mənəli və şərəflü ömrү yolunun hər bir səhifəsi xalqımızın yaxın tarixi keçmiş ilö ayrılmaz vəhdət təşkil edir. Azərbaycanın son 40 illik tarixinin bütün mərhələlərində bu fenomenal şəxsiyyətin izləri qabarıq şəkildə hiss olunur.

Ulu öndər Heydər Əliyev ötən əsrin 90-cı illərində Azərbaycanda müstəqil dövlətin möhkəmləndirilməsi, idarəetmə proseslərinin mərkəzləşdirilməsi, milli iqtisadiyyatın dirçəldilməsi məqsədi daşıyan sosial-siyasi və iqtisadi islahatlar həyata keçirməyə başlamışdır.

Tarixdən məlumdur ki, istənilən milli ideyanın gerçəkləşdirilməsi üçün müstəqil dövlətin və xalqın güclü idarəciliyik səriştəsinə malik liderinin olması vacib şərtlərdəndir. Məhz bələ xarizmatik liderlərin seçdiyi düzgün strategiya milli hədəflərə doğru inamlı addımların atılması, qarşıya qoyulmuş məqsədlərin uğurla reallaşdırılmasına imkan yaradır. XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmək şansı qazanmış Azərbaycanın ilk illərdəki acınaklaqı ictimai-siyasi və iqtisadi durumu fenomen liderin milli inkişafdağı müstəsnə

rolunu bir daha təsdiq etdi. 1991-ci il oktyabr ayından 1993-cü ilin iyun ayınadək respublikada cərəyan edən müəkkəb və ziddiyətli proseslər, eyni zamanda, ölkənin müstəqilliyi üçün real təhdidlərin baş qaldırması, vətəndaş qarşısundan meyillərinin güclənməsi, xaos və anarxiya mühitinin dərinlaşması göstərdi ki, ölkəni yaranmış acınacaqlı vəziyyətdən yalnız Heydər Əliyev kimi müdrik və uzaqgörən şəxsiyyət xilas edə bilər. Ulu öndər xalqın tələbi ilə hakimiyətə gəldiyi ilk gündən Azərbaycanın milli dövlətçilik attributlarını formalasdırmağa başlamış, onun müstəqilliyini şərti müstəqillik aktı və bəyanatlar səviyyəsində çıxarmağa çalışmışdır.

Böyük şəxsiyyət olan Heydər Əliyev cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görərək bunun üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. Məhz ulu öndərin gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalşeması, insanların azad, sərbəst yaşaması, qanunun alılıyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı.

Qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin uzaqgörənliliyinin, prinsipiallığının və siyasi iradəsinin möntiqi nəticəsi olaraq, 1994-cü ildə “Əsrin müqaviləsi”nin əfsanədən reallığa çevriləməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinin inkişafına təkan verməklə, Azərbaycanda hüquqi-siyasi islahatların yeni mərhələdə aparılmasına geniş imkanlar açdı.

Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritətlərini müəyyənləşdirməklə yanaşı insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çəkdi(1).

Ulu öndər Heydər Əliyev respublikanın yeni dövr üçün demokratik inkişaf modelini müdrikkilə irəli sürmiş, eyni zamanda mütərəqqi dəyişikliklərin ictimai şuruda tədricən qəbul olunması zərurətini önə çəkmüşdür. Onun irəli sürdüyü milli ideya Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf strategiyasının teməli olmuşdur. İctimai-siyasi sabitlik faktoru bu strategiyanın əsas dataqlarından və istinad nöqtələrindən biri kimi çıxış etmişdir. Şübhəsiz, sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçid formulunu reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya, insan hüquqları kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyil.

Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan xalqının milli ideologiyasının vahid sistem halına gətirilməsi də məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrüne təsadüf edir. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan ümummilli lider cəmiyyətin bütövlaşması, azərbaycanlılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevriləməsi istiqamətində mühüm işlər görərək, ümumxalq birliliyinin dərin politoloji-nəzəri əsaslarını irəli sürmüştür. Böyük siyasetçi və strateq azərbaycanlılığın tarixən formalasmuş ayrı-ayrı komponentlərini vahid konsepsiyada birləşdirərək, onu dövlət idarəciliyinin elminənəzəri bazasına çevirmiş və praktikada uğurla tətbiq etmişdir. (11, s. 16-17)

Azərbaycanlılıq ideologiyası mahiyyəti etibarı ilə müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün mühüm vasitədir. O həmcinin, milli mənsubiyyəti, milli mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbaşarı dəyərlərlə sintezindən, integrasiyasından bəhərlənmək deməkdir. Xalqımızın milli-mənəvi dəyərlərini müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətin və vətəndaşların mənəfeyini üzvi şəkildə birləşdirən

azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməl rolunu oynayır.

Monoetnik və işgalçi Ermənistandan fərqli olaraq Azərbaycan polietnik dövlət kimi ərasızında yaşayan bütün xalqların Vətənidir. Bu mənada, ölkədə reallaşdırılmasına səy göstərilən istənilən ideya da təkcə azərbaycanlıların deyil, həm də milli azlıqların maraqlarını özündə ehtiva edir.

Ümummilli lider Heydər Əliyev ölkədə mütərəqqi isləm dəyərlərinin inkişafına xüsusi diqqət yetirməkla yanaşı, başqa dinlərin inkişafına da dözümlü mühitin yaradılmasını təmin etmiş, dini konfessiyalar arasında qarşılıqlı hörmətə söykənən münasibətlərin formallaşmasına çalışmışdır. Onun irəli sürdüyü azərbaycançılıq ideologiyası multikulturalizm və toleranlığın başlıca təminatçısı kimi çıxış edir.

Məlum olduğu kimi, "azərbaycançılıq" termini ölkənin siyasi həyatunda yaxın illərdən başlayaraq istifadə olunur. Əvvəl o, ölkədə yaşayan bütün xalqları və etnik qrupları ümumdövlət mənafeləri əsasında real surətdə birləşdirmək ideyası, xüsusilə 1992-1993-cü illərdə geniş yayılmağa başlayan şovinist-millətçilik və separatçılıq meylləri ilə mübarizəyə yönəldilmiş ideya kimi irəli sürülmüşdü. Sonralar bu ideya ölkədə geniş dəstəkləndi, yeni elementlərlə dolğunlaşaraq ideologiya xüsusiyyətləri kəsb etdi. Artıq "Azərbaycançılıq" probleminin milli ideya ilə birlikdə nəzərdən keçirilməsinə ehtiyac duyuldu.

Ensiklopedik lüğətlərdə "ideologiya" məfhumuna belə tərif verilir: "İdeologiya baxışların və ideyaların elə bir sistemidir ki, onlarda insanların gerçekliyə və bir-birinə münasibəti, sosial problemlər və münaqişələr dərk edilir və qiymətləndirilir, habelə mövcud ictimai münasibətlərin möhkəmləndirilməsinə və ya dəyişdirilməsinə (inkişafına) yönəldilmiş sosial gerçekliyin məqsədləri, yaxud proqramları əhatə olunur". Müasir sosiologiyada "ideologiya"nın tərifi belədir: "Sosial və siyasi fəaliyyətin əsasında dayanan və onu

dolğunlaşdırın ideyalar sistemi, digər mənalarda – bir qrupun digirinə tabeliyinə haqq qazandıran və ya bunu qanunlaşdırın ideyalar sistemi, sosial islahatda tətbiq edilməyə qadir olan ensiklopedik bilik" (5,19).

Bir çox hallarda ideologiya müəyyən sosial funksiyalar yerinə yetirərək, sosial qrupların və ictimai-siyasi cərəyanların maraqlarına uyğun gələn təsəkkür və davranış qaydaları, hətta sosial fəaliyyət proqramı hazırlayırlar.

"İdeologiya" anlaysının yuxarıda göstərilən təriflərini əsas götürsək görərik ki, bütün tərkib hissələri ilə birlikdə "azərbaycançılıq" termininə tam mənada ideologiyanın konkret, özünəməxsus forması kimi yanaşmaq olar.

"Azərbaycançılıq" ideyasının bir neçə nisbətən müstəqil cəhəti var: əsasən antropologiya (etnologiya), etnoqrafiya, sosial psixologiya, linqvistikə çərçivəsində nəzərdən keçirilən etnomədəni cəhət; sosiologiya, politologiya, cəmiyyətin sosial-quruluşu haqqında digər elmlərin köməyi ilə açılan sosial-siyasi cəhət; beynəlxalq hüquq sahəsində kompleks fənlər vəsítəsilə işlənib hazırlanın coğrafi-siyasi cəhət və s.

Başlıcası odur ki, nəzərdən keçirilən problemin təkcə bir cəhəti çərçivəsində qapanıb qalmaq olmaz, çünki bu zaman biz "Azərbaycançılıq" ideyasını, tarixən sabit və özünəməxsus hadisə kimi ölkədə yaşayan bütün əhalinin qruplarının həmrəyliyini, onların qarşılıqlı əlaqəsini sadəcə əhatə edə bilmərik.

Məruz qaldığı bütün sinaqlara baxmayaraq, milli-dövlət ideologiyası kimi "Azərbaycançılıq" bu gün bizim qarşımızda daqiq ifadə edilmiş ideya kimi durur. Bu ideyanın tarixlə və onlarca xalqın qədimdən bəri bir ərazidə yaşaması, onların ümumi mentalitetə və tələbat strukturuna söykənən, ümumi psixologiya ilə şərtlənən öz bölgüsü var.

"Azərbaycançılıq" ideologiyası mühüm funksional elementlərlə zəngindir. Bunların məhiyyəti ölkəni mənəvi və fiziki baxımdan zəiflətmək cəhdilərindən qorumaqdır. Bu

ideologiya unitar, hüquqi və demokratik dövlət kimi Azərbaycanın möhkəmləndirilməsinə və inkişafına yönəldilmişdir. "Azərbaycançılıq" müstəqil və bənzərsiz Azərbaycanı sivil dövlətlər sırasına çıxaraq bir yoldur. (5,20)

Qeyd etmək lazımdır ki, "Azərbaycançılıq" xalqımızın çox əzab-əziyyətlə nail olduğu tarixi sərvətdir. O, real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Bu gün "Azərbaycançılıq" milli həyatın, konfessiyaların harmoniyasının çoxəslik ənənəsi, əlkədə yaşayan bütün millətlərin və etnik qrupların qardaşlığı, qarşılıqlı əlaqə və təsirinin tarixi, onların ümumi təleyi və müstəqil Azərbaycanın bütövlüyü uğrunda birgə mübarizəsinin tarixi təcrübəsidir.

O, Azərbaycan xalqının dövlət quruculuğu sahəsində mənafelərinin ümumilliyi və demokratianın, sərbəst iqtisadiyyatın, sosial həyat şəraitinin inkişafı uğrunda mübarizəsinin məqsədidir. İdeologiya kimi "Azərbaycançılıq" müstəqil Azərbaycanın fəlsəfi-sosiooloji, sosial-mədəni və etnocoğrafiyası cəhətlərini özündə birləşdirmişdir. O, qarşılıqlı dəstək, əməkdaşlıq və bərabərlik prinsipidir.

Azərbaycançılıq xalqın sağlam düşüncəsinə söykənərək vətənpərvərliliklə dostluğun, qardaşlığın vəhdətini təşkil edir və ona görə də şovinizm ilə, milli müstəsnalıq ideologiyası ilə heç bir əlaqəsi yoxdur.

Olduqca qədim mədəniyyət qaynaqlarından və tarixdən gələn ənənələrə mənsubluq bütün həmvətənlərimizin rüfahı namına dövlətin mövcud olmasının əsasını təşkil edir, deməli bu, dövlət mənafelərinin mexaniki məcmusu deyil, əksinə, ümumi mənafelərin təcəssümüdür. O mənafelərin ki, vətəndaşlar bunların namına nəinki öz mülkiyyətini, həm də həyatlarını qurban verməyi bacarmalıdır. "Vətən, onun tarixi, dili və adət-ənənələri olmadan mən bir heç olardım" fikrini dərk edən fərd vətəndaşa çevirilir, çünki başa düşür ki, "vətənə olan təhlükə onun özüna, bütünlükdə onun varlığına olan

təhlükədir". Beləliklə dövlətin tərəqqisini, təhlükəsizliyini, ərazi bütövlüyünü və milli ruhun varisliyini təmin etmək səylərində vətəndaş başlıca amılə çevrilir. Azərbaycan xalqının tarixi potensialunu, intellektual fenomenini və mədəni ərsini özündə cəmləşdirən, onları gələcəyə ötürən və bu zaman millətin birliyinə, sosiumun ruhunun əzəmətinə və fəaliyyətinin məqsədyönlülüyünə çalışan azərbaycançılıq ideologiyası da bu mənada təsəvvür edilir. (5,22)

Ulu öndər Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının I Qurultayında dövlətin siyasetini səciyyələndirərkən onun ən üstün cəhətini belə vurgulamışdır: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qırur hiss keçirməlidir və biz azərbaycançılığı – Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyq" (2,12). Bu baxımdan, dövlət siyasetinin strategiyası olan "azərbaycançılıq" Azərbaycan cəmiyyətinin bu günü və gələcəyinin müasir ideoloji qavrayışı ilə sıx bağlıdır.

Bu təkzib olunmaz bir faktdır ki, xalqın həyatının, onun formallaşmasının ali məqsədi dövlət qurmaqdır. Məhz buna görə dövlətcilikdən məhrum olmuş xalqlar çox vaxt ya tarix səhnəsindən dilinib getmiş, yaxud da köçəri həyat sürmüslər. Bu gün Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini və sosial rifahını təmin etməyə qadir olan unitar, demokratik və hüquqi dövlətdir.

Hər bir insan dünyaya baxışında dərk etməlidir ki, təkçə milli ənənəyə deyil, həm də sivilizasiyaya mənsub olmaq vacibdir. Sivilizasiyaya mənsubluğu isə millətin və dövlətin mahiyyətini formalasdır. Həqiqətən də əgər milli inkişaf ideologiyasının əsası kimi "azərbaycançılığın" mahiyyətini təhlil etsək, deyə bilərik ki, bu mənada o, tranzitar cəmiyyətə, kecid dövrünün iqtisadi sisteminə, formallaşmaqdə olan vətəndaş cəmiyyətinə malik və Ermənistandan müharibə

vəziyyətində olan ölkə kimi Azərbaycan üçün daha münasibdir. Belə vəziyyətdə “azərbaycançılıq” “milli ideyanın” əsas forması kimi təsəvvür edilir və ona integrativ ideya kimi yanaşmaq lazımdır. Bu ideyanın əsasında sivil Avrasiya birliyinin bir hissəsi – özünəxas milli əzgənlüyə, ənənəyə, milli eyniyyyətə və mentalitetə malik Azərbaycan haqqında təsəvvür dayanır.

Məlum olduğu kimi, hər bir müəyyən tarixi məqamda “milli ideya” millətin və dövlətin inkişaf istiqamətini müəyyən edən əsas kontura çevrilmişdir. Ona görə də “azərbaycançılığın” mahiyyəti müxtəlif xalqların, mədəniyyətlərin, konfesiyanların vəhdətidir.

Heydər Əliyevin hakimiyətə qayıdışı ilə azərbaycançılıq ideyası geniş vüsət aldı, milli birlik və həmrəylilik təmin edildi. O, azərbaycançılıq ideyası ilə əlaqədar nitqlərinin birində müdrikəcəsine belə demişdir: “Azərbaycan onun ərazisində yaşayan hər bir xalqın vətənidir, “azərbaycanlı” məfşumu çox genişdir. Ərazilimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, taliş da, udi də, kumux da, başqaları da bütövlükdə hamısı azərbaycanlıdır. Bu “azərbaycanlı” sözü bizi həmişə birləşdirir.” (3)

Azərbaycançılığın gücü ondadır ki, o, xalqın milli-mədəni eyniyyyətini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran dövlətdə insanların fərdi sosial-mədəni meyllərini üzvi şəkildə birləşdirməyə qadirdir. Şübhəsiz ki, öz birliyinə mənsubiyət hissi həyatın özünə də məna və əhəmiyyət verir, qarşılıqlı məsuliyyət və əlaqə hissini möhkəmləndirir. Bu ideologiya Azərbaycanda vahid birlik, vahid sosium formalaşdırır.

Nəticə etibarilə “Azərbaycançılıq” hər kəsin hüquq və azadlıqlarının təmin olunduğu siyasi və dövlət quruluşunun milli mahiyyətinə, inkişaf strategiyasına, formasına etnosiyası baxış kimi çıxış edir. Bu ideologiya cəmiyyətin normativ dəyərlərinin vəhdətinə - dövlət hüquq düşüncəsinin əmək və

ışğuzar etika təbəyiyyesinə, mənəvi həyatın dəyərlərinə qovuşmasına səmtlənir. O, milli maraqları ifadə edən güclü dövlət hakimiyətinin və yüksək milli intizamın, formallaşmış milli özünüdərkin olmasını tələb edir, ən müxtəlif sosial tabaqələrdə həmrəylilik axtarır.

“Azərbaycançılıq” ideyasının dərk olunmasının əsasında Azərbaycan xalqının tarixi, mənəvi-əxlaqi, mədəni ənənələri zəminində birlik ideyası durur və bu nəinki indi, həm də uzaq gələcəkdə azərbaycanlıların bir çox nəsillərinə xidmət edəcək və müstəqillik, milli eyniyyyət tezliklə həmin nəsillər üçün hayatı, azadlığı dərk etməyin ayrılmaz atributlarına çevriləcəkdir. (5,25)

Artıq deyə bilərik ki, hazırda biz Azərbaycanda ulu öndər Heydər Əliyevin qətiyyətlə təbliğ və inkişaf etdiridiyi milli ideologiyanın formallaşmasının şahidiyik. Millətin potensialının və ölkəni tərəqqiye, firavnlığa doğru aparmağa qadir siyasi elitarunun olması onu göstərir ki, “azərbaycançılıq” milli ideologiyamızın əsasını təşkil edir və daim inkişaf edir, möhkəmlənir.

Böyük qürur hissi ilə qeyd etmək olar ki, ulu öndər Heydər Əliyevin uğurla və yorulmadan inkişaf etdiridiyi və xalqımıza miras qoyduğu müstəqil Azərbaycan hazırda İlham Əliyev kimi etibarlı və istedadlı davamçısı tərafindən idarə olunur. Dövlətimiz bu gün onun rəhbərliyi altında geniş miqyasda iqtisadi-siyasi islahatlar həyata keçirir, xarici siyasetdəki mövqə və baxışlara yenidən nəzər salır, dönyanın qüdrətli dövlətləri ilə iqtisadi-siyasi və mədəni sahələrdə əlaqə saxlayır və özünün dövlət suverenliyini qoruya bilən münasibətlər qurur.

Heç şübhəsiz, ölkəmizin əldə etdiyi bütün bu uğur və naiiliyyətlərin də əsası müasir Azərbaycan Respublikasının qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev tərafindən qoymulmuşdur.

## İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:

1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 2016. Hüquq Yayımları, 92 s.
2. Heydər Əliyev Müstəqilliyimiz əbədidir, 2-ci kitab, Şərqi-Qərb nəşriyyatı, 2013-cü il, 750 s.
3. Heydər Əliyev. Ölkəmizdə yaşayan hər bir millətin nümayəndələri üçün Azərbaycan doğma vətəndir. "Azərbaycan" qəzeti, Bakı, 22 fevral 1995-ci il.
4. "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 yanvar 2013-cü il tarixli sərəncamı.
5. Ramiz Mehdiyev. "Yeni dünya nizamı və milli ideya". Bakı, Şərqi-Qərb nəşriyyatı, 2016, 280 səh.
6. İlham Məmmədzadə. Bir daha fəlsəfə haqqında (Müasir yanaşmalar, təməyüllər, perspektivlər). "Təknur", 2012, 216 səh.
7. Ümummilli lider Heydər Əliyev və milli dövlətçiliyimizin inkişafı məsələləri. Anadan olmasının 83-cü ildönümü münasibətilə AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda keçirilmiş elmi-nəzəri konfransın materialları. Bakı, 2006.
8. Əlikram Tağıyev. Milli ideya və milli ideologiya. Bakı, "Təbib", 2000.
9. Əli İbrahimov. "Azərbaycanlıq ideyasının konseptual aspektləri". Bakı, "Avropa" nəşriyyatı, 2016, 180 səh.
10. AMEA Fəlsəfə və Hüquq İnstitutu. Heydər Əliyev məktəbi. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünü həsr edilmiş ümumrespublika elmi-praktik konfransın materialları. Bakı şəh. 10 may 2008. "Təknur" nəşriyyatı, 286 səh.
11. AMEA Fəlsəfə və Hüquq İnstitutu. Heydər Əliyev məktəbi. Ulu öndər Heydər Əliyevin anadan olmasının 90-ci ildönümüne həsr edilmiş beynəlxalq elmi-praktik konfransın materialları. Bakı, 2013, ARDU-nun mətbəəsi, 260 s.
12. AMEA Nəsimi adına Dilçilik İnstitutu. "Rusca-azərbaycanca lüğət", 6-ci nəşr, III cild, "Şərqi-Qərb". Bakı, 2005, 672 səh.

*Sakit Hüseynov*  
AMEA-nın Fəlsəfə Institutunun  
"Davamlı inkişafın fəlsəfəsi" şöbəsinin müdürü,  
fəlsəfə üzrə elmlər doktoru

**Heydər Əliyev Azərbaycanda Davamlı Inkişaf konsepsiyasının banisidir**

Bəşəriyyət sosial təraqqiya çatmaq üçün həmişə içtimai inkişafın optimal yollarını axtarmış və müəyyən tarixi dövrlərdə bu istiqamətdə müxtəlif inkişaf konsepsiyaları irəli sürmüştür. Belə inkişaf konsepsiyalardan biri də XX əsrin sonunda (1992) BMT tərəfindən təşkil edilmiş RİO-de Janeyro Sammitində irəli sürülmüş Davamlı inkişaf konsepsiyasıdır.

BMT-nin təşəbbüsü ilə meydana çıxan Davamlı inkişafın konsepsiyası ayrı-ayrı ölkələrin inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm sosial-fəlsəfi konsepsiyadır. Qloballaşma dövründə zəngin təbii sərvətlərə və intellektual potensiala malik olan Azərbaycan və bu kimi ölkələrdə Davamlı inkişafın fəlsəfəsinin araşdırılması mühüm aktuallıq kəsb edir.

Digər inkişaf konsepsiyalardan fərqli olaraq Davamlı inkişaf konsepsiyası cəmiyyət həyatının bütün sahələrini-insan kapitalı, həyat səviyyəsi, yoxsulluğun azaldılması, təhsil, sağlamlıq, ekologiya, idarəetmədə iştirak, ailə-məişət, demoqrafiya, gender, mədəniyyət və s. sahələri əhatə edir. Göstərilən bütün bu sahələrin Davamlı inkişaf baxımından kompleks şəkildə tədqiq edilməsi və onun strateji istiqamətlərinin müəyyənləşdirilməsi indiki qloballaşma şəraitində mühüm elmi-nəzəri və praktiki əhəmiyyət kəsb edir.

Bu baxımdan XXI əsrin əvvəllerindən başlayaraq uzaqqorən siyasetçi, görkəmli dövlət xadimi, Ulu öndər Heydər Əliyevin geniş miqyaslı dövlətçilik fəaliyyəti nəticəsində Azərbaycanda içtimai həyatın bir çox sahələrində baş verən

mütərəqqi dəyişikliklərin əsas mahiyyətinin fəlsəfi cəhətdən araşdırılmasına zəruri ehtiyac vardır.

BMT-nin RİO-da keçirilən Konfransın yekun sənədində göstərilmişdir ki, "Hökumətlər müvafiq Beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində Davamlı inkişafın milli strategiyasını qəbul etməlidirlər". RİO-da irəli sürülen bu çağırış artıq BMT tərəfindən dünya ölkələri üçün sosial-iqtisadi və ekoloji program kimi təklif olunmuşdur.

BMT-nin RİO- 92 Konfransında qəbul edilmiş və Davamlı inkişaf üzrə öz milli strategiyalarını hazırlanmaq üçün dünya ölkələrinə tövsiyə edilmiş ən mühüm sənəd - "XXI əsrin Gündəliyi" (Aqenda 21) adlanan sənəddir. Bu sənəd XXI əsr üçün dünya ölkələrinin iqtisadi, sosial və ekoloji aspektlərini əhatə edən və hər bir ölkədə milli səviyyədə davamlı inkişaf konsepsiyasını hazırlanmaq üçün ümumi fəaliyyət programıdır.

Azərbaycan müstəqillik qazandıqdan (1991) sonra davamlı insan inkişafına mane olan bir çox amillərlər üzərmişdir. Bu amillər aşağıdakılarda izah olunur.

Keçmiş Sovetlər İttifaqı dağıldıqdan və respublikalar müstəqillik əldə etdiqdən sonra onların arasındaki iqtisadi əlaqələrin pozulması, iqtisadiyyatın inzibati amirlik sistemindən liberal dəyərlərə əsaslanan bazar münasibətlərinə keçiləsi, kohnə Sovet texnologiyası ilə məhsul istehsal edən müəssisələrin məhsullarının rəqabət qabiliyyətini itirməsi, bəzi müəssisələrin öz fəaliyyətini dayandırması və nəticədə işsizliyin artması ölkəmizdə (analoji hal keçmiş SSRİ-nin başqa respublikalarında da baş vermişdir) yoxsulluq səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur. Daha dəqiq desək, keçid dövrünün yaratdığı sosial-iqtisadi çətinliklər davamlı insan inkişafuna mane olan müəyyən amillər yaratmışdır.

Respublikamızda Davamlı inkişafa mane olan digər amillər Ermənistanın Azərbaycana qarşı başladığı işgalçılıq mührəbəsi və bu mührəbənin yaratdığı ağır sosial şəraitlə əlaqədardır. Ermənistanın 1988-ci ildən başladığı hərbi təcavüz

Ölkəmizin sosial-iqtisadi və mənəvi durumuna ciddi ziyan vurmusdur. Bu müharibə nticəsində torpaqlarımızın 20%-i işgal olunmuş və respublikamızda 1 milyondan çox qacqın və məcburi köçkün meydana gəlmışdır. Ermənistanın Azərbaycana qarşı başladığı işgalçılıq müharibəsi respublikamızın sosial-iqtisadi vəziyyətinə ciddi ziyan vurmaqla yanaşı, insanlarımıza mənəvi-psixoloji vəziyyətinə də mənfi təsir etmişdir.

Hələ keçən əsrin 90-cı illərinin ortalarında uzaqqorən siyasetçi Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin Davamlı inkişaf yoluna keçməsi üçün bir çox zəruri tədbirlər həyata keçirilmişdir. Ulu öndər BMT İnkışaf Programının tövsiyələrinə əsaslanaraq BMT-nin Rio-de Janeiro konfransında (1992), Minilliin Forumunda (2000) Yohannesburq Sammitində (2002) Davamlı inkişafla bağlı qəbul edilmiş beynəlxalq sənədlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə ölkəmizin davamlı inkişafı namən bir çox mühüm qərarlar qəbul etmişdir.

Qeyd etmək lazımdır ki, BMT-nin təşəbbüsü ilə 2000-ci ildə keçirilmiş "Minilliin forumunda" dünya dövlətləri 2015-ci ilədək aşağıdakı vəzifələri yerinə yetirməyi öhdələrinə götürmüşlər.

1. İfrat yoxsulluğu və achiği aradan qaldırmaq.
2. Ümumi ibtidai təhsilə nail olmaq.
3. Gender bərabərliyini təmin etmək və qadınlara səlahiyyətlər vermək.
4. Uşaq ölümü hallarını azaltmaq.
5. Ana sağlamlığını yaxşılaşdırmaq
6. HIV (AIDS, malyariya, və digər) xəstəliklərə qarşı mübarizə aparmaq.
7. Ətraf mühitin davamlılığını təmin etmək.
8. Davamlı inkişaf üçün qlobal tərəfdəşlığı genişləndirmək.

Davamlı inkişafa nail olmaq üçün yuxarıda göstərilən vəzifələri yerinə yetirmək üçün başqa ölkələrdə olduğu kimi Müstəqil respublikamızda da bu sahədə xeyli işlər görülmüşdür. "Minilliin Forumunda" irəli sürülen öhdəliklərin yerinə yetirilməsi üçün respublikamızın sosial-iqtisadi vəziyyəti və xalqımızın milli mənafeyini nəzərə alaraq uzaqqorən siyasetçi Heydər Əliyev Davamlı inkişafla əlaqədar bir çox zəruri tədbirlər həyata keçirmişdir. Bu tədbirlərlə əlaqədar Ulu öndərin 2001-ci il 26 dekabr tarixli 612 sayılı Fərmanına əsasən Azərbaycanda Davamlı İnkışaf üzrə Milli Hesabat hazırlanmış və 2002-ci il 18 iyul tarixində bu hesabatın ictimaiyyətə təqdimati keçirilmişdir. Bununla yanaşı ölkədə təbii ehtiyatlardan səmərəli istifadə edilməsi və ətraf mühitdə ekoloji tarazlığın qorunmasını təmin etmək məqsədi ilə Heydər Əliyev "Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişaf'a dair Milli Proqram" və "Azərbaycan Respublikasında məşələrin bərpə edilməsinə və artırılmasına dair Milli Proqram"ın təsdiq edilməsi haqqında 2003-cü il 19 fevral tarixli sərəncam imzalamışdır.

Nəhayət, Heydər Əliyevin göstərişi ilə respublika Nazirlər Kabinetin "Azərbaycanda Davamlı İnsan İnkışafı strategiyası"nın hazırlanması haqqında 2001-ci il 30 oktyabr tarixli, 198 sayılı sərəncam imzalamışdır. Yuxarıda adları çəkilən bütün Direktiv sənədlər davamlı insan inkişafının startejii istiqamətlərinin hazırlanmasında mühüm hüquqi və metodoloji baza rolu oynamışdır. Ümumiyyətlə, həmin dövrdə Davamlı inkişafın təmin edilməsində mühüm yer tutan respublikamızda informasiya texnologiyasının inkişafı ilə əlaqədar dövlət səviyyəsində müəyyən tədbirlər görülmüşdür. Bu baxımdan BMT-nin İnkışaf Proqramı ilə birlikdə 2003-2013-cü illər üçün ölkənin inkişafı namən informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın hazırlanması ilə əlaqədar Heydər Əliyev 2002-ci il 9 yanvar tarixli 865 sayılı Sərəncam vermişdir. 2003-cü ilin əvvəlində

hazırlanmış olan bu sənəd müvafiq milli və beynəlxalq qurumların müsbət rəyini almışdır. Sənədin həyata keçirilməsi üçün Ulu öndər Heydər Əliyev 2003-cü il 17 fevral tarixində Milli Strategiyanın təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır (1).

Ulu öndər respublikamızın davamlı inkişafında inühüm rol oynayan turizmin inkişaf etdirilməsində də mühüm işlər görmüşdür. Məlumdur ki, hər hansı bir ölkənin davamlı inkişafında turizmin genişləndirilməsi də əsas amillərdən biridir. Belə ki, Heydər Əliyevin göstərişi ilə respublikamızda, xüsusilə Bakıda dünya standartlarına cavab verən mehmanxana komplekslərinin tikilib istifadəyə verilməsi, xaricdən ölkəmizə gələnlərin və xarici səfərlərə gedənlərin sayının artması, yeni neft strategiyasının həyata keçirilməsi ilə əlaqədar Azərbaycana xarici şirkətlərin marağının artması, ölkəmizdə iqtisadi stabilliyyin yaranması nəticəsində əhalinin öz istirahətinə və müalicəsinə daha çox diqqət yetirməsi istirahət və turizm obyektlərinin fəaliyyətinin gücləndirilməsini zəruri etmişdir. Bütün bunlar isə Azərbaycanın beynəlxalq turizm bazarına daxil olmasına böyük ümidişlər verir.

Sosiooloji müşahidələr göstərir ki, son illərdə respublikada fəaliyyət göstərən yerli və xarici turist firmaları öz fəaliyyətlərini getdikcə genişləndirmişlər. Azərbaycanın Beynəlxalq Turizm Təşkilatuna daxil olması və YUNESKO-nun himayəsi altında dirçələn "Böyük İpək Yolu" turist transkontinental marşrutuna qoşulması, Avrasiya nəqliyyat dəhlizində yerleşən Bakı şəhərinin beynəlxalq işgüzar mərkəzə çevrilmesi respublikada turizmin inkişafına təkan vermişdir. Hələ 2000-2002-ci illərdə Bakıda 49 turizm agentliyi və 4056 yerdən ibarət 10 mehmanxana müəssisəsi fəaliyyət göstərirdi. Son vaxtlar Bakının ekoloji vəziyyəti və abadlığı əvvəlki illərə nisbətən yaxşılaşmış, yeni tikintilərin sayı çoxalmış, ictimai iaşə müəssisələrinin kəmiyyət və keyfiyyəti artmışdır. Qeyd edək ki, həmin illərdə respublikamızda turizmin inkişafında ulu

öndər Heydər Əliyevin böyük xidmətləri olmuşdur və turizmin inkişafı ilə bağlı respublikamızda bu sahədə mühüm tədbirlər keçirilmişdir.

Azərbaycanda turizmin inkişafında mühüm rol oynayan bu tədbirlərdən biri 2002-ci ilin may ayının sonunda Bakıda keçirilən 1-ci beynəlxalq turizm sərgisidir. Beynəlxalq Turizm Təşkilatının himayəsi ilə keçirilən bu sərgi respublika Idman, Gənclər və Turizm nazirliyi, Britaniyanın "ITE Group PLC" sərgi şirkəti, onun ölkəmizdəki nümayəndəliyi, habelə respublikamızda Turizm Sənayesinin inkişafı İttifaqı tərəfindən təşkil edilmişdir. Sərgidə dünyanın 10 ölkəsinin 40-a qədər şirkəti iştirak etmişdir. Azərbaycanda 1-ci beynəlxalq turizm sərgisinin keçirilməsi əlavəliqlik şəraiti və sərfli cəgərafı mövqeyi olan respublikamızın gələcəkdə beynəlxalq turizm məkanına çevrilməsində müəyyən rol oynamışdır.

Ümummilli lider Heydər Əliyev 1-ci Azərbaycan beynəlxalq turizm sərgisinin iştirakçılarına təbrik məktubu göndərmişdir. Məktubda deyilir: "Azərbaycanın turizm tarixində ilk dəfə keçirilən beynəlxalq miqyaslı belə bir sərgi bir çox ölkələrdə genişlənən turizm əlaqlarının bariz nümunəsidir. Tədbir zəngin mədəni irsə və rəngarəng təbiətə malik olan respublikamızda beynəlxalq turizm mütəxəssislərinin miqdarının artması baxımından mühüm hadisədir. İnanırıram ki, bu sərgi Azərbaycanda turizmin inkişafı yolunda mühüm mərhələ olacaq, onun böyük potensialından istifadə etməklə turizmin yeni infrastrukturunun yaradılması prosesinə xarici investorların da cəlb edilməsinə imkan yaradacaq, ölkəmizin turizm məkanı kimi tanınmasında əhəmiyyətli rol oynayacaqdır(2)".

Ulu öndər Heydər Əliyev müstəqillik dövründə Respublikamıza rəhbərlik etdiyi vaxt (1993-2003) davamlı inkişafla bağlı qloballaşmanın davamlı inkişafa təsirini yüksək qiymətləndirmiştir. Davamlı inkişafla bağlı olan yüksək səviyyəli beynəlxalq tədbirlərdə qloballaşmanın əsas

məhiyyətini həmişə önə çəkmişdir. Məsələn, BMT-nin təşəbbüsü ilə 2000-ci ilin sentyabr ayında Amerikanın New York şəhərində keçirilən "Minilliyin Forumu"nda iştirak edən Heydər Əliyev forumdakı çıxışında davamlı inkişafın təmin olunmasında qloballaşmanın rolundan bəhs edərək demişdir: "Dünyanın inkişafının indiki mərhələsinin başlıca meyli qloballaşmadır. Bu mürəkkəb və heç də birmənalı olmayan prosesin perspektivləri bizim hamımızı düşündür. Qloballaşma dövlətlərin davamlı inkişafının, bütövlüyünün və idarəetmə sistemlərinin stabililiyinin təmin olunmasına, iqtisadi münasibətlərdə ayn-şekiliyin aradan qaldırılmasına, xalqların rüfah halının yüksəlməsinə kömək etməlidir (3.s.3-4)".

Ümummilli lider Heydər Əliyev Minilliyin Zirvə Görüşündəki öz çıxışında respublikamızın Şərqi və Qərbi arasındaki münasibətlərin inkişafındaki rolundan bəhs edərək demişdir: "Azərbaycan qloballaşmanın inkişafına müsbət mənada öz töhfəsini verir. Mənim ölkəm dünya miqyasında geostrateji əhəmiyyətə malik öz coğrafi mövqeyindən, ehtiyatlarından və potensialından istifadə edərək Şərqi ilə Qərbi arasında zəngin tarixi keçmişdən başlanan və gələcəyə istiqamətlənən körpü rolunu səmərəli surətdə həyata keçirir. Biz Böyük İpak Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması və Xəzər hövzəsinin karbon hidrogen ehtiyatlarının hasilatı və dünya bazarlarına nəqli üçün çox böyük səyərlər göstəririk (4.s.4)".

Beynəlxalq təşkilatların prinsiplərinə görə dünya dövlətlərinin davamlı inkişafə keçməsində həlliədici şərtlərdən biri yoxsulluğun azaldılmasıdır. Yoxsulluq və onun azaldılması problemi tarixən dünyada ümumbaşarı bir problemdir. Dünyanın bir çox ölkələrində yoxsulluq həddi yüksək olaraq qalmışdır. Buna görə də "Minilliyin Forumu"nda BMT-nin bütün üzv dövlətləri gündəlik gəliri bir ABŞ dollarından aşağı olan və acliqdan əzab çəkən insanların

sayını 2015-ci ilədək yanğındək azaltmağı öhdələrinə götürmişlər.

Mötəbər Beynəlxalq tədbirlərdə yoxsulluğun azaldılması ilə əlaqədar irəli sürülen bu tövsiyələri nəzərə alan Heydər Əliyev Azərbaycanda yoxsulluğun azaldılması sahəsində dövlət Proqramı hazırlanmaq üçün 2001-ci il 2 mart tarixli, 636 sayılı sərəncam imzalamışdır. Sərəncamın icrası ilə əlaqədar olaraq müvafiq Dövlət Komissiyası və işçi qrupu yaradılaraq "Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı" (YAİİDP) hazırlanmışdır. Bu programın həyata keçirilməsini koordinasiya etmək üçün Respublikanın İqtisadi İnkişaf Nazirliyi nəzdində katiblik yaradılmışdır. Heydər Əliyevin təşəbbüsü ilə 2002-ci il 25 oktyabr tarixində bu programın təqdimatına həsr olunmuş Ümummilli konfrans keçirilmişdir.

Bu programda 2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması sahəsində həyata keçiriləcək strateji tədbirlər müəyyən olunmuşdur. Heydər Əliyevin göstərişi ilə Proqramda Azərbaycandakı mövcud yoxsulluq seviyyəsi və onun müxtalif aspektləri təhlil edilmiş, yoxsulluğun azaldılması məqsədi ilə sosial-iqtisadi islahatların əsas istiqamətləri müəyyənləşdirilmiş, əhalinin həssas qruplarının ilk növbədə qəçqin və məcburi köçkünlərin problemlərinin həlli ən plana çəkilmişdir.

YAİİDP-nin hazırlanması zamanı irəli sürülen məqsəd və vəzifələr BMT-nin Minilliyin Forumunda qarşıya qoyduğu məqsədlərə uyğunlaşdırılmışdır.

Yoxsulluğun azaldılması strategiyasının əsas məqsədi - yoxsulluğun doğuran səbəbləri aradan qaldırmaqdan və əhalinin sosial müdafiə sistemini təkmilləşdirməkdən ibarətdir.

Yoxsulluğun azaldılması strategiyasının əsas vəzifəsi - ölkənin maliyyə ehtiyatlarının səfərbər edilməsi, bazar iqtisadiyyatının tələblərinə cavab verən sosial müdafiə sisteminin formalasdırılması, məşgulluq seviyyəsinin

yüksəldilməsi, təbəqələşmənin və gəlirlərin qeyri-bərabər bölüşünün dərinləşməsinin qarşısının alınmasıdır.

Respublikamızda yoxsullğun qiymətləndirilməsi üçün Dövlət Statistika Komitəsi xarici ekspertlərlə birlikdə 2001-ci ildə 8 mindən çox ailədə ev təsərrüfatının müayinəsini keçirmişdir. Müayinə zamanı aparılan sorğunun nəticələrinə görə ayda adambaşına düşən gəlirin 120.000 manatdan (25,8 dollar) aşağı olması mütləq yoxsulluq həddi kimi, ayda adambaşına düşən gəlirin 72.000 manatdan (15,5 dollar) aşağı olması isə nisbi yoxsulluq həddi kimi müəyyənəşdirilmişdir. 2001-ci ilin hesablamalarına görə respublika əhalisinin 49%-nin mütləq yoxsulluq həddində, 17%-nin isə nisbi yoxsulluq həddində yaşadığı müəyyən edilmişdir.

Yoxsullğun azaldılması strategiyasının əsas prinsipləri aşağıdakılardır:

1. İqtisadi siyasetlə sosial və ekoloji siyasetin əlaqələndirilməsi;
2. Yoxsullğun azaldılması üçün iqtisadi təminatın yaradılması;
3. Sosial ədalət prinsipinin qorunması;
4. Hər bir ölkə vətəndaşının potensial qabiliyyətinin reallaşdırılmasına maksimum şəraitin yaradılması;
5. Bazar münasibətlərinin inkişaf etdirilməsi;
6. Makroiqtisadi sabitliyin qorunub saxlanılması.

Ermənistanın Azərbaycana qarşı təcavüzünün Cənubi Qafqaz regionunda davamlı inkişafi pozan ciddi amil olduğunu vurğulayan Heydər Əliyev Minilliyyin Forumundakı çıxışında Beynəlxalq təşkilatları bu problemin həll edilməsində öz səylərini birləşdirməyə çağırmışdır. Bu haqda o demişdir: "Ermənistanın Azərbaycana qarşı təcavüzü-milyonlarla insana saysız-hesabsız fəlakətlər getirmiş bu təcavizün gedisində Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20%-ni işğal etmiş, etnik təmizləmə aparmış və 1 milyon Azərbaycanlı öz doğma yerindən-yurdundan zorla qovub

çıxarımdır... Bu təcavüz Cənubi Qafqazda vəziyyətin sabitliyini pozan başlıca amil olmuşdur... Ermənistan-Azərbaycan münaqişəsini həll etmədən və digər münaqişələri aradan qaldırmadan, xaricdən təzyiq amillərinə, o cümlədən xarici hərbi qüvvələrin olmasına son qoymadan regionda sülhə və təhlükəsizliyə nail olmaq mümkün deyildir(5.s.3-5)".

Qeyd edək ki, ümummilli lider, uzaqqorən siyasetçi "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsullğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Programı"nın təsdiq edilməsi haqqında 2003-cü il 20 fevral tarixində fərman imzalamışdır. Bu fərmanda deyilir: "Son illər Azərbaycan Respublikasında ardıcıl olaraq həyata keçirilən islahatlar iqtisadiyyatın inkişafını, makroiqtisadi göstəricilərin davamlı artımını, əhalinin rifahının yaxşılaşdırılmasını təmin etmişdir. Belə ki, 1996-2002-ci illər ərzində ümumi daxili məhsul 1,7 dəfə, iqtisadiyyata kapital qoyuluşu 7,8 dəfə, əhalinin nominal pul gəlirləri 3 dəfə, orta aylıq əmək haqqı və pensiya 5 dəfə artmışdır. Digər iqtisadi göstəricilərdə də irəliləyişlər var(6)".

Sosioloji araşdırımlar göstərir ki, Azərbaycanda insan inkişafının perspektivləri yüksəkdir. Respublikamızın zəngin təbii resurslara və intellektual potensiala malik olması yaxın gələcəkdə ölkədə davamlı insan inkişafına nail olmağa zamanat verir. Eyni zamanda, respublikamız yüksək elmi potensiala malikdir və bir sıra elm sahələri üzrə dünyada qabaqcıl yerdə durur. Bu, xüsusilə təbiət elmlərinə, o cümlədən bərpa olunan və bərpa olunmayan təbii ehtiyatların aşkar ediləsi, öyrəniləsi və səmərəli istifadəsi ilə məşğul olan elm və texnika sahələrinə aiddir. Bununla əlaqədar olaraq yerli və xarici ekspertlər hazırkı şəraitdə Azərbaycanı inkişaf etmiş ölkələrlə müqayisə edərək insan inkişafını sürətləndirmək üçün respublikamızda yüksək potensialın olduğunu göstərmişlər.

Respublikamızda insan inkişafı ilə əlaqədar irəliləyiş hər il nəşr olunan "Azərbaycan respublikasında insan inkişafı

haqqında hesabat”da da gösterilir. Bu hesabatlarda gösterildiyinə görə son illərdə respublikamızda insan inkişafı indekslərinin dinamik artımı hiss olunmaqdadır. Məsələn, insan inkişafı indeksinə görə, dünya ölkələri arasında Azərbaycan 1999-cu ildə 110-cu, 2000-ci ildə 90-ci, 2001-ci ildə isə 79-cu yerdə olmuşdur.

Azərbaycanda insan inkişafı haqqındaki 2002-ci il hesabında gösterilir ki, “Qlobal İnsan İnkışafı Hesabatına görə (BMT IP: 2000; 2001) Azərbaycanın reytinqi tədricən artır. 2000 və 2001-ci ildə İnsan İnkışafı İndeksini təyin etmək üçün müəyyən edilmiş göstəricilərin artması nailiyyətlərin olduğunu aşkar edir və gələcəkdə davamlı İnsan İnkışafı üçün potensialların mövcudluğunu göstərir (7.s.16-17)”.

BMT İnkışaf Programının dəstəyi ilə 1995-ci ildən başlayaraq nəşr olunan bu hesabatlar respublikamızın mövcud problemləri haqqında təsəvvürləri genişləndirir, ölkəmizdə gedən siyasi və sosial-iqtisadi prosesləri təhlil etməyə imkan verir və insan inkişafının strateji istiqamətləri haqqında müəyyən araşdırımlar aparmaga zəmin yaradır.

Davamlı insan inkişafının əsas sosial-siyasi göstəricilərdən biri-cəmiyyətdə insan hüquqlarının praktiki cəhətdən bərqərar olmasına.

Universal mahiyyət daşıyan insan hüquqları insanın kimliyindən və harada yaşamasından asılı olmayaraq bütün bəşər əvladlarına şamil edilir. İnsan hüquqları-fərdin ayrılmaz və təbii xüsusiyyətlərdən biridir. İnsan hüquqları vətəndaş hüquqlarının mənəvi-əxlaqi əsasını təşkil edir. Müəyyən dövlət çərçivəsində və hüquq sistemində vətəndaş hüquqları fərdin subyektiv hüquqları kimi çıxış edir.

Vətəndaş hüquqları - hər hansı bir ölkə vətəndaşlarının öz maraq və mənafelərini ödəmək məqsədilə qanunda nəzərdə tutulan mümkün davranış ölçüsünün ifadəsidir. Vətəndaş hüquqlarından fərqli olaraq insan hüquqları isə insan azadlıqları və bərabərliyin, bəşəri mənəvi prinsiplərin

(ədalətlilik, xeyirxahlıq, humanizm və s.) spesifik formada ifadəsinə əks etdirir.

İnsan hüquqları və azadlıqları haqqında Beynəlxalq Sənədləri rəhbər tutan Azərbaycan Respublikasında son illərdə hüquq və ədalətə söykənən, vətəndaş cəmiyyətinin qurulmasına zəmanət verən qanunvericilik bazasının əsası, qoymılmış və onun təkmilləşdirilməsi hazırda davam etdirilir. İnsan hüquqları və azadlıqlarının qorunması ilə bağlı Beynəlxalq sənədlərdə irəli sürülen prinsip və müddəələrə uyğun olaraq Azərbaycan dövləti davamlı insan inkişafının hüquqi aspektləri ilə bağlı aşağıdakı müəyyən tədbirləri həyata keçirmişdir:

1. Azərbaycan Respublikasının hazırkı Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilən referendumda qəbul olunmuş və 1995-ci il noyabr 27-də qüvvəyə minmişdir. İnsan və vətəndaş hüquq və azadlıqları Konstitusiyanın II bölməsinin 3-cü fəslində (27-71-ci maddələr) təsbit olunmuşdur.

2. Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması ilə əlaqədar Azərbaycan Respublikasının Qanunu Respublika Prezidentinin 10 fevral 1998-ci il tarixli fərmanı ilə qüvvəyə minmişdir.

3. Hazırda 40-dan çox Siyasi Partiya Ədliyyə Nazirliyində qyediyyatdan keçərək fəaliyyət göstərir.

4. 2000-ci ildə keçirilən seçkilərdə 8 siyasi partiyanın nümayəndələri Milli Məclisə seçilmişdir.

5. KİV-dən senzura götürülmüşdür.

6. Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayanların hüquqları qanunla qorunur.

7. Azərbaycan Respublikasında 1500-dən artıq QHT fəaliyyət göstərir.

8. İnsan hüquqları ilə bağlı Azərbaycan indiyədək 20-dən çox Beynəlxalq Konvensiyaya qoşulmuşdur.

9. Azərbaycan Respublikasının Prezidenti «Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman)

haqqında» Konstitusiya Qanununun tətbiq edilməsi haqqında fərman (05.03.2002-ci il) imzalamışdır.

Lakin insan hüquqlarının qorunması ilə əlaqədar müəyyən tədbirlər həyata keçirilməsinə baxmayaraq davamlı insan inkişafına xidmət edən müəyyən hüquqi məsələlərin həll edilməsi sahəsində hələ çox işlər görülməlidir.

Ulu Öndərin rəhbərliyi ilə 1996-ci ildən respublikada həyata keçirilmiş islahatlar nəticəsində iqtisadi tənəzzül və inflasiyanın qarşısı alınmış, iqtisadi inkişafda yeni mərhələnin təməli qoyulmuşdur. Ölkədə özəlləşdirmə programı, aqrar islahatları və torpaqların xüsusi mülkiyyətə verilməsi prosesi ardıcıl surətdə davam etdirilir. Azərbaycanda "açıq qapı" siyasetinin həyata keçirilməsi ölkəmizin dünya iqtisadi sistemine integrasiyasına zəmin yaratmış, xeyli miqdarda xarici investisiyalar ölkə iqtisadiyyatına cəlb edilmişdir.

1995-ci ildən başlayaraq bazar iqtisadiyyatının yaradılmasının hüquqi bazasını təmin edən, sosial-iqtisadi inkişafə xidmət edən milli qanunlar qəbul edilmişdir. İndiki mərhələdə bu qanunları Azərbaycanın davamlı iqtisadi inkişafə keçirilməsi perspektivlərinin hüquqi təminatı hesab etmək olar. Respublikada keçirilən hüquqi və iqtisadi islahatlar nəticəsində 1995-ci ilə qədər müşahidə olunan iqtisadi tənəzzül aradan qaldırılmış və artıq 1996-ci ildən sənayedə, 1998-ci ildə isə kənd təsərrüfatında davamlı iqtisadi artım müşahidə edilməkdədir. Bu iqtisadi artımın səbəbi ölkə daxilində aparılan səmərəli islahatlarla yanaşı, həmçinin ölkə rəhbərliyi tərəfindən həm daxili, həm də xarici siyasetin məqsədyönlü şəkildə həyata keçirilməsi ilə əlaqədardır.

Yoxsulluğun azaldılması və davamlı insan inkişafında respublikada istehsal edilmiş ÜDM-nin artımı əsas şərtlərdən biridir. Azərbaycanda istehsal edilmiş ÜDM-nin artım dinamikasının vəziyyəti yoxsulluğun azaldılması perspektivlərinə inamı artırır. Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına əsasən respublikada ÜDM əvvəlki ilə

nisbətən 1996-ci ildə 1,3%; 1997-ci ildə 5,8%; 1998-ci ildə 10%; 1999-ci ildə 7,4%; 2000-ci ildə 11,4%; 2002-ci ildə 2001-ci ilə nisbətən müqayiseli qiymətlərlə 10,6% olmuşdur (8.s.26).

Bu statistik göstəricilər iqtisadi artımın son illərdə davamlı xarakter daşıdığını göstərir. Beləliklə, ÜDM-nin artım dinamikası respublikamızda yoxsulluğun azaldılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsi üçün iqtisadi zəminin yaradıldığını göstərir.

1996-ci ildən başlayaraq ölkə iqtisadiyyatında sabitlik yarandıqdan sonra ölkəmizə xarici investisiya qoyuluşu genişlənmişdir ki, bu da davamlı insan inkişafının gələcək perspektivlərinə təminat verən amillərdəndir.

Qeyd edək ki, 1994-2001-ci illərdə ölkə iqtisadiyyatına 10 mlrd. dollar investisiya qoyulmuşdur ki, bunun da 60 %-dən çoxu (6,1 mlrd.dollar) xarici kapitalın payına düşür. Bu da 2001-ci ildə ölkədə istehsal olunmuş Ümumi Daxili Məhsulun (ÜDM) həcmində bərabərdir. 1996-2001-ci illərdə respublikamızda fəaliyyət göstərən xarici investisiyalı müəssisələrin sayı 717-dən 1974-ə, müəssisələrdə çalışanların sayı təxminən 15 min nəfərdən 25 min nəfərə çatmışdır. Göstərilən müddədə xarici investisiyalı müəssisələrin ədədi vergilərin məcmusu vergi daxil olmalarında payı 9,3-dən 19,7-faizə yüksəlmüşdür. Ümumiyyətlə isə, 1996-2001-ci illərdə həmin müəssisələr vergi və sosial ayırtma şəklində dövlət büdcəsinə təqribən 600 milyon dollar, sosial fondlara isə 400 milyon dollara yaxın vəsait ədəmişlər.

1996-2001-ci illərdə respublikamızın iqtisadiyyatında xarici investisiyanın yeri və rolunu daha dərindən bilmək üçün aşağıdakı cədvələ (9) diqqət yetirək:

Göstəricilər	1996	2001
Xarici investisiyalı müəssisələrin sayı	717	1974
Orada işləyənlərin sayı	15,421	24,397

Orta aylıq əmək haqqının məbləği (min manatla)	277,5	1885,4
Məhsul buraxılışında xarici investisiyalı müəssisələrin payı	3,2	17,7
Onların ödədiyi vergilərin cəmi vergi daxil olmalarında xususlu çöküsi (faizlə)	9,3	19,7
Xarici investisiyaların həcmi (mln. dollar)	620,5	1091,8
O cümlədən: neft sektoruna qeyri-neft sektoruna	416,2 204,3	820,5 271,8

Ulu öndər Heydər Əliyev Yoxsulluğun Azaldılması və İqtisadi İnkışaf üzrə Dövlət Proqramının (YAJİDP) təqdimatına həsr olunmuş ümummilli konfransdakı çıxışında respublika iqtisadiyyatına qoyulan xarici investisiyaların getdikcə artmasından bəhs edərək demişdir: "İndi bizdə xarici investisiyalar ilbəil artır. Qarşıdakı illərdə də Azərbaycanın iqtisadiyyatına milyardlarla xarici investisiya qoyulması gözlənilir. Dünya təcrübəsində səmərəli istifadə olunmaqla və beynəlxalq maliyyə qurumlarının-Dünya Bankının, Beynəlxalq Valyuta Fonduun, İslam İnkışaf Bankının, Asiya Bankının, digər bankların yardımı, kreditləri ilə ölkəmizdə müxtalif layihələr həyata keçiriləcəkdir (10)".

Məlumdur ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoymuş iqtisadi siyasetinin Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara və dövrün tələblərinə müvafiq şəkildə uğurla davam etdiriləsi bütün sahələrdə davamlı təraqqinin əldə olunmasını şərtləndirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl işlahatlar sayesində Azərbaycan son 13 ildə özünün iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı və uğurlu addımlar atıb. Dünyanın bir çox iqtisad etmiş ölkələrinin iqtisadi böhranlar və maliyyə problemləri ilə qarşı-qarşıya qaldığı bir şəraitdə ölkəmizdə sosial-iqtisadi sahədə görülən işlər böyük nikbinlik doğurur.

Ölkənin sosial-iqtisadi inkişaf strategiyasında prioritet kimi müəyyən edilmiş və neft-qaz gəlirlərinində səmərəli istifadə etməklə regional tarazlığın təmin edilməsi istiqamətində müstəsna rol oynayan regional inkişaf üzrə Dövlət Proqramları əhalinin işgüzar fəallığının artmasına, regionlarda sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, beynəlxalq tələblərlə cavab verən rəqabətqabiliyyəti və ixrac yönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına səbəb olmuş, vətəndaşların rifahını xarakterizə edən keyfiyyət göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır.

Son illərdə inkişaf edən infrastruktur sahələrindən biri də nəqliyyat sektorudur ki, bu sahəyə davamlı və iri həcmli investisiyaların yönəldilməsi nəticəsində nəqliyyatın hərəkət heyətinin yeniləşməsi, körpülərin tikilməsi, yeni avtomobil yollarının çəkilişi, yenidən qurulması və s. işlər davam etdirilmiş, strateji əhəmiyyətli layihələrin səmərəli fəaliyyəti sahənin inkişafına öz müsbət təsirini göstərmüş, ümumilikdə bu sahada 2,5 dəfə artma nail olmuşmuşdur.

Dünya ölkələri, xüsusilə Avropa İttifaqına üzv ölkələrlə birbaşa nəqliyyat əlaqələri genişlənmiş, Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri və Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəməri dünyada enerji təhlükəsizliyinin təmin olunmasına layiqli töhfələr vermişdir. Regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyəti olan TANAP və TAP layihələri, həmçinin "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması ölkə iqtisadiyyatının inkişafında səmərəli olmaqla, əhalinin sosial rifahının və ölkəmizin sosial-iqtisadi inkişafının daha da yaxşılaşmasında müstəsna əhəmiyyət kəsb edir.

Bununla yanaşı, ölkənin tranzit potensialının reallaşdırılması istiqamətində tədbirlər, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin fəaliyyəti, Bakı- Tbilisi-

Qars dəmir yolu, Əlat Beynəlxalq Dəniz Ticarət Limanının, Şimal-Cənub, Şərqi-Qərb naqliyyat dəhlizləri üzrə magistral yolların tikintisi layihələri uğurla davam etdirilmişdir.

Yuxarıda qeyd olunan bu faktlar onu göstərir ki, ölkəmizdə ictimai həyatın bütün sahələrində baş verən irəliləyişlər Ulu öndərin əsasını qoymuş davamlı inkişafın konsepsiyasını prezident İlham Əliyev uğurlu şəkildə davam etdirmişdir.

### **İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:**

1. "Azərbaycan" qəzeti, 19 fevral 2003-cü il.
2. "Xalq qəzeti", 30 may, 2002-ci il.
3. "Dirçəliş XXI əsr" jurnalı, №9, 2000-ci il, səh. 3-4.
4. "Dirçəliş XXI əsr" jurnalı, №9, 2000-ci il, səh. 4.
5. "Dirçəliş - XXI əsr" jurnalı, № 9, 2000-ci il səh. 3-5.
6. "Azərbaycan" qəzeti, 21 fevral, 2003-cü il.
7. Azərbaycan Respublikasında İnsan İnkişafı haqqında hesabat. BMT İP, Bakı, 2002, səh. 16-17.
8. Azərbaycan Respublikasında İnsan İnkişafı haqqında hesabat. BMT İP, Bakı, 2002. Səh. 26.
9. "Bizim əsr" qəzeti, 16 may 2002-ci il.
10. "Respublika" qəzeti, 26 oktyabr 2002-ci il.

*Eynulla Mədətli*

*AMEA Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru*

### **Heydər Əliyevin siyasi ırsında islam həmrəyliyi təcrübəsi və milli dəyərlər**

Azərbaycan tarixində həmişə milli dəyərlər aparcı rol oynamışdır. Xalqımızın islam dinini qəbul etməsindən sonra qədim dövrlərdən, ulu türk əcdadlarımızdan miras qalan, nəsildən-nəslə ötürüllən, tədricən müəyyən coğrafiyada və siyasi hakimiyyətlər altında şəkillənən milli dəyərlər islami dəyərlərlə daha da zənginləşmişdir və günümüzdə də bu dəyərlər öz aparcı rolini qoruyub saxlamaqdadır.

1918-ci ildə ilk Cümhuriyyətimizin müdrik qurucuları haqlı olaraq milli mənsubiyyət məsələsinə böyük önəm vermiş, bayraqımızın üç rəngində milli kimliyimizin – türklüyüümüzün simvolu olan səma rəngini başda tutmuşlar.

Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev deyirdi: "Azərbaycanda islam dini milli-mənəvi dəyərlərimizin əsasını təşkil edir. Azərbaycanın islam mədəniyyəti ilə bağlı olan insanları – Nizami, Füzuli, Nəsimi, Tusi, Qətəran Təbrizi və başqaları dünya mədəniyyətinə böyük töhfələr vermişdir və islam mədəniyyətini zənginləşdirmişdir... Başqa dirlərə dözümlülük, başqa dirlərlə yanaşı yaşamaq, qarlıqliq əməkdaşlıq islam dəyərlərinin xüsusiyyatıdır"(1, s.3)

Milli dəyərlər bizim fikrimizdə milli şür və kimlikdə, milli azadlıq mübarizəsində, milli müstəqillik və dövlətçilikdə ilk növbədə nəzərə alınmalıdır. Vətən, ana dili, milli təfəkkür, milli dəyərlər, milli ideologiya olmadan bir ölkədə yalnız iqtisadi bağlılıq, yaxud dini həmrəyliliklə nəyəsə nail olmaq qeyri-mümkündür. Fikrimizcə, islam həmrəyliyi bizim ölkəmizdə milli vəhdətimizin, azərbaycanlılıq məskurəmizin və müstəqillik siyasetimizin tamamlayıcı tərkib hissəsidir. Milli

mədəniyyət millətin maddi və mənəvi dəyərlərinin məcmusu kimi cəmiyyətin, dövlətin həyat fəaliyyətinin praktik olaraq bütün sahələrində, onun sosial təsisatlarının təşkilində, həmçinin milli ənənələrdə, mənəvi dəyərlər sisteminde, düşüncə tərzində, dil xüsusiyyətlərində və dində özünü göstərir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vurgulayırdı: "Xalq heç vaxt öz kökünü yaddan çıxarmamalı, öz tarixini öyrənməli, milli mədəniyyətindən heç zaman ayrılmamalıdır" Həmin fikirləri davam etdirərək qeyd edirdi ki, müstəqil Azərbaycanın əsas ideyası azərbaycanlılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməlidir, biz azərbaycanlılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini inkişaf etdirməliyik" (2, s.19).

Ölkəmizdə əsrlər boyu müxtəlif dinlərə və mədəniyyətlərə malik millətlər və xalqlar yaşamışdır. Müstəqillik illərində Azərbaycan dövlətinin ardıcıl həyata keçirdiyi çoxmədəniyyətlik və dini xoşyanaşmaqlıq siyaseti nəticəsində həm milli, həm də dini dəyərlər qarşılıqlı əlaqədə, bir-birini zənginləşdirməklə inkişaf etməkdədir. Dünyəvi və demokratik ölkə olan Azərbaycan Respublikasında müsəlmanlarla yanaşı, digar dinlərin və təriqətlərin mənsubları da ümumölkə əhəmiyyətli məsələlərdə, geniş mənada, milli həmrəylik nümunayış etdirirlər. Dini həmrəylik, yaxud ayrıca islam həmrəyliyi ölkəmizdən çərçivəsində ümumi vətəncilik, azərbaycanlılıq ideyasına dəstək verən, onu zənginləşdirən mənəvi qüvvə rolunu oynayır və bu bizim xaiqımızın inkişaf və tərəqqisinin qüvvət mənbələrindən biridir.

Əlbəttə, islam həmrəyliyi bir ölkə daxilindəki təriqət fərqliliyindən irəli gələn həmrəylik zərurəti ilə bitmir. Hərçənd ki, şia və sünni təriqətlərinin iç-içə mövcud olduğu ölkələrdə bu amil də çox ənəmlidir. Bizim ölkə nümunəsində baxsaq, burada islam həmrəyliyi məssələsində ciddi problem yoxdur. Təqdirəlayıqdır ki, görkəmli ictimai-dini xadim Şeyxülislam

Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə Qafqaz Müsəlmanları Ruhani İdarəsi ölkəmizdəki müsəlman cəmiyyətinin vahid, canlı, dinamik bir orqanızm kimi qorunub saxlanması səmərəli fəaliyyət göstərir. Azərbaycan Respublikası hökumətinin din siyasetini həyata keçirən Dini qurumlarla iş üzrə Dövlət komitəsi həm din daxili proseslərin, həm də dini icmalar arası əlaqələrin sağlam şəkildə və ölkəmizin milli maraqlarına uyğun olaraq tənzimlənməsində öz səyini əsirgəmir. Lakin nəzərə alınmalıdır ki, qloballaşan dünyanın üzləşdiyi problemlər, xüsusilə də islam ölkələrində bir çox hallarda haqsız xarici müdaxilələrin nəticəsi olaraq baş verən xoşagalmaz hadisələr, regionun digər ölkələrinə də zərər vurur, ölkəmizin dini-mənəvi mühiti də aramsız xarici təsirlər və təzyiqlərlə üzləşir.

Müstəqillik illərində toplanmış təcrübə göstərir ki, bir sıra istiqamətlərdən zərərli dini təməyülli qüvvələrin təsirinə, xüsusilə də radikal islamçı qruplaşmaların yad pozucu təsirlərinə məruz qalan ölkəmizdə, yaxud bu kimi hallarla üzləşən digər bir ölkədə, belə hallara qarşı ən yaxşı müqavimət milli dəyərlərin önə çıxarılması, istinad nöqtəsi kimi ondan səmərəli istifadə edilməsi, bu dəyərlərin ümumbaşarı, günümüzlə səsləşən dini dəyərlərlə mütənasib surətdə uzaqlaşdırılmasıdır. Məsələn, bizim ölkəmizdə yaşayan bütün xalqların bir-biri ilə və müstəqil dövlətimizə ayrılmaz birliyinin təməl daşı bizim milli ideologiyamız olan azərbaycanlılıqdır. Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə azərbaycanlılığı milli ideologiyaya çevirərək onun gələcək inkişaf yoluńa da müdrikəsinə müəyyənləşdirmişdir. Heydər Əliyev dünya azərbaycanlılarının Bakıda keçirilən birinci qurultayında çıxışında vurgulamışdır ki, azərbaycanlılıq – öz milli mənsubiyyətinin saxlanılması, milli –mənəvi dəyərlərin qorunması, eyni zamanda onların ümumbaşarı dəyərlərlə əlaqələndirilməsi və zənginləşməsini tələb edir.

Azərbaycan ərazisinin beşdə birini işgal edib, etnik təmizləmə apararaq bir milyon vətəndaşımızı öz vətənində

qaçqın və köçkünə çevirən təkmilləti Ermənistən Respublikasından fərqli olaraq, Azərbaycan Respublikası ölkəmizdə yaşayan bütün azərbaycanlıların, həm Azərbaycan türklərinin (azərbaycanlılar) və həm də islam dininə və digər dirlərə mənsub bütünlük xalqların ümumiyyətindədir.

Prezident İlham Əliyev 2017-ci il martın 1-də İstəməbadda İslam Əməkdaşlığı Təşkilatının (İƏT) XIII sammitindəki çıxışında demişdir: "Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə xüsusi əhəmiyyət verir... Bu gün islamofobiya dünyada ən ciddi təhlükələrdən biridir. Biz bu tendensiyani qəti şəkildə pisləyirik. İslami terrorla əlaqələndirmək yanlış və qərəzli yanaşmadır. Terrordan ən çox əziyyət çəkən məhz müsəlman dövlətləridir. Biz sülh, mərhəmət, dözmüllük və ədalət dini olan islamın dəyerlərinin təşviqini davam etdirməliyik" (3). Qeyd etnək lazımdır ki, ölkə daxilində islami birliyə nail olmuş, şia və sünni icmalarının bir-birinə qaynayıb- qarşığı ölkəmizdə toplanan zəngin vəhdət və həmrəylik təcrübəsi bütün islam dünyası üçün nümunəvi təcrübə məktəbi ola bilər. Bakının möhtəşəm Heydər məscidində ölkəmizin islam dininin müxtəlif təriqətlərinə mənsub dindarlarının bir araya gəlib, eyni sıradə saf tutub namaz qılınan, şia-sünni mənsubiyyətdən asılı olmayaraq gənclərin bir-birinə ailə qurmaq ənənəsinin davam etməsi və buna adi hal kimi baxılmasası özü islam dünyası üçün ən yaxşı ömrəkdir.

Şübhəsiz ki, islam həmrəyliyini irəli sürən və bu zəruri prosesə töhfə verən hər bir ölkə ilk növbədə öz tarixi milli-mənəvi dəyerlərindən çıxış etməlidir. Burada milli maraqlar (dövlət maraqları) mütləq nəzərə alınır. Həmrəyliyə nail olmaq qarşılıqlı və kollektiv əməkdaşlığı yol açır, müxtəlif sahələrdə qarşılıqlı fayda verən əməkdaşlıq isə xalqları siyasi-iqtisadi-mədəni sahələrdə bir-birinə yaxınlaşdırıldığı kimi, islamı dəyerləri də zənginləşdirir, ayrı-ayrı milli-etnik mənsubiyyətlərə malik insanlarda ümumi islami təəssübkeşlik hislərini möhkəmləndirir və dünyadan müxtəlif problemlərinə, zamanın

çağırışlarına münasibətdə vahid, yaxud bir-birinə bənzər yanaşma tərzi və dəst-xəttinin formalasdırılmasına zəmin yaratmış olur.

Azərbaycan dövlətinin yaxm-uzaq islam ölkələri ilə siyasi-iqtisadi-mədəni əlaqələrin inkişafına hər zaman önmə vermesi, indiyə kimi bir sıra yüksək islami tədbirlərə ev sahibliyi etməsi, ya dəstək verməsi, cari ildə issə IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi onun bariz göstəricidir. Xüsusilə, dünyanın aparıcı kütləvi informasiya vasitələrinin islam ölkələrində baş verən neqativ hadisə və prosesləri qabardaraq kütləvi surətdə tirajlayıb yaydığı indiki şəraitdə dünya əhalisinin beşədə birini təşkil edən islam aləmində müxtəlif mövqə və maraqlara sahib ölkələr arasında həmrəyliyi möhkəmləndürən idman oyunları barəsində Bakıdan yayılacaq məlumatlar və verilişlərin insanlarda xoş hissələr doğuracağı şəksizdir. Tarixin müxtəlif mərhələlərində dünya sivilizasiyasının, elm və mədəniyyətinin inkişafına töhfələr verən ölkəmizin yalnız islam aləminə deyil, bütün dünyaya versəcəi ismarıclar bütövlükdə ümumbaşarı həmrəyliyə, dünyada sülhün, ədalətin və əməkdaşlığın əldə edilməsinə çağırış olacaqdır.

2010-cu ilin 26-27 aprel tarixlərində Bakıda dünyanın müxtəlif ölkələrinin dini liderlərinin Sammitində ölkəmizin çoxmilletli, çoxdınıli cəmiyyətə malik olduğu qeyd edilmiş, xalqımızın qədim və zəngin milli dəyerlərə sadıq olduğu kimi, çağdaş ümumbaşarı dəyerləri də bölmək və dəyerləndirmək mədəniyyətinə sahib olduğu vurgulanmışdı. Prezident İlham Əliyev demişdi: "Biz istəyirik ki, dini dəyərlər normal, sağlam mərcada olsun. Əks-təqdirdə, dünyada parçalanma meylləri daha da güclənəcək... Hazırda dini, milli, məzhəb zəminində qarşıdurmalar, qanlı toqquşmalar dünyani fəlakətə aparır".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslam həmrəyliyi təşəbbüsünü irəli sürməsi hazırlı zamanın çağırışları və islam dünyasında müxtəlif daxili və xarici

səbəblərdən baş verən ziddiyətli proseslərlə əlaqədardır. İlham Əliyev demisiştir: "...Bizim təşəbbüsümüz mədəniyyətlər və sivilizasiyalar arasında körpü kimi ölkəmizin mövqelərinin gücləndirilməsi məqsədini daşıyır"(4).

Əlbəttə, islam tarixinin müxtəlif dövrlərində həmrəylik çağrışları olmuşdur, lakin çox az hallarda bu çağrışlar hakimiyyət maraqlarına xidmət edən təriqətçilik sərhədlərini aşa bilmədir, aşsa da arzu olunan həmrəyliyə xidmət edə bilməmiş, onun əldə edilməsinə nail olunmamışdır. Məsələn, çox da uzaq olmayan tariximizdə böyük Əfşarlar dövlətində Nadir şahın bu təşəbbüsünü: İran və Osmanlı, Azərbaycan türkləri və Osmanlı türkləri arasındaki sünni-şia aynılıqlarını aradan qaldırmış cəhdərini yada salmaq olar. Bir sıra hallarda islam həmrəyliyini bir hökmədar müsəlmanların yalnız onun ətrafında birləşməsində göründü. Yaxud, özünü islam dünyasının tek dayağı, aparcı qüvvəsi hesab edərək digər islam ölkələrinə yetərinə saygı göstərmirdi. İstər beş yüz illik ərəb xəlifələri dövründə, istərsə də, xilafətin süqutundan sonra meydana gələn müxtəlif islam mənsubiyətli sülalələrin zamanında islami birlik, islam həmrəyliyi, islam qardaşlığı kimi ülvü ideyalar və dəyərlər hər zaman müəyyən siyasi maraqlara xidmət etmişdir. Bir çox hallarda siyasi mənafelərin səbəb olduğu qardaş müharibələri törədilmişdi.

Əgər salib müharibələri, xristian və islam dinlərinin toqquşması idisə və burada xristian dünyasının birləşmiş qüvvələri türk-müsəlman əhalini hədəf almışdısa, XV-XVII əsrlərdə bəzi müsəlman ölkələrində, o cümlədən Osmanlı və Səfəvi dövlətləri arasında baş verən müharibələr artıq eyni dinə - islama mənsub iki xalqın, iki müsəlman dövlətinin qarşıluması idi. Orta əsrlərin iki böyük müsəlman imperiyası etnik yaxınlığa, hətta vahid etnik köklərə malik olmaqlarına baxmayaraq, məzhəb ayrı-seçkiliyi üzündən bir-birinə qənim kəsilmişdi. Bu tarixi faktlar onu təsdiqləyir ki, təriqətçilik dövlət siyasetinə əvərildikdə, ümmüislami dəyərlər asanlıqla ayaqlar altına atılır,

təbliğat maşınları beynləri zəhərləyir, Qurani-Kərimin irəli sürdüyü və İslam Peyğəmbərinin buyurduğu islam qardaşlığı heç yada düşmür. Orta əsrlərdə biz islam dininə mənsub ölkələrin və dövlətlərin bir-biriləri ilə adı hal almış müharibələrində din-təriqət amilindən necə siyasi məqsədlər üçün istifadə edildiyinin şahidi oluruq. Osmanlı-Səfəvi müharibələrində hər iki tərəf "islamın saflığı", "qorunması" uğrunda ordularını döyüşə aparır, qarşı tərəfi islami mənsubiyətinə baxmayaraq "kafir" adlandırırırdı.

Yaxud, hazırkı günlərimizə qayıtsaq, islam ölkələrinin bəzilərində, o cümlədən İraqda, Bəhreyndə, Yeməndə, Suriyada təriqətçilik zəminində son illərdə şiddetlənmiş və sonunda xaricdən dəstəklənən və qızışdırılan vətəndaş müharibəsinə çəvrilmiş qanlı hadisələrin şahidi oluruq. Bizim bəxtimizdən iki böyük islam ölkəsi olan qonşularımız Türkiyə və İranda təriqət zəminində ölkədaxili qarşılurmalar yoxdur. Halbuki, İran İslam Respublikasında həm rəsmi dövlət siyasetində, həm də adı insanların zehniyyətində ümumi İslami dəyərlərdən daha çox ənənəvi şəhəlik düşüncəsi hakimdir, Türkiyə Respublikasında da sünnitlük zehniyyəti əsrlərlə qərar tutmuşdur. Deməli, ölkə daxilində islam həmrəyliyinin təmin edilməsi dövlət siyasetindən birbaşa asılıdır. Yادimdadır, 1990-cı illərin əvvəllərində Naxçıvanda yenica açılmış İran Baş Konsulluğu "konsulluğun yerləşdiyi küçədə "Müqəddəs Ramazan ayının başlanması ilə əlaqədar bütün Naxçıvanlı şəhə bacı-qardaşlarımıza təbrük və təhniyyət deyirik" sözü yazılmış plakat asılmışdı. Baş konsula dostcasına müraciətimizdən sonra onu dəyişdilər və "şəhə" əvəzinə "müsəlman" yazdılar. Məgər bu, daha doğrusu deyildimi?

Əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi ölkələrdə digər dini azzıqların yeri, onların mənafelərinin gözənlənməsi başa düşüləndir və zəruridir. Lakin islam ölkəsində məzhəbi "azlıqlar" olmamalıdır. Ənənəvi məzhəb fərqliliyi islam birliyinə zərər vurmamalıdır.

Pakistan kimi çoxmillətli bir ölkədə islami dəyərlərin milli dəyərlərlə uzaşdırılması çox önemlidir. Pəncab, sind, sərayiki, urdu, bəluc, puştu və s. dillərdə danışan müxtəlif etnik mənşəiyətli 200 milyon nəfər əhalini - Pakistan xalqını bir bayraq altında, bir yumruq kimi birləşdirən albəttə islam dinidir. 1947-ci ildə Böyük Britaniyanın Hindistandakı müstəmləkəçilik siyasetinə son qoyulanda bu dövlət məhz İslama mənsub olan xalqların dövləti kimi Hindistandan ayrılmışla qurulmuşdu. Bu dövlətin qurulmasında ərəb ölkələrində, Türkiyədə, eləcə də Azərbaycanda əvvəldən mövcud olan vahid aparıcı millət, yaxud etnos mövcud deyildi. Buna görə qurulan bu dövlət milli-etnik kimliyə deyil, dini mənşəiyətə söykənirdi. Pakistanın qurucusu, Cənub-Şərqi Asiya müsəlmanlarının böyük siyasi Lideri, xalqın Qayd-e Əzim (Böyük Rəhbər) adlandırdığı Məhəmməd Əli Cinnah demişdi ki, "bir gün işdir, ərəblər islamdan intina etməli olsalar, yənə ərəb olaraq qalacaqlar, türklər müsəlmanlığı tərk etsələr, yənə türk və Türkiyə olaraq həyatlarına davam edəcəklər, lakin Pakistan islamdan qoparsa, ondan ortada heç bir şey qalmaz".

Doğrudan da, islam həmrəyliyi Pakistan kimi çoxmillətli ölkələrdə əvəz olunmaz birləşdirici qüvvədir. Pakistan dövlətçiliyinin bu təməl dayağından daha da möhkəmlətmək üçün 1956-ci ildə Pakistan dövləti Pakistan İslam Respublikası adlandırıldı, cəmiyyətin və dövlətin ictimai-siyasi həyatında islam dininin rolü və əhəmiyyəti ölkə Konstitusiyası ilə təsbit olundu. Lakin qeyd edilməlidir ki, islam və şəriət Pakistanı təşkil edən ayrı-ayrı xalqların milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə zərər vurmadan, əksinə ümumdövlət, ümummilli dəyərlərin dənəda kənara qalmağı yaratmışdır.

Pakistanda xidməti vəzifə ilə əlaqədar çalışığım 2002-2010-cu illərdə məni və müsəlman ölkələrindən səfir həmkarlarımı hər zaman narahat edən və düşündürən məsələ dünyasının ən böyük və qüdrətli islam dövlətində, ölkəmizin ən yaxın və etibarlı strateji tərəfdəsi olan qardaş Pakistan İslam

Respublikasında vaxtaşırı baş verən sünni-şia qarşıdurması idi. Hər iki şielərin məhərrəmlik mərasimləri, xüsusilə Aşura təziyyələri sünni təriqətinə mənsub radikal qrupların hücumlarına məruz qalır, məscidlərdə partlayışlar törədirilir, günahsız insanlar halak olurdu. Şielər tərəfindən də qisasçılıq hərəkətləri özünü çox gözəltirmirdi. Xoşbəxtlikdən son illərdə ölkədə apanılan tarazlaşdırılmış siyaset nəticəsində belə hallar xeyli azalmışdır.

Ona görə də çoxmillətli və çoxməzəhəbli ölkələrdə öncə ölkədaxili islami həmrəyliyi gücləndirən tədbirlərin həyata keçirilməsi zəruridir. Dövlətin və cəmiyyətin səyləri bu istiqamətdə əlaqələndirilməli və məqsədyönlü surətdə həyata keçirilməlidir. Pakistanda dövlətin aid qurumları və qabaqcıl dini təşkilatlar maarifçi islamın, eləcə də, bölgədə ənənələri olan Sufizmin təbliği və geniş yayılmasına önəm verirlər. Lakin islam dininin müqəddəs bayramlarının (Ramazan və Qurban) vahid vaxtda keçirilməsi sahəsində fikir aynılıqları illərdir ki, davam etməkdədir. Təessüs ki, bu hal əksər böyük islam dövlətlərinə aiddir. Halbuki, islam həmrəyliyi namına din alımları və dövlət rəsmiləri bir araya galib bu müqəddəs bayramlarla əlaqədər vahid mövqə qəbul edə bilərlər.

İslam peygəmbəri həsrat Məhəmmədin (s) hədislərində birində deyilir: "Vətəni sevmək imandandır". Göründüyü kimi, burada iman, Allah sevgisi daha üstün tutulur. Bu o zamanlar üçün təbii idi. Müəyyən vətən hədudları içərisində millətlər hələ formalşamamışdı, təbii ki, milli şüur və etnik kimlik məsələsinən də indiki anlamunda səhəbat gedə bilməzdı.

İslam həmrəyliyinin əldə edilməsində nəzəri zəminlərdən biri islam dünyagörüşünün formalşamasıdır. Əlbəttə, islam həmrəyliyinə zərurət hələ islamın ilk illərində yaranmışdı: həm keçmiş cahiliyyə dövründə qalan fasadlar, həm də islamın içərisində yaranan tətriqə və təriqətçilik bu həmrəyliyi tələb edirdi. Bunsuz islamın inkişafı və onun bir dünya dininə çevrilmesi mümkün olmazdı. Burada dini təhsil müəssisələrinin

üzərinə böyük məsuliyyət düşür. Ümumislami dəyərlərin milli dəyərlərlə əlaqələndirildiyi dini təhsil müəssisələri imanlı din xadimləri yetişdiriyi kimi, Vətəni sevməyə və onu qorumağa qadir olan sadiq mübarizlər də yetişdirə bilər. Bununla əlaqədar ölkəmizdə milli dəyərlərə və ənənələrə söykənən keyfiyyətli dini təhsilsə də ənənə verilir, belə ki, müstəqillik illərində təsis edilmiş və səmərəli fəaliyyət göstərən İslam universiteti, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsi ilə yanaşı, yaxın vaxtlarda öz milli kadrlarımızın tədrisələ məşğul olacağı dini mədrəsələr də işə başlayacaq, milli və bəşəri dəyərləri nəzərə alan islam təlimi yabançı və radikal dini görüşlərin adamların şurur və düşüncəsinə yol tapmasının qarşısının alınmasında əhəmiyyətli rol oynayacaqdır.

Azərbaycanda dövlətin din siyasetində hamının qəbul etdiyi və hər cəhətdən özünü doğrudan reallıqlardan biri də budur ki, islamı dəyərlər xalqımızın min illərlə formalılmış milli-mədəni, mənəvi-etik dəyərləri ilə çulğasaraq, qaynayıb-qarışaraq bu dəyərlər məcmusunun ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Şübhəsiz ki, ölkəmizdə İslami dəyərlər milli-ənənəvi dəyərləri zənginləşdiriyi kimi, aynı-ayn islam ölkələrində də milli dəyərlər islamın ümumi dəyərlərinə öz təsirini göstərir.

Dinin dövlətdən ayrı olduğu dünyəvi ölkələrdə, o cümlədən, bizim ölkədə həm din daxili, həm də dinlərarası münasibətləri tənzimləmək, onları ümummilli dəyərlərlə uzalaşdırmaq, lakin bütün hallarda milli dəyərlərin, Vətən təsəssübkeşliyinin apancı, üstün mövqeyini qorumaq ənənlidir. Azərbaycan tarixində və ədəbiyyatında Vətən eşqinin ali məqamı hər zaman vurgulanmışdır. Mütfəkkir şairlərimiz Füzulidə, Vəqifdə, Şəhriyarda bu ali Vətən hissini güclü poetik ifadələri vardır. Azərbaycanın tanınmış şairi, bütün həyatını qurbətdə vətən uğrunda mübarizəyə həsr etmiş, nisgilli şeirləri ilə minlərlə insanın qəlbində Vətən sevgisini və istiqlal havasını

sönməyə qoymamış Almas İldinm doğma vətənə həsr etdiyi şeirlərinin birində demişdi:

*Bu könlümə Kəbə bildim səni mən  
Sənsiz neynim qurban eləz günü mən?  
Sənsiz neynim Allahu mən, dini mən  
Azərbaycan mənim tacım -taxtım oy  
Oyanmazmı kor olası bəxtim oy?*

Bu sətirlərdəki mənə heç də müqəddəs dinimizi, ya uca yaradımı kiçitmək cəhdini deyildir, əslində Vətən sevgisinin nə qədər ənənəli olduğunu poetik ifadəsidir. Qətiyyətlə demək olar ki, milli dəyərlərə söykənməyən islam həmrəyliyi də mücərrəd anlaysış olmaqdən o yana gedə bilməz.

Əminlik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2017-ci ilin ölkəmizdə "İslam həmrəyliyi" ili elan edilməsi və bu həmrəyliyin gerçəkləşdirilməsi üçün həyata keçirilən əmali tədbirlər, o cümlədən əksər müsəlman ölkələrinin iştirakı ilə keçirilmiş islam həmrəyliyi idman oyunları günlündə müsəlman ölkələrində baş verən qanlı toqquşmaların, vətəndaş müharibələrinin və müxtəlif şəpkilli qarşıdurmaların qabağının alınması və islam ölkələrinin hər birinin daxildə və ölkələrəsi münasibətlərdə həmrəylik və aməkdaşlığının möhkəmləndirilməsi işinə öz töhfəsini vermişdir.

## İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:

1. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Bülleteni. 2002, sayı 4.
2. Müstəqillik yollarında. Bakı, Şərq-Qərb, 2016.
3. "Azərbaycan" qəzeti, 3mart 2017-ci il.
4. <http://president.az/articles/16703>.

*Sənan Həsənov*

*AMEA Fəlsəfə İnstitutunun "Heydər Əliyevin siyasi irsi və azərbaycanlıq fəlsəfəsi" şöbəsinin aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru*

### **Ulu Öndər Heydər Əliyevin Xəzər siyasəti**

XX əsrin 90-ci illərindən sonrakı siyasi proseslərə nəzər salarkən görünür ki, Xəzər bölgəsində tarixən cərəyan etmiş nüfuz mübarizasının geosiyasi köklərində və yeni müstəqil dövlətlərin suveren hüquqları məsələsində, Xəzərin statusu və karbohidrogen ehtiyatlarının mənimsənilməsi ilə bağlı dövlətlərin siyaseti regionda və dünyada cərəyan edən proseslərlə sıx bağlılıq təşkil etmişdir. Bu həm siyasi diplomatik, həm də hüquqi məqamların elmi təhlilini gündəmə gatırılmışdır.

Bəla bir vəziyyət 20 ildən artıq sahilyanı dövlətlərlə, eləcə də dünyanın bir sıra ölkələri ilə Xəzərin statusuna dair müzakirələrin aparılmasında və tərəflərin mövqeyindəki ortaq məqamların üzə çıxarılması prosesində də özünü göstərmişdir.

1993-cü il oktyabrın 3-də prezident seçkilərində xalqın böyük etimadını qazanaraq hakimiyyətə gəlmış təcrübəli siyasi xadim Heydər Əliyev 1994-cü il fevralın 4-də «Azərbaycan Respublikasında dəniz neft yataqlarının işlənilməsinin sürətləndirilməsi haqqında» Sərəncamdan az sonra müqavilənin imzalanma mərasimində onun iqtisadi-siyasi əhəmiyyətini qiymətləndirərək demişdir: “Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, xalqımızın öz sərvətlərinə özünən sahib olduğunu dünyada bir daha nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Azərbaycan

Respublikasının müstəqil demokratik, hüquqi dövlət olduğunu nümayiş etdiririk” (2).

Neft strategiyasının ilk uğurlarından sonra Xəzərin statusu problemi sahilyanı dövlətlərin xarici siyaset strategiyasında müzakirəyə çıxarılan aktual problem kimi cərəyan etməyə başladı və xüsusi olaraq göstərmək lazımdır ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışı Xəzərin statusuna dair Azərbaycan diplomatiyasında mütəşəkkil, əsaslandırılmış faaliyyətin əsasını qoymuş.

Məsələ barədə ziddiyyətlərin kəskinləşməsini və gedən siyasi mübarizənin milli maraqlar baxumından digər hadisələrə mənfi təsir edəcəyini nəzərə alan müdrik siyasi xadim ABŞ-a səfəri zamanı bütün qonşu və regionda maraqları olan ölkələrə daha bir məntiqli cavab vermişdir: “1994-cü ildə Azərbaycanın böyük neft müqaviləsi imzalaması region ölkələrini, o cümlədən bir çox ölkələri narahat etdi. Onlar bu məsələnin qarşısını almaq üçün “status” məsələsini ortaya atdırılar. Biz statusun müəyyənləşməsinin əleyhina olmamışq. Ancaq eyni zamanda Xəzər dənizi dörvəda nadir bir su hövzəsi olmasına görə onun statusunun müəyyənləşdirilməsi də çox mürkəkəbdir. Xəzər dənizinin mineral ehtiyatlarının –dənizin dibinin neft-qaz yataqlarının istifadə olunması üçün müəyyən qayda vaxtıə yaranıbdır. Bildiyimiz kimi Sovetlər İttifaqı mövcud olduğu zaman Xəzər dənizi yalnız Sovet İttifaqına mənsub olmuş, İran isə yalnız cənubda kiçik bir hissədən istifadə etmişdir. Xəzərdə neft istehsalına isə 50 il bundan əvvəl 1947-49-cu illərdə Azərbaycan tərəfində başlanmışdır. Bu vaxtdan Sovetlər İttifaqı dağılanadək orada görülən işlər Azərbaycanda yerləşən neft-qaz idarəsi tərəfindən aparılmışdır. Ancaq Xəzər dənizində neft-qaz yataqları Azərbaycan sahilərindən uzaqlaşdıqca bu dənizin başqa sahələrini əhatə etmiş, buna görə də 1970-ci ildə Sovet İttifaqı hökuməti tərəfindən dənizdə neft-qaz istehsalının digər Xəzəryanı ölkələrə də çatması üçün Xəzər sektorlara bölünmüdüdür. Mən bəla hesab edirəm ki, Xəzərin statusu

müəyyən olunana qədər bu prinsir davam etməlidir. Azərbaycan da bu prinsipi əsas götürərk öz sektorunda neft –qaz hasilatı ilə məşğuldur. Burada fikirlər müxtəlifdir. Azərbaycan və Qazaxistan sektorial bölgü tərəfdarı, Rusiya, İran və Türkmenistan isə kondoninium tərəfdarlarıdır. Ancaq bu prinsipi Xəzərdə hec vaxt olmayıb. Sektorial bölgü isə 1970-ci ildən mövcuddur. Müzakirələr uzun çexsa də Azərbaycanın öz sektorundan istifadəyə bəqqi var. Onu da deyim ki, Xəzər dənizinin bütün yataqları Azərbaycan alimləri, geoloqları, mütəxəssisləri tərəfindən açılmışdır". Hələ o zaman belə bir tarixi cıxış Xəzərin istifadə rejimi və regiondakı siyasi proseslərdə bir sıra məsələlərə aydınlıq gətirmişdir (7).

Problemin mahiyətini təhlil edərkən Azərbaycan Respublikasının xarici siyasetində və qonşu dövlətlərlə qarşılıqlı münasibətlərində Xəzərin statusu məsəlesi və bunun tərkib hissəsi olaraq Xəzərin hüquqi və beynəlxalq hüquqi statusuna dair yanaşmalar Ulu Öndər Heydər Əliyevin zəngin dövlətcilik təcrübəsi əsasında vahid konsepsiyaya malik idi. Dövlətlər arasında otuz ilədək aparılan danışqlar prosesində məlum oldu ki, dahi siyasi xadim Xəzər dənizinin statusu haqqında əsaslı, tarixi təcrübədən qaynaqlanan faktlarla dövlətərin obyektiv mövqe tutmasına güclü təsir göstərmişdir. Belə ki, müzakirələrdə mübahisə doğuran məsələ, Xəzərin göl, ya da dəniz hesab edilməsi üzərində idi. Xəzər dənizinin hüquqi statusu haqqında əldə olunan sənədlərin layihəsi, rəsmi bayanatlar və çıxışlar, habelə problem üzrə birgə sənədlərin təhlili göstərir ki, hüquqi rejim baxımdan iki müxtəlif münasibət mövcuddur. Bir qrup dövlətlər belə hesab edirdi ki, Sovet İttifaqının dağılmamasına və Xəzər sahillərində yeni müstəqil dövlətlərin yaranmasındanək Xəzər dənizi «ümumi istifadə dənizi» idi, yəni Xəzərdə Sovet-İran kondoniniumu (birgə istifadə obyekti nəzərdə tutulur – S.H.) mövcud idi. Xəzər indi də belə bölgü əsasında istifadə olunmalıdır.

Digər dövlətlər, xüsusilə Azərbaycan, o cümlədən onu müdafiə edən Qazaxıstan belə hesab edirdilər ki, Xəzərdən ənənəvi şəkildə ayrı-ayrılıqda istifadə edilməsi və sahilyanı dövlətlərin müvafiq sektorlarda fəaliyyəti ilə yaranan təcrübə, həm Xəzərin uzun müddətdən bəri mövcud statusuna xarakterikdir, həm də hüquqi reallıqlarla özünü doğruldur. Məhz Xəzərin hüquqi və beynəlxalq hüquqi statusu anlayışının dövlətlər arasında daha aktual məsələyə çevriləməsi də bu iki eks konsepsiyanın müzakirəsi ilə yaranmışdır. Ulu Öndər Heydər Əliyev istər qonşu dövlətlərə, istərsə də regina cəlb edilmiş digər dövlətlərə Azərbaycanın mövqeyinin düzgünlüyünü sübut edən tutarlı tarixi faktlar qoymuşdur.

Xəzərin Sovet dövründə istifadə rejiminə dair fikirləri isə mahiyyət etibarilə belə qruplaşdırmaq mümkün idi.

Birincisi, araşdırmalardan məlum olur ki, coğrafiya elmində göl barədə nəinki müasir anlayışlara əsaslanan, həmçinin əvvəlki əsrlərdə irsən qalmış birmənalı olmayan mövqə vardır. Q.Q.Gül bu vəziyyəti çox dəqiq xarakterizə edərkə yazırı: «Xəzər dənizi dünyada ən böyük göldür. Özünün əlçüllerinə və suyunun duzlu olduğuna görə o hələ çox qədimdən dəniz adlanmağa başlamışdır». Hüquqşunas alim R. Məmmədov isə yazırı ki, «böyük gölləri dəniz hesab etməyin zəruri olması fikri əvvəller ümumiyyətə dövlət siyasetində, və tədqiqatçıların fikirlərində çox geniş yayılmışdır» (12).

Ikinci, XX əsrin 30-40-ci illərində, yəni qapalı dəniz konsepsiyanının Xəzərə ən fəal surətdə tətbiq edildiyi dövrdə hakim hərbi strategiya, bu konsepsiyə tərəfdarlarının fikrincə, müəyyən su hövzələrində və dənizlərdə həmin konsepsiyanın tətbiq edilməsi milli təhlükəsizlik mənafelərindən irəli gəlmişdir. Tədqiqatçıların fikrincə, "sovət beynəlxalq doktrinasında qapalı dəniz konsepsiyanının geniş qəbul edilməsi və qapalı dəniz əlamətlərinin aşkar təzahür etdiyi Qara dəniz və Baltık dənizinə bu konsepsiyanın şamil olunması məhz bununla bağlıdır". Su hövzələrinin istifadə rejimləri üzrə tədqiqatçı Q.V. Melkov

yazır: "Sovet İttifaqının faşizm üzerinde qələbəsinə və dünya sosializm sistemi yaradılana qədər qapalı dəniz konsepsiyası SSRİ-nin beynəlxalq hüquq təhlükəsizliyinə, o cümlədən dəniz istiqamətlərində də təhlükəsizliyin təmin olunmasına müsbət rol oynamışdır". Lakin sərhəd gölü konsepsiyasının təsdiq edilməsi də dövlətlərin təhlükəsizlik və sülh mənafələrinə zidd olmazdı" (12).

Üçüncüsü, vaxtilə Sovet hüquq elmində sərhəd gölləri baradə təlimin yerli-dibli olmaması və digər sahilyanı dövlətlərin müqavilə hüquq praktikası ilə zəif tanışlıq, 60-ci illərə qədər hətta Qərbin beynəlxalq hüquq doktrinasında lazımı səviyyədə öyrənilməmişdir.

Bütün bunlar göstərirdi ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın xarici siyasetində və qonşu dövlətlərlə münasibətlər sisteminde Xəzərin statusu məsələsinin düzgün qoyuluşu problemin müzakirəsindəki geosiyasi maraqların meydana gəlme səbəblərinin, dövlətlərin mövqelərindəki milli maraqların reallıqlara uyğun olub olmamasının mahiyyətinə yanaşmadan bilavasıta irəli galmışdır.

Azərbaycan Xəzərin statusundakı prinsipal mövqeyi ilk vaxtlar qonşu dövlətlərin ciddi narazılıqlarına səbəb olmuşdur. 1994-cü il sentyabrın 24-də Rusiya Xarici İnformasiya Mərkəzi Rusiya Federasiyasının bu müqaviləni («Əsrin müqaviləsi»-S.H.) tanımadığı haqqında rəsmi bəyanat verərkən milli maraqlara əsaslanaraq Rusiya xarici işlər naziri A.Kozrev, Baş Nazir Çernomurdinə yazdığı məktubda Azərbaycana qarşı ticarət-iqtisadi və maliyyə xarakterli ölçülərin götürülməsini tələb edirdi. Rusyanın mövqeyini müdafiə edən ilk sahilyanı ölkə Türkmenistan idi. Hətta 1994-cü il oktyabrın 19-da İstanbulda türk dövlətləri başçılarının Zirvə toplantısında Türkmenistan prezidenti Saparmurad Niyazov öz çıxışında Xəzərin statusunun geniş şəkildə müzakirə olunmasını xüsusu vurgulayaraq, Rusyanın məsələ ilə bağlı mövqeyini bu və ya digər formada dəstekləməyə çalışırı. Xəzərin statusu

problemini sahilyanı ölkələr arasında çəkişmə, mübahisə və qeyri-sabitlik obeyktinə çevirməyə çalışanlardan fərqli olaraq Azərbaycan Prezidenti Heydər Əliyev bütün görüşlərdə öz ölkəsinin mövqeyinin düzgünlünü konkret faktlarla əsaslandıraraq bu əsasda hüquqi aktların və tarixi təcrübənin Azərbaycanın mövqeyi ilə səsləşdiyini öz tarixi çıxışları ilə sübut etmişdir. Ona görə də 1994-cü il oktyabrın 27-də Türkmenistan Respublikasının üçüncü ildönümü zamanı Aşqabadda keçirilən görüşdə Heydər Əliyev məsələnin hüquq normaları əsasında həll olunmasının vacibliyini diqqətə catdırıldı.

Xəzərin statusunda Azərbaycan Respublikasının mövqeyinə qarşı İran rəsmi dövlət nümayəndələri ilk dəfə olaraq 1995-ci il aprel ayında bəyanat verdi. Bəyanatda Xəzərdən istifadə məsələsinə yenidən baxılması və Rusiya tərəfinin mövqeyinin müdafiə olunması açıq şəkildə bildirilirdi.

Azərbaycan hökumətinin Xəzərin statusu ilə bağlı irəli sürdüyü konsepsiya aşağıdakı kimi müəyyənləşdirilmişdir:

1. Xəzər sərhəd gəlidiir.
2. Xəzər orta xətt prinsipi üzrə milli sektorlara bölünməlidir.

3. Xəzərin milli sektorlara bölünməsi keçmiş SSRİ-nin iş praktikasına və o zamankı (1970-ci ildə qəbul olunmuş bölgüyə əsasən) bölgüyə əsaslanmalıdır.

Bəs bölgü artıq mövcud olduğundan Xəzəryanı dövlətlər status müəyyənləşdirilməzdən əvvəl öz milli sektorlarında işə başlaya bilərlər. Bu mövqeyə qarşı Rusiya-İran-Türkmenistan üçlüyü işə aşağıdakı sistemi irəli sürürdülər:

Xəzər unikal qapalı su hövzəsidir və Xəzəryanı dövlətlərin ümumi sərvətidir.

Milli sektorlar əvvəlki təkliflərlə 12, hazırkı təkliflərə görə isə 45 mildən çox olmamalıdır (4).

Xəzərin milli sektorlara düşməyen orta hissəsində bütün geoloji kəşfiyyat və neft-qaz hasilatı beş Xəzəryanı dövlətin ümumi iştiraku ilə hayata keçirilməlidir.

Xəzərin statusu müəyyənləşməmiş dövlətlərin burada qazma işləri aparması düzgün deyil.

Bununla da Xəzərin statusu ətrafında yaranmış fikir ayrılığı və tərəflərin mövqeyi iki əsas konsepsiya ətrafında cəmləşmişdir. Bu zaman aparılan müzakirələr göstərir ki, qarşı tərəflər beynəlxalq hüquqa əsaslanmayan, heç bir hüquqi əsası olmayan, yalnız öz maraqlarına uyğun təkliflərlə çıxış edirdi;

Əvvəla, fikrimizcə coxsayılı görüşlərin kecirləməsinə baxmayaraq qarşı tərəfin milli maraqlarına əsasən uzun süren və gərgin keçən danışıqların nəticəsində sahilyanı dövlətlər 2000-ci ildək Xəzərin statusu və ondan istifadəyə dair hər hansı siyasi həll yolunu tapa bilməmişdilər.

İkincisi, əgər əvvəlki illərdə Xəzərtrafi dövlətlər Xəzərin öyrənilməsi və onun ehtiyatlarından istifadə məsələlərinin müzakirəsinə xüsusi yer verirdilərsə, 2000-ci ildə dövlətlər Xəzərin statusunun həll olunmasına səbəb olacaq qəti həll variantı axtardılar.

Üçüncüsü, milli sektorlara bölünmə prinsipini irəli sürən Azərbaycan tərəfinin mövqeyi qarşı tərəflərin də qəbul etdiyi variant kimi qiymətləndirilməklə yanaşı, tərəflərin məhz bu ideya ətrafında həll yolunu axtarması mümkün variantı əvəlcələşdirib.

Dördüncüsü, Xəzərin statusu problemi elə bir həddə çatmışdı ki, uzun illər ərzində mübahisələrin getdiyi göl və dəniz statusunun Xəzərə tətbiq edilməsi məsələsində gərginlik yaranmış, sahilyanı ölkələrin bəzilərini qane etməyən variantlar meydana çıxmışdır. Bunun da əsasında, bilavasitə, milli maraqlar dayanırdı. Lakin dövlətlər indi daha çox bu hövzənin istifadəsində öz aralarında qəbul olunmuş variantları tapmağa can atıldılar. Müzakirələrin bu istiqamətdə getməsi isə Xəzərə dəniz, yaxud göl statusunun şəmil edilməsini getdikcə arxa plana keçirirdi. Lakin bütün danışıqlar milli sektoriara bölünmə prinsipi üzərində getməyə başlamışdı.

Beşinci, Rusiya, Türkmenistan və İran üçlüyünün Xəzərin statusu ilə bağlı əvvəller tutduqları qeyri-konstruktiv mövqə tamamilə zəifləmiş, bu mövqedə daxili parçalanma əmələ gəlmüşdi. Bunun mahiyyəti ondan ibarət idi ki, İran nəhayət ki, milli sektorlara bölünmə prinsipi ilə razılaşmış, lakin hər bir ölkənin 20 % payının olması fikrində israr edirdi. Bu təklif dərhal sektorial bölgü prinsipində 20 %-dən çox paya malik olan Türkmenistan və Qazaxıstan dövlətinin qəti etirazına səbəb olurdu. Bunun əsasında da qarşıdurmanın yeni mərhəlesi yaranırdı. Çünkü Xəzərin bölgüsündə hər bir dövlətə eyni dərəcədə pay vermək mümkün deyildi. Buna heç Xəzərin coğrafi vəziyyəti də yol vermirdi.

Altıncısı, bütün bunların nəticəsi olaraq dövlətlər arasında artıq Xəzərin statusu məsələsi Azərbaycanın təklif etdiyi milli sektorlar prinsipi əsasında hamı tərəfindən razılışdırılacaq həll variantının tapılması zəruri edirdi. Yəni Xəzərin statusunu beynəlxalq hüquq normalarının tətbiqindən daha çox dövlətlər arasında ümumi razılışdırılmış variantın qəbul edilməsini tələb edirdi. Bu variant hələ ki, Xəzərin dibinin milli sektorlara bölünərək, su səthinin ümumi istifadədə qalması hesab olunurdu. Əlbəttə bu, regionda sülhün, əməkdaşlığın yegana inkişaf yolu idi ki, Xəzərin statusu ətrafında müzakirələrin kəskin qarşıdurmadan konstruktiv müzakirəyə keçməsi başlamışdır. Bu baxımdan 2001-ci il yanvar ayının 9-da Azərbaycana rəsmi səfər etmiş Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana olan marağının artması açıq -aşkar özünü göstərdi. Tarixi səfərin nəticəsi olaraq hər iki dövlətin müxtəlif sahələrdə qarşılıqlı dostluq və təhlükəsizlik məsələləri üzrə mövqeləri daha yaxınlaşmış və bunlar öz əksini imzalanmış «Bakı bəyannaməsi»ndə tapmışdır. Qeyd etmək lazımdır ki, səfər zamanı Rusiya Prezidenti V.Putin bir neçə illər Xəzərin bölünməsinin ciddi problemlərə əsaslanan maraqları ilə bilavasitə bağlı olduğunu etiraf edirdi. Lakin yeni

minilliyyin əvvəlində bu ölkənin problemə münasibəti qənaətbəxş hesab olunmalı idi. V.Putin qeyd etmişdi ki, «biz milli maraqlarımızı nəzərə almaqla, bir-birimizi dəstəkləməliyik». Səfər zamanı imzalanmış 3 bölmədən ibarət «Bakı bəyan-naməsi»nin I bölməsində hər iki dövlətin Xəzərin dibinin milli sektorlara bölünməsi, su səthinin ticarət və qarışlıqli əməkdaşlıq baxımından ümumi istifadədə qalması ilə əlaqədar Azərbaycan və Rusyanın Xəzər dənizində əməkdaşlığın prinsipləri haqqında qəbul olunmuş «Birgə Beyannaməni» dövlətlər üçün müstəsna əhəmiyyəti vurgulanır və gələcək konstruktiv dialoqların həmin variant əsasında həyata keçirilməsini dövlətlərarasında sülhün və təhlükəsizliyin mühüm amili hesab edirlər. Beləliklə də, dövlətlər arasında gərgin müzakirə ilə davam edən Xəzərin statusu probleminin həlli beynəlxalq əhəmiyyətli məsələ kimi XXI əsrin astanasında geosiyasi əhəmiyyət kəsb etməyə başlamışdır. Daha siyasi xadim Heydər Əliyevin Azərbaycanın dövlət maraqlarının qorunması uğrunda apardığı siyaset öz növbəsində göstərir ki, Xəzərin Azərbaycan sektorunun tanıtılması ilə yanaşı, enerji təhlükəsizliyi siyasetinin Xəzər hövzəsinin Azərbaycan Respublikasına mənsub olan sektorunda yerləşən mövcud neft və qaz yataqlarının, habelə perspektivli strukturların işlənməsi, istismarı, müasir neft-qaz özüllərinin tikintisi və quraşdırılması, əsas neft və qaz ixrac boru kəmərlərinə, terminallarına olan təhdidlərin aşkar edilməsi, qiymətləndirilməsi və adekvat tədbirlərin görülməsi Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsinin ən mühüm fəaliyyət istiqamətlərindən biridir. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri və Cənubi Qafqaz qaz boru kəməri Xəzər dənizi ilə Qara dəniz və Aralıq dənizi arasında enerji naqlinin, Xəzəryanı ölkələrin geostrateji və iqtisadi maraqlarını təmin edən mühüm obyektlərin təhlükəsizliyinin qorunması və bununla əlaqədar artan risklərin idarə olunması və azaldılması Azərbaycan Respublikasının milli təhlükəsizliyinin ən vacib

vəzifələrindəndir. Azərbaycan neftini Türkiyənin Ceyhan limanına, qazını isə Türkiyənin Ərzurum qaz terminalına çıxaran kəmərlərin coğrafiyası müəyyən təhlükəsizlik riskləri yaratması da fikrimizcə bə uzaqqorən siyasetin nəticəsi idi (12).

Məlumdur ki, Azərbaycanın yerleşmiş olduğu region həm də geosiyasi, strateji və iqtisadi baxımdan dünyanın siyasi xəritəsində əhəmiyyət kəsb edir. Xarici siyasetdə balanslaşdırma siyasetinin əsas olaraq götürülməsi də Azərbaycanın yerleşmiş olduğu regionun həssas olmasından irali gəlir. Ona görə Ulu Öndər Heydər Əliyev həm qonşuluq siyasetində, həm də digər region və dünya ölkələri ilə həyata kecirdiyi xarici siyaset kursunda balanslaşdırılmış siyaset həyata kecirmişdir. Bu sahədə çoxsaylı əsərlərin müəllifi, tədqiqatçı A. Cohen yazır: "Xəzər regionunda enerji təhlükəsizliyi anlayışında enerjini istehsalı, nəqli məsələsi bu prosesə mənfi təsir göstərə biləcək təsirlərin öyrənilməsini zəruri edir. Buna görə də Xəzəryanı ölkələr dünyanın siyasi mənzərəsinə bölgənin enerji ehtiyatlarının qlobal gücünü nəzərə alaraq son dərəcə ehtiyatlı yanaşma nümayiş etdirməkdədirler. Bu Xəzərin hüquqi vəziyyətinin müəyyənləşdirilməsində də mövcuddur". Beləliklə, Ulu Öndər Heydər Əliyevin bu cətin problemin həlli istiqamətində apardığı diplomatik mübarizənin mahiyyəti, elmi araşdırılması göstərir ki, bu fəaliyyət Azərbaycanın milli maraqlarının qorunmasını qarşıya qoymuş, əsasən məqsədə nail olunmuşdur (10).

Beləliklə də, 1998-ci ilin iyulunda "Qazaxıstanla Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında" saziş imzalanmış, 2002-ci ilin mayında isə həmin saziş müvafiq protokol qüvvəyə minməşdir. 2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də isə Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalandı. Daha sonra 2003-cü il mayın 14-də Qazaxıstan Azərbaycan və Rusiya arasında Xəzər dənizinin həmsərhəd hissələrinin bölünməsi

xəttinin qovuşma nöqtəsinə dair saziş rəsmiləşdirilmişdir. Nəhayət, Xəzəryanı dövlətlər 2003-cü ilin noyabrında Xəzərdə dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyasını imzaladalar. Bununla da, Xəzəryanı dövlətlər məsələnin həllinə dair mövcud təcrübələri və normaları özündə birləşdirən ilkın konvensiyanın ortaya qoyulmasına və onun əsasında dərin müzakirələr başlamağa nail oldular.

Ulubəy Heydər Əliyevin uzaqqorən siyaseti Xəzərin statusu məsələsini XXI əsrin astanasında Xəzəryanı olkələrin dövlət başçıları səviyyəsində müzakirə formatına gətirmişdir. Prosesin belə formatda müzakirə olunmasının tarixi əhəmiyyəti həm də onda idi ki, qəbul edilmiş tarixi qərar möhkəm əsaslarla, sahilyanı olkaların galacak həyatlarında hər hansı ziddiyyətlərin yaranmasına imkan verməsin. Bu danışıqlar içərisində 2002-ci il aprel ayının 22-23-də Aşqabadda keçirilmiş toplantı tarixi əhəmiyyətə malik idi. Sammit iki əsas cəhəti ilə diqqəti cəlb edir. Əvvəla, ilk dəfə idi ki, Xəzəryanı olkələrin dövlət başçıları səviyyəsində bütövlükdə bu məsələyə həsr edilərkən müzakirəyə çıxarılmışdır. İkincisi, Xəzərin statusu digər problemlərlə yanaşı rəsmi görüşlərdə müzakirə obyekti olduğu halda, ilk dəfə Aşqabad sammiti Xəzərin statusu haqqında bütün sahilyanı olkə başçılarının və rəsmi nümayəndələrin qarşılıqlı kompromis axtarışını özündə əks etdirmişdir. Azərbaycan sammitə öz yığcam və konkret mövqeyi ilə gəlmüşdi. Bu mövqeni Azərbaycan prezidenti Heydər Əliyev öz dolğun çıxışı ilə bütün olkələrin rəhbərlerinə bəyan etmişdir ki, "Xəzər dənizinin hüquqi statusu məsələsinin Xəzəryanı dövlətlər arasında həlli onların suveren hüquqlarına hörmət, qarşılıqlı surətdə faydalı tərəfdəşlik ruhunda, dinc vasitələrlə həyata keçirilməlidir". (6)

Digər Xəzəryanı dövlət başçıları da ilk dəfə bu səviyyədə öz dövlətlərinin mövqeyini ifadə etmiş, əsas detallar müzakirəyə çıxarılmışdır. Nəhayət, hənsi tərəfin nə istədiyini və buna necə nail olmağın yolları ilk dəfə qarşılıqlı şəkildə müzakirəyə çıxarılmışdır. Zirvə görüşündə Azərbaycan, Rusiya və

Qazaxıstan dövlətlərinin rəsmiləşmiş mövqeyi problemin həllində optimal variant kimi göstərildi. Türkmanistan və İran dövlətləri isə daha kompromis mövqe tutdular. Türkmanistan tərəfi mübahisəli saydıqı yataqların məsafəcə öz olkəsinə yaxınlığını əsaslandıraq onun xüsusi mülkiyyəti olması haqqında irəli sürdüyü ideyalar, digər sahilyanı olkələr tərəfindən qeyri-qənaətbəxş qarşılanmışdır. Sahilyanı olkələr yaxşı başa düşürdү ki, dünya praktikasında yataqlar və su əraziləri məsafəyə görə deyil, su hövzələrinin yerləşmə istiqamətinə əsasən, quru ərazisinin ən son nöqtəsindən hesablanır. Lakin Azərbaycan tərəfi bu məsələnin yenə də danışıqlar yolu ilə həllinə öz razılığını bildirdi. İran tərəfi isə, 1921, 1940-ci illər müqaviləsinə əsas hüquqi sənəd hesab etsə də, status məsələsi həll olunana qədər təklif etdiyi 20%-lik ərazidə fəaliyyət göstərməyə etdiyi cəhdin əsassız olduğunu özü də başa düşürdü. Ümumiyyətlə isə, İran prezidenti bu toplantıda status məsələsində lazımı kompromislərə getməyə daha çox yaxınlaşmışdı. Diqqəti çəkən məqam odur ki, İran əvvəller olduğu kimi neft kəşfiyyatında və regiondan enerji daşınmasında, dünya bazarlarına çıxarılmasında maraqlı olduğunu və bu işə fəal qarışmaq istədiyini bəyan etdi. İran prezidenti həttə təkid edirdi ki, prosesə olkəsinin cəlb edilməsi həm İran üçün böyük əhəmiyyətə malikdir, həm də digər olkələr üçün ucuz və sərfliyidir. Göründüyü kimi, İranın mövqeyində əsaslı dəyişikliklər baş vermiş, ancaq Türkmanistanla mübahisəli yataqlar neçə illər olduğu kimi yenə öz konkret həllini tapmamışdır. Zirvə görüşündəki qapalı iclasda, aprelin 22-də ekspertlər qrupunun hazırladığı bəyannamə də əsasən buna görə qəbul olunmamışdır. Əslində, Aşqabad görüşü belə mövqə ayrılıqlarının olduğunu üçün çox ağır keçmişdir. Təkcə həmin bəyannamə üzərində gedən gərgin iş buna sübut idi. Aprelin 22-dən-23-ə keçən gecə sabaha qədər ekspertlər qrupu bu bəyannamə üzərində yenidən işləmiş, 5 saat çəkən qapalı görüşdə dövlət başçıları bu barədə yenə də qəti fikrə gələ

bilməmişlər. Hamı tərəfindən razılışdırılacaq variantın tapılacağı zaman dövlətlərin bu bayannaməni imzalayacağı qənaətinə gəlməsidilər. Ancaq buna baxmayaraq, Xəzərin statusunun həlli problemi bütün ölkələr üçün mühüm əhəmiyyətə malik olduğuna görə dövlət başçılarının məsələnin müzakirəsi ilə bağlı bir araya gəlmələri zərurəti gələcək hüquqi sənədin qəbul edilməsi baxımından mühüm addım hesab edilməlidir. Rusiya Prezidenti Vladimir Putin Zirvə görüşünü belə qiymətləndirirdi: «Dövlət başçıları Xəzər regionunda qarşılıqlı fəaliyyətin bütün cəhətlərini tarixdə ilk dəfə olaraq, təfərrüati ilə müzakirə etdilər» (7). Daha ənəmlı cəhət sahilyanı ölkələrin bir-birinə güc tətbiq etməməsi haqqında yekdil razılığa gəlmələri idi. Qazaxıstan prezidenti N.Nazarbayev bu haqda deyirdi: «Xəzər dənizinin hüquqi statusu haqqında çoxdan davam edən danışıqlar sübut edir ki, qarşılıqlı anlaşma, tərəflərin maraqlarının razılışdırılması obyektiv və subyektiv xarakterli çatınlıklarla üzəlmişdir. Lakin belə danışıqlara sərf edilən vaxt əbəs olmamışdır. Ən əsası odur ki, Xəzəryanı ölkələrin iradəsi, Xəzər regionunda siyasi sabitliyin, sülhün, karbohidrogen ehtiyatlarının kaşfi, çəkişmələr, həlli mümkün olmayan münaqışılara gətirib çıxarmamışdır» (5, 19). N.Nazarbayev Aral dənizinin facieli ekoloji vəziyyətinin Xəzərdə də baş verməməsini ölkələr qarşısında ən vacib məsələlərdən sayırdı. Odur ki, görüşdə Türkmənistan Prezidenti Saparmurat Niyazov regional əməkdaşlığı genişləndirmək üçün beş dövlətin daimi fəaliyyət göstərən şurasının yaradılmasını, Rusiya Prezidenti Vladimir Putin isə Xəzərin daimi monitorinqini keçirmək üçün beşlərəfli hökumətlərarası mərkəzin təşkil edilməsi təklifini irəli sürmüşlər. Azərbaycan tərəfi Xəzər dənizinin sahilyanı dövlətlər arasında sektorlara bölünməsinin orta xətt prinsipi nəzərə alınmaqla, bu dənizdə təşəkkül tapmış təcrübə, beynəlxalq hüququn ümumtanınmış prinsipləri və sahilyanı dövlətlərin Xəzər dənizində suveren hüquqlarının tətbiq olunması əsasında həyata keçirilməsinin tərəfdar

olduğunu yenə də əsaslandırmışdır. Sonra keçirilən mətbuat konfransında çıxış edən prezidentlər sammitin ilk növbədə hər bir dövlətin mövqeyinin açıqlanması üçün əlverişli imkan yaratdığını bildirmişlər.

Xəzərin statusunun müzakirəsi elə mərhələdə idi ki, artıq burada nə Qərb ölkələri ilə əməkdaşlıq, nə də beynəlxalq layihələrin həyata kecirilməsi yolunda mane törədəcək amillər müzakirə mövzusu deyildir. Azərbaycan bütün bunların əhəmiyyətini, bölgədəki müsbət nəticələrini region ölkələrinə anlatmışdır. Dünya bu strategiyanın bütün ölkələr üçün əhəmiyyət kəsb etdiyi yeganə fikri müdafiə edirdi. Xəzərin statusunun həlli yolunda isə əslində mühüm baza prinsipləri və sənədlər öz həllini tapmışdır. Bu mərhələdə dövlətlər yalnız bir əsas məsələnin - Xəzərin statusunun tənzimlənməsi üçün qərarın qəbul edilməsinə can atmış, bir sıra kompromislərə razlaşmışlar. Hesab edirik bu kompromislərə cəhd dövlətlərin regionda böyük layihələrə qoşulmağın vacibliyini başa düşməsi ilə bağlı idi.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bu görüşdə demişdir: "Yeni şəraitdə Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirmək zərurəti yaranmışdır. Bizim ölkələrimiz bu istiqamətdə xeyli iş görmüşlər. Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri formatunda ekspert qrupları böyük iş aparmışlar. Xarici işlər nazirləri hökumət və dövlət başçıları səviyyəsində ikitərəfli əsasda bir çox görüşlər keçirmişlər. Hesab edirəm ki, Xəzər dənizinin hüquqi statusu kimi mühüm məsələnin müzakirəsi və bu barədə qərar qəbul olunması üçün yaxşı təcrübə toplanmış və lazımi zəmin yaradılmışdır" (8, 29-31).

Bütün bunlar Xəzərin statusu və sektoral bölgü probleminin həlli istiqamətində Azərbaycanın əhatəli şəkildə apardığı xarici siyasetdə uğurlu diplomatik fəaliyyət kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev dönyanın bütün ölkələrindəki görüşlərində

Xəzərdəki əməkdaşlığın prinsiplərini müəyyənləşdirmək yolunda atılmış addımları təhlil edərək, Azərbaycanın həmişə beynəlxalq normalara, tarixi təcrübəyə əsaslanan mövqeyinin obyektivliliyini diqqətə çatdırmışdır. Zirvə toplantısından sonrakı işçi qruplarının görüşlərinin əsas mahiyyəti də bu prinsiplərə əsaslanmışdır. Belə görüşlərdə razılaşdırılmamış detallar üzərindəki iş əsla prosesin ləngiməsinə gətirib çıxarsa da problemin həllində hamını qane edəcək variantın tapılması üçün müsbət hal idi. Odur ki, Tehran sammiti ərafəsində «beş ölkə prezidentinin deklarasıya imzalaması statusun bütün məsələlərinin qəti həlli yolunda çox mühüm addım olacaq» deyən RF Xarici İşlər naziri S. Lavrov açıqlamasında bildirmişdi ki, Tehran sammitində Xəzərin statusu ilə bağlı razılaşdırılmış məsələlər də müzakirə olunacaq: «Biz prezidentlərin fikir mübadiləsi aparıb qalan məsələləri ən tez bir zamanda müəyyən edə biləcəklərinə ümidi bəsləyirik». Qeyd edək ki, Xəzəryani ölkələrin dövlət başçılarının Aşqabad sammitindən sonra ikinci sammitin 2003-cü ildə Tehranda keçirilməsi haqqında qərar qəbul edilsə də, Sammit bir neçə dəfə təxirə salınmışdır. 2007-ci il oktyabrın 16 -da baş tutan Tehran sammitində Azərbaycan Prezidenti İlham Əliyev dövlətimizin mövqeyini açıqlayarkən demişdir: "Rəsmi Bakı hamılıqla qəbul edilmiş beynəlxalq hüquqi orta xətt və onun əsasında Xəzərin milli sektorlara bölünməsi prinsipindən çıxış edir və bəyan edir ki, hər dövlət öz milli sektoru üzərində müstəsna suverenliyə malikdir. Azərbaycanın xarici şirkətlərlə birgə işlənməsini nəzərdə tutduğu yataqlar dənizin ona məxsus sektorunda yerləşir". (1, 317) Beləliklə, Xəzəryani ölkələrin dövlət başçılarının Tehranda keçirilən II sammitinin yekunu olaraq Bəyannamə imzalandı. Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmanistan prezidentlarının imzaladığı sənəd 25 bənddən ibarət olmaqla növbəti Sammitin 2008-ci ildə Bakıda keçirilməsi qərara alınmışdır. (9) Bununla da dövlətlərin səlahiyyətli nümayəndələrinin Xəzər dənizinin hüquqi statusunun müəyyənləş-

dirilməsinə imkan verəcək Konvensiyanın imzalanması bu sammitdə da baş tutmamışdır. Sammitdən sonra məsələ ilə bağlı Tehranda keçirilən konfransda içi qruplarının əvvəller də əsas mübahisə obyekti olan problemlərin aradan qaldırılmasında ortaq məxrəcə gölə bilməmələri əsas səbəb idi. Tehran konfransında Azərbaycanı təmsil edən xarici işlər nazirinin müavini, prezidentin Xəzərin statusunun müəyyənləşdirilməsi üzrə səlahiyyətli nümayəndəsi, işçi qrupun sədri Xələf Xələfov göstərirdi ki, "Tehranda statusla bağlı problemin aradan qaldırılmasına mane olan faktorlar əvvəlki kimi həll edilməmiş qalıb. Biz Tehranda statusun müəyyənləşdirilməsinə mane olan amilləri yenidən nəzərdən keçirdik və bunların aradan qaldırılması yollarını tapmağa çalışdıq. Ancaq müzakirələr zamanı ortaq məxrəcə gölə bilmədik".

Bu ərəfədə noyabrın 18-də Bakıda keçiriləcək Xəzəryani ölkələrin dövlət başçılarının sammiti Türkmanistan hökuməti tərəfindən belə xarakterizə edilirdi; "Xəzər probleminin aktual məsələləri üzrə konsensusa nail olmaq üçün danışqlar prosesinə sammit dinamika vermalı, məqsədi Xəzərin həmişəlik sülh, dostluq, və həmrəylik dənizi statusunun möhkəmləndirilməsi olan əməkdaşlığın optimal formatının hazırlanmasına əməli addım olmalıdır", Bu məqsədlə Türkmanistan Prezidenti Qurbanqulu Berdiməmmədov sammitin işində iştirak etmək və bir sırə ikitərəfi görüşlər keçirmək üçün Bakıya safla etdi. Rəsmi məlumatlarda qeyd edilirdi ki, forumun gündəliyi çərçivəsində ilk növbədə Xəzər dənizinin hüquqi statusunun hazırlanması, regional əməkdaşlığın inkişafı, xüsusun Xəzərdə təhlükəsizliyin təminini ilə bağlı kompleks aktual məsələlərdə Türkmanistan dövləti fəal mövqe nümayiş etdirmişdir. Bu barədə Türkmanistan rəsmisi demişdir: "Barabər həlqəqli qarşılıqlı tərəfdəşliq, milli və ümumi maraqlar balansının gözlənilməsi prinsiplərinə əsالانan sarsılmaz xarici siyaset kursunu həyata keçirməkla, müstəqil Türkmanistan sülhün möhkəmləndirilməsi və həmrəylik naməsinə konstruktiv dialoqa,

Xəzər zonasında həm ikitərəfli, həm də çoxtərəfli formatda effektiv əməkdaşlığın fəallaşmasına tərəfdardır".

Bu istiqamətdə yekdil qərar qəbul etmək üçün nəhayət, Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü sammiti 2010-cu il noyabrın 18-də baş tutdu. Görüşdə Xəzər dənizinin yeni hüquqi statusunun müəyyənləşdirilməsi, ekologiya, o cümlədən, transxəzər boru kəmərlərinin çəkilməsi, eləcə də iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə edilməsi qarşıya qoyulmuşdur. Sammit ərefəsində Rusiya prezidentinin köməkçisi Sergey Prixodko qeyd edirdi ki, "Xəzər beşliyi"nin bu görüşü regional əməkdaşlıqda əsas məsələlərlə bağlı danışqlara əhəmiyyətli impuls verməlidir. Bu, ilk növbədə Xəzərin yeni hüquqi statusu, eləcə də neft-qaz yataqlarının işlənməsi və karbohidrogen ehtiyatlarının nəqli, maliyyə və sərmaya, ticarət, nəqliyyat, biotəsurslardan istifadə, ətraf mühitin mühafizəsi kimi sahələrdə daha six əməkdaşlıq məsələləri də daxildir. Daha sonra bildirilirdi ki, sammitin gündəliyinə Xəzərin hüquqi statusu ilə bağlı danışqların hazırkı vəziyyəti, iqtisadiyyat, nəqliyyat, kommunikasiya sahəsində əməkdaşlıq məsələləri daxildir: "Biz ilk növbədə balıqcılıq, gəmiçilik, Xəzər, Azov və Qara dəniz hövzələrinin su nəqliyyatı ilə birləşməsi və Xəzər iqtisadi əməkdaşlığı təşkalatlarının fəaliyyətini nəzərdə tuturuq. Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının (XiƏT) yaradılması ilə bağlı Rusiya tərəfinin təşəbbüsü ilə bağlı fəal irəliləyişə nail olmaq niyyətindəyik". Doğrudur, sammitin əsas məqsədi Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiya üzərində iş olsa da bu görüşdə işin yekunlaşmayacağı ehtimalı var idi. Lakin bütün ölkələrə məlum idi ki, Rusyanın yaxın qonşuları - Azərbaycan və Qazaxistanla Xəzər dənizinin statusu sahəsində böyük mənada heç bir problem yoxdur. Ölkələr akvatoriyaların delimitasiyasını həyata keçiriliblər, ətraf mühitin mühafizəsi sahəsində uğurlu əməkdaşlıq edirlər. Lakin nıran və Türkmenistanın fərqli mövqeləri bu işin ləngiməsinin əsas səbəbi idi.

2010 -cu il noyabrın 17-də sammitdə iştirak etmək üçün Bakıya ən tez İran prezidenti Mahmud Əhmədinejad gəlmış, Azərbaycanla əlaqələrini genişləndirməyə xüsusi səy göstərmiş, noyabrın 17-də Azərbaycanlı həmkarı Prezident İlham Əliyevlə ikitərəfli, habelə nümayəndə heyətlərinin iştirakı ilə danışqlar aparmışdır. Görüşün nəticəsi olaraq tərəflər birgə bəyannamə imzalamış, ticarət dövriyyəsinin həcmini artırmaq, enerji sahəsində əməkdaşlığı genişləndirmək barədə işa vədlər vermişlər. Digər ölkələrin dövlət başçıları da prezident İlham Əliyevlə ikitərəfli görüşlər keçirmişlər. İkitərəfli görüşləri başa vuran prezidentlər daha sonra əsas məsələni Xəzərin bölündürülməsini müzakirə etmək üçün bir yerə toplaşmışlar. Əvvəlcədən məlum idi ki, prezidentlərə imzalamaq üçün iki sənəd təqdim olunub: birgə bəyannamə və Xəzərdə təhlükəsizliyə dair saziş. Qeyd edək ki, Rusiya prezidentinin azərbaycanlı həmkarı ilə ikitərəfli danışqlarının gündəmi Kreml tərəfindən bir gün əvvəldən açıqlanmışdı və orada deyilirdi ki, tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərlə bərabər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını da müzakirə edəcəklər. "Inteliks- Azərbaycan" agentliyinin xəbərinə görə, görüşdə Azərbaycan prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışqlarda fəal iştirakına görə rusiyalı həmkarına minnətdarlığını bildirmiş və demişdir. "Bizim görüşümüz mütəmadi mahiyyət daşıyır və biz münasibətlərimizi detallı şəkildə müzakirə etmək imkanı əldə edirik. Mən sizə bir daha Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində fəal iştirakınıza görə təşəkkür etmək istəyirəm". (4) Qeyd edək ki, Bakı sammiti ənənəvi olaraq Xəzər məsələsində, xüsusən dənizdə təhlükəsizliyin təmin edilməsi və ABŞ-in bu prosesdən kanarlaşdırılmasında ortaq mövqedən çıxış edən Rusiya və İran arasında münasibətlərin korlandığı bir vaxta təsadüf edib. Rusiya İran'a "S-300" raketlərini satmaqdan imtina edib, BMT Təhlükəsizlik Şurasında bu ölkəyə qarşı sanksiyaları dəstəkləyib və nüvə məsələsində Tehranın sixilmasında iştirakçıdır. Bu baxımdan

Xəzərin 5 bərabər hissəyə bölünməli olduğu barədə ənənəvi mövqeyini Bakı sammiti ərafəsində də təsdiqləyen İranın bu toplantıda təklənmə ehtimalı var idi. Bir gün əvvəl nüvə məsələsini müzakirə etmək üçün Rusiya və İran prezidentləri görüşmüşlər. Digər tərəfdən, əvvəller Xəzərin bölgüsünə dair Bakı ilə keşkin mübahisəyə görə Türkmənistan da indi gərginliyi azaltmağa meyl edir və status məsələsinə dair mübahisələri bir kənara qoyaraq Azərbaycanla münasibətləri yaxşılaşdırmaqdə maraqlıdır. Xəzər sammiti beynəlxalq ekspertlərin də diqqət mərkəzində idi. Britaniyanın "Chatham House" institutunun eksperti Yuri Fyodorov "Deutsche Welle" radiosuna müsahibəsində sammiti şərh edərkən demişdir. ki, ona müxtəlif paytaxtlardan daxil olan məlumatlar iki məqama işarə edir: Azərbaycan ev sahibi olaraq çalışır ki, sammitin Xəzərdə təhlükəsizliyin təmin edilməsi baxımından mühüm hadisə olduğunu göstərsin. Rusiyadan gələn xəbərlər isə sammitdə hansısa ümumi məzmunlu bəyannamənin imzalanmasından o yana heç nə baş verməyəcəyini göstərir. Ekspert Y.Fyodorovun şərhinə görə "Xəzərin dibinin bölünməsini Azərbaycan, Rusiya və Qazaxıstan öz aralarında çoxdan hall ediblər. Ancaq Azərbaycan, İran və Türkmənistan heç cür bu məsələdə razılaşa bilmir. Üstəlik İran dənizin 20 faizinə iddia edir ki, bu da digər sahilənən ölkələrdən heç birini qane edə bilməz. Hazırda tərəflər arasında ancaq bir məsələdə qismən də olsa ümumi anlaşma var. Bu, Xəzərin ekologiyası məsələsidir". Doğrudur, tərəflər dənizin ekologiyasının mühafizasına dair memorandum imzalayıblar, onlardan heç biri dənizdə ekologiyanın korlanmasına maraqlı deyil. Ancaq bu da nəzəri olaraq belədir. Praktikada heç də hamı dənizin təmizlənməsinə, nəslü tükenən nərə balıqlarının mühafizəsinə pul xərcləmək istəmir". Dövlət başçılarının zirvə görüşündə açılış nitqi söyləyən prezident İlham Əliyev Xəzərin hüquqi statusunun müəyyən olunmasında konsensusa gəlməyin vacibliyini qeyd edirdi. Prezident öz nitqində qeyd edirdi ki, "Azərbaycan, Qazaxıstan və Rusiya Xəzərin bölünməsində

razılığa geliblər". "Bu gün Xəzəri dostluq dənizinə çevirmək üçün beş sahilənən ölkənin iqtisadi əməkdaşlığını gücləndirmək lazımdır"(3). Rusiya prezidenti D. Medvedev isə öz çıxışında "Xəzəryanı ölkələr problemin həlli üçün qarşılıqlı səyləri zəiflətməli deyil. Əks halda bu məsələ ilə regiona dəxli olmayan başqa dövlətlər məşğul olacaq. Biz sizinlə bir məsələdə eyni mövqedəyik ki, bölgədəki situasiyaya görə cavabdeh məhz bizik, başqa heç kim yox. Məhz buna görə bu sammitdə Xəzər bölgəsində təhlükəsizliyin təmin edilməsinin bölgə ölkələrinin məsəlesi olduğu vurgulanır. Əgər hansısa məqamda biz qarşılıqlı səyləri zəiflətsək, sayıqlığı əldən versək o zaman şübhəniz olmasın ki, bizim məsələlərimizlə Xəzərə heç bir dəxli olmayan başqa dövlətlər məşğul olacaq. Hansı ki, bu dövlətlər öz iqtisadi və siyasi maraqları naminə bu regionda peyda olmağa çalışırlar". Hadisələrin gedisi göstərirdi ki, Xəzəryanı ölkələr ayrı-ayrı sahələrdə, o cümlədən regional təhlükəsizliyin təmin edilməsində daha effektiv işləmək üçün yeni formatlar tapmalıdır. Buna Bakıda imzalanan "Xəzərdə təhlükəsizliyin təmin edilməsində əməkdaşlıq" adlı saziş əsas ola bilərdi. Çünkü bu sənədin imzalanması mühüm hadisə idi və Xəzərdə meydana çıxan təhlükə mənbələri ilə mübarizədə qarşılıqlı əməkdaşlıq imkanlarını genişləndirirdi. Rusiya prezidentinin Xəzərə dəxli olmayan ölkələr dedikdə isə məhz ABŞ-ı nəzərdə tutduğu tamamilə aydınlaşdır. Çünkü məhz ABŞ 2000-ci illərin əvvəllərində başlayaraq Xəzərdə təhlükəsizlik məsələləri ilə məşğul olmağa başlayıb, bu istiqamətdə Qazaxıstan və Azərbaycanla bir sıra layihələr həyata keçirib, onlara hərbi yardımalar göstərib. Lakin indi keçmiş sovet respublikalarında itirdiyi mövqeləri bir-bir geri qaytaran Rusiya ABŞ-ı Xəzərdə təhlükəsizlik məsələsindən kənarlaşdırmağın əsasını qoyur və Bakı sammitində prezidentlərin təhlükəsizliyə dair imzaladığı sənəd də məhz buna xidmət edirdi. Qeyd etmək lazımdır ki, bu məsələdə İran da Rusiya ilə eyni fikirdə idi. ABŞ-in Xəzərdə iştiraku uzun müddətdir. Tehrani narahat edirdi və neft

layihələrinən sonra Birleşmiş Şətərlərin təhlükəsizlik məsələlərinə də cəlb olunması qonşu ölkədə narahatlığı daha da artırılmışdı. Qərb mənbələri dəfələrlə belə məlumatlar yaymışdı ki, Xəzərdən İrana qarşı mümkün hərbi əməliyyatlarda istifadə oluna bilər. Beləliklə, Bakı Sammitində Xəzərin statusunu müəyyənləşdirmək mümkün olmuşdur, ancaq Rusyanın strateji əhəmiyyətli Xəzər bölgəsində təhlükəsizlik məsələsini öz nəzarəti altına almasına növbəti siyasi gedis özünü göstərmişdir. Hadisələrin xarakteri isə onu göstəirdi ki, ümumiyyətlə, "status" anlayışının etrafında dolanan belə siyasi maraqlar və irəli sürülen iddialar prosesin uzun sürən müzakirə mövzusu olmasına şərtləndirmişdir. Elə bu faktlar da məsələnin həlliinə maneə olan ən başlıca amildir desək səhv etmərik. Lakin Xəzərin statusunda illər keçidkə müzakirə olunan mövcud konsepsiya Ulu Öndər Heydər Əliyevin bu istiqamətdəki strategiyasının bölgə xalqları üçün mühmə əhəmiyyətini bir daha təsdiq etmişdir.

#### **İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:**

1. Əliyev İ. Azərbaycanımı inanıram. Bakı, Azərnəşr, 2007. 456 s.
2. Azərbaycan 1994: Milli dövlətçilik sınaq qarşısında. II hüssə (sentyabrın 20 də neft müqaviləsi imzalanacaq. Heydər Əliyevin bəyənəti. Bakı Azərnəşr: 2002, 432 səh.
3. Əliyev M. Rusiya Xəzərin hüquqi statusuna dair konvensiya üzərində işlərin sürtənlənməsinin tərəfdardır. "Trend" agentliyinin 26 aprel 2007-ci il tarixli məlumatı
4. Bakıda Xəzəryani ölkələrin dövlət başçılarının Zirvə görüşü keçirilmişdir. "Xalq qəzeti", 20 noyabr 2010-cu il, №253
5. Лунейев В. «Государство и право» на тему «Терроризм: психологические и правовые // Государство и право //. Жур. «Круглый стол», М., 2005, №4,

6. Xəzərin statusuna dair Aşqabad Sammiti keçirilmişdir. «Respublika qəzeti» 25 aprel, 2003, № 76.

7. Yenə orada. Aliyev N. Oil Development in Azerbaijan. //Azerbaijan International. Summer, London, 1996, p. 50-53, № 2.

8. Xəzər dənizinin hüquqi statusu üzrə Azərbaycan Respublikası və İran İslam Respublikası arasında ikitərəflili danışqların davam etdirilməsi üçün Azərbaycan Respublikasının nümayəndə heyətinin 15 iyul 2003-cü il tarixdə Tehran şəhərinə səfəri. // Diplomatiya aləmi//, jurnalı 2003, iyul-sentyabr, № 4,

9. Xəzər qonşuları birləşdirdi. Şərq qəzeti, 19 noyabr 2010 № 203

10. Qasımov M. Beynəlxalq münasibətlərdə Azərbaycan məsəlesi. Bakı: Azərnəşr. 1993. 194 s.

11. Məmmədov R. F. Postsovət dövründə Xəzər dənizinin statusunun təkamülü. //Dirçəliş jurnalı, Bakı, 2001, may, № 39.

12. Həsənov S. S. Dövlətlərarası münasibətlərdə Xəzərin statusu məsəlesi. Bakı, Elm, 2002-ci il 176.

*Telman Quliyev*  
AMEA Fəlsəfə Institutunun "Heydər Əliyevin  
siyasi irsi və azərbaycanlıq fəlsəfəsi"  
şöbəsinin elmi işçisi

**Heydər Əliyevin enerji siyasətinin təməl prinsipləri**  
(Azərbaycanın neft tarixi, sovet dövründən  
müstəqilliyədək qısa nəzəri təhlil)

Planetimizin yanacaq ehtiyacları onun bütün coğrafi ərazilərində eyni dərəcədə paylanmamışdır. Bu mənada bəxti gətirən azsaylı ölkələr sırasında Azərbaycanın da öz payı vardır. Odlar diyarı kimi tanınan yurdumuzun əraziləri zəngin yeraltı və yerüstü sərvətlərinə görə həmişə yadelliləri özüne cəlb etmiş və bu gün də cəlb etməkdədir. Qara qızıl belə sərvətlərimizdəndir və təsadüfi deyil ki, Azərbaycan dünyada həm də neft ölkəsi kimi tanınmışdır. Azərbaycanda neftin tarixi eramızdan əvvələ gedib çıxır. Məqsədimiz bütövlükdə bu tarixi araşdırmaqdan ibarət olmasa da mövzumuzun bu sahəyə birbaşa bağlılığı bizi qısa şəkildə olsa da bu məsələyə toxunmağa məcbur edir. Araşdırılan mənbələrdə Makedoniyalı İsgəndərin yürüşlərini qələmə alan qədim yunan tarixçisi Plutarixin verdiyi məlumatə əsasən hələ eramızdan əvvəl IV əsrə onun hərbiçiləri işıqlandırma məqsədi ilə Abşeron yarımadasından çıxanlan neftdən istifadə edirdilər, onlar nefti tuluq və gil qablarda daşıyırlardılar. Başqa bir mənbədə Abşeron yarımadasında yanar qazlı neft mənbələrindən Zərdüştün ardıcıllarının dini ayınları icra etmək üçün istifadə etdikləri qeyd olunur. (İsanın anadan olmasına qədər VI əsrə Abşeronda atəşpərəstlərin məbədləri vardi ki, burada yerin altından çıxan sönüməyen müqaddəs od yanırdı) (1. səh. 11).

X əsr ərəb coğrafiyasının Masudi öz qeydlərində ağ Suraxanı neftindən bəhs edir və bu ərazidəki "ədəbi alovdan" söz açırdı. O dövrə Suraxanıda neft və qazın çıxdığı yerde

inşa edilmiş "Atəşgah" məbədi (hazırda tarixi abidə kimi qorunur) bir neçə dəfə güclü dağıntıya (e.ə. 356-323) Makedoniyalı İsgəndərin Azərbaycana yürüşü zamanı və eramızın 624-cü ilində Bizans imperatoru İrakli tərəfindən dağıdılmış, sonra yerli və İrandan qovulmuş atəşpərəstlərin vasitəçiliyi ilə barpa edilmişdir. Üçüncü dəfə Azərbaycanın ərəb işgalçları tərəfindən (643-cü il) dağıdılmış məbəd 10 əsr sonra yenidən barpa edilmişdir...

Qeyd etmək lazımdır ki, eramızın VIII əsrindən başlayaraq Qafqazda (Abşeronda) olmuş bir çox məşhur alim və səyyahlar: ərəblər-İstəxri İsxak (VIII əsr), Əhməd Balazuri və ya Əl-Belazuri (IX əsrin ortaları), Məsudi Əbdül Hüseyn (X əsrin birinci yarısı), Əbu Dulaf (942), Amin Əhməd ar-Razi (1601), venetsiyalı-Marko Polo (XIV əsrin birinci yarısı); alman Adam Oleraiy (1636); türk Əlvəi Çələbi (1647), isveç Egitberi Kempfer (1683) və başqaları bir qayda olaraq bu regionda iqtisadi və siyasi həyatın qədimdən neftlə bağlı olduğunu göstərmişlər.

Məsudi Abşeronda iki ağ və qara qızıl mənbələrinin olmasına, A. Marko Polo neftdən tibbi və işıqlandırma məqsədi ilə istifadə olundugunu və Bakıdan Yaxın Şərqi ölkələrinə daşındığını, -Ə.-er-Razi isə XVII əsrin əvvəllərində Abşeronda qara və ağ neftin çıxarıldığı 500-ə qədər quyunun mövcudluğunu təsdiqləyirdi. Mənbələr onu da təsdiq edir ki, hələ XV-XVII əsrlərdə Avropa və Amerika ölkələrində neft (primitiv üsulla) müxtəlif parçaları çox da dərin olmayan quyu və göllərin (yəni neft gölməçələri) dibinə sallayıb sonra həmin parçanı qablara sıxmaq yolu ilə çıxarılib yığıldısa, Abşeron sakinləri artıq dərinliyi 10 sajinə (1sajin=2,13 m) çatan neft quyuları qaza bilir və nefti at qoşqusu vasitəsi ilə çıxara bilirdilər.

İngilis-rus ticarət şirkətinin direktorlarından biri İ.Qanvey "Xəzər dənizində ingilis ticarətinin xülasəsi haqqında" adlı kitabında (1754) göstərirdi ki, bakılılar qazdan

yemək bişirmək, su qaynatmaq məqsədi ilə artıq çoxdan istifadə edirdilər. Suraxanı ağ nefti isə İran, İraq və Hindistan bazarlarına daşınmaqla yanaşı nadir hadisə sayılır, həm də ondan daş xəstəliyinə, sinə ağrılırı və qicolmalara qarşı müalicə vasitəsi kimi istifadə edirdilər (1 səh.13).

Məşhur türk səyyahı Övliya Çələbi Bakı nefti haqqında maraqlı məqamlara toxunaraq göstərirdi ki, insanlar gecə-gündüz neft çıxarmaqla məşğul olur, quyulara düşür, çıxarılan nefti keçi dərisindən hazırlanmış tuluqlara doldurur, sonra tacirlər onu xarici ölkələrə daşıyırırdılar. Səyyah qeyd edirdi ki, burada qara neft şahın mülkiyyəti hesab olunur... onu (yəni - nefti) şah Özbəkistan, İran, Gürcüstan və Dağıstanla sərhəd olan qalalara göndərir ki, orada həmin yanacaqdan işıqlandırma məqsədi ilə istifadə olunurdu. Neft şəhər və qalaların müdafiə edilməsində hərbi xəbərdarlıq vasitəsi üçün çox əhəmiyyətlidir (2.səh. 5-7).

Abşeronda ilk neft quyularına gəlinçə, 1594-cü ildə Balaxanıda Allahyar Məmmədəli Nur oğlunun tikdiyi 35 metr dərinliyində olan quyu sayılır. Sahildən 18-30 metr məsafədə Bibiheybat buxtasında 1833-cü ildə bakılı Qasımbəy iki quyudan, dənizin dibindən neft çıxarmağa başlamışdır. 1823-cü ildə isə Balaxanı sakinləri tərəfindən üzərində 200 il əvvəl inşa edilmiş "Xələfi" quyusu haqqında məlumat verən daş lövhə aşkarlanmışdır. Bundan əlavə, "Cambu", "Hacı-Zurabi", "Ağayı", "Əli bəy", "Xanəli" və s quyular Azərbaycanın Rusiya tərəfindən işğal edilməsindən xeyli əvvəl inşa edilmişdir. Məlumdur ki, o dövrdə Abşerondan başqa, Quba və Şirvan qəzalarında cüzi miqdarda olsa da neft quyuları mövcud idi və bu quyular Azərbaycanın Rusiya tərkibinə qatılmasından sonra dövlətə tabe edilmiş və (otkupa-iltizama) verilmişdi. Məsələn, bu quyuları otkupa verən Quba şəhər komendantı quyuların ifrat dərəcədə artırılması (yəni sayının) yolu ilə neftin çıxarılmasının nəzarətsiz artmasına diqqət yetirməli idi, çünki əks halda dövlət üçün Quba ilə müqasıydə daha böyük

əhəmiyyət kəsb edən Bakı neft sənayesinin qüdrəti sarsıla bilərdi.

Tədqiqatçı Miryusif Mirabdullayev "Azərbaycan neftinin qısa tarixi" (Bakı, Azərnəşr, 2007-296 səh) kitabında bu məsələ barədə qeyd edir ki, Abşeron "neft quyuları (Yəni belə məlum olur ki, o dövrdə Azərbaycan əraziləri hələ çar Rusiyası tərəfindən işğal olunmamışdan əvvəl -1806-cı ildən artıq Bakı neftinə nəzarəti birbaşa çar məmurları həyata keçirirdilər) 1806-cı ilin sonundan 1824-cü ilə, 1826-cı ildən 1834 və 1850-ci ildən 1872-ci ilə qədər müxtəlif otkup sahiblərinə məxsus idilər, bu illər arasında isə birbaşa dövlətə tabe idilər. Bakı neft quyularının 1806-cı ildən etibarən (18 il ərzində) birinci əsas otkup sahibi quberniya katibi M.M.Tarumov, 1826-cı ildən otkup sisteminin ləğv edilməsinə qədərki dövrə isə (1872) otkup sahibi İ.M.Mirzoyev idi. Çar hökuməti, otkup sahiblərinin hərəkətlərini nəzarətdə saxlamaqla, onların inhisar hüquqları və maraqlarını çox möhkəm qoruyurdu və bu zaman otkup sahiblərindən başqa, digər şəxslərə neftin satışı ilə məğul olmaq qadağan edilirdi (3). Belə ki, dövlətlə tarumovlar arasında 1821-ci ildə bağlanmış konstraktın 6-cı maddəsinə uyğun olaraq göstərilirdi ki, bu halin aşkarlandığı tədqirdə belə bir gizlin və nəməlum satıcı ilk dəfə olaraq dövlət xəzinəsinin nəfinə (yəni xeyrinə) min rubl məbləğində cərimələnirdi və onun əlindəki bütün neft otkup sahibinin xeyrinə olaraq bütünlükə müsadidə edilirdi. Digər-ikinci və üçüncü gizlin neft satışının üstü açıldıqda isə dövlət xəzinəsinin və otkup sahibinin nəfinə müsadirədən əlavə, qanunla gizlin və qeyri-qanuni neft satan şəxsə cəza verilirdi.

Göründüyü kimi, otkup sahibi ilə dövlət arasında bağlanmış kontrakt otkup sahiblərinə çox böyük üstünlükler verirdi, yəni onlar quyu qazmaq onu təmir etmək, neftin quyudan çıxarıllaraq şəhər anbarlarına daşınmasını təşkil etmək, eyni zamanda yeni neft mənbələrinin axtarılması ilə də məşğul olmaq səlahiyyətlərinə malik idilər. Bakı neftinin çıxarılması

üçün otkup məbləğini onun sahibi bağlanmış kontraktə uyğun olaraq ödəyirdi. Elə bu səbəbdən də Rusyanın dövlət və ictimai dairələrində onun yürüdüyü neft siyasetindəki bu xoşagəlməz hala qarşı (yəni otkup sisteminə) ikitərəflı mövqə yaranmışdı, çoxlu otkup tərəfdarları və əleyhdarları var idi. Bu sistemin əsas tərəfdarlarından olan general N.F.Rtişev, çar senatoru P.P.Qaqarin və başqları hər vəchələ onun saxlanılmasına çalışınlar, Bakı neft mədən nəzarətçisi Rent, mədən ekspedisiyasının rəhbəri E.Eyxvald, baş katib M.P.Vronçenko, böyük neft sənayecisi V.I.Raqozin, tanınmış kimyaçı-alim D.I.Mendeleyev və başqları isə Bakı neft mədənlərinin dövlət idarəciliyinə keçirilməsini israrla tələb edirdilər.

1825-ci il yanvarın 1-dən Bakı neft mədənləri çar xəzinəsinin birbaşa idarəciliyinə keçirildi. Bakıya ezam olunmuş məşhur mühəndis N.I.Voskoboynikovun rəhbərlik etdiyi ekspedisiya qrupunun gelişində əsas məqsəd Bakı komendantının təyin etdiyi praporşik Talalayevlə birlikdə mövcud quyulara baxış keçirmək və otkup sahibi Tarumovdan Balaxanı, Binəqədi, Suraxanı və Bakıda yerləşən ağ və qara neft quyularını dövlət idarəciliyinə qəbul etmək və mövcud quyu və anbarların sayı, onların vəziyyəti, hər bir anbarda nə qədər satılmamış neft ehtiyatının olması, həmçinin burada hansı avadanlıqların otkup sahibinə, yaxud dövlətə məxsusluğunun dəqiqləşdirilməsi, eyni zamanda, Masazır və Zığda nə qədər satılmamış və ehtiyat neftin qalması və onun münasib yerdə yerləşdirilməsi və s. haqqında təfərruatlı siyahı tutmaqdən ibarət idi (4).

Bir sözə, Rusyanın neft ölkəsinə çevrilməsində Bakının Balaxanı, Sabunçu, Ramana və Bibiheybat neft yataqlarının kəşfi mühüm mövqədə dayanmışdır. 1871-ci il (bəzi mənbələrdə isə 1872-ci il) Azərbaycanda neftin sənaye üsulu ilə hasil edilməsinin başlangıcı sayılır. 1873-cü ildə Balaxanı sahəsində 38 metr dərinliyində qazılmış quyudan güclü neft

fontan vurmaş, onun hasilatı sutkada 3 min tondan çox olmuşdur ki, bu da həmin adı çəkilən ərazilərdə neft hasilatına olan marağın bir az da artmasına şərait yaratmışdır. XIX əsrin sonunda Balaxanı, Sabunçu, Ramana sahələrində Nobel qardaşları, Rotşild, Mantaşev, Musa Nağıyev, Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov və başqları neft yataqlarının istismarında iştirak etmişlər.

Araşdırımlar göstərir ki, XIX əsrə dünyada hasil edilən 400 milyon ton neftin 140-150 milyon tonu Azərbaycanın payına düşmüştür. Sənayeləşən neft hasilatı dövrünə qədər ölkəmizdə 60-65 milyon ton neftin çıxarıldığı təxmin edilir. 1901-ci ildə Bakı bütün dünya neftinin 50%-ni, Rusiya neftinin isə 95 %-ni verirdi. (5 sah.235)

Azərbaycanda sovet hakimiyyəti qurulduğundan sonra ən ağır və çıxılmaz dövrünü yaşıyan neft sənayesi quyulara yeni dərinlik nasoslarının buraxılması və xüsusiə də Qızımkəi altı lay dəstəsinin neftliliyinin aşkar edilməsi hesabına çox sürətlə inşaf etməyə başlamışdır. Belə ki, 1931-ci ildə 4,3 milyon ton təşkil edən neft hasilatı, 1938-ci ildə 4 milyon 500 min tona çatmışdır. 1939-cu ildə isə Pirallahi adasında metal dirəklər üzərində ilk qazma quyusu quraşdırılmış, dünyada ilk dəfə olaraq usta neftçi Ağa Nemətullanın iştiraku ilə turbinlə maili qazma üsulu tətbiq olunmuşdur.

II Dünya müharibəsində sovet ittifaqının faşist Almaniyası üzərində qələbəsinin təmin olunmasında Azərbaycan neftinin məxsusi rolü mütəxəssislər tərəfindən həmişə xatırlanır. Təkcə 1941-ci ildə 23541 min ton neft hasil edən Azərbaycanda müharibə illərində 75 milyon ton neft hasil edilmişdir ki, bu da bütünlü sovet ittifaqı ərazisində hasil edilən neftin 73,4%-nə bərabər olmuşdur.

“Azərbaycanın Xəzər nefti” adlı (Moskva, “İzvestiya” nəşriyyatı-2003) ölkəmizin elmi-ictimai-siyasi həyatında və eləcə də xarici neft mütəxəssisləri tərəfindən maraqla qarşılıklı monoqrafiyasında İlham Əliyev bütün bu məsələləri

çox diqqətlə araşdırılmışdır. Kitabın birinci fəsli Xəzər nefti, siyasi tarix, iqtisadi və geostrateji aspektlərin tədqiqinə həsr edilmişdir. Büyük maraq doğuran əsərin Azərbaycan neftinin tarixinə həsr edilmiş bölməsində XIX əsrin sonu, XX əsrin əvvəllerində Bakının dönyanın ən sürətlə inşaf edən sənaye şəhərinin əvvəlindən başlayıb. Böyük Vətən müharibəsində Bakı neftünün rolü, SSRİ-nin digər neft-qaz yataqlarının istismarında Azərbaycan neftçilərinin fədakar əməyi, dünya neft sənayesində texnoloji təkmilləşdirmələr, açıq dənizdə ilk dəfə neft hasilatına başlanılması sahəsində Azərbaycanın rolu məsələləri geniş təhlile cəlb edilmişdir. Fundamental tədqiqatların və araşdırmalarının nəticəsi kimi qiymətləndirilən kitabda müəllif sistemli yanışma ilə müqayisəli təhlili üsulunu məharətlə tətbiq etməklə, diqqəti Xəzər neftindən istifadənin ən aktual problemlərinə cəlb etmiş, Xəzər nefti ilə bağlı siyasi, tarixi, coğrafi-strateji aspektlərin təhlilini verməklə, zəngin faktlar əsasında və inandırıcı şəkildə sübut etmişdir ki, əgər Heydər Əliyevin neft strategiyası olmasayı bu gün respublikamızın vəziyyəti müqayisə edilməz dərəcədə ağır, müstəqilliyimiz isə təhlükə altında olardı... (6)

Hələ ötan əsrin 60-ci illərində Azərbaycan neftinin ölkə iqtisadiyyatı və sənayesinin inşafında oynadığı əhəmiyyətli rolü diqqətdə saxlamaqla Ulu öndər çox ciddi işlərə imza atmışdır. Respublika rəhbəri kimi 1971-ci ildə Azərbaycanda neft emalının 100 illiyinə həsr olunmuş müşavirədə Heydər Əliyev qətiyyətlə bildirmişdi ki, artmaqdə olan neft istehsalı sənayesinin digər sahələrinin, ilk növbədə isə iqtisadiyyatın aparıcı sahələrindən olan neft emalı və kimyanın inşafına geniş imkanlar yaradacaqdır. Bu mənada Bakı neft emalı zavodlarında o dövrde yenidənqurma işlərinin aparılmasına diqqət çəkmək yerinə düşərdi. Belə ki, 1967-ci ilin sonlarında bu müəssisələrdə vəziyyət olduqca acınacaqlı idi. Neft emalı sahəsi üçün köhnəlmış, vaxtını başa vurmuş xeyli miqdarda müəssisə, rezervuar parkları, neftdaşima estakadaları mövcud

idi ki, bu müəssisələrin də zərəri tullantıları hesabına Qara şəhər sənaye rayonunun (indiki Ağ şəhər ərazisi) atmosferində, Xəzər dənizinin bu və digər hissələrindəki sahil zolaqlarında ciddi çirkənməyə şərait yaranmışdı. Nəticədə şəhərin ekoloji vəziyyəti pozulmuş, əhalinin sağlamlığına zərər vurulmuşdu. O dövr əlkədə mərkəz tərəfindən "Məhsulun keyfiyyət nişanı" həyata keçirildiyindən istehsal olunan neft məhsuslarının keyfiyyətinin yüksəldilmesi qarşıda mühüm problem olaraq dayanmışdı. Əsas istehsal müəssisələri texniki baxımdan köhnəldiyindən və SSRİ-nin müxtəlif neft regionlarında emal üçün göndərilən neftin tərkibi dəyişdiyindən Bakı neft emalı müəssisələrində çalışan mütəxəssis və fəhlələr üçün bu tələbi həyata keçirmək xeyli çətinləşmişdi. Yeni Bakı Neftçayırma zavodunda –NEZ-də işləyən 20 texnoloji qurğudan yalnız 3-ü, Bakı NEZ-də işləyən 30 qurğudan yalnız 2-si. Qarayev adına BNZ-də isə yalnız bir qurğu 60-ci illərdə işə salınmış, "Neftqaz" zavodunda müəssisələr isə 1950-ci ildən əvvəl tikilmişdi (7) (131).

Neftçayırma sahəsində əsas məsələ emal olunan xammal vahidindən maksimum məhsul almaq məqsədi daşıyırı ki, bunun üçün də neftin emalının tam dərindən aparılması tələb olunurdu. Bu da neft emalı sənayesinin yeni keyfiyyət mərhələsinə keçirilməsini tələb edirdi ki, bundan ötrü istehsalatda ikinci təkmil emal prosesinin ağır qalıqlarda destruktiv parçalanmanın tətbiqini zəruri edirdi. Bakı neftçayırma müəssisələrində həmin dövrdə xənumal 50% məhsul çıxımı ilə istehsal olunur, yerdə qalan 50% isə mazut kimi qeydə alınır. Məhz 70-ci illərin bu çətin məqamında bu sahənin qarşısında duran problemləri və həlli vacib məsələləri dərindən öyrənən Heydər Əliyev bu işə ölkənin tanınmış alım və mütəxəssislərinin cəlb etməklə, ilk növbədə sahənin bütün texniki-iqtisadi və sosial-ekoloji aspektlər nəzərə alınmaqla, modernizasiya programını təklif və təşkil etməyi qarşıya əsas məqsəd kimi qoymuşdu.

Bütün kompleksdə aparılan köklü rekonstruksiya tədbirləri ən əvvəl neftin iki neft emalı zavodunda -İliç adına EBNZ və Sov. İKPXXII qurultayı adına NEZ-də cəmləşdirilməni nəzərdə tuturdı. Birinci zavod neftin tam və əsaslı emalı yolu ilə yanacaq, ikinci zavod isə sürtkü yağları istehsalına yönəldirdi. Bəs bu programın əsas leytmətiyi nədən ibarət idi?

İlk növbədə hasil olunan neft məhsullarının keyfiyyətini artırmaqla emal olunan məhsullardan, xüsusilə unikal Azərbaycan neftindən effektiv istifadə etmək və hasil olunan neft məhsulları vahidinə sərf olunan enerji daşıyıcılarının miqdarını azalmaq qarşıya qoyulmuşdu. (7.133)

Digər təəfdən, beynəlxalq standartlara uyğun olaraq etilləşdirilməmiş benzİN (yanacaq) istehsalını təmin etməklə, sənaye rayonlarında ətraf mühitin çırklənməsinin qarşısını maksimum dərəcədə azaltmaq programın məqsədlərindən biri idi. Bunun üçünsə, neftin doldurulması və saxlanılmasından ötrü istifadə olunan obyektlərin şəhərdən kənara çıxarılması, neft emalı zavodlarının yaxınlığında sənaye zonalarından yaşayış obyektlərinin köçürülməsi və köçürüülen shali üçün yeni yaşayış binalarının tikilməsi, lazıim olan sosial infrastrukturun yaradılması, həmçinin neft emalı ilə məşğul olan fəhlələr üçün yeni sosial-məişət obyektlərinin inşası təmin edilməli idi.

Tanınmış kimyaçı-alim F.Sadiqov "Heydər Əliyevin neft strategiyası Azərbaycanın sənaye və iqtisadi tərəqqinin əsasıdır" məqaləsində maraqlı bir məsələni qeyd edərək göstərir ki, əsaslı rekonstruksiya proqramına görə, ilk növbədə neft emalı zavodlarında neftin mütarəqqi emalının əsası olan müasir texnoloji komplekslərin inşası nəzərdə tutulurdu: Yəni, yeni Bakı NEZ-də ELOU AVT-6 qurğusunun tikilib istismara verilməsi, katalitik riforminq və katalitik kreking, elektrad koksunun istehsalı, Bakı NEZ-də də yüksək istehsal gücü olan

ELOU AVT-6 qurğusunun tikilməsi neft yağılarının keyfiyyətini artırın qurğuların quraşdırılması və s...

Ötən əsrin 60-ci illərinin sonlarında Azərbaycan üçün neft və neft emalı sənayesinin yeni texnologiya əsasında yenidən qurulması heç də asan məsələ deyildi. Bundan ötrü ilk növbədə respublikanın ciddi maliyyə dəstəyinə ehtiyacı vardı. Bu dəstəyi almaq, yaxud ona nail olmaq isə o dövrük mərkəzi hakimiyyətin diqqətini Azərbaycana yönəltmək demək idi. Bu da özü xüsusi siyasi məharət tələb edən bir məsələ idi. Qisaca desək, hər an kəsib atmağa hazır olan bir rejim içərisində öz siyasi karyerasını qorumaqla risk altına düşmədən, əzilməkdən yayınmaq heç də hər siyasi rəhbərin bacaracağı iş deyildi. Lakin Heydər Əliyev düşünücsü, Heydər Əliyev müdrikiyi öz sözünü o zaman kəsiyində də demişdi. 2000-ci il noyabrın 3-də "Azərnəftyağ" İstehsalat Birliyində bitum qurğusunun istifadəyə verilməsinə həsr olunmuş mərasimdəki nitqində dünyada və Azərbaycanda neft emalının tarixinə diqqət çəkən Ulu Öndər o dövrük vəziyyətə belə aydınlıq gətirmişdi: "Demək istəyirəm ki, Azərbaycanda neft sənayesi qədim tarixə malikdir və əgər ilk dövrlərdə neft hasil edənlər bazara, sadəcə, xam neft çıxarırlarsa, sonralar onu emal edərək neft məhsulları əldə edib dünya bazarına çıxardılar. Təbiidir ki, bundan daha da irəliyə getdilər, zənginləşdilər və Azərbaycanda neft emalı sənayesi yarandı. Bir neçə belə müəssisə var idi. Onlardan ən böyüyü bu dayandığımız yerdə olan neftayırma zavodu idi. Sovet hakimiyyəti qurulandan sonra, o tabiidir ki, Sovetlər İttifaqının, dövlətin ixtiyarına keçdi... Ancaq bunlar köhnə texnologiya ilə işləyirdilər. Təbiidir ki, köhnə texnologiya yaxşı məhsuldarlığı təmin etmir. Köhnə texnologiya ilə məhsul baha başa gəlir. Bir də ki, neftayırma sənayesi müxtəlif tullantıllarla ətraf mühiti zəhərləyir" (8. səh.43).

Ulu Öndər fikirini davam edərək göstərir ki, burada yerləşən neft emalı müəssisələri Bakı şəhərinin bu gözəl

hissəsini, "Xəzər dənizinin bu gözəl sahilini qara şəhərə çevirdi. O vaxtlar hamı Bakının bu hissəsinə Qara şəhər deyirdi... Nə üçün Qara şəhər? Çünkü burada zavodlardan havaya çıxan həmin o tullantı, zəhərli maddələr, o hislər torpağı da qara edirdi. O qaranı havada da görürdün və burada yerin hamısı qara idi. Ona görə insanlar bura Qara şəhər deyirdilər. (İndi bu gün Qaraşəhər ərazisində ölkə başçısının birbaşa nəzarəti ilə həyata keçirilən quruculuq və abadlıq, yenidənqurma işləri deməyə əsas verir ki, yaxın illərdə "Qara şəhərdən" heç bir əsər-olarnət qalmayacaq, xalq bunu yalnız xatırlılardırda yaşadacaqdır. -T.Q.)". Ulu Öndər çıxışını davam etdirərək bildirir ki, 1970-ci illərdə "biz burada işləyəndə, mən Azərbaycana rəhbərlik edərkən çox işlər gördük. Azərbaycanda sənayeni yüksək templərlə inşaf etdirdik, maşınqayırma sənayesi yaratdıq, başqa sənayeləri yaratdıq. Amma neft sənayesi bizim üçün o vaxt da əsas sahə idi, bu vaxt da əsas sahədir. Çəlüşinq ki, neft sahəsini daha da müasirləşdirək yeni texnologiya ilə təchiz edək. Beləliklə, məhsuldarlığı artırıq, məhsulun ucuz başa gəlməsini təmin edək, gəliri artırıq. Ancaq bunları hamısı bizim özümüzün əlində deyildi (8.44).

Ulu Öndər o illəri xatırlayaraq ağır şəraitdə çalışdıqlarını və problemlərlə üzləşdiklərini iştirakçıların diqqətinə çatdırır: "İndi burada mənim dostum, veteran Fərhad Əliyev xatırlatdı. Mən 1971-72-ci illərdə bu neftçayırma zavodlarının vəziyyəti ilə tanış olan kimi, düşündüm ki, bu zavodlar belə yaşaya bilməz. Burada yeni zavodlar tikilməliyik. Amma sizə bildirmək istəyirəm ki, bu asan deyildi, çox çətin idi. Bu gün düzünmü, həqiqəti demək lazımdır. Ona görə çətin idi ki, Moskva, adətən, Azərbaycan kimi respublikalardan nefti sorurdu, bizim məhsullarımızı sorurdu,ancaq burada sənayenin bu hissəsinə müasirləşdirmək üçün, yeni texnika gətirmək üçün lazıム olan vəsaiti vermirdi. 1941-45-ci illər müharibəsinə və bu müharibədə Azərbaycan neftçilərinin xüsusi əməyinə diqqət çəkən Ulu Öndər arxa cəbhədə də insanların fədakar əməyini

qiymətləndirməyi unutmur və vurgulayır ki, "Sovetlər İttifaqı Azərbaycandan çox faydalananırdı. Amma buraya vəsait qoymağə o qədər də maraqlı olmurdular. Bunun səbəbini mən bir dəfə demişəm, bu gün də demək istəyirəm. Bu ondan ibarət idi ki, müharibədən sonra, təxminən 50-ci illərdə Rusyanın bir çox regionunda neft yataqları açıldı. O yataqların açılmasında da, onların genişlənməsində də, oralarda böyük həcmdə neft hasil edilməsində də, yənə də Azərbaycan xalqının, Azərbaycan neftçilərinin böyük xidməti olmuşdur. Məsələn, o vaxtlar Tataristanda neft yataqları açıldı. Azərbaycan mütəxəssisləri orada idilər. Oraya "İkinci Bakı" dedilər. Sonra başqa yerlərdə neft yataqları açıldı, yənə də Azərbaycan mütəxəssisləri ona "Üçüncü Bakı" dedilər. Neft yataqları ilə zəngin olan Tümen kimi bir bölgədə Azərbaycan mütəxəssisləri, Azərbaycan neftçiləri əsas işi gördülər... Düzdür, indi yaddan çıxarırlar bunu gənclər də bilmirlər. Mən bunları ona görə deyirəm ki, millətimizin, xalqımızın tarixi xidmətlərini, tarixi nailiyyətlərini biləsiniz..." (8.46)

Tümendə neft yataqlarının kəşfində mühüm xidmətləri olmuş məşhur nə...; Fərman Salmanovu fəxrlə xatırlayan Ulu Öndər onun azərbaycanlı olmasını xüsusi vurgulayaraq daha sonra qeyd edir ki, minlərlə Azərbaycan neftçisi o vaxtlar gedib Rusiyada neft hasilatında öz xidmətlərini göstərirdi. Belə halda, Rusyanın bir çox regionlarında külli miqdarda neft hasil olan zaman tabiidir ki, xam neft emal etmək üçün neftçayırma zavodları da tikilməli idi. (Bakıda isə bu zavodlar var idi) 70-ci illərin əvvəllərində SSRİ neft emalı sənayesi naziri V.S.Fyodrovu bir neçə dəfə Bakıya dəvət edən Heydər Əliyev onun Azərbaycandakı neftçayırma zavodlarındakı ağır vəziyyətlə tanış olmasına istəyirdi. "O vaxt bütün məsələləri onlar, Moskva həlli edirdi, yeni texnologiya, məsələn ELOU AVT-6 qurğusu o vaxt var idi, amma onu aparıb Sibirdə, Tataristanda və digər regionlarda quraşdırıldılar. Orada heç kəhnə zavodlar da yox idi. Bizə isə deyirdilər ki, sizdə zavod

var, onu bir az modernləşdirin, düzəldin, bələ ki, dözəsiniz. Ancaq mən dözə bilmirdim”-deyən Ulu öndər: “Mən həmin Fyodrova nə qədər dedim, o bunu edə bilmədi... sonra nazirlər Sovetinin sədrinə müraciət etdim, Kommunist Partiyasının baş katibinə müraciət etdim. Bəzilərini buraya gətirdim, göstərdim və dedim ki, artıq biz belə müəssilərlə yaşaya bilmərik. Nəhayət, 1973-cü illərdə mən “ELOU AVT-6” qurğusunun Azərbaycana gətirilməsinə nail oldum. 1976-ci ildə Keşlədə bu qurğunu tikdik, bu birinci idi (8,135)”. O dövr “Azərneftyanacaq” NEZ-də (Hazırda Heydər Əliyev adına Bakı Neft Emalı zavodu) adı çəkilən ELOU AVT-6 qurğusunun istismara verilməsi Azərbaycanda neft emalı sənayesində çox mühüm bir hadisə idi. Bu qurğu o zamanlar üçün yüksək istehsal gücünə malik ən müasir kombinə edilmiş atmosfer-vakkuum qurğusu idi. Nefti emala hazırlayan və benzini təkrar distilə bloklara malik bu qurğu ildə 6 milyon ton xam neft emal etmək gücündə idi. Almaniyadan “GRIMMA” firmasından alınmış həmin qurğu neft qarışığını emal etmək və yüksək keyfiyyətli, geniş qammallı neft məhsullarının alınması üçün nəzərdə tutulmuşdu. Bu kompleksin işə salınması nəticəsində mənəvi və fiziki cəhətdən aşınmış, tam köhnəlmiş 6 qurğunu lağv etmək, açıq rəngli neft məhsullarının istehsalını artırmaq, məhsul vahidinə sərf olunan xərci azaltmaq mümkün olmuşdu və bu kompleks öz xərcini iki ilə çıxarmışdı. Xatırladaq ki, o dövr yüksək keyfiyyətli benzİN almaq üçün bu modernizasiya işlərinə sovet xəzinəsindən 40 milyon dollar (o zaman dolların qiyməti çox yüksək idi) vəsit aynılmasına nail olan Heydər Əliyevin göstərişi ilə 1979-cu ildə həmin zavodda qərb texnologiyasına əsaslanan müasir katalitik “Riforminq” qurğusu quraşdırılmışdır ki, bu qurğu dünya bazarında tələbatına böyük ehtiyac olan yüksək oktanlı etilətədirilməmiş avtomobil benzini buraxmağa imkan verirdi.

1981-ci ildə yenə də bilavasita, Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə “Azərneftyağ” zavodunda analoji

ELOU AVT-6 kompleksi işə salınmışdır. Qurğuların tikintisində fərqlənən inşaatçılar, quraşdırıcı-mühəndislər, fəhlələr dövlət mükafatları ilə mükafatlandırılmış və Ulu Öndərin mərkəzi hökumət qarşısında qoyduğu tələblər və böyük inadkarlıq hesabına bu işlərin görüləməsi üçün 500 milyon manat vəsait ayrılib, sərf edilmişdir.

O dövr Heydər Əliyevin təşəbbüsü ilə Bakı neft emalı müəssisələrinin yenidən əsaslı şəkildə qurulması sayəsində tətbiq edilən yeni texnoloji proseslər neftin əsaslı emalını, neft məhsullarının yüksək keyfiyyətini, onların geniş çeşiddə istehsalını təmin etməklə yanaşı, bu sahədə ölkənin yanacağa olan tələbatını ödəməklə, həm də xarici bazarlara xeyli miqdarda yanacaq çıxarılmasına da imkan yaratmışdır.

Araşdırımlar göstərir ki, keçmiş SSRİ dünya neft sənayesində ilk uğurlarını məhz Azərbaycanın karbohidrogen ehtiyatları hesabına qazanmışdır. Ötən əsrin 30-cu illərində Bakı-Batumi magistral neft kəmərinin istismara verilməsi, Bakı və Batumidə neft naqıl edən qurğuların inşası Moskvanı dünyada neft və neft məhsulları ixrac edən qabaqcıl dövətlər sırasına çıxarmışdı. O dövrdə SSRİ-də istehsal, emal və ixrac edilən karbohidrogen məhsullarının 80% -i Azərbaycanın payına düşürdü. Xəzərdə o zaman SSRİ -də yeganə olan “Neft daşları” unikal neft yataqlarının kəşfi dünya neftçixarma tarixində böyük bir hadisə olmuşdu. Azərbaycan alımlarının, geoloqlarının, neftçilərimizin dəniz neft yataqlarının aşkar edilmesi və istismarı sahəsində əldə etdikləri zəngin təribəsini və bununla bağlı işlənmiş elmi əsərləri bir çox xarici ölkələrdə böyük maraq və diqqətlə öyrənir, mənimləşdirildilər. Azərbaycanın neft alımları və mütəxəssisləri yalnız sovetlər ittifaqında (ikinci Bakı-Tatarıstan, üçüncü Bakı-Tümen və s.) deyil, həmçinin bir sıra xarici ölkələrdə - Çin, Hindistan, İran, İraq, Ölcəzair, Vietnam və s. ölkələrdə yeni neft yataqlarının kəşfi və istismarında əvəzolunmaz rol oynayırlar. Bu mühüm sahə sovet hökumətinin daim diqqət mərkəzində (gəlir mənbəyi

kimi) olsa da onun inkşaf mərhələsi yalnız Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gətirilməsindən sonra mümkün olmuşdur. Onun təşəbbüsü, tələb və təkidi sayesində iqtisadiyyatın bu aparıcı sahəsinin inkşafına diqqət yetirilməsinə başlamışdır. Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə Xəzər dənizində perpektivli neft yataqlarının kəşfiyyat işləri genişləndirildi. Məhz həmin dövrde xarici texnologiyalar bazasında inşa edilmiş “Xəzər”, “Xəzərdənizneft” üzər qazma qurğularının alınması, xarici şirkətlərlə “Şelg” seriyalı dəniz qazma qurğularının quraşdırılması mümkün oldu. Bunların tətbiqi isə Xəzər zonası üzrə neft-qaz ehtiyatlarının kəşfində böyük rol oynadı. Həmin bu qurğuların sayesində də “Çıraq”, “Azəri”, “Günaşlı”, “Kəpəz” və s kimi bu gün Azərbaycanın enerji siyasətində mühüm əhəmiyyət kəsb edən neft-qaz yataqları kəş edildi.

Ötən əsrin 70-ci illərinin sonlarında Ulu Öndərin daha böyük bir təşəbbüsü Azərbaycanın enerji ehtiyatlarının işlənməsinə ciddi təkan verdi. Bu, keçmiş SSRİ-də yeganə olan Dərin Özüllər zavodunun tikilib istismara verilməsi idi. O zaman 400 milyon ABŞ dollarına alınmış bu ən böyük zavodun işə düşməsi hesabına dənizdə, dərin sularda platformalar salmaq üçün ağırlığı min tonlarla olan metal konstruksiyalar istehsal etmək mümkündür. Bunlarla bərabər o zaman onlarla belə müəssisə və zavodlar qurulub yaradıldı ki, bu da günümüz üçün vacib şərtlərdən idi (9, səh 167).

Göründüyü kimi, Heydər Əliyevin hakimiyyətdə olduğu o illərdə respublikanın neftçixarma sənayesi yeni inkşaf mərhələsinə qədəm qoymuş və bununla da keçmiş SSRİ-nin dənizdə neft-qaz çıxarmanın əsas və yeganə inkşaf bazası yaradılmışdır. Dəniz neftçilərinin ixtiyarına kəşfiyyat, qazma və hasilat üçün ən müasir üzər qurğuların, avadanlıqların verilmesi bu nəticələrə gətirib çıxaran əsas amil olmuşdur. Bakıda yaradılan Ümumittifaq, “Xəzərdənizneft qazsənaye” istehsalat Birliyinin təşkil olunması isə Ulu Öndərin o dövrü

Azərbaycanın enerji siyasətindəki xidmətlərindən biri kimi mühüm əhəmiyyətə malik bir hadisə kimi qiymətləndirilir. Bu birləşmiş dənizçilərin bu gün də ən müasir qaldırıcı kranları olan gəmilərlə, avtoqaldırıcı və üzər qazma qurğuları ilə, seismoloji kəşfiyyat işləri aparan, dənizdə boru xətləri çəkən, dəniz metal qurğularını daşıyan xüsusi gəmilərlə təchiz etməkdədir (9,səh.70). Tanınmış neft mütəxəssisi Natiq Əliyev bu barədə qeydlərində göstərir ki, 1970-ci ildə birliyin yaranması nəticəsində “SSRİ Neft Sənayesi nazirliyi Xəzərdə Azərbaycan neftçilərinin dəniz şəraitində iş aparmaq təcrübəsini nəzərə alaraq Xəzərin bütün sektorlarında (həmin ildən Xəzər sektorlara bölündü) geoloji-kəşfiyyat, qazma, istismar və digər işlərin aparılmasını Azərbaycan neftçilərinə həvalə etdi” (10,s.6). Bütün bunların hesabına respublikanın Xəzər dənizi hissəsində 90-250 metr olan “Bulladəniz”, “Günaşlı” və s. kimi yataqlar istismara verilmiş neft və qaz hasilatı xeyli artmışdır. Mütəxəssislərin VI mərhələyə böldüyü respublikamızda neft sənayesinin inkşaf tarixində sonuncu mərhələni kənarə qoysaq məlum olur ki, müstəqilliye qədər Azərbaycanda neft və qaz hasilatının hacmi 1,84 milyard ton təşkil etmişdir. Bu müddədə 67 neft və qaz yatağı kəşf olunmuşdur ki, bunlardan da hazırda 54-ü istismardadır. Quruda isə cəmi 1382,0 milyon ton neft və 458,5 milyard kubmetrə yaxın qaz çıxarılmışdır. Dənizdə kəşf olunan 28 neft-qaz yatağından 18-i hazırda istismardadır. Bu yataqların istismar müddəti ərzində 450 milyon ton neft, 328,1 milyard kubmetr qaz hasil edilmişdir. Şübhəsiz ki, Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi zaman kəsiyində açılmış neft və qaz quyularının bu hasilatda xüsusi çəkisi vardır. Hesablamalara görə “Azərbaycanda mövcud olan yanacaq-enerji resurslarının 81% - i neftin, 18,2 % -i təbii qazın, 0,8 % -i isə oduncağın payına düşür (9,səh.170).

Son olaraq bir faktı da qeyd etmək yerinə düşər ki, enerji resursları təkcə sadalanan neft qaz və oduncağıdan ibarət deyil,

yəni su və istilik elektrik stansiyalarından əlavə günəş, külək və s. enerji növləri də mövcuddur ki, hazırda Azərbaycanda bu enerji növrənin işlənməsi üzrə işlər aparılır. Ulu Öndərin 1969-82-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə isə respublikanın enerji təchizatının ödənilməsində bu gün də mübüüm rola malik olan ən böyük istilik elektrik stansiyası - "Azərbaycan DRES" tikilmişdir. (1980) Mingəçevir su anbarının sahilində Bakıdan 250 kilometr qərbdə yerləşən bu stansiya hər biri 300 MVT gücündə olan 8 blokdan (o dövr) ibarətdir və Azərbaycanda elektrik stansiyalarının ümumi generasiya gücünün 40%-ni, istehsal edilən elektrik enerjisinin isə çoxunu vermekdədir. Stansiyanın ümumi istehsal gücü 2400 MVT-dir.

Bu sahədə o zaman görülen bütün işlər deməyə əsas verir ki, Heydər Əliyev daim Azərbaycanın inşaf etməsi üçün çalışmış və xalqımızın bugünkü uğurlarının təməlinin düzgün, düşünülmüş prinsiplər üzərində qurulmasında öz bilik və bacarığını əsirgəməmişdir. Yəni, Ulu Öndər öz xatirələrində də qeyd etdiyi kimi: "1970-ci illərdə görülen işlər, yaradılan bu böyük iqtisadiyyat sənaye patensialı və neft sənayesi sahəsində görülen işlər, yaranmış potensial Azərbaycan Respublikasının dövlət müstəqilliyyinin əsasıdır. Bu gün bəyan etmək istəyirəm ki, o illərdə məhz Azərbaycanın gələcəyini, bu gününü, müstəqilliyini düşünürdüm. Bu işləri görəkən mən əmin idim ki, onlar Azərbaycanın sərbəst, müstəqil yaşaması üçün əsas yaradır" (10.səh 7)...

#### **İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:**

1. Mirbabayev M. Azərbaycan neftinin qısa tarixi, Bakı, Azərnəşr, 2007-296 səh.
2. Бакинские известия, 1883, (№ 5-7).
3. QTA Ar, F,24, op,24, d, 390,s.2.
4. «Mədən» jurnalı (1827-ci il).

5. "1915-ci il neft sənayesinin xülasəsi" Bakı, 1916, 2-ci cild, s.235.
6. Əliyev İ. "Azərbaycanın Xəzər nefti" Moskva, İzvestiya,2003.
7. Sadıqov F.Heydər Əliyevin neft strategiyası- Azərbaycanın sənaye və iqtisadi tərəqqisinin əsasıdır: Azərnş, Bakı 2003 s.131-142).
8. Heydər Əliyev müstəqil Azərbaycanın neft emalı sənayesinin banisidir. (Printed by Pelin Ofset LTD, Ankara, Türkiyə . səh 42-56).
9. AMEA Həsən Əliyev adına Coğrafiya İnstitutunun 70 iliyinə həsr olunmuş Azərbaycan Respublikasının coğrafiyası (Bakı-2015).
10. Əliyev N. Neft sənayesinin intibah dövrü. Bakı, Qanun Nəşrlər evi, 2013 ,120 səh.

*Eynulla Mədətli*  
*AMEA Fəlsəfə İnstitutunun elmi işlər üzrə*  
*direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru,*  
*fövqəladə və səlahiyyətli safir*

### Heydər Əliyev və Hüseyn Cavidin fəlsəfi irsi

Ulu öndər Heydər Əliyev hər bir zaman, hər bir şəraitdə milli-mənəvi dəyərlərə böyük önəm verirdi. Azərbaycan xalq yaradıcılığına, nəsillərdən nəsillərə ötürülen adət-ənənlərə sıx bağlı idi. Dünya məqiyəshi siyasi və dövlətçilik təfəkkürünə, zəngin və qətiyyətli dövlət idarəciliğik təcrübəsinə, polad kimi sinmaz iradaya, ən çətin və çıxılmaz vəziyyətlərdə belə tükənməz əzm və qüdrət malik olan Heydər Əliyev eyni zamanda bütün həyatını həsr etdiyi doğma vətəni Azərbaycana, Azərbaycan xalqının əsrlər boyu yaratdığı zəngin mənəvi -ədəbi irsə qırılmaz tellərlə bağlı idi. Xalqımızın həm şifahi xalq ədəbiyyatunu, həm də klassik ədəbi irsini çox yaxşı bilir və dəyərləndirirdi. Akademik Ramiz Mehdiyev yazar: Heydər Əliyev son darəcə yüksək təhsilli və dərin biliklərə malik bir insan idi. Onun şəxsiyyətində Azərbaycan ziyahılarının bir neçə nəslə tərəfindən formalasdırılmış milli ideallar sistemi ünnumbəşəri dəyərlərlə ahəngdar şəkildə birləşmişdir. (1,s.15)

Heydər Əliyev 1990-cı il iyulun 20-də Moskvadan Bakuya, iyulun 22-də isə Bakıdan Naxçıvana gəldi. Bakıda olduğu bu qısa vaxtda həyatı üçün təhdidlərə və təhlükəyə baxmayaraq Şəhidlər xiyabanını, dəhşətli 20 Yanvar faciəsi qurbanlarının məzarlarını ziyarət etdi. Naxçıvana gəldiyi gün isə doğmaları ilə görüşdükdən bir neçə saat sonra Hüseyn Cavidin məzarını ziyarətə getdi, çünki Hüseyn Cavid də Heydər Əliyevin nəzərində xalqımızın kommunist rejimi zamanı verdiyi şəhidlərdən biri idi. Hüseyn Cavidin yaradıcılığı yeniyetməlik və gənclik çağlarından Heydər Əliyevin qəlbində və düşüncəsində müstəsna yera malik idi. Axşamçağı isə şəhərin mərkəzi

meydanında 80 min nəfərdən çox adamın qarşısında çıxış edən Heydər Əliyev uzun illərdən sonra doğma diyara gəlişi ilə əlaqədər ürkən sözlərini dilə gətirdi. O dəqiqlirde hər bir naxçıvanının qəlbində sevinc qarşıq bir ümidi işığı yarandı, hər kəs Heydər Əliyevin gəlişinə bir xilaskarlıq missiyası kimi baxırdı.

Naxçıvana gələndən üç gün sonra, "Şərq qapısı" qəzetiinin müxbirinə verdiyi müsahibəsində "Kimi daha çox oxuyursunuz?" suala cavabında demişdi: "Azərbaycanın həm keçmiş, həm də müasir yazıçılarının əsərlərini, Qərbi Avropa və rus klassiklərini oxumağı çox sevirəm... Kitabı çox sevirəm. Coxlu kitabları var... Mədəniyyəti şox sevirəm. Musiqini başa düşürəm, rəssamlığı xoşlayram. Vaxtı ilə memar olmaq istəmişəm. Hətta iki il memarlıq fakültəsində oxumuşam. Mədəniyyət adamları ilə həmişə yaxın olmuşam." (2)

Heydər Əliyevin xalqımızın ədəbi-mədəni ərsinə dərindən bağlılığı və bu zəngin xəzinənin zənginləşdirilməsinə göstərdiyi qayğı, milli varlığımızın bu mühüm sahəsinə xidmət edən yaradıcı şəxslərə ehtiramı və daim dəstək göstərməsi onun Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1969-1982-ci illərdə bizim nəslin gözü qarşısında baş vermişdir. Buna görə Naxçıvana gəlisiindən bir neçə saat sonra Hüseyn Cavidin ziyarətinə getməsi heç də təsadüfi deyildi. Hüseyn Cavidin məzarını ziyarət etdiyi zaman gözəri yaşaran Heydər Əliyev təessüf hissi ilə demişdi: "Mən elə bilirdim ki, gəlib məzannı üstündə movzoley görəcəyəm. Budurmu dahi sənətkara hörmətimiz?"

Heydər Əliyev 1990-cı ilin noyabr ayının 17-də Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyasını açdıqı və deputat olaraq fəaliyyətə başladığı gündən Azərbaycanda milli dövlətçiliyimizin dirçəlişi üçün mübarizə apardı. 1991-ci il 3 sentyabr tarixindən Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi fəaliyyətində çox ağır məhrumiyyətlər vəziyyətində - Ermənistən təcavüzkar

həmələleri, blokada, acliq və soyuqla mübarizə, Bakıdan AXC hakimiyyəti tərəfindən Naxçıvan Muxtar Respublikasının statusuna qarşı planlaşan qəsdlər, hakimiyyət çevrilişi cəhdəri, eyni zamanda müxtəlif maraqlı xarici və daxili qüvvələrin fitnə və təzyiqləri şəraitində də mədəni irsə, yaradıcı şəxslərə diqqətini əsirgəmir, milli mənəviyyatımızın qorunub daha da inkişaf etdirilməsi üçün mümkün olan bütün işləri görürdü. Fövqələda zəka gücünə və dərin fəlsəfi təfakkürə sahib olan Heydər Əliyev hər kəsdən yaxşı bilirdi ki, möhkəm və dayanıqlı milli dövlətciliyi yalnız milli varlığın, milli şurur və mənəviyyatın, özəyini vətəncilik, azərbaycanlılıq təşkil edən milli vəhdət və mübarizə ilə həyata keçirmək olar.

1992-ci il 21 oktyabr tarixində Hüseyin Cavidin anadan olmasının 110 illiyi münasibətlə Naxçıvan Muxtar Respublikasının Ali məclisinin sədri Heydər Əliyev geniş müşavirə keçirdi. Bu sətirlərin müəllifinin də Naxçıvan MR Ali Məclisinin deputati olaraq iştirak etdiyi müşavirədə Heydər Əliyev Hüseyin Cavid haqqında əhatəli məlumat verdikdən sonra görülmüş və görüləcək işlərlə əlaqədar MR Mədəniyyət naziri Fəttah Heydərovu diniladı. Sonra Heydər Əliyev indiyədək Naxçıvan televiziyanının Hüseyin Cavidə əlaqədar verilişlər hazırlayıb vermediyinə görə məzəmmət etdi və bildirdi ki, biz Hüseyin Cavidin məzarını ziyarət etməliyik. Qoy xalq həmin məzəni görüb Naxçıvan şəhər rəhbərliyinə nifrat etsin ki, onlar bu günə kimi orada heç bir iş görməyiblər. (3, s.291)

Heydər Əliyev başda olmaqla Naxçıvan Muxtar Respublikasının rəhbərliyi və ictimaiyyətin nümayəndələri oktyabrın 23-də Hüseyin Cavidin məzarını ziyarət etdilər. Bu əzəmətli bir mitinqə çevrildi. Həmin axşam Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında dahi mütəfəkkirin anadan olmasının 110 illiyinə həsr edilən ədəbi-bədii gecə keçirildi. Hüseyin Cavid yaradıcılığının müxtəlif sahələrinə dair edilən bütün çıxışlarda milli dramaturgiyamızın və teatrımızın inkişafında Hüseyin Cavid

əsərlərinin əvəzsiz rolundan ətraflı bəhs edilir, onun ayn-ayn əsərlərinin Azərbaycan oxucusunun fəlsəfi və etik dünyagörüşünün inkişafında əhəmiyyətli rol oynadığı vurgulanır. Ölkəmizin bir sıra tanınmış fililoq alimlərindən, professorlarından Şamil Qurbanov, Yavuz Axundov, şairlər Hüseyn Razi, Əliyar Yusifli və başqalarının iştirak etdiyi gecənin aparcısı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Fəttah Heydərov Hüseyin Cavidin nəşrinin uzaq Sibirdə doğma vətəninə gətirilməsi kimi çox çatın və bu istiqamətdə yeganə hadisənin məhz Azərbaycan xalqının böyük oğlu, xalqının və onun mənəvi irlisinin vurğunu və hamisi Heydər Əliyev sayı ilə mümkün olduğunu vurgulayaraq Naxçıvan Muxtar Respublikasının Ali məclisinin sədri Heydər Əliyevi kürsüyə dəvət etdi. Heydər Əliyev Hüseyin Cavid yaradıcılığını, onun həyat və mübarizəsini, müasir Azərbaycan ədəbiyyatında oynadığı müstəsna rolu özünəməxus məntiq və məhəbbətlə ətraflı təhlil edib dəyərləndirdi. Heydər Əliyev dedi: "Biz bu gün Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənatının ulu dahisi, dünya şöhrəti Hüseyin Cavidin bayramına yığışmışıq. Cavid irləri, Cavid sənəti özünün yüksək mənəviyyatı, əxlaqi-etik keyfiyyətləri, fəlsəfi mündəricəsi ilə dünya ədəbiyyatının klassikləri ilə birgə addımlayır. Başarı konsepsiya, insan şəxsiyyətinin ululuğu, paklıq, ülvilik, təmiz məhəbbət Cavid yaradıcılığının aparcı amili və yüksək sənətkarlıq meyandır. (3, s.293)

Bu sətirlərin müəllifinin yaxşı xatirindədir ki, ulu öndər Hüseyin Cavid haqqında necə hayəcan və hissəyyatla danışır. Hələ on il əvvəl onun taçəbbüsü ilə Azərbaycan MR Mərkəzi komitəsi və Respublika Nazirlər Sovetinin Hüseyin Cavidin 100 illik yubileyi ilə əlaqədar qəbul eydiyi qərarın tam həyata keçirilmədiyindən, Hüseyin Cavidə ucaldılması nəzərdə tutulan abidənin Bakıda hələ də hazırlanıb qoyulmadığından necə təsəssüfləndiyini dilə gətirdi. Ulu öndər qeyd etdi ki, hələ o

zaman böyük heykeltəraş Ömər Eldarovun emalatxanasında baxdığı Cavid heykəlinin ümumi maketi onun xoşuna gəlmədi.

Qeyd etməliyik ki, məhz həmin ideya ulu öndər ölkə rəhbərliyinə gələndən sonra gerçəkliyə çevrildi və bu gün Bakıda Hüseyin Cavid parkında ucalan həmin möhtəşəm abidə Heydər Əliyevin Cavid dünyasına baxışını tacəssüm etdirən olmaz əsərdir. Abidə açılında xalqımız Hüseyin Cavid yaradıcılığının fəlsəfəsini yüksək bədii ustalıqla tacəssüm etdirən heykəl kompleksinin necə möhtəşəm və məzmunlu olduğunu şahidi oldu. Dünyanın varlığının xeyirlə şərin, mələklə iblisin, zülmə ədalətin, eşqə nifratın mübarizəsi üstündə qurulduğu Cavid dünyasından seyr edilən bu daş əsərmənzərə həm də bir daş yaddaşdır. Böyüklərimizə böyük, daha böyük deməkdən çəkinməmək dərsidir. Bu abidə çərçivələrə siğışmayan Cavid dünyasının daş ifadəsidir.

Naxçıvanda ictimai-siyasi vəziyyətin və təhlükəsizliyin heç də sadə olmadığı bir şəraitdə, həmin sərin payız gecəsində Heydər Əliyev əslində bütün xalqımıza Hüseyin Cavidin şəxsində ədəbiyyatımızı və onu yaradənləri sevməyi və dəyərləndirməyi təlqin edirdi. Çıxışlarda Cavidin cənəzəsinin gətirilməsində Heydər Əliyevin müstəsnə xidmətlərini vurğulayarlara təvazəkarlıqla yetirdi ki, uzaq Sibir torpağından Cavidin cənəzəsinin gətirilməsini mən heç də qəhrəmanlıq sayıram. Bu, sadəcə olaraq mənim vətəndaşlıq borcum idi və bir də, ulu Cavid sənətinə, şəxsiyyətinə böyük məhəbbətimdən irəli gəldi.

Hüseyin Cavid ırsınə və ümumiyyətlə ədəbiyyata, teatra dərin maraq və məhəbbət Heydər Əliyevdə ailədə, orta məktəbdə, sonra isə müəllimlər institutunda (pedagoji texnikumda) oxuduğu illərdə formalaşmışdı. O zaman Naxçıvanın bir sıra məarifçi ziyanlılarının cəmləşdiyi pedagoji texnikumda Cavid sevənlər, onun yaradıcılığını çox yaxşı bilənlərdən biri Heydər Əliyevə dərs deyən Lətif müəllim idi. XX əsrin əvvəllərində Azərbaycanda tanınan və sevilən türk

şairlərinin bir çox şeirlərini əzber bilən, Cavidin ölməz şeirlərini özünəməxsus tərzdə yaddaşından çözləyib ifa edən qoçaman Lətif müəllim həmişə Heydər Əliyevin ədəbiyyata-inceşənətə vurgunuşundan fərəhə söz açırdı. Naxçıvanda 1918-ci ildə Araz Türk Hökuməti qurulduğu zamanı və şəraiti yaxşı xaturlayan, Naxçıvanda Osmanlı Türkiyəsinin Şərqi cəbhəsinin komandanı Kazım Qarabəkir Paşa'nın xilaskarlıq missiyasının şahidi olmuş, həmin vaxtdan türk ədəbiyyatına vurulan Lətif müəllim o zaman Naxçıvan müəllimləri içərisində yeganə İstanbul Universiteti məzunu olan Hüseyin Cavidi çox sevmişdi və sonralar özü müəllimlik edəndə tələbələrinə də Cavidi sevdirirdi. Cavid ırsınə və teatra marağı da fitri istedəda malik Heydər Əliyev Lətif müəllim aşılımışdı. Keçən əsrin 90-ci illərində bu sətirlərin müəllifinin yaxından ünsiyyətdə olduğu Lətif müəllim hər zaman Cavid poeziyasından maraqlı parçaları əzber deyərdi.

Qisa və keşməşkeşli ömründə Hüseyin Cavid öz əsərlərinin tarixi-fəlsəfi məzmunu və tamamilə yeni ifadə tərzi ilə nəinki əlkəmizdə, eləcə də Şərqdə tanınırı, rəsmi ədəbiyyat məmurları onun əsərlərini hər nə qədər təncid etsələr də, bu əsərlər sahnədə parlayırı, tamaşaçılarda tamamilə yeni bir ovqat yaradırı. Proletariat diktatürüsü hakimiyyətinin təzyiqlərinə və qadağalarına baxmayaraq Hüseyin Cavid bütün demək istədiklərini ədəbi qəhrəmanlarının diliylə çox kəskin və aydın ifadə edirdi, məsələn, "Şeyx Sənan" da kor ərabın "ədalət fəryadı" elə Cavidin dövrün və quruluşun haqsızlığını üşyanı deyildimi? Cavidin demək olar ki, bütün lirikası, dramları, poemaları, hətta uşqalara yazdığı kiçik şeirləri belə dərin fəlsəfi məna yükü daşıyır.

Akademik İsa Həbibbəyli yazar: Hüseyin Cavid şeirinin fərdi üslubu romantik fəlsəfi mahiyyət daşıyır. İdeal həqiqət axtarılılığı, xəyalla həqiqət arasındakı təzad, bu təzaddan doğan bəşəri kədərin bədii tacəssümü, hadisələrin daxili mənasına dərinlən varmaq kimi romantizm ədəbi cərayanının tabiatından

doğan ideya-bədiü prinsiplər şairin lirikasında fəlsəfi baxımdan şəh olunmuşdur. (4,s.350) Doğrudan da Hüseyin Cavidin lirik-fəlsəfi baxışlarında idealalla varlıq arasında, ideal həqiqətlə real gerçeklik arasında ziddiyətlərin öz parlaq əksini tapması olduqca xarakterikdir. Əksliklərin vəhdəti və mübarizəsinin fəlsəfi mahiyyətinin bariz nümunələri Cavid yaradıcılığında kifayət qədərdir. Bu hayatı fəlsəfəsinə çox sadə bir dildə Cavid belə ifadə edir:

*Görədim əsla tikansız gül, qaranlıqsız işq  
Hər vüsali daima təqib edir bir ayrılıq*

Hüseyin Cavidin əsərlərindəki monoloqlar dərin fəlsəfi məzmuna malikdir. Bu monoloqlar Hüseyin Cavidin hayatı üzrə, amallar uğrunda mübarizə çağrılarındandır. Bu səpkili şeirlərdə o artıq real həyatın acı gerçeklərini nəzərə alan, yalnız öyünd-nəsihətlə kifayətlənməyib, mübarizəyə çağırın bir müdrikdir:

*Yaşadan kainatı qüvvətdir,  
Güçstüzün hər nəsibi zillətdir.  
...Kim ki, biganədir hüquqə, əvət,  
Xəin allərdə məhv olur sibət.  
...Yaşamaq istəsən, çalış, çabala,  
Rəd olub gurla, bərq olub parla! (5, s.73)*

O zamanlar kommunist hakimiyətinin siyasetinə yarınmağa çalışanlar Cavidi Sovet Azərbaycanı mövzularına müraciət etməkdə təqsirləndirirdilər. Belələrinə xalq yazıçısı Anar cavab verir ki, Cavid azərbaycanlı olaraq, eyni zamanda daha geniş regionun, Yaxın və Orta Şərqi, indiki ifadə ilə desək bütün türk dünyasının yazılısidir. O, böyük bir bölgənin dünyaya təqdim etdiyi elçisi olaraq Şərqi tarixinin, fəlsəfəsinin, estetikasının, problemlərinin ifadəçisidir. (6, s.242)

Qeyd edilməlidir ki, Cavid surət Azərbaycan mövzusunda yazanda da ümumbaşəridir. Məsələn, Cənubi Azərbaycan mövzusundan yazanda ("Telli saz") Cavid haqq-ədalət uğrunda mübarizəni elə ustalıqla ümumiləşdirir ki, burada artıq konkret

məkanın yox, ümumən insanlığın problemi qabardılır. Cavidin fəlsəfi ərsini dərindən araşdırın professor Səlahəddin Xəlilov haqqı olaraq yazar ki, Cavid milli və dini dəyərlərlə müqayisədə ümumbaşəri dəyərlərə daha böyük ənəm verir.(7, s.113)

Bütün şəraitlərdə və vəziyyətlərdə Cavidin hayatı fəlsəfəsi eşq, gözəllik üstündə dayanır. Onun romantik poeziya ələmində Şərqi fəlsəfəsinin, xüsusən də təsəvvüfün ənənəsinə uyğun ilahi eşq də var, real həyatın konkret insana məxsus ali neməti olan sevgi-məhabbəti özündə ehtiya edən eşq də var. Məsələn,

*Dünyada varsa dövləti - cavid, o, eşqdir  
Olmaz sevib-sevilməyən ömründə baxtıyar.*

*Yaxud bir başqa şeirinə baxaq:  
Məhəbbətsiz bütün mənəyi-xilqət şübhəsiz heçdir,*

*Məhəbbətdir əvət, məqsəd bu puraşsanə xilqətdən. (8, s.77)*

Əlbəttə Hüseyin Cavidin eşq, gözəllik fəlsəfəsi dərin məzmunlu, geniş əhatəli ayrıca bir mövzudur. "Dünyanı gözəllik xilas edəcəkdir", "Mənim tanrıım gözəllikdir, sevgidir" deyən böyük mütəfəkkir gözəlliyi, eşqi irfanlışdırın sələflərindən və eləcə də, onu real həyatın və insanların eşq və gözəlliyyə münasibəti kimi sadəcə tərənnüm edənlərdən fərqlidir. Cavid poeziyasında irfani eşq ilə real həyat eşqinin arasında əslində bir müəyyən sərhəd yoxdur, bunların keçidi hiss olunmadan baş verir, hər ikisində Cavid gözəllik aşığıdır.

Hüseyin Cavid fəlsəfəsinin əsasında hər zaman, hər yerde mərkəzi yerde "insan" dayanır. Onun əsərlərində insanın mələk siması ilə insana xas olmayan, lakin bəzi hallarda müşahidə olunan iblis siması qarşılaşdırılır, lakin Cavidə şərə-qarşı mübarizə ruhu həmişə güclüdür. Onun fəlsəfəsində insanın azadlığı ən üstün, aparıcı istiqamətlərdəndir. Lakin Cavid demişkən "cahanda hürə olan varmı? İştə bu sual" Burada şübhəsiz ki, Cavid azadlığın yalnız, mücərrəd fəlsəfi mənasını deyil, eyni zamanda zəmanəsinin, yaşadığı sosializm cəmiyyətinin də siyasetinə işarə edirdi. Bu cəhətlər böyük ədəbiyyatı

yxşı bilən və duyan Heydər Əliyevin də diqqətindən yayın-  
mamışdır.

Heydər Əliyev nəinki yaradıcı ziyalıları, tədqiqatçıları, bütövlükdə Azərbaycan xalqını zəngin tarixi-mədəni irsimizi öyrənməyə, onu gələcək nəsillərə və bütün dünyaya təqdim etməyə yönəldir, eyni zamanda görkəmli klassiklərimizin, müasir ədəbiyyat və incəsənət xadimlərimizin yubileylərini keçirmək təcrübəsindən milli-mənəvi dəyərlərin inkişaf etdirilməsi üçün maharətlə istifadə edirdi. Əslində Heydər Əliyev Azərbaycan xalqının milli dırçəliş fəlsəfi konsepsiyasını bu kimi tədbirlərdə addım-addım irəlilədir, xalqın milli kimliyinin dərk edilməsi üçün zəmin hazırlayırdı. Heydər Əliyev deyirdi: Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyükü mədəniyyətdir. Yüksək mədəniyyətə malik olan xalq həmişə irali gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir. (11, s.374)

Heydər Əliyev Hüseyin Cavidi əlbəttə ilk növbədə yaziçi, dramaturq, şair, eyni zamanda bütün varlığı və yaradıcılığı ilə dünya ilə, zamanla, yaşadığı dövrlə əlləşən, zamanəsinin və mühitinin ziddiyyatlarını əsərlərində qabartmaqdan əsla çəkinməyən bir filosof kimi dəyərləndirirdi. Heydər Əliyev 1998-ci il aprelin 3-də "21-ci əsr" jurnalının suallarını cavablandırarkən "Ən çox sevdiyiniz dramaturq?" sualına "Hüseyin Cavid" cavabını vermişdi. (9, s.152)

1997-ci il 5 iyul tarixində Respublikanın Milli Təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsinə həsr olmuş təntənəli yığıncaqdakı nitqində Prezident Heydər Əliyev demişdir ki, "Keçmiş NKDV-nin böyük bələalarından biri də o idi ki, vaxtilə Hüseyin Cavid, Mikayıl Müşfiqi, Əhməd Cavadı, Yusif Vəzir Çəmənzəminlini, Seyid Hüseyni, Salman Mümtazı danışdırı, istintaq edən adamlar onların kim olduğunu anlamırdılar. Xatirimdədir, mən 1950-ci ildə galib Bakıda Təhlükəsizlik Nazirliyində işə

başlayanda, -o vaxtlar Salman Mümtazın bir neçə materiallarını axtarırdum. 38-ci ildə işləyən adamlardan biri gördü ki, mən bu işlərə maraqlı göstərirəm, -dedi ki, bilirsiniz, bu həyətdə binanın daxili həyatı var, həbsxana da orada yerləşirdi, Hüseyin Cavidin, Salman Mümtazın kitabxanasındaki qiymətli kitabları ermənilər və başqa millətə mənsub olan adamların, çox savadsız adamların gətirib burada vəhşicəsinə yandırıqlarını gördüm. Mane olmaq istədim, ancaq bacarmadım.

Heydər Əliyev qeyd edir ki, əlbəttə, o insanlar nə bilirdilər ki, Salman Mümtazda olan nadir kitablar nədir. Əgər bilsəydiłər ki, o kitablar Azərbaycan üçün dəyərlidir, onuz da yandıracaqdılar, çünki onlar Azərbaycanı dağıtmaq istəyirdilər. Hüseyin Cavidin, Əhməd Cavadın, Mikayıl Müşfiqin istintaqını aparınlar onların səviyyəsinə çata bilərdilərmi? Yox! Çünkü onların əksəriyyəti savadsız adam idi. O vaxtlar, 37-38-ci illərdə NKDV-də, yəni Daxili İşlər Komissarlığında ali savadlı bir-iKİ adam tapa bilərdin, bəlkə də yox idi. Çoxunun heç orta savadı da yox idi. Savadsızlığı ləğvətnə kurslarından gəlmİŞ adamlar, bolşeviklər idilər. (10, s.361)

1996-ci il 29 oktyabr tarixində Naxçıvanda Hüseyin Cavidin məqbərəsinin açılışındakı nitqində Heydər Əliyev deyirdi ki, Hüseyin Cavid XX əsrə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişaf etməsində misilsiz xidmətlər göstərmişdir. Hüseyin Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir. Hüseyin Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sarvatıdır. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır.

Hüseyin Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyyətə çağırıbdır. O, həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadıq olmuşdur, millətinini, xalqını həddindən

artıq sevmiş və millətinə, həddindən artıq xidmət edən bir insan olmuşdur. Ulu öndər vurğulayırı ki, məhz bnlara görə də biz 1981-ci ildə Hüseyn Cavidin anadan olmasının 100 illik yubileyi haqqında böyük bir qərar qəbul etdi. Bu gün böyük iştixar hissi ilə deyə bilərəm ki, mən bu qərarın həm təşəbbüskarıyam, həm də onun müəllifiyəm. Bu gün mən xoşbəxtəm ki, həmin o vaxt nəzərdə tutduğum arzulanım, istəklərim 15 ildən sonra yerinə yetirilir.

Ulu öndər qeyd edirdi ki, 1982-ci ildə Hüseyn Cavidin cənazəsini Uzaq Sibirdən Azərbaycana gətirmək asan iş deyildi. Bu, böyük iradə, cəsarət tələb edirdi. Ancaq xalqımıza, millətimizə, tariximizə, mədəniyyatımıza, ədəbiyyatımıza, mənəviyyatımıza olan sədaqət mənə belə bir cəsarət göstərməyə imkan verdi. Mən bunu etdim. O vaxt Hüseyn Cavidin cənazəsini Azərbaycana gətirərkən onu Bakıda, yaxud doğuldugu yerdə torpağa vermək barədə müxtəlif fikirlər var idi. Bu məsələ müzakirə olundu. Yaziçilərimiz, alimlərimiz, ziyalılarımız böyük fikir mübadiləsi apardılar. Onlar qərar qəbul etdilər. Bu, mənim də qərarım idi ki, cənaza Naxçıvana gətirilsin. Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Ona görə də Hüseyn Cavidin cənazəsinin Naxçıvanda torpağa verilməsi həm Hüseyn Cavidin ruhuna olan hörmət idi, həm da Azərbaycanın ayrılmaz hissəsi, müqəddəs guşəsi olan Naxçıvana hörmət və ehtiramın əlaməti idi. Hüseyn Cavidin məqbarəsi Naxçıvanın memarlıq tarixinə yeni bir sahifədir. Naxçıvanda böyük memarlıq, milli, mədəni abidələrimiz var. Bu abidə də həmin ənənələrin davamıdır. Ümidvaram ki, "Mominə xatun" abidəsi kimi, bu abidə də əşlər boyu yaşayacaqdır. Güman edirəm ki, gələcək nəsillər bu günü xatırlayacaq və bu abidəni yaradılanları unutmayacaqlar. (11, s.475)

Kürəsəlləşən dünyadan bu gənki gözü ilə baxsaq, Hüseyn Cavid ırsı sözün əsl mənasında müxtəlif dilə, dini etiqada və mədəniyyətə malik insanların çoxmədəniyyətlilik, çoxdillilik,

çoxetiqadlılıq şəraitində ahəngdar, birləşməşəyişini və bir-birinə münasibətdə xoşrəftarlılığı təlqin edir. Onun yaradıcılığının milli, yaxud coğrafi hüdudları, məkan və zaman çərçivəsi yoxdur. Cavid yaradıcılığı Azərbaycan Respublikasının Prezidenti möhtəram İlham Əliyevin ölkəmizdə irəli sürüb həyata keçirdiyi multikulturalizm siyasətinə birbaşa xidmət edən dəyərli mənəvi xəzinədir.

### **İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:**

- 1."Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildiliyinin elmi-biblioqrafik göstəricisi, 2 cilddə, 1-ci cild, Bakı, Şərqi-Qərb, 2013.
- 2.Şərqi qapısı" qəzeti, 26 oktyabr 1990-cı il.
- 3.Qayıdiş. Məsləhətçi və buraxılışına məsul Naxçıvan MR Ali Məclisinin sədri Vasif Tağıbov. Bakı, "Azərbaycan", 1996.
4. Isa Həbibbəyli. Ədəbi şəxsiyyət və zaman. Əsərləri, 10 cilddə, II cild, Bakı, "Elm və təhsil", 2017.
5. Hüseyn Cavid. Əsərləri 5 cilddə, 1-ci cild, Bakı, "Lider", 2005.
6. Anar. Literatura, iskusstva, kultura Azerbaydjana , I -tom, Bakı, "Iltelpress", 2010, s.242.
7. Salahəddin Xəlilov. Cavid fəlsəfəsi.2-ci kitab:klassik Şərqi və müasirlik. Bakı, "Nurlar" nəşriyyatı, 2009.
8. Hüseyn Cavid. Əsərləri, 4 cilddə, 1-ci cild, Bakı, Yaziçi, 1982.
9. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. 15-ci kitab, Bakı, Azərnəşr,2005.
10. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir, 10-cu kitab, may 1997-iyul 1997, Bakı, "Azərnəşr", 2002.
11. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir- çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr,7-ci kitab, Bakı. Azərnəşr, 1998.

***Sevil Əliyeva***  
***AMEA Fəlsəfə İnstitutunun "Heydər Əliyevin  
siyasi irsi və azərbaycanlıq fəlsəfəsi"  
şöbəsinin kiçik elmi işçisi***

**Azərbaycanda uşaq hüquqlarının müdafiəsi  
və milli inkişaf siyasəti**

Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli sosial şəraitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalasması dövlət siyasetinin prioritet istiqamətlərindən birini təşkil edir. Azərbaycanda uşaq hüquqlarının müdafiəsində dövlət uşaq siyasetinin və milli inkişaf istiqamətində milli qanunvericilik bazasının yaradılması, demokratikləşmə prosesində bilavasitə uşaq institutlaşmasının formalasmasında olan islahatlar silsiləli olaraq davam etdirilir. Milli qanunvericilik bir tərəfdən beynəlxalq standartlara uyğunlaşdırılarsa da, digər tərəfdən başqa dövlətlərin daxili qanunvericiliyi ilə müqayisə edilir. Təbii ki, hər bir dövlət öz milli standartlarını qorumağa səy edir. Belə olan halda beynəlxalq qanunlara uyğun olaraq, hər bir dövlət o cümlədən, Azərbaycan da, uşaqların hüququ statusunu tənzimləyən milli qanunvericilik bazasını formalasdırıv və milli inkişaf siyasətini hüququ kontekstdə yürüdürlər.

Müstəqil Azərbaycanda uşaq hüquqlarının müdafiəsi, onun qorunması məqsədilə Ulu Öndər Heydər Əliyev 1998-ci il avqustun 24-də "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununu imzaladı. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının qanununda yazılır ki: "Bu qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyənnaməsinə, uşaq hüquqlarına dair konvensiya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanda uşaq hüquqlarını və azadlıqlarını, uşaqlar

barəsində dövlət siyasetinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edən qanunvericilik aktıdır" (1, s.1015).

Ulu Öndər Heydər Əliyev strategiyasında ailə, uşaq problemləri həmişə diqqət mərkəzində olmuşdur. Ulu Öndərin özünün məhz uşaqlara qayğısı, diqqəti, onları xüsusi məhəbbətlə sevməsi, "Uşaqlar bizim sevincimizdir, cəmiyyətin gələcəyidir" məntiqi dövlət siyasetinin prioritet məsəlesi idi və bu istiqamətdə ciddi tədbirlər görülmüşdür. O qeyd edirdi ki: "Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilibdir" (2, s.129).

Müstəqilliyin ilk illərində Ulu Öndər Heydər Əliyev tərəfindən uşaq hüquqlarının müdafiəsi sisteminin qanunvericilik mexanizmini yaradılmışdır ki, bu sahədə mövcud qanun və normativ hüquqi aktlar mütəmadi olaraq tənzimlənirdi. Məhz bu prioriteti nəzərə olaraq, dövlət uşaq hüquqları haqqında Konvensiyani təsdiq etməyə başlamış və bu təbliğdə isə alternativ xidmətlərin yaradılması istiqamətində dövlət tərəfindən müəyyən işlər aparılmışdır.

Dövlət uşaq siyasəti prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, məsələnin inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Belə ki, Prezidentin 2006-ci il 6 fevral tarixli Fərmanına əsasən 1998-ci ildə yaradılmış Qadın Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətləri genişləndirilmiş və ölkədə ailə, qadın və uşaq problemləri üzrə vahid dövlət siyasetinin həyata keçirilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Yarandığı gündən Komitə uşaqları hüquq və maraqlarının müdafiə və təminatı, onların sosial rifahının yaxşılaşdırılması, uşaqların hərtərəfli inkişafı üçün əlverişli şəraitin yaradılması istiqamətində müvafiq dövlət orqanları, yerli qeyri-hökumət və

beynəlxalq təşkilatlar ilə əməkdaşlıq edir. Respublikada uşaqların hüquqlarının qorunması, milli qanunvericiliyin beynəlxalq müqavilələrin müddəələri və prinsiplərinə əsasən təkmilləşdirilməsi və bu qanunvericiliyin effektiv şəkildə tətbiq edilməsi, habelə uşaqlarla bağlı layihələr və programların həyata keçirilməsi istiqamətində Aile, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müvafiq nazirliklərdə olan şöbələr, Ombudsman təsisatı, BMT-nin Uşaq Fondu, Əhalii Fondu və İnkışaf Programının Azərbaycanda nümayəndəlikləri, həmçinin yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.

Azərbaycan dövlət uşaq siyasetinin həyata keçirilməsində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2012-ci il 8 may tarixli Fərmanı ilə təsdiq edilmiş "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti qaydası" mühüm rol oynadı. Bu qayda uşaq hüquqlarının həyata keçirilməsinin dövlət nəzarəti tərəfindən tənzimlənməsini təşkil edir.

• Dövlət nəzarətinin məqsədi uşaqların Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş hüquqlarının və mənafələrinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması, uşaq hüquqlarının pozulmasına səbəb olan halların aradan qaldırılması və səbəb ola biləcək halların qarşısının alınmasıdır.

• Dövlət nəzarətini, Azərbaycan Respublikasının bütün yetkinlik yaşına çatmayanları işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər (3).

Dövlət orqanlarının dövlət nəzarəti üzrə ümumi vəzifələri aşağıdakılardır: Hər bir uşaqın zəruri maddi və məsiş şəraitində tərbiyə olunması, layiqli vətəndaş kimi formallaşmasının təmin edilməsinə yönələn dövlət siyasetini həyata keçirmək; Azərbaycanda qanunlarına uşaqların

hüquqlarını qorumağa dair tələblərinin yerinə yetirilməsinə nəzarət etmək; uşaqların mənafeyinin üstün tutulmasına nəzarət etmək; Uşaqların müraciət etmək hüququnun təmin edilməsinə nəzarət etmək; Uşaqların normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etməsi üçün sağlam və təhlükəsiz mühit yaradılması istiqamətində tədbirlər görmək; Uşaq problemlərinin həlli istiqamətində təhlillər, tədqiqatlar aparmaq.

Dövlət nəzarəti sahəsində funksiyaları aşağıdakı dövlət orqanları yerinə yetirir:

Azərbaycan Respublikasının Aile, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi: - Uşaqların hüquqlarını və mənafələrini müdafiə edir; - Valideyn himayəsindən məhrum olan uşaqların, övladlığa götürülen uşaqların ümumi үçotunu aparır; - Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə razılıq verir, ölkələrarası övladlığa götürmə məsələləri üzrə zəruri tədbirləri həyata keçirir; - övladlığa götürülmüş uşaqların həyat şəraitinə və tərbiyəsinə nəzarətin həyata keçirilməsi üzrə hesabatlara və məlumatlara baxır, əsas olduqda, övladlığa götürmənin ləğvi ilə bağlı məhkəmədə iddia qaldırır; - Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların Azərbaycan Respublikasının ərazisində qaytarılması və ya övladlığa götürünən vətəndaşı olduğu (daimi yaşadığı) dövlətin qanunvericiliyinə uyğun yerləşdirilməsi məqsədi ilə zəruri tədbirlər görür.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi:

- Yetkinlik yaşına çatmayanları cinayət əməllərinə və ya fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmiş, yaxud yetkinlik yaşına çatmayanlar barəsində qanunazidd başqa əməller törətməş şəxslərin, habelə yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən və ya lazımla yerinə yetirməyən valideynlərin və digər qanuni nümayəndələrin,

vəzifeli şəxslərin aşkar edilməsini, onlar barəsində Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin edir; - Yetkinlik yaşına çatmayanların baxımsızlığına, qanunaziddə əməllər tərətməsinə imkan yaradan səbəblər və hallar barəsində müvafiq dövlət orqanlarına və digər qurumlara məlumat verilməsini təmin edir.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi:

- Təhsilin müvafiq dövlət standartlarına uyğun təşkilinə təhsilin keyfiyyətinə dövlət nəzarətini həyata keçirir; - İstedadlı uşaqların təhsilini davam etdirməsi üçün zəruri tədbirlər görür;
- Təhsil sahəsində dövlət siyasetinin həyata keçirilməsinin monitoringini aparır.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi:

- Yetkinlik yaşına çatmayanlara tibbi yardım göstəriməsini təmin edir; - Cinsi yolla yayılan xəstəliklərin mənbəyinin aşkar edilməsini, belə xəstəliklərə düşər olmuş, habelə əxlaqsızlıqla məşğul olan yetkinlik yaşına çatmayanların müayinəsini və müalicəsini, həmin şəxslər haqqında daxili işlər orqanlarına məlumat verməklə, həyata keçirir; - Tibbi-təriyə müəssisələri şəbəkəsinin inkişafını təmin edir.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

- Sağlıqlı imkanları məhdud uşaqların reabilitasiyasını və sosial müdafiəsini təşkil edir, onlara bağlı məlumat bazasını təşkil edir; onlara yardım göstərilməsini təmin edir; - Uşaqlara sosial xidmətin göstərilməsini təşkil edir;

- Yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunarkən Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirir.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi:

- Təhsil müəssisələrində bədən tərbiyəsi və idman vasitəsilə uşaqların sağlamlığının qorunmasını və möhkəmləndirməsini təmin edir; sağlamlıq imkanları məhdud uşaqların

bədən tərbiyəsi və idmanla məşğul olması, idman yarışlarında iştirak etməsi üçün əlverişli şərait yaradır, belə uşaqlar arasında ölkə və beynəlxalq idman yarışlarını, o cümlədən paralimpiya, deflimpiya və xüsusi olimpiya oyunlarını təşkil edir və bu yarışlarda sağlamlıq imkanları məhdud idmançıların iştirakını təmin edir; - yetkinlik yaşına çatmayanların istirahətinin, asudə vaxtinin və məktəbdənənər təhsilinin təşkilində iştirak edir.

Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sahəsində Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar: - yetkinlik yaşına çatmayanların hüquqlarının və mənafelərinin qorunması üzrə, həmin şəxslərin baxımsızlığına, kimsəsizliyinə, hüquq pozuntularını tərətməsinə imkan yaradan səbəb və halların aşkar edilməsi və aradan qaldırılması üzrə tədbirlər həyata keçirir; - Yetkinlik yaşına çatmayanların hüquqlarını pozan və ya onları qanunaziddə əməllər tərətməyə təhrik və cəlb edən şəxslərin məsuliyyətə cəlb olunması üçün müvafiq dövlət orqanlarına müraciət edir; - İnsan alverinin qurbanı olmuş uşaqların hüquqlarının və mənafelərinin qorunması üçün tədbirlər görür;

Yerli icra hakimiyyətinin qəyyumluq və himaya orqanları:

- Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqları və uşağını tərbiyə etməkdən yayının valideynlərin uşaqlarını, səhhətinə görə qəyyumluq və ya himayəyə ehtiyacı olan yetkinlik yaşına çatmayanları aşkarla çıxarırlar; - Valideynlərlə uşaqların maraqları arasında ziddiyyət yarandığı hallarda, uşaqların hüquqlarının və mənafeyinin müdafiəsi üçün nümayəndə təyin edir;

-Tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdə yerləşdirilən valideyn himayəsindən məhrum olan uşaqların saxlanması, tərbiyə və

təhsilinə daim nəzarət edir, həmin müəssisələrin məzunlarının hüquqlarının qorunmasını təmin edir (4).

Qeyd etmək lazımdır ki, uşaq hüquqlarının müdafiəsi dövlət siyasetində iki istiqamətdə aparılır: Beynəlxalq və dövlətdaxili normativ-hüquqi aktlarla.

Uşaq hüquqlarını müdafiə edən və dünya dövlətləri tərəfindən tətbiq edilməli olan beynəlxalq sənədlərin qəbul edilməsi hər bir dövlətin siyasetinin konkret istiqamətlərinin müəyyənləşdirilməsini tələb edir.

Uşaq hüquqlarının müdafiəsindən bəhs edərkən, bu istiqamətdə Azərbaycan Respublikası tərəfindən qəbul edilmiş dövlətdaxili normativ-hüquqi aktlar da təsnifləşdirilməlidir. Təsnifləşdirilmənin isə əsasən dörd mühüm istiqamətdə aparılması bu problemin əhəmiyyətini dərk etməyə imkan verir:

- Qanunvericilik sisteminin əsas bazası olan Konstitusiya və Konstitusiya qüvvəli aktlar; - özündə insan və uşaq hüquqları sahəsində bəzi normaları birləşdirən dövlətdaxili normativ-hüquqi aktlar;
- insan hüquqları ilə əlaqədar qəbul edilmiş dövlətdaxili normativ-hüquqi aktlar;
- bilavasitə uşaq hüquqları ilə əlaqədar qəbul edilmiş dövlətdaxili normativ-hüquqi aktlar.

Bütövlükda, uşaq hüquqlarının müdafiəsi istiqamətdə dövlətdaxili fəaliyyətin həyata keçirilməsi mühüm istiqamətlərdən biridir. Bu isə aşağıdakılarda ifadə olunur: uşaq hüquqlarına dair qanunvericilik bazasının yaradılması; uşaq hüquqları sahəsində beynəlxalq aktlara tərəfdar çıxməq; uşaq hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq milli organların yardılması (5, s.126-127).

Beləliklə, qeyd edilənləri nəzərə alaraq, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi və milli inkişaf siyaseti aşağıdakılari özündə ehtiva edir:

- Birinci hissə qrup tədbirlər, dövlət və ictimai səylərin təşkilati təminatı ilə bağlıdır və özündə bunları birləşdirir: yuvenal ədliyyə sisteminin formalasdırılması; uşaq hüquqları

istiqamətində ombudsman təsisatının fəaliyyətinin daha da gücləndirilməsi; yetkinlik yaşına çatmayanların hüquqları və qanuni mənafelərinin təminatı üzrə ictimai nəzarətin yaradılması; sosial neqativ halların profilaktikası məqsədilə ictimai hərəkatın yaradılması və inkişafı; uşaqlar və yeniyetmələrlə iş üzrə mütəxəssislərin hazırlanması; müəssisə və təşkilatlarda gənclərə iş üzrə vəzifələrin yaradılması.

- İkinci hissə sosial tədbirlərdir: Bunlar yetkinlik yaşına çatmayanların təhsil, əmək, onların qabiliyyətlərinə uyğun imkanların realizəsi; uşaq və gənclərin sağlam hayatı tərzinin, idman və bədən tərbiyəsi, yaradıcılığın inkişafı, yetkinlik yaşına çatmayanların nəzarətsizliyi və cinayətkarlığının qarşısının alınması, vətənpərvər ruhda tərbiyələri üçün maliyyə programlarının artırılması; yetkinlik yaşına çatmayanlar üzrə bölmələrin maddi- texniki bazasının möhkəmləndirilməsi; gənclər və yeniyetmələr üçün sosial xidmət, klub və mərkəzlər şəbəkəsinin inkişafıdır.

- Üçüncü hissə və yaxud qrupa isə təhsil və tərbiyənin rolunun artırılması daxildir. Bu əsasən savadsızlığın ləğvi, uşaq və yeniyetmələrlə iş təcrübəsinə malik mütəxəssislərin köməyi ilə təhsilin təkmilləşdirilməsi; narkomaniya, alkoqolizm və s. profilaktikası üzrə yarım fənlərin təhsildə fakultativ dərsə daxil edilməsi; gənclərlə profilaktik işin təşkili məsələləri üzrə pedoqoji işçilərin hazırlanması; uşaqların əlavə təhsil təsisatları şəbəkəsinin inkişafıdır.

- Nəhayət, informasiya-təbliğat tədbirləri də önemlidir. Bu zaman fiziki və psixi sağlamlıq, sosial rifah, sağlam həyat tərzi haqqında uşaq və yeniyetmələrin məlumatlandırılması; uşaq və yeniyetmələrin güc, qəddarlıq və qeyri-etik təbliğatdan müdafiəsi; hüquq pozmaları ilə əlaqədar statistik bazanın toplanması; uşaqlarla alkoqolizmə qarşı monitoringlərin aparılması; yetkinlik yaşına çatmayanların narkomaniyadan müalicəsi üçün sosial-reabilitasiya və müalicə-profilaktika

xəstəxanasının yaradılması kimi addımların atılması dövlət uşaq siyasetinin inkişafına töhvədir.

*Hafizə İmanova  
AMEA Fəlsəfə İnstitutunun  
Davamlı inkişafın fəlsəfəsi  
şöbəsinin kiçik elmi işçisi*

### **İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:**

1. A.Quliyev, Hüquq ensiklopediyası. Bakı, Qanun 2007, 1107 sah.
2. Heydər Əliyev. Müstəqillik yolu. Bakı, 1997, "Azərbaycan Universiteti" nəşriyyat, 136 s.
3. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti qaydası // "Respublika", 9 may 2012-ci il.
4. N.Adilov, Müasir beynəlxalq hüquq və Azərbaycan Respublikası qanunvericiliyində uşaq hüquqlarının müdafiəsi; nəzəri və praktiki məsələlər, Bakı, Aypara-3, 2010. 288 s.
5. <http://president.az/articles/4832>.

### **Heydər Əliyevin həyata keçirdiyi davamlı inkişaf siyasəti**

Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyev XX əsrin ikinci yarısından başlayaraq Azərbaycanın ictimai-siyasi həyatına fəal dövlət rəhbəri kimi daxil olmuşdur. 1969-cu ildən başlayaraq bu möhtəşəm insanın keçdiyi həyat yolu, çoxşaxəli və məqsədönlü fəaliyyəti Azərbaycanın sürətli inkişafına güclü təkan vermiş, ölkəmizi öz hündürlərindən kənardan tanılmış, beynəlxalq miqyasda ölkəmizin nüfuzunu xeyli dərəcədə yüksəltmişdir.

Heydər Əliyev uzaqqorənliyi, qətiyyəti və cəsarəti, geniş dünyagörüşü ilə bir dövlət başçısı, bacarıqlı siyasetçi və diplomat kimi bütün dünyada özünü tanılmış, dünya miqyaslı siyasetçilər sırasında on cərgalarda yer tutmuşdur. Ulu öndər Heydər Əliyevin adı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmışdır.

Dünyada tanınmış bir çox ekspertlərin fikrincə, Heydər Əliyev məharətli və uzaqqorən siyasetçi olmaqla yanaşı, dövlətçilik təcrübəsində da dövlət idarəciliyinin fenomeni kimi daim yaşayır. Azərbaycanın son illər ərzindəki nailiyyətləri və ölkəmizin davamlı inkişafı yuxarıda dediklərimizə əyani sübutdur.

Ümummilli liderimiz Azərbaycan xalqının milli mədəniyyətinə, onun tarixi qaynaqlarına həmişə böyük diqqətlə yanaşmış, millətin qan yaddaşına hopmuş tarixi şəxsiyyətlərimizin zaman-zaman yaşaması üçün öz qayğısını əsirgəməmişdir.

Müasir dünyada Azərbaycanın layiqli yer tutmasında, sivilizasiya marafonunda inamlı addımlamásında böyük rolü olan ulu öndər, müstəqil Azərbaycanımızın memarı Heydər Əliyev əlkəmizin içtnai-siyasi, mədəni həyatında baş verən köklü dəyişikliklərin, böyük yüksəlişin müəllifi olmuşdur. Tarixi təcrübə göstərir ki, zəngin təbii və iqtisadi sərvətlərə malik olan əlkələrdə müstəqilliyin qorunub saxlanması bəzən onun əldə edilməsindən daha çətin və mürkəbdür. Düşmən təcavizünə məruz qalan və təcrübəsiz şəxslər tərafından idarə olunan Azərbaycanda bu daha da çətin idi. Əlkəmiz yalnız dövlət müstəqilliyyini itirmək təhlükəsi deyil, eyni zamanda, daxildən də parçalanmaq təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Əlkəni bu ağır vəziyyətdən 1993-cü ildə xalqın istəyi ilə yenidən hakimiyətə qaydan ümummilli lider Heydər Əliyev çıxardı. Belə bir çətin anda, çətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi və tələbi ilə ümummilli liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı, xalq onu Prezident seçdi və ondan sonra əlkəmizin yeni inkişaf dövrü başlandı. Bütün xoşagalmaz meyllərə son qoyuldu, sabitlik, içtimai asayış bərqrər olundu, qeyri-qanuni silahlı dəstələr tərkislih edildi. Bir sözle, Azərbaycan yeni inkişaf yoluna qədəm qoydu.

Ötən asrin 90-cı illərinin ortalarından başlayaraq məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyaseti və gərgin fəaliyyəti sayəsində əlkəmizin sosial-iqtisadi inkişafı istiqamətində mühüm addımlar atıldı. Həyata keçirilən islahatlar nəticəsində sərbəst bazar münasibətlərinə əsaslanan və sosialyönlü iqtisadi sistemin formalşması, əlkədə mövcud olan təbii iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə calb olunması, milli iqtisadiyyatın dünya təsərrüfat sisteminiə səmərəli şəkildə integrasiyası təmin edildi. Azərbaycan iqtisadiyyatında davamlı inkişaf konsepsiyasına əsaslanan bu islahatlar mahiyət etibarı ilə inkişafın yeni-Azərbaycan modelini yaratdı.

Ümummilli lider Heydər Əliyev davamlı sosial-iqtisadi inkişafa nail olmaq üçün təkamül yolu ilə yeni iqtisadi sistemə transformasiyanı və çoxmülkiyyətli iqtisadiyyatın formalşmasını təmin etdi. Əlkəmizin potensial imkanları, milli mənafeləri, xarici dövlətlərlə qarşılıqlı münasibətləri, iqtisadi əməkdaşlığın yolları, qlobal iqtisadi meyillər, geosiyasi reallıqlar və bu qəbildən olan digər vacib amillər nəzərə alınmaqla, Azərbaycanın demokratik islahatlar platformasını, tərəqqinin yeni istiqaməti olan davamlı inkişaf yolunu müəyyənləşdirdi. Özəlləşdirmənin həyata keçirilməsi sayəsində iqtisadiyyatın strukturunda ciddi keyfiyyət dəyişiklikləri baş verdi və liberal iqtisadiyyatın formalşması üçün əlverişli şərait yarandı.

Məhz dünyaniqyaslı içtimai-siyasi xadim Heydər Əliyevin gərgin əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, əlkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Azərbaycanda sahibkarlığın inkişafı və təşəkkül tapması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndər azad sahibkarlığın inkişafına daim diqqət göstərmmiş və əlkənin davamlı inkişafını məhz özəl sektorla bağlı olduğunu vurğulamışdır. Qəbul olunmuş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu oldu, kiçik və orta sahibkarlığın inkişafını iqtisadi siyasetin prioritet istiqamətlərindən birinə çevirdi. Heydər Əliyevin rəhbərliyi ilə sahibkarlıq infrastrukturunun formalşdırılması istiqamətində mühüm addımlar atıldı, sahibkarlara maliyyə dəstəyi və zəruri texniki yardım göstərən strukturlar formalşadı. Sahibkarların vergi yükünün azaldılması istiqamətində tədbirlər görüldü, mənfəət və əlavə dəyər vergisinin dərəcələri aşağı salındı, kiçik sahibkarlıq subyektlərinə vahid vergi tətbiq edilməyə başlandı. Dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradıldı və bu sahədə müvafiq dövlət proqramları təsdiq olundu.

Ümummilli liderin əlkənin gələcək inkişafı ilə bağlı qarşıya qoymuğu vəzifələrdən biri də regionların tarazlı və

davamlı inkişafının təmin edilməsi olmuşdur. Heydər Əliyev Azərbaycanın davamlı inkişafı baxımından regionların inkişafını və bölgelərdəki potensialdan səmərəli istifadəni vacib hesab edirdi. Bu baxımdan, 1995-2003-cü illəri regionların sürətli sosial-iqtisadi inkişafına hazırlıq mərhələsi kimi dəyərləndirilənmişdir. Bununla belə, o dövrdə bazar münasibətlərinin geniş vüsət alması, hərtərəfli iqtisadi islahatların aparılması, özəlləşdirmə proqramlarının həyata keçirilməsi, milli sahibkarlar sinfinin formallaşması regionların hazırlı inkişafına əlverişli zəmin yaratdı. Bununla bağlı çıxışlarının birində bildirilmişdir: "Bildirmək istəyirəm ki, iqtisadiyyat sahəsində indiyadək gördükümüz işlər, həyata keçirdiyimiz tədbirlər, atdığımız addımlar və imzaladığımız müqavilələr Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək və Azərbaycan Respublikası əhalisinin, vətəndaşlarının rıfah halını yaxşılaşdırmaq üçün edilibidir." (1,s.15)

Böyük siyasi xadimin ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi, 1994-cü ilin sentyabrında böyük təzyiqlərə baxmayaraq, "Ösrin müqaviləsi"nin imzalanmasına nail olması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi. Bu saziş həmçinin Azərbaycanın qapılarını bütün dünyadan üzüne açdı, bu sahədə yeni müqavilələrin imzalanmasını və ölkəyə investisiya qoyuluşuna münbit şərait yaratdı. 1998-ci ildə Avropanın Yenidənqurma və İnkışaf Bankı ilə imzalanan kredit sazişi də buna bir nümunədir. Bununla bağlı ulu öndər beynəlxalq maliyyə qurumları ilə də geniş əlaqələr yaradaraq, ölkəmizin gələcək inkişafı üçün Avropa banklarından faydalanağı da zəruri hesab etmişdir. Bu haqda ulu öndər demisişdir: "Bu gün imzalanmış kredit sazişi bu baxımdan çox böyük əhəmiyyət kəsb edir. Çünkü Avropa Yenidənqurma və İnkışaf Bankı bu sazişla Azərbaycanda özəl sektorun inkişaf etməsinə öz münasibətini və yardımını göstərir. Bizim məqsədimiz isə Azərbaycanda bazar iqtisadiyyatını bərqrəar etmək, özəlləşdirmə prosesini aparıb başa çatdırmaq və

respublikamızın iqtisadiyyatını sərbəst sahibkarlıq və bazar iqtisadiyyatı yolu ilə inkişaf etdirmək, ölkəmizin vətəndaşlarının rıfah halını yaxşılaşdırmaqdandan ibarətdir."(2,s.329)

Sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla, ölkəyə xarici investisiyaları cəlb etməklə, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasetin səciyyəvi xüsusiyyətlərindən biri olmuşdur. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalılmış, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu artımağa başlamışdır.

İstənilən iqtisadi artımın məqsədi davamlı inkişafda təqdim edildiyi kimi sosial rıfahın yüksəldilməsidir. İnsanların sosial yüksəlşisinin təmin olunması, bütün vətəndaşların gələcək sosial həyatının gücləndirilməsi iqtisadi siyasetin əsas uğurudur. Ona görə qarşidakı dövrdə milli inkişafın əsas istiqamətlərindən birini iqtisadiyyatın saxələndirilməsi fonunda əhalinin sosial rıfahının daha da yüksəldilməsi, sosial müdafiəsinin gücləndirilməsi, sosial sahələrin və insan kapitalının inkişafı, yoxsulluğun tamamilə aradan qılınması, əhalinin məşğulluğunun təminini və gəlirlərinin artımı təşkil etmişdir. Bu prioritətlər isə Davamlı İnkışafın əsas prioritetləri olmuşdur. Ümummülli lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakı şəhərində 9 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumınıya, Bolqarıstan, Özbəkistan, Qırğızistan) dövlət başçısı, 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirildi. Bu konfransın yekununda Avropa İttifaqının TRASEKA programı əsasında "Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş" imzalandı və Bakı Beyannaməsi qəbul edildi. Əsas Çoxtərəfli Sazişin müddəalarına uyğun olaraq, TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Kətbəliyinin Bakı şəhərində yerləşdirilməsi qərara alındı və 2001-ci il

fevralın 21-də rəsmi açılışı oldu. Beləliklə, Azərbaycan tarixi İpək Yolunun bərpa edilməsinə öz töhfəsini verməklə, əsas inkişaf trayektoriyalarının müəyyənləşdirilməsində mühüm rol oynadı. (5)

Ümumiyyətlə, Heydər Əliyevin böyük uzaqqorənliyi və iqtisadi hesablama əsasında müəyyənləşdiriyi inkişaf konsepsiyasının əsasını üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulan islahatlar təşkil etmişdir: birinci mərhələdə güclü dövlət tənzimlənməsi ilə bəhərindən çıxmış, ikinci mərhələdə iqtisadiyyatın sabitliyini təmin etmek, üçüncü mərhələdə isə iqtisadi dırçəlişə nail olmaq. Hər bir mərhələyə uyğun həyata keçirilən iqtisadi islahatlar nəticəsində 1996-ci ildə respublika iqtisadiyyatında sabitlik təmin edilmiş, 1997-ci ildən sosial-iqtisadi inkişafda müsbət meyillər özünü göstərməyə başlamışdır.

Müstəqilliyyin ilk illərində ümummilli liderin rəhbərliyi altında bazar iqtisadiyyatına keçidə əlaqədar iqtisadiyyatın bütün sahələrində olduğu kimi bank sistemində də liberal islahatlara başlandı. İslahatların ilkin mərhələsində dövlət banklarının restrukturizasiyası və sağlamlaşdırılması tədbirləri həyata keçirildi, özəl bank sisteminin institutional formallaşması təmin edildi. Bu mərhələdə kapitalla bağlı aşağı tələblər, sistemə daxil olmaq üçün son dərəcədə liberal şərtlər müəyyən olundu və bank fəaliyyətini tənzimləmək üçün yumşaq tənzimləmə alətləri tətbiq edildi. Bu proseslər nəticəsində bank sistemi genişlənəməyə və özəl bankların sayı artırmaya başladı.

Dövlət programında ilk dəfə olaraq milli sahibkarlığın stimullaşdırılması və onun dövlət maliyyə təminatı mexanizmlərinin formalasdırılması, daxili bazarnın qorunması yolu ilə istehsal sahibkarlığının inkişaf etdirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsətdəki çəkisinin artırılması ilə bağlı kompleks tədbirlər planı öz əksini tapmışdır.

2002-ci ildə ümummilli lider Heydər Əliyevin davamlı səyləri nəticəsində "Əsrin müqaviləsi"ndə nəzərdə tutulan, lakin

çoxlarının əfsanə və ya kağız üzərində kəmər hesab etdiyi əsas neft kəməri Bakı-Tbilisi-Ceyhanın təməli qoyulmuşdur. Qlobal əhəmiyyət kəsb edən bu kəmər Azərbaycanın enerji dəhlizinə çevrilmesi istiqamətində mühüm addım idi. 2005-ci il mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi keçirilib, 2006-ci ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqliniə başlanılıb.(4)

Heydər Əliyevin zəngin irsinə nəzər salarkən məlum olur ki, onun ölkə üçün gördüyü nəhəng işləri, dəyərli və əzəmətli ideyalarının həyata keçirilməsini hər kəs öz sahəsində hiss edir, bunun təzahürünü daha aydın və dərindən dərk edir. Hər kəs bir həqiqəti qəbul edir ki, Azərbaycanın müstəqilliyinin son 20 ili ərzində həyatımızın bütün sahələrində əldə olunmuş uğurlar məhz ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.

Tarixdə nadir şəxsiyyətlərdən biri kimi iz qoyan ümummilli liderin xidmətləri və keçidiyi ömür yolu haqqında çox deyilsə də, əsrlər boyu bu mövzuya müraciət olunacaq və onun zəngin irsi həmişə dərin, əhatəli, ətraflı elmi əsaslarla öyrənilərək gələcək nəsillərə çatdırılacaqdır. Çünkü xarakter, məhiyyət və fəaliyyət etibarı ilə uca olan Heydər Əliyev ancaq vətən, xalq amalı ilə yaşayaraq təkcə Azərbaycanın deyil, bütövlükdə insanlığın həyatında önemli bir şəxsiyyət olmuşdur. Onun Azərbaycana rəhbərliyinin əsrin üçdə biri qədər dövrünü əhatə edən zaman kəsiyi əbədiyəşar ulu öndər Heydər Əliyev döhəsinin nümayisi hesab oluna bilər. Bu dövr Azərbaycan xalqının həyatında intibah dövrü olmuşdur. Ulu öndər həmin zaman kəsiyində Azərbaycan xalqının, Azərbaycan torpağının adını bütün dünyada uca zirvələrə qaldırmış və doğma Azərbaycanımızın davamlı inkişaf yolunu göstərmiş və ölkəmizi hər yerdə layiqincə təmsil etmişdir.

Yaşadığımız dövr, cərəyan edən siyasi hadisələr, bir çox dövlətlərin üzəldiyi problemlər onu deməyə əsas verir ki, ulu

öndərin həyatının mübarizələrlə dolu olan mərhələlərini həmisiq dıqqatla öyrənməyə ehtiyac vardır.

Buna görə də əminlikdə deyə bilərik ki, istər çağdaş Azərbaycan tarixində, istərsə də xalqın yaddaşında Heydər Əliyevin adı müstəqil və suveren dövlətin banisi, dahi siyasetçi, misilsiz şəxsiyyət, cəsür insan, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi və əbədiyyaşarlıq hüququ qazanmış ən böyük vətəndaş - azərbaycanlı kimi əbədi həkk olunub, əsrər boyu qalacaq və hər zaman dərin hörmətlə, ehtiramla anulacaqdır.

Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsnə xidmətləri var. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyaseti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır.

Heydər Əliyevin gələcək üçün nəzərdə tutduğu iqtisadi ideyalar və arzular artıq gerçəkliyə çevrilmiş, bütün mənəni həyatını öz xalqına bəxş etmiş siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəciliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəslə bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı namına faydalanaçaqlar.

Ümummilli lider Heydər Əliyevin əsasını qoymuğu və Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilən strateji kurs Azərbaycanı zirvələrə doğru gedən ölkələr qrupunda öncül mövqeyə çıxarmışdır. Ölkənin inkişaf səviyyəsində ciddi kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermiş və verməkdə davam edir.

Ulu öndər Heydər Əliyevin uzaqgörən siyaseti nəticəsində Azərbaycan beynəlxalq təcriddən çıxdı. Bu gün Azərbaycan beynəlxalq aləmdə çox mühüm yer tutur, beynəlxalq

təşkilatların üzvüdür, onlarla fəal əməkdaşlıq edir. Bütün dövlətlər tərəfindən tanınır. Azərbaycanın böyük hörməti var. Artıq demək olar ki, regional məsələlərdə Azərbaycanın sözü həllədici əhəmiyyətə malikdir. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir regional layihə keçirilə bilməz. Beləliklə, Azərbaycan region üçün mərkəzə çevrilibdir. Bizim nüfuzumuz artır, gücümüz artır. Bu, bizə imkan verəcək ki, qarşımızda duran bütün məsələləri öz xeyrimizə həll edək. Bütün bunlar Heydər Əliyevin xidmətləridir.

Azərbaycan Respublikasının iqtisadi siyasetinin öncül iştigamətlərindən biri müstəqil dövlətin neft strategiyasının hazırlanması olmuşdur. Bununla yanaşı, ölkəmizin iqtisadi həyatında Heydər Əliyev həm də, Azərbaycan qazının dünya bazarlarına çıxarılması üçün nəzərdə tutulan və regionun kifayət qədər əhəmiyyətli layihəsi hesab olunan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin də təməlini qoymuşdur.

Heydər Əliyev neft galirlərinin şəffaf xərclənməsi və davamlı inkişafın əsas prioritətlərindən olan təbii sərvətlərin gələcək nəsillərə saxlanılması məqsədi ilə Dövlət Neft Fondunun yaradı “si kimi xidmətləri ilə də yadda qalmışdır. 1999-cu il dekabrın 29-da “Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında” Fərman imzalanmışdır.

Ulu öndər Heydər Əliyevin müdrik qərarı əsasında Neft Fondundan ilk vəsait Azərbaycan xalqının ən ağır şəraitdə yaşayan və ən həssas sosial təbəqəsi olan qacqın və məcburi köçkünlərin sosial-məsiş şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə istiqamətləndirilmişdir.

Azərbaycanın təşəbbüsü ilə reallaşan beynəlxalq əhəmiyyətli neft-qaz layihələri ölkəmizin dəstəklədiyi şaxaləndirmə siyasetinin məntiqi nəticəsidir. Bu siyasetin nəticəsidir ki, Azərbaycan Avropada böyük potensiala malik və etibarlı enerji təminatçısı kimi etimad qazanmışdır. Ölkə iqtisadiyyatının və əhalinin ehtiyacından da artıq enerji istehsal

edəcək stansiyaların işə salınması nəticəsində Azərbaycan hazırda enerji ixrac edən ölkələr sırasındadır.

Prezident İlham Əliyevin vurguladığı kimi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Örəzurum neft-qaz kəmərlərinin davamı kimi maraq doğuran daha möhtəşəm layihələr də hələ son deyildir. Dünya dövlətlərinin maraq göstərdiyi "Cənub" qaz dəhlizli, TANAP, TAP layihələrinə tərəfdaşların da sayı artmaqdadır. Bir sözlə, çoxşaxəli enerji siyasəti Azərbaycanın iqtisadi qüdrətini artırmaqla yanaşı, ölkəmizin beynəlxalq müstəvədə mövqeyini daha gücləndirir.

Müsəir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin misilsiz idarəcilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyətlər sonrası illerdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişaf üçün möhkəm zəmin yaradıb. Bir sözlə, Azərbaycanın milli iqtisadiyyatının formallaşmasında Heydər Əliyevin xidmətləri misilsizdir.

Əsası ulu öndər tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılmış nailiyətlər daha da möhkəmləndirilib, makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın şaxənləndirilməsi təmin olunub, əhalinin sosial rifikasi davamlı olaraq yaxşılaşıb.

Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin müəyyənləşdiridiyi strategiyadan qaynaqlanan, reallıqları nəzərə alan məqsədyönlü, əvvəl sosial-iqtisadi siyasəti nəticəsində iqtisadi çəğrinşlərə dayanaqlılığı ilə seçilən və ölkəni regionun həm də iqtisadi liderinə çevirən milli iqtisadi inkişaf modeli formalışdır.

2003-cü ildən Heydər Əliyev siyasi və iqtisadi kursunu uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev ötən 15 il ərzində milli inkişaf prioritətlərini düzgün müəyyənləşdirərək ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönündə səfərber etmişdir. Ötən illerdə keçid dövrünü geridə qoyan respublikanın iqtisadi

inkişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu mərhələdə əsas məqsədlərdən biri də milli iqtisadiyyatın rəqabətqabiliyyətinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli integrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Son illər dövlət başçısının imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmişdir.

Son 15 ildə bazar iqtisadiyyatı şəraitində sosial ədalət principinin gücləndirilməsi, mütərəqqi beynəlxalq təcrübə əsasında əhalinin bütün təbəqələri üçün bərabər və əlçatan sosial təminat mexanizminin yaradılması və təkmilləşdirilməsi mühüm prioritetlər kimi diqqətdə saxlanılmışdır. Xüsusən regionlarda istifadəyə verilən müxtəlif təyinatlı müasir müəssisələri və onların hesabına açılan minlərlə yeni iş yerini də əlavə etsək, onda Azərbaycanın bugünkü sosial-iqtisadi həyatında özəl sektorun mövqeyi aydın görünər. Bütün yuxarıda qeyd olunanlar davamlı inkişaf konsepsiyanının öncül beynəlxalq əhdəliklərinin yerinə yetirilməsinə xidmət edir.

#### İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:

1. Heydər Əliyev, Müştəqilliyyimiz əbədidir, 12-ci cild, Bakı, Azərnəşr 2004, s.15.
2. Heydər Əliyev, Müştəqilliyyimiz əbədidir, 12-ci cild, Bakı, Azərnəşr 2004, s.113.
3. Heydər Əliyev, Müştəqilliyyimiz əbədidir, 16-ci cild, Bakı, Azərnəşr 2005, s.329.
4. [www.president.az/azerbaijan/contract](http://www.president.az/azerbaijan/contract).
5. [www.president.az/azerbaijan/silkroad](http://www.president.az/azerbaijan/silkroad).

*Elnur Hacıleyev  
AMEA, Fəlsəfə İnstitutunun  
“Heydər Əliyevin siyasi irlsi və  
azərbaycanlıq fəlsəfəsi” şöbəsinin  
aparıcı elmi işçisi, s.e.ü.f.d.*

### **Heydər Əliyev və müstəqil Azərbaycanda parlementarizm ənənələri**

Müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlətin Azərbaycanda əlan edilməsi, vətəndaş cəmiyyətinin formallaşmasına təkan verən çoxşaxəli islahatların bu məkanda gerçikləşdirilməsi xalqımızın zəngin dövlətcilik ənənələrinə, yüksək milli qırura, yenilikçi düşüncə tərzinə malik olmasının parlaq təcəssümüdür. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk gündən müstəqilliyi qoruyaraq inkişaf etdirməyi, xalqın firavan həyat tərzinə nail olmayı, hər bir fərdin qanuni maraq və mənafeyinin müdafiəsində dayanmayı mühüm vəzifələr kimi müəyyənən ləğdirmişdi.

Tarixi faktlara istinadən Azərbaycan Xalq Cümhuriyyətinin kifayət qədər mürəkkəb və çətin mərhələdə belə, demokratik ideallardan geri çəkilmədiyini, hər bir vətəndaşın hüquq və azadlıqlarının təminini istiqamətində qətiyyətli addımlar atdığını, ədalətə və qanunçuluğa tapındığını, maarifçilik ənənələrini inkişaf etdirdiyini əminliklə söyləmək olar. Cümhuriyyətin müxtəlif sahələrdə ciddi uğur qazanmasını şərtləndirən, eyni zamanda onun səməralı daxili və xarici siyasetini təmin edən mühüm amillərdən biri də müsəlman Şərqində ilk dəfə olaraq 1918-ci ilin dekabrında demokratik seçimlər yolu ilə çoxpartiyalı parlamentin (Məclisi-Məbusan) yaradılması olmuşdur. Bundan xeyli əvvəl Azərbaycan Parlamenti 1918-ci il mayın 27-dən noyabrın 19-dək Milli Şura adı altında fəaliyyət göstərmiş, 44 nəfər müsəlman-türk nümayəndədən ibarət bu qanunverici qurum qısa zamanda 10

iclasını keçirərək mühüm tarixi qərarlar qəbul etmiş, ölkənin idarə olunması məsuliyyətini üzərinə götürmüştü. İlk Azərbaycan parlamentinin (Məclisi-Məbusanın) deputat korpusunun əsas hissəsini Milli Şuranın 44 üzvü təşkil edirdi. (1, səh 34)

Milli Şuranın qısa zamanda qəbul etdiyi «Azərbaycanın dövlət müstəqiliyinin əlan edilməsi haqqında», «Birinci Müvəqqəti hökumətin tərkibi haqqında», «İkinci Müvəqqəti hökumətin tərkibi haqqında», «Müvəqqəti hökumətin hüquq və vəzifələri haqqında», «Milli Şuranın buraxılması haqqında» və «Azərbaycan parlamentinin yaradılması haqqında» qanunlar milli qanunvericiliyin inkişafı baxımından böyük əhəmiyyətə malik idi.

Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da M.Ə.Rəsulzadənin sədrliyi ilə keçirilən iclasında Azərbaycan parlamentarizmi tarixinin çox mühüm qərarları qəbul olundu. O zaman AXC-nin son dərəcə çətin və mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, Cümhuriyyət demokratik inkişaf yolu tutdu. 19 noyabr tarixli həmin iclasda qeyd olundu ki, Azərbaycanın əhalisi yalnız türklərdən ibarət olmadığı üçün bu ərazidə yaşayan bütün millətlər parlamentdə təmsil olunmalıdır. Azərbaycan Milli Şurasının tərkibi 120 nəfərdən ibarət olmalı idi. 1918-ci il dekabrın 3-na nəzərdə tutulmuş parlamentin (Məclisi-Məbusanın) açılışı ingilis komandanlığının Azərbaycan hökumətinə ciddi təzyiqlərlə bağlı yubadıldı. Britaniya Krallığının baş qərargah rəisi S.Stoksun mayor Rolansona göndərdiyi məktubda açıq tapşırıldı ki, koalisiya hökuməti müttəfiqlər komandanlığı tərəfindən tanınmayınca parlamentin (Məclisi-Məbusan) açılışına imkan verməsin.

Həmin dönmədə yaranmış gərgin siyasi situasiyaya baxmayaraq, 1918-ci il dekabrın 7-də saat 13-də H.Z.Tağıyevin qızılar məktəbinin binasında (hazırda Əlyazmalar İstututunun yerləşdiyi bina) Azərbaycan parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman Şərqində o dövrün ən demokratik prinsipləri əsasında

formalaşdırılmış ilk parlament idi. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə geniş təbrik nitqiyi söylədi. «Müsavat» fraksiyasiın təklifi ilə Əlimordan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçildi. Paris sülh konfransına yola düşmüş Ə.Topçubaşov səfərdə olduğu üçün parlamentin fəaliyyətinə H.Ağayev rəhbərlik etdi. Parlamentin ilk iclasında F.Xoyski hökumətin istefası qəbul edildi və yeni hökumətin təşkil olunması qərara alındı. Yeni hökumətin təşkilini yenidən F.Xoyskiyə tapşırıldı. 1918-ci il dekabrın 26-da F.Xoyski parlamentdə öz programını irəli sürdü və yeni hökumətin tərkibini təsdiq olunmaq üçün təqdim etdi. Parlament hökumətin programını qəbul edərək F.Xoyskinin rəhbərliyi ilə təşkil olunmuş yeni hökumətə etimad göstərdi. (2, səh 123).

Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında ümumilikdə 11 komissiya – maliyyə-büdcə, qanunvericilik təklifləri, Müəssislər Məclisine seçkilər üzrə mərkəzi komissiya, mandat, hərbi, aqrar məsələlər, sorğular, təsərrüfat, sərəncamverici, ölkənin istehsal qüvvələrinə istifadə üzərində nəzarət, redaksiya və fəhlə məsələləri üzrə komissiyalar formalaşdırılmışdı.

Azərbaycan parlamenti öz fəaliyyətinin mühüm hissəsini dövlət müstəqilliyinin qorunub saxlanması və ordu quruculuğu məsələlərinə yönəltmişdi. Parlamentin bu sahədə qəbul etdiyi qanun və qərarların müzakirəsində parlament üzvləri, bir qayda olaraq, həmröylik və yekdilik nümayiş etdirirdilər. Ölkənin hər yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısamüddətli müəllim kursları, kitabxanalar açılır, kənd yerlərində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradılır, yoluxucu xəstəliklərə qarşı mübarizə aparılırdı. Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanun xüsusi əhəmiyyətə malikdir. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox

mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, cümhuriyyət ideyalarının yaşamasında və xalqımızın yenidən müstəqilliyyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.

Ölkədə elm və təhsilin inkişafına xüsusi diqqət yetirən cümhuriyyət hökuməti və parlamenti vaxt itirmədən bu sahədə milli kadrların hazırlanmasına xüsusi səy göstərirdi. Azərbaycan parlamenti hökumətin təklifinə əsasən, 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul etmişdi.

Parlament ölkənin müstəqilliyini təhdid edən xarici müdaxilə təhlükəsinə sovuşdurmaq məqsədilə gənc respublikanın beynəlxalq aləmdə tanınması üçün da böyük işlər göründü. Parlament 1918-ci il dekabrın 28-da sədr Ə.M.Topçubaşovun başçılığı ilə Paris sülh konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul etmişdi. Azərbaycan dünya dövlətləri tərəfindən de-faktō tanınmışdır. 1920-ci il yanvarın 11-də Antanta dövlətləri Azərbaycanın istiqlaliyyətini de-faktō tanıdlılar. AXC fəaliyyət göstərdiyi 23 aylıq müddət ərzində 20-dən çox dövlətlə, o cümlədən Türkiyə, Gürcüstan, Ermənistən, İran, Belçika, Hollandiya, Yunanistan, Danimarka, İtaliya, Fransa, İsvəçrə, Ingiltərə, ABŞ, Ukrayna, Litva, Polşa, Finlandiya və digərlərlə baş konsulluq, konsul agentlikləri səviyyəsində əlaqlər qurmağa nail olmuşdur. (3, səh 46).

Azərbaycan parlamenti və Cümhuriyyət hökuməti aparılan çox gərgin işdən sonra Gürcüstanla münasibətləri nizama salmış, lakin Ermənistən hökumətinin böyük ərazi iddiaları üzündən Azərbaycan-Ermənistən münasibətlərini normal məcraya yönəltmək mümkün olmamışdı. Qonşu İranla da bir sıra saziş və müqavilələr imzalanmış və həmin sənədlər parlamentdə təsdiq olunmuşdu.

Müsəlman şərqində ilk dəfə olaraq kişilərlə bərabər, qadınlara da secki hüququnun verilməsi Xalq Cümhuriyyəti hökumətinin demokratik, hüquqi, dünyəvi dövlət yaratmaq

əzmində olduğunu bütün dünyaya nümayiş etdirdi.

Demokratik müzakirələrin keçiriləməsi, fikir pülüralizmi, azad söz kimi parlamentarizm ünsürlərini özündə birləşdirən Cümhuriyyətin qanunverici orqanı, tutduğu vəzifədən, məsəbdən, fraksiyadan asılı olmayaraq bütün deputatların sərbəst fikir ifadə etmələrinə şərait yaratması, Azərbaycan parlament demokratiyasının möhkəm təməlini yaratmışdı. Bəzən parlamentin bütöv bir iclası adı məsələlərin demokratik müzakirələrinə həsr edilirdi. Sosialist fraksiyاسının sorğularına hökumətin xarici işlər nazirinin cavabları deputatlar tərəfindən qənaətbəxş sayılmışından, baş nazirin parlamentə gələrək sualları şəxsən cavablandırması, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin demokratik, hüquqi prinsiplər əsasında təşəkkül tapmasını göstərirdi.

Qanunların qəbul edilməsi qaydası parlamentarizmə xas olan cəhətləri ilə fərqlənməsidir. Qanunlar qəbul edilməmişdən əvvəl ayın-ayrı komissiyalarda müzakirə olunmuş, hökumət üzvləri müxtəlif sorguları cavablandırmaq üçün parlamentdə ayın-ayrı hesabatlar vermiş, qanunların bir neçə oxunuşdan keçməklə qəbul olunması proseduru müəyyən olunmuş, bütün fraksiyalar, o cümlədən milli azlıqların nümayəndələri qanunvericilik təşəbbüsü ilə çıxış edə bilmiş, onların ayrı-ayrı komissiyalarda təmsil olunmasına şərait yaranmış, Nazirlər Kabinetinin üzvlərinin qanunvericilik təşəbbüsü ilə çıxış etmələri üçün onlara səlahiyyətlər verilmiş, beynəlxalq aləmdə Azərbaycanın tanınması üçün parlamentin sədri Ə.Topçubaşov böyük xidmətlər göstərmış, parlamentlərarası əlaqələrin qurulması üçün bir sıra işlər görülmüşdür.

Parlament Azərbaycan xalqının maariflənməsi, ordu quruculuğu, sahiyyə, hüquq sahələrində böyük işlər görüləməsi üçün qanunvericilik bazasını yarada bilməşdir. Bununla belə, parlament Azərbaycan Müssislər Məclisinin çağırılması, əsas qanun Konstitusiyanın qəbul edilməsi, torpaq islahatı və s. kimi vacib məsələlərin həllini tezlepşdirə bilməmişdir.

Azərbaycan Parlamentinin yaranması və fəaliyyətində Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli nümayəndələri M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, F.Xoyski, N.Usubbəyli, H.Ağayev, M.Cəfərov və başqalarının böyük xidmətləri olmuşdur. Parlament rəsmi dövlət orqanı olan «Azərbaycan» qəzetini rus və azərbaycan dillərində dərc etdimişdir. (4, səh 78),

1920-ci il aprelin 27-də saat 11-də parlament hakimiyətin Azərbaycan Hərbi İnqilab komitəsinə verilməsi haqqında əleyhinə 1, bitəref 3 və səs verməyən 3 nəfər olmaqla qərar qəbul etdi. Parlamentin sədr əvəzi M.Y.Cəfərov və parlament işlər idarəsinin müdürü Mustafa bəy Vəkilovun imzaladıqları sənədə hakimiyətin verilməsi şərtləri aşağıdakı qaydada təsbit edilirdi.

1. Sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyəti mühafizə edilir;

2. Azərbaycan kommunist firqəsinin yaratdığı hökumət müvəqqəti orqan olacaqdır;

3. Azərbaycanın son idarə formasını hər hansı bir xarici təzyiqdən asılı olmayan fəhlə, kəndli və əsgər deputatları sovetləri şəxsində Azərbaycanın ali qanunverici orqanı müəyyənləşdirir;

4. Hökumət idarəsinin bütün xidmətçiləri öz yerlərində qalır, ancaq məsul vəzifə tutanlar dəyişdirilir;

5. Yeni yaradılan müvəqqəti kommunist hökuməti parlamentin və hökumət üzvlərinin həyatının və əmlakının toxunulmazlığına töminat verir;

6. «Qızıl Ordu»nun Bakı şəhərinə döyüşlə daxil olmasına yol verməmək üçün tədbir görüləcək;

7. Yeni hökumət Azərbaycanın istiqlalını sarsıtmış məqsədi güdən bütün xarici qüvvələrə qarşı qəti tədbirlər görücək və öz sərəncamında olan bütün vasitələrlə mübarizə aparacaqdır.

Azərbaycan parlamenti özünün fəvqələdə iclasında bu şərtləri səs çoxluğu ilə qəbul etdi. (5, səh 98).

Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti 17 ay fəaliyyət göstərmişdi. Azərbaycan Xalq Cümhuriyyəti parlamenti demokratik əsaslarla fəaliyyət göstərərək, Azərbaycan parlamentarizmin əsasını qoymuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin həyatında ən əhəmiyyətli və şərəfli məqamlardan biri də parlamentin demokratik yolla seçilməsi və fəaliyyəti olmuşdur. Ümumiyyətlə, 1918-ci il dekabrın 7-də fəaliyyətə başlayan Azərbaycan Xalq Cümhuriyyətinin parlamentin 23 ay ərzində 145 iclası keçirilmiş, burada 270-dən artıq qanun layihəsi müzakirəyə çıxarılmış, onlardan 230-a yaxını təsdiq edilmişdi. Parlament mövcudluğunu zamanı bütün fəaliyyətini ölkənin sosial-iqtisadi, maliyyə problemlərinin həllinə, ölkənin siyasi suverenliyi və ərazi toxunulmazlığını təmin etməyə, vətəndaşların hüquqlarını qorumağa, dövlətin demokratik və hüquqi əsaslarını möhkəm-ləndirməyə, Azərbaycanın beynəlxalq məqyasda tanınmasına, onun xarici ölkələrlə, ilk növbədə yaxın qonşuları ilə çoxşaxəli əlaqələrinin genişlənməsinə yönəltmişdi. (6, səh, 125).

Azərbaycan Parlamentinin qəbul etdiyi qanunların, qərarların hamısı müstəqil ölkənin ilk qanun və qərarları olduğunu üçün çox əhəmiyyətli idi. Bu sıradə bəzi qanunların strateji ənəmini də xüsusi vurgulamaq lazımdır. «Vətəndaşlıq haqqında», «Ümumi hərbi mükəlləfiyyət haqqında», «Mətbuat haqqında», «Milli Bankın təsisini haqqında», «Bakı Dövlət Universitetinin yaradılması haqqında», Gömrük və poçt-telegraf xidmətinin təkmilləşdirilməsi haqqında», «Məhkəmə qanunvericiliyi haqqında» və digər qanunları göstərmək olar.

Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan müstəqil respublikamız hələ 1991-ci ildə müstəqilliyini dün-yaya boyan edərkən sivil, demokratik, hüquqi dövlət quracağı, hakimiyyətlərin bölgüsü prinsipinə sadıq qalacağı ilə bağlı üzərinə müəyyən əhdəlik götürmüştü. Ulu öndər Heydər Əliyevə qədər hakimiyyətdə olan qüvvələr Azərbaycanın müstəqil-liyinin əsas atributlarından olan konstitusiyanın qəbulu isti-

qamətində heç bir addım atmamışdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin başa çatdırıcı bilmədiyi işləri davam etdirmək üçün müasir dövrə demokratik əsaslarla fəaliyyət göstərən qanunverici orqanın yaradılmasına nail olmuşdur. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Azərbaycan Respublikası parlamentinə rəhbərlik etdiyi dövr Azərbaycan parlamentarizmi tarixinin qızıl sahifələrini təşkil edir. Ümummilli lider «Azərbaycan Respublikasının bugünkü ağır, mürakkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm» deməklə, Azərbaycanı məhv olmaqdan xilas etmişdi. Belə bir ağır şəraitdə böyük öndər Heydər Əliyevin müdriyəti, uzaqqörənliyi və mahir idarəetmə qabiliyyəti sayəsində Azərbaycan fəlakətdən qurtardı, qısa müddədə siyasi, iqtisadi sabitlik təmin edilərək respublikanın inkişafına yol açan qanunlar qəbul edildi. 1995-ci il seçkilərindən sonra nümunəvi parlamentin formallaşmasına nail olundu. (7, səh 21).

Yenidən respublika rəhbərliyinə dəvət edilmiş görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev dövlətçiliyin möhkəm-ləndirilməsi üçün çox mühüm tədbirlər həyata keçirdi, onu məhv olmaqdan, dağılmaqdan xilas etdi. Azərbaycan Respublikasının parlamentinə sədrilik edən ümummilli lider Heydər Əliyev xalqla birbaşa temas qurdı. Azərbaycan dövlətinin qu-rucusu müstəqil, bütöv Azərbaycan namına xilaskarlıq fəaliyyətinə başladı.

Ermənistanın təcavüzünün gücləndiyi bir vaxtda müstəqil Azərbaycan Respublikasının Milli Məclisi ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada olmuş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək

məqsədilə 1993-cü il sentyabrın 3-də «Şəhid adının əbədişdirilməsi və şəhid ailələrinə edilən güzəştər haqqında» qanun qəbul etdi. Qanuna görə şəhid adının əbədişdirilməsi üçün şəhid adlarının küçələrə, meydənlərə, müəssisələrə, təşkilatlara, idarələrə, məktəblərə, mədəni-maərif ocaqlarına verilməsi nəzərdə tutulurdu. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurdular.

Azərbaycan Respublikasının qanunverici orqanı «Müdafıə haqqında» 1993-cü il 26 noyabr tarixli Azərbaycan Respublikasının qanunu qəbul etdi. Sonrakı əlavə və dəyişikliklərlə 5 bölmə və 18 maddədən ibarət qanunda göstərilirdi ki, Azərbaycan Respublikasının müdafiəsi, dövlətin müstəqilliyinin, ərazi bütövlüyünün, suverenliyinin və əhalinin təcavüzdən qorunmasının təmin olunması məqsədilə dövlət tərəfindən həyata keçirilən siyasi, iqtisadi, hüquqi, hərbi və səzial tədbirlər sistemidir. Azərbaycan Respublikasının müdafiəsi Silahlı Qüvvələrin, iqtisadiyyatın, əhalinin, ərazinin müdafiəyə daim hazır olmasına əsaslanır və dövlətin hərbi doktrinasına uyğun olaraq təşkil edilir. Qanunda Azərbaycan Respublikasının hərbi doktrinası Silahlı qüvvələrin quruculuğunda müdafiə yetərliyi prinsipi ilə müəyyənləşdirilir və Azərbaycan Respublikasının heç bir dövlətə qarşı ərazi iddiasının olmamasına və əgər o təcavüz obyekti olmasa, beynəlxalq hüquqa əsaslanan öhdəliklərdən başqa heç vaxt heç bir dövlətə qarşı birinci hərbi əməliyyatlara başlamayacağına əsaslanır. (8, səh 12).

1993-cü il dekabrın 6-da Azərbaycan Respublikasının «İstiqlal» ordeninin statusunun və təsvirinin təsdiq edilməsi haqqında» Milli Məclis qanun qəbul etdi. Azərbaycan Respublikasının ən yüksək ordeni ilə Azərbaycan Respublikasında milli – azadlıq hərəkatında müstəsna xidmətlərinə, dövlət və xalq qarşısında, habelə milli – dövlət quruculuğu işlərində xüsusi xidmətləri olan şəxslər təltif edildi.

Heydər Əliyev bu vəzifədə səylə çalışaraq ilk növbədə parlamentin cəmiyyətdəki nüfuzunun sağlamlaşdırılması tədbirlərinə başladı, yüksək idarəcilikey keyfiyyətləri sayesində ali qanunverici orqanda xoşagelməz siyasi çəkişmələrin, qeyri-etik davranışların qarşısını aldı. Müzakirə və diskussiyaların sivil demokratik meyarlar çərçivəsində aparılması üçün şəxsi nümunə göstərdi, parlament idarəciliyinə yeni ruh və müasirlik gətirdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımıla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. Ümummilli liderin Milli Məclisdəki səlist, rəvan və yüksək məntiqə əsaslanan nitqləri, əsaslandırılmış mövqeyi, mürəkkəb siyasiyalarda çevik qərarlar qəbul etmək qabiliyyəti bu gün də böyük rəğbətlə xaturlanır. (9, səh 74).

Məhz böyük öndərin parlamentə sədrliyi ilə başlamış təxni qayıdışı Azərbaycan xalqını və onun dövlətçiliyini xilas edərək möhkəmləndirmiş və demokratik mülit formaldaşdırılmışdır. Görkəmli dövlət xadiminin yorulmaz və gərgin fəaliyyəti ilə Milli Məclisin işi yenidən təşkil edilmiş, xalqımızın taleyi ilə 'ağlı bütün məsələlər parlamentdə müzakirə edilmişdir. Dünyanın ən inkişaf etmiş ölkələrinin parlamentləri ilə rəqabət aparmaq imkanında olan Azərbaycan qanunverici organının binası da məhz ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründə tikilib istifadəyə verilmişdir. (10, səh 33),

Böyük öndər Heydər Əliyev Azərbaycan parlamentini dünyadan inkişaf etmiş parlamentləri ilə bir səviyyədə olması üçün bütün qüvvəsini sərf etmiş, mətəbər beynəlxalq təşkilatlar və dünya dövlətləri parlamentləri ilə six əlaqələrin qurulmasına çalışmışdır. Xüsusilə də, Türkiye Cumhuriyyəti Böyük Millət Məclisi ilə dostluq və əməkdaşlıq əlaqlarını önə çəkmışdır. Məhz ilk dəfə olaraq turkdilli xalqların Parlament Assambleyasının yaradılması ideyası da ümummilli liderə məxsusdur. Müasir Azərbaycan dövlətinin və parlamentinin qurucusu olan

ümmükmilli lider Heydər Əliyev döhəsi Azərbaycan xalqının tarixinə əbədi həkk edilmişdir. (11, səh 54).

Ulu öndər ölkədəki içtimai-siyasi sabitliyi və qanunçuluğu bərpa etdikdən dərhal sonra ilk milli Konstitusiyanın qəbulu istiqamətində qətiyyatlı addımlar atdı. Böyük strateqin təşəbbüsü və rəhbərliyi altında, eyni zamanda demokratik cəhətdən inkişaf etmiş dövlətlərin mütərəqqi təcrübəsi əsasında hazırlanınan, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən ilk milli Konstitusiyanın 7-ci maddəsində hakimiyyətlərin bölgüsü prinsipi birmənalı əksini tapdı. Əsas Qanunun «Qanunvericilik hakimiyəti» adlanan 5-ci fəslində Milli Məclisin vəzifə və səlahiyyətləri, fəaliyyət istiqamətləri, Milli Məclisin say tərkibi, deputatların seçilməsi, səlahiyyət müddəti və sair məsələlər dolğun əksini tapdı. (12, səh 76).

Heydər Əliyev siyasi kursu bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanulması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənir. Hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafi, Azərbaycanda mülki cəmiyyətin qurulması, milli təhlükəsizlik və xarici siyaset problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən işlər bütünlüklə müstəqillik amilinin praktiki baxından bərqərar olmasına yönəlmüşdür.

Ulu öndər Heydər Əliyevin azərbaycanlıq ideologiyası Azərbaycan cəmiyyətinin vahidliyinin, monolitliyinin təmin olunmasını özünüñ əsas strateji vəzifəsi hesab edir. Bu baxımdan ulu öndərin əsasını qoyduğu siyasi xəttin davam etdirilməsi cəmiyyətin siyasi sıfəri, sosial tələbatı kimi diqqəti çəkir. 2003-cü ildə və sonradakı dövrlərdə ölkədə keçirilən prezident seçimləri təsdiqləməşdir ki, Azərbaycan xalqı ümummilli liderinin siyasi kursuna sadıqdır və bu kursun dövlətçiliyin təhlükəsiz və sabit şəraitdə inkişafına imkan verən yeganə strateji seçim olduğunu tam mənası ilə dərk edir. (13, səh 40).

Böyük strateq Heydər Əliyevin lider və şəxsiyyət kimi böyükliyү həm də əsasını qoyduğu strateji siyasi kursun davamlılığını təmin etməsilə şərtlənir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev prezidentliyi dövründə bütün sahələrdə olduğu kimi parlamentin ölkə həyatındaki rolunu yüksək dəyərləndirmiş, onun maddi-texniki bazasının yeniləşməsi, iş üsul və vasitələrinin müasirləşdirilməsi prosesinə öz töhfəsini vermişdir. Dövlət başçısının təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisinin inzibati binası əsaslı şəkildə ən müasir şəviyyədə təmir edilmiş, infrastrukturу yeniləşdirilmiş, bir sözlə, deputatların səmərəli və normal fəaliyyəti üçün bütün zəruri tədbirlər həyata keçirilmişdir. 2008-ci ildə Azərbaycan Parlamentinin yaranmasının 90-ci ildönümü təntənəli şəkildə qeyd olunmuş, bu əlamətdar tədbirdə dərin nitq söyləyən dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətini hüquqi dövlət quruculuğu sahəsindəki fəaliyyəti yüksək qiymətləndirmişdir.

2010-cu ilin noyabrında keçirilmiş seçimlər nəticəsində formalوشmış IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında dərin məzmunlu nitq söyləyən Prezident İlham Əliyev demişdir: «Azərbaycanda demokratianın inkişafi təmin edilir. Azərbaycanda hüquqi dövlət quruculuğu işində çox vacib işlər görülmüşdür. Demokratiya bizişim şüurlu seçimimizdir. Azərbaycan müasir demokratik ölkə kimi uğurla inkişaf edir. Ölkədə bütün azadlıqlar təmin edilibdir. Söz azadlığı, vicdan azadlığı, sərbəst toplantıq azadlığı, siyasi pluralizm təmin edilibdir. Ölkədə siyasi sistemin formallaşması işində çox vacib addımlar atılıbdır. Azərbaycanda siyasi mübarizə sivil qaydalarla tənzimlənir. Əminəm ki, yeni tərkibdə Milli Məclis bu gözəl ənənələrini daha da möhkəmləndirəcəkdir». (14, səh 125).

Bütün bunlar göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə formalوشmış parlamentarizm ənənələri keyfiyyətcə

yeni mərhələdə də yaşayır, inkişaf edir, ölkəmizin tərəqqisinə, yüksəlişinə töhfə verir. Heydər Əliyevin dövlətçilik ideallarına tapınan Azərbaycan Respublikasının Milli Məclisi üzərinə düşən məsuliyyətli missiyani uğurla yerinə yetirməyə, dövlətin və xalqın maraqlarının keşiyində layiqincə dayanmağa çalışır, habelə dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən mütarəqqi siyasi, iqtisadi və hüquqi islahatlara layiqli töhfələrini verir.

#### İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:

1. Azərbaycan Cümhuriyyəti: Sənədlər və materiallar. 1918-1920-ci illər, Bakı-1998.
2. Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti 1918-1920, Bakı 1990.
3. Azərbaycan Xalq Cümhuriyyəti:1918-1920. Parlament. Stenoqrafik hesabat, Bakı, 1998.
4. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, 1-ci cild-2004.
5. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, 2-ci cild-2005.
6. Y.M Mahmudov. Azərbaycanın dövlətçilik tarixinə ümumlu baxış: Heydər Əliyev Yeni Azərbaycanın qurucusudur. Bakı Universitetinin Xəbərləri, Humanitar Elmlər seriyası. N 2, 2002.
- 7.Heydər Əliyev. Müstəqillik yolu, Bakı ,1997.
- 8.Heydər Əliyev və azərbaycanlıq məskurəsi, Bakı, 2002.
9. O.Əsədov, Heydər Əliyev: Bakı: Çəşioğlu-2008, 407 s.
10. R.Mehdiyev. Azərbaycan: Qloballaşma dövrünün tələbləri, keçmişin dərsləri, bu günün reallıqları və gələcəyin perspektivləri.Bakı-2005.

11. Ə.Həsənov. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Bakı, "Azərbaycan", 2005.
12. Müstəqil dövlətimiz və parlamentimiz. Azərbaycan Respublikası Milli Məclisinin nəşri. Bakı, 2001.
13. R.Mehdiyev. Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə. Bakı, "Şərq-Qərb" I cild, 2006.
14. O.Əsədov, R.Cəbrayılov: Azərbaycan Respublikasının parlamenti, Bakı: Çəşioğlu: 2008, 520s.

**Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinə  
münasibəti və varislik məsəlesi**

Ulu öndər Heydər Əliyevin zəngin və dərin məzmunlu siyasi ırsında Azərbaycanın çoxəsrlik dövlətçilik tarixi və ənənələrinə, o cümlədən müstəqil dövlətimizin varisi olduğu Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti və tarixi roluna münasibət olduqca böyük əhəmiyyətə malikdir. İstər Sovetlər zamanı daşıdığı yüksək dövlət vəzifələrində olduğu zamanlar, istər 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputati, sonra isə sədri olduğu vaxtlar, istərsə də Azərbaycan Respublikasına rəhbərlik etdiyi on il ərzindəki dövrə azərbaycanlılıq və milli dövlətçilik ideyaları ulu öndərin nəhəng ictimai-siyasi fəaliyyətinin ideya əsaslarını təşkil etmişdir.

Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinə münasibətinin ilk bariz nümunəsi 1990-ci il 17 noyabrda Naxçıvan MR Ali Məclisinin birinci sessiyasına sədrlik edən ağsaqqal deputat kimi onun Azərbaycan Cümhuriyyətinin üçrəngli bayraqına göstərdiyi ehtiramıdır. Bayraq qəbulu ilə əlaqədar müxtəlif təklifləri səsləndirən Heydər Əliyev aşağıdakı təklifi formalasdırıb səsə qoydu: "Azərbaycan Demokratik Respublikasının (ADR) üçrəngli bayraqı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunsun". Bu sətirlərin müdafiisinin də səs verdiyi həmin tarixi qərarın təsdiqindən sonra ikinci bəndlə Azərbaycan Respublikasının ali qanunverici orqanından xahiş edilirdi ki, Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında məsələyə baxulsın və Azərbaycan Respubli-

kasının milli-tarixi ənənələrinə uyğun olaraq yeni dövlət rəmzləri – bayraqı, gerbi və himni qəbul olunsun (1, s.69).

Qeyd edilməlidir ki, Naxçıvan MR Ali Məclisinin 1991-ci il 14 yanvar tarixli sessiyasında deputat Heydər Əliyevin qaldırıldığı məsələ də o zaman Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə necə böyük önəm verdiyini nümayiş etdirir. Heydər Əliyev deyirdi: "Əgər 1918-ci ildə yaranmış Azərbaycan Demokratik Respublikası Azərbaycan xalqının hayatında əlamətdar və tarixi bir hadisədirə, biz bunu açıq deməliyik və bu Azərbaycan dövləti tərəfindən müəyyən qədər qanunlaşdırılmalıdır. Əgər biz bunu qəbul ediriksə, 1920-ci ildə Azərbaycan Demokratik Respublikasının devriləməsi pislənməlidir, qeyri-qanuni hal kimi qəbul olunmalıdır (1, s.108).

Qeyd edilməlidir ki, ulu öndərin Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı bütün fikirləri və çıxışları həmişə birmənalı olmuş və bir-birini məntiqil şəkildə tamamlamışdır. Eyni zamanda bunu da vurgulamaq lazımdır ki, 1998-ci il 27 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində ulu öndərin ən yeni tariximizin bu şərəflü mərhələsinə verdiyi qiymət öz konseptual istiqaməti və dəyəri ilə bütün qarşılık müstəqilik yollarımıza işıq salır.

Məlum olduğu kimi, xalqımızın çoxəsrlik dövlətçilik tarixi vardır. Lakin XIX əsrin əvvəlində xalqımız müstəqil xanlıqlar kimi fəaliyyət göstərmiş dövlətçiliyindən məhrum olmuşdu. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının hayatında tarixi hadisə olmuşdur və bu iki il xalqımızın dövlətçilik salnaməsinin parlaq sahifələrindəndir. Ulu öndər Heydər Əliyev 2003-cü ilin mayın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 85 illiyi ilə əlaqədar Azərbaycan xalqına müraciətində demişdir: "Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti əlkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin

mənətiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cumhuriyyəti xalqımızın siyasi şəhər səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi.(2, s.41)

Azərbaycan Xalq Cumhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərqi mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Heydər Əliyev deyirdi ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və galəcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımdan mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənşəbiyyətdən asılı olmayıraq bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizamı milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cumhuriyyəti hökumətinin yürütdüyü siyasetin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.(2, s.41)

Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasından keçən illəri Heydər Əliyev dörd mərhələyə bölürdü: birinci, 1918-1920-ci illər - Azərbaycan Xalq Cumhuriyyətinin fəaliyyət göstərdiyi illər; ikinci, 1920-1922-ci illər - Azərbaycan Sovet Sosialist Cumhuriyyətinin hakim olduğu illər; üçüncü , 1922-1991-ci illər - Azərbaycanın totalitar rejim, kommunist ideologiyası şəraitində yaşadığı dövr, Azərbaycan Sovet Sosialist Cumhuriyyətinin Sovetlər İttifaqında başqa müttəfiq respublikalarla birgə fəaliyyət göstərdiyi dövr. Dördüncü dövr, 1991-ci ilin dekabrından başlayır, Sovetlər İttifaqının dağılması ilə əlaqədar Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi gülündən indiyədək keçən illərdir. Bu mərhələlərin hər birinin tarixdə özünəməxsus yeri, Azərbaycan tarixində mənası, mahiyyəti və əhəmiyyəti vardır.

Heydər Əliyev AXC-nin yarandığı ictimai-siyasi şəraiti, həmin dövrdə formallaşan geosiyasi vəziyyəti təhlil edərək bildirirdi ki, 1917-ci ildə Rusiyada Fevral və Oktyabr inqilablarından sonra çar Rusiyası hakimiyyətinin dağılması və onun ətrafındakı bölgələrdə gedən vuruşmalar, döyüşlər, cürbəcür proseslər Zaqafqaziya bölgəsi üçün də xarakterik olmuşdur. Həm Azərbaycanda, həm də Zaqafqaziyadan digər hissələrində - Gürcüstanda, Ermənistanda mütləqəqqi insanlar müstəqillik, milli azadlıq uğrunda addımlar atmışlar, fəaliyyət göstərmişlər. O zaman hətta Zaqafqaziya ölkələrinin birlikdə dövlət müstəqililiyini elan etmək təşəbbüsleri də mövcud olmuşdur.(3, s.6)

Heydər Əliyev ölkəmizdəki ictimai-siyasi proseslərin dialektikasını təhlil edərək vurgulamışdır ki, Azərbaycanda Xalq Cumhuriyyətinin yaranması XIX əsrin sonu və XX əsrin əvvəlindəki dövrdə Azərbaycanın ictimai-siyasi, ədəbi, fəlsəfi mühiti ilə bağlıdır. Demək olar ki, o zaman Azərbaycanda və onun ətrafında gedən proseslər həmin o mühitin mənətiqi nəticəsi olmuşdur. Şübhəsiz ki, bunun üçün lazımi şərait yaranmışdır. Birinci dünya müharibəsinin sona çatması, rus çarizminin stıqutu, Rusiyada Oktyabr inqilabı və ondan sonra yaranmış gərgin vəziyyət, Moskva hakimiyyətinin Rusiyanın keçmiş ərazisinin hamisəna lazımi qədər nəzarət edə bilməməsi, Cənubi Qafqazda, Zaqafqaziyada mövcud olan siyasi qüvvələrin qızığın fəaliyyəti - bunların hamısı birlikdə Azərbaycan Xalq Cumhuriyyətinin yaranması üçün əlverişli şərait təmin etmişdir. Amma eyni zamanda belə bir cumhuriyyəti yaratmaq üçün Azərbaycanın qabaqcıl insanları lazımdı. Bu gün biz məmənəniyyət hissi ilə qeyd edə bilərik ki, o zaman onlar artıq var idi, yetişmişdi. Azərbaycanda o dövrdə böyük bir ziyali dəstəsi meydana gəlməşdi. Onların əksəriyyəti Moskvada, Peterburqda, Avropanın bir çox şəhərlərində yüksək təhsil almış, Avropa mədəniyyəti, dünya mədəniyyəti ilə yaxından tanış olan və bunları mənimsemış insanlar idilər. Onlar öz intellektual potensialı, öz xalqına, millətinə olan qayğısı, sədaqəti ilə Azə-

baycanda XX əsrin əvvəlində gedən proseslərdə iştirak etmiş və birləşib Azərbaycan Xalq Cümhuriyyətini yaratmışdır. Biz o dövrdə Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, ictimai fikrinin inkişafında böyük xidmət göstərmiş insanları da nəzərə almaliyiq və onların - Azərbaycanın görkəmli mədəniyyət, incəsənat, ictimai xadimlərinin xidmətlərini də bu münasibətlə qeyd etməliyik.

Əlibay Hüseynzadə, Əhmədbay Ağayev, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov və digərləri o illər yaratdıqları əsərlərlə xalqımızda milli şürurun oyanmasına, inkişaf etməsinə, milliliyin yüksəlməsinə böyük təsir göstərmişlər və böyük xidmətlər etmişlər. Onlar hamısı 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının əsasını demək olar ki, birlikdə təşkil etmişlər.

Məlumdur ki, o vaxt cürbəcür cərəyanlar mövcud idi. Zaqafqaziyadan Rusiya Müəssisələr Məclisində o vaxt seçilmiş deputatlar Zaqafqaziyanın müstəqilliyini bəyan etmək, Zaqafqaziya Seymi yaratmaq istəyirdilər. Nəhayət, bütün bu proseslər ona getirib çıxardı ki, Zaqafqaziyada yerləşən əsas xalqlar öz dövlət müstəqilliklərini bəyan etdilər.

Xalqımızın böyük insanları 1918-ci il may ayının 28-də Tiflisdə Azərbaycanın "İstiqlal Bəyannaməsi"ni elan edərək respublikamızın müstəqilliyinin əsasını qoydular, Azərbaycan Xalq Cümhuriyyətini yaratıdalar. Məlumdur ki, o vaxt əvvəlcə Milli Şura yaranmışdı və Milli Şuranın qərarı ilə də "İstiqlal Bəyannaməsi" elan edilmişdi. Beləliklə, XX əsrin əvvəlində Azərbaycanda xalqımız milli azadlığını bəyan etdi, öz milli dövlətini yaratmağa başladı.

Tariximizin ən qədim zamanlarından başlamış gүnümüzədək bütün dövrlərini və mərhələlərini, ölkəmizin ərazisində qurulmuş və əsrlər boyu mövcud olmuş dövlətlərin tarixini və dövlətcilik əmənələrini dərinlən bilən, onların tac-ruhəsini təhlil edərək müasir dövrün reallıqları ilə əlaqələndirən ulu ondər Azərbaycan Xalq Cümhuriyyətinin meydana gel-

məsinə tarixi dialektik proses kimi yanaşır və bu Cümhuriyyətin yaranmasına bizim vaxtilə itürlmiş dövlətçiliyimizin bərpə edilməsi kimi baxırı. Eyni zamanda, xalqımızın dövlət quruculuğu sahəsində keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşunu təhlil edən Heydər Əliyev haqqı olaraq vurgulayırdı ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoymuşdu.

XX əsrin əvvəllerində, xüsusilə də Birinci dünya müharibəsinin və Rusiyada 1917-ci il fevral inqilabı və oktyabr çəvrilişinin mahiyyətini və nəticələrini müdrik siyasetçi mühabiməsi ilə dəyərləndirən ulu öndər qeyd edirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, istiqlal Bəyannaməsinin elan olunması böyük zəka, uzaqgörənlük, cəsarət, iradə, qəhrəmanlıq tələb edirdi. Bизim dəyərli siyasi xadimləriniz o gün, o il, o ay bu tarixi addımı atdırı. Ulu öndər deyirdi: "Azərbaycanın istiqlaliyyətini elan edənlər, Xalq Cümhuriyyətini qurub-yarananlar və ona sona qədər sadıq olan insalar Azərbaycanın ən mötəbər, ən görkəmli insanlardır. Xalq Cümhuriyyətinin rəhbərləri Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, onların silahdaşları və o illərdə müstəqillik uğrunda mübarizə aparan və həkimiyyət orqanlarında fəaliyyət göstərən insanlar Azərbaycan xalqı tərəfindən heç vaxt unudulmayacaqlar. Onlar Azərbaycan xalqının tarixinə böyük və dəyərli şəxsiyyətlər kimi daxil olmuşlar"(4, s.18).

Həmin illərdə Azərbaycanda və onun ətrafındaki coğrafiyada yaranmış mürəkkəb siyasi vəziyyəti, ənənəvi maraqların kəsişdiyi və toqquşduğu bu zəngin və həssas bölgədə müstəqil bir dövlət qurmanın asan məsələ olmadığını müdrikliklə qiymətləndirən ulu öndər şəhər edirdi ki, Azərbaycan Xalq Cümhuriyyətini yaradınlar bunu Azərbaycanın özündə eda bilməmişdilər. Çünkü burada cürbəcür xarici qüvvələr

Azərbaycanı ələ keçirmək istəyirdilər. Məlumdur, Azərbaycan öz coğrafi-strateji əhəmiyyətinə, təbii sərvətlərinə, xüsusən zəngin neft yataqlarına görə dünyanın bir çox dövlətlərinin marağını cəlb etmişdi. Azərbaycanı əhatə edən, Azərbaycanın daxilində olan, ayı-ayın millətlərə mənsub qüvvələr də ölkəmizin müstəqil olmasını heç də istəmirdilər. Ona görə də Tiflisdə müstəqilliyi bəyan edəndən sonra Azərbaycan Xalq Cumhuriyyətinin üzvləri Azərbaycanın paytaxtuna gələ bilməmiş, Gəncəyə gəlmışdilər. Ancaq onlar Gəncədə az bir müddədən çox işlər görmüşlər və yalnız 1918-ci il sentyabr ayının 17-də Azərbaycanın paytaxtı Bakıya gələ bilmışlər. Heydər Əliyev xüsusi vurgulayırdı ki, Azərbaycan Xalq Cumhuriyyəti ağır şəraitdə fəaliyyət göstərmiş, həm xarici qüvvələrin güclü təzyiqi, həm də daxildə Azərbaycanın müstəqilliyi əleyhinə çıxan qüvvələr və Xalq Cumhuriyyətinin içərisində, yəni Milli Şuranın, sonra yaranan parlamentin daxilindəki cürcəcür partiyalara, fırqələrə mənsub olan şəxslər, fərdlər Xalq Cumhuriyyətinin işinin müvəffəqiyyətlə aparılmasına, şübhəsiz ki, maneqilik törətmmişlər.

Cümhuriyyət hökumətinin necə mürakkəb bir şəraitdə varlığını qoruyub saxlamaq üçün mübarizə apardığını təhlil edən Heydər Əliyev qeyd edirdi ki, Azərbaycan Xalq Cumhuriyyətində 23 ay ərzində beş dəfə hökumət qurulmuşdur. Yaranmış hər bir hökumət daxili ziddiyyətlər, çəkişmələr nəticəsində və şübhəsiz ki, xarici qüvvələrin təsiri altında istəfa verməyə məcbur olmuş, yenidən yaranan hökumət yənə də istəfa vermiş və beləliklə də, bu ağır şəraitdə demokratik respublikanın dövlət, hökumət oarqanları istənilən fəaliyyəti göstərə bilməmişlər. Ancaq onlar öz üzərlərinə düşən tarixi missiyani yerinə yetirmişlər və Azərbaycan xalqının tarixinə parlaq bir səhifə yazmışlar (3, s.7).

Ancaq bunlara baxmayaraq, Azərbaycan Xalq Cumhuriyyəti fəaliyyət göstərdiyi dövrə böyük işlər görmüşdür. Ən əsası ondan ibarətdir ki, dünyanın bütün Şərq, müsəlman

aləmində ilk dəfə Azərbaycanda demokratik üsul-idarə prinsiplərinə əsaslanan dövlət, hökumət yaranmış, beləliklə də, Azərbaycanda həm müstəqilliyyin əsasını qoymuşlar, həm də demokratiyanın, demokratik dövlət üsul-idarəsinin əsasını qoymuşlar. Bunlara görə və bütün başqa sahələrdə göstərdiyi xidmətlərə görə Azərbaycan Xalq Cumhuriyyətinin qısa bir zamanda gördüyü işlər yüksək qiymətləndirilir. Ümidivaram ki, bu dövr Azərbaycanın tarixində parlaq səhifələr kimi daim yaşayacaq və gələcək nəsillər də ilk Azərbaycan Xalq Cumhuriyyətinin fəaliyyətinə yüksək qiymət verəcəklər.

1920-ci il aprelin 27-28-də Azərbaycan Xalq Cumhuriyyəti öz fəaliyyətini sona çatdırılmışdır. O vaxt, şübhəsiz ki, Xalq Cumhuriyyətinin öz fəaliyyətini davam etdirməsi artıq mümkün olmamışdı. Bunun səbəbləri çoxdur. Güman edirəm, bizim tarixçilər bu səbəbləri də doğru-düzgün, ədalətlə araşdıracaqlar.

Ulu öndər vurgulayırdı ki, Azərbaycan Xalq Cumhuriyyətinin yaşadığı dövr çox çətin, ziddiyətli, mürəkkəb dövr olmuşdur. Belə bir ağır şəraitdə görülen işlər və sonrakı nəsillərə, bizi çatan ırs ilk Azərbaycan demokratik Cumhuriyyətinin tarixi əhəmiyyətini çox gözəl əks etdirir. Məhz bu demokratiya, milli azadlıq, müstəqillik əhvali-ruhiyyəsi sonrakı dövrlərdə xalqımızın qəlbində yaşamış və nəhayət, bu əsrin sonunda xalqımızı dövlət müstəqilliyinə gətirib çıxara bilmişdir" (5, s.308)

Belə bir şəraitdə Azərbaycan Xalq Cumhuriyyəti, ilk Azərbaycan Demokratik Dövləti, hökuməti süqut etdi. Ancaq o vaxt Xalq Cumhuriyyətinin liderlərindən bəziləri hesab edirdilər ki, onların tutduğu yol davam edəcəkdir. Məlumdur ki, Məhəmməd Əmin Rəsulzadə hakimiyyəti bolşeviklərə təhvil verməyə razılıq verərkən bildirmişdi: o güman edir ki, yeni hakimiyyət Azərbaycanın milliliyini, müstəqilliliyini qoruyub saxlayacaqdır. Başqaları da belə düşünürdülər. Ola bilər, o vaxt hakimiyyəti Azərbaycan Xalq Cumhuriyyətindən alan azərbaycanlıların

bəziləri də, o cümlədən, Nəriman Nərimanov da belə düşünürdü ki, onlar müstəqil cümhuriyyəti başqa ideologiya altında saxlaya biləcəklər. Ancaq təsəssüflər ki, belə olmadı.

İkinci mərhələ - 1920-ci ildən 1922-ci ilə qədər olan mərhələ Azərbaycan Sovet Sosialist Respublikasının hakimiyyəti dövrüdür. Bu zaman Azərbaycan Respublikası, Cümhuriyyəti bir dövlət kimi müstəqil olubdur, başqa dövlətlərlə müstəqil əlaqələr qurub və bir neçə beynəlxalq müqavilə də imzalayıbdu. Bunlar hamısı tarixdə məlumudur. Ancaq eyni zamanda bu cümhuriyyət, bu respublika kommunist rejiminin altında olub, kommunist ideologiyasını həyata keçirməyə başlayıbdu. Nəhayət, 1922-ci ilin dekabr ayında Sovet Sosialist Respublikaların İttifaqı yaranarkən Azərbaycan Cümhuriyyəti də o İttifaqın yaradıcılarından biri olmuşdur.

Azərbaycan xalqına qarşı soyqırım edilmişdir. Azərbaycan xalqına qarşı edilən soyqırımanın tarixi mənim imzaladığım fərmando açıq aydın göstərilmişdir. 1918-ci ilin mart ayında ermənilər tərəfindən Azərbaycan xalqına qarşı edilən soyqırımı xalqımıza böyük zərbələr vurmusdu.

Böyük Üzeyir Hacıbəyov 1919-cu ildə, bu gün hər dəfə sevincə dinlədiyimiz İstiqlal marşını - müstəqil Azərbaycan Respublikasının dövlət himnini yaratmışdır. Üzeyir Hacıbəyov o vaxt dərk edirdi ki, bu, xalqa lazımdır. Bu gün fürsətdən istifadə edərək demək istəyirəm ki, o dövrün çətinliklərinə, Üzeyir Hacıbəyovun da nisbətən gənc olmasına baxmayaraq o, çox gözəl, əzəmətli dövlət himni yaratmışdır. İndi, biz başqa ölkələrlə əlaqələr qurdugumuz zaman, onların da himnlərini diqqətlə, hörmətlə dinləyirik. Mən hər dəfə ayrı-ayrı ölkələrdə Üzeyir Hacıbəyovun musiqisi ilə yaradılmış himnin səsləndiyini duyarkən qürur hissi keçirirəm. Təkcə ona görə yox ki, müstəqil Azərbaycanın dövlət himni dünyadan bir çox ölkələrində səslənir və Azərbaycanın dövlət bayrağı qalxır. Bir də ona görə ki, həqiqətən, himnin musiqisi çox cazibədardır, gözəldir.

Üzeyir Hacıbəyov 1937-ci ildə, repressiya illərində özünün şah əsərini "Koroğlu" operasını yaratmışdır. "Koroğlu" operasının üverturası himnə bərabər bir əsərdir. Təsadüfi deyildir ki, "Koroğlu" operası üverturası çalınarkən xalqımız çox hallarda onu himn kimi qəbul edir.

1991-ci il avqustun 30-da Azərbaycan Ali Sovetinin "Azərbaycanın müstəqillik bəyannaməsi"-nin qəbul edildiyi sessiyasında Azərbaycan Ali Sovetinin deputati Heydər Əliyev müxtəlif tərəflərdən - yuxarılardan və aşağılardan göstərilən təzyiq və etrəzlərə baxmayaraq təkəd edirdi ki, 1920-ci il aprelin 28-də Azərbaycanın işgal olunduğu və Azərbaycan Xalq Cümhuriyyətinin zorakılıqla ləğv olunduğu bu bəyannamənin mətninə əlavə edilsin(1, s.125).

1991-ci il sentyabrın 3-də Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsinə seçiləndən sonra Heydər Əliyev milli dövlətçiliyimizdə Azərbaycan Xalq Cümhuriyyəti ənənələrinin dirçəldilməsi və müstəqillik uğrunda mübarizəni artıq yeni müstəvidə aparırdı. 1991-ci ilin 16 dekabrında Heydər Əliyevin imzaladığı "31 dekabr Dünya Azərbaycan türklərinin həmrəylik və birlik günü haqqında" Ali Məclisin qərarında deyilirdi: "İmperiya zülmündən azad olan Quzey Azərbaycan türkləri 1918-ci il mayın 28-də dövlət müstəqilliyi qazanaraq öz tarixi ərazisində milli dövlət qurumunu - Azərbaycan Demokratik Cümhuriyyətini təşkil etdilər.Çox keçmədən Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü yeni təcavüze - bolşevik Rusiyasının silahlı müdaxiləsinə məruz qaldı. Beləliklə, qanuni seçilmiş hakimiyyət orqanı zorakılıqla devrildi və Azərbaycan türklərinin çox böyük qurbanlar bahasına qazandığı müstəqilliyyə son qoyuldu. Azərbaycanın qızayı 1804-1828-ci illərdə olduğu kimi yenidən Rusiya tərəfindən ilhaq edildi. Xalqın demokratik və istiqlalçı qüvvələrinin əksəriyyəti repressiyaya məruz qaldı, bir qismi isə mühacirət etməyə məcbur oldu (1, s.215)

Ulu öndər Azərbaycanın 1991-ci ildə müstəqilliyini yenidən əldə etdikdən sonraki illəri xaraktezə edərək deyirdi ki,

bu dövr müəyyən mənada 1918-1920-ci illərə bənzəyirse də, bir çox səbəblərə görə ondan fərqlidir. Azərbaycanın birinci respublika dövrü ilə ikinci respublika dövrünü müqayisə edən, bir sıra tarixi paralellərin, bənzərliliklərin olduğunu qeyd edən Heydər Əliyev 1994-cü il mayın 27-də Respublika gününe həsr edilmiş tətənəli yiğincaqdakı nitqində deyirdi: "O vaxt da bir çox xarici qüvvələr Azərbaycana təzyiq göstərirdi. O zaman da Ermənistən Azərbaycan torpaqlarını ələ keçirmək üçün təcavüza başlamışdı, Azərbaycan xalqı öz torpaqlarını erməni qəşbkarlarından müdafiə edirdi. Həmin dövrdə də Azərbaycanı parçalamaq istəyirdilər. Məlumdur ki, 1918-20-ci illərdə Azərbaycanın parçalanması üçün bir neçə addum atılmışdır və parçalanma vəziyyəti yaranmışdır. İndi də müstəqillik əldə edildikdən sonra bunlar təkrar olunur. Müstəqil Azərbaycan dövləti bir çox xarici qüvvələr tərəfindən təzyiq altındadır. Altı ildir ki, Azərbaycan xalqı torpaqlarımızı zəbt etmək niyyətində olan Ermənistən hərbi təcavüzünə məruz qalmışdır və öz ərazisini müdafiə edir."(6, s.6).

Cüntki bu dövrda Azərbaycan xalqı çox böyük faciələrlə rastlaşırbdır. Bir tərəfdən, biz xoşbəxtik ki, nəhayət, dövlət müstəqilliyimizi elan etmişik. Dünya Birliyi bunu qəbul edibdir və biz müstəqil dövlətdə, azad ölkədə yaşayıraq, milli azadlığa çıxmışıq. İkinci tərəfdən, bir çox ciddi problemlər Azərbaycanın vəziyyətini ağırlaşdırır və çətinləşdiribdir. Bu müddətdə ölkəmizin daxilində gedən cürbəcür ictimai-siyasi proseslər Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə deyil, əksinə, zəifləməsinə xidmət etmişdir.

Heydər Əliyev bildirirdi ki, 1990-ci illərin əvvəllerində ölkə daxilindəki bəzi ictimai-siyasi qüvvələrin hakimiyyət uğrunda mübarizəsi, çekişmələri, bir-birinə qarşı ədəvəti və düşməncilik meylləri mahz 1918-20-ci illərdəki prosesləri yada salır. O zaman da Azərbaycan xalqı daxildə gedən və xalqa, onun müstəqilliyinə zidd olan proseslərdən çox şey itirmişdi, təssüf ki, indi də itirir. Bir il əvvəl (1993-cü il) Azərbaycanda

artıq vətəndaş müharibəsi baş vermişdi. Bu hamının xatırındadır. Azərbaycan parçalanırdu. Bəzi regionlarda ayrı-ayrı hadisələr meydana çıxırı. Xarici qüvvələr, xüsusən bizim üçün ən qatı düşmən olan erməni millətçilərinin əli ilə Azərbaycanı parçalamağa çalışan qüvvələr fəaiyyət göstərirdi və Azərbaycanın başı üzərində belə təhlükə yaranmışdı(6, s.8)

Heydər Əliyev vurgulayırdı ki, bir dəfə Azərbaycanın müstəqilliyi heç də o vaxt ölkəyə rəhbərlik edən şəxslərin günahı ucbatından deyil, həmin dövrdəki proseslərin nəticəsində əldən getmişdir. İndi yenə də Azərbaycanın müstəqilliyi çox təhlükə altındadır. Bunu hər bir vətənpərvər adam, millətini, xalqını sevən hər bir azərbaycanlı bilməli, dərk etməli və Azərbaycanın müstəqilliyinin daimi, dönməz olması üçün səy göstərməlidir. Ulu öndər təkidlə ifadə edirdi ki, bu ağır vəziyyətdən çıxməq üçün 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının fəaliyyətində olmuş proseslərdən hamımız ibrat dərsi götürməliyik... Cüntki o, bizim üçün çox əyani bir ibrat dərsidir və biz bunu mütləq etməliyik. Ulu öndər təkidlə tövsiyə edirdi ki, bir daha və bir daha o dövrü təhlil etməli, o dövrün nailiyyətlərindən istifadə etməli, bəhralənməli, o zaman buraxılan səhvlərə yol verməməliyik. O dövrdə Azərbaycan Demokratik Respublikasını zəiflədən amillərin indi də mövcud olduğunu görərək, mütləq onları aradan qaldırmalıyiq.

Azərbaycan müstəqilliyinin təmin etmək üçün gərək öz daxili imkanlarını möhəmləndirsən. Gərək Azərbaycan xalqı daha da sıx birləşsin, Azərbaycan xalqının vətənpərvərlik hissi yüksəlsin. Vətəni müdafiə etmək, Vətən yolunda şəhid olmaq, Vətən naminə özünü fəda etmək duyguları, hissələri indi bütün Azərbaycanda hökm sürməlidir.

Ən ağır, ən çətin problem Ermənistən Azərbaycana etdiyi təcavüz və bunun ölkəmiz üçün çox ağır olan nəticələridir.

Mən artıq dedim ki, bu təcavüz, bu münaqişə 1988-ci ildə başlayırdı. Bu gün mən bildirməliyəm ki, o vaxt bu münaqişənin qarşısı alına bilərdi və alınmalı idi. Əgər o vaxt

münaqışının qarşısı alınmadısa bu bir tərəfdən o dövrdəki sovet hökuməti rəhbərliyinin Azərbaycana olan qəsdi idi, ikinci tərəfdən də Azərbaycan Respublikası rəhbərlərinin fəaliyyətsizliyi, qeyrətsizliyi və fərəsətsizliyi idi. Çünkü 1918- 1919, 1920-ci illərdə də Azərbaycan Xalq Cümhuriyyəti Qarabağ problemi ilə rastlaşmışdı, Qarabağda döyüşlər gedirdi. O vaxt Azərbaycan Xalq Cümhuriyyətinin hərbi hissələrinin böyük bir hissəsi Qarabağa göndərilmişdi. Çünkü o vaxt da erməni millətçiləri Qarabağda hakim olmaq və Qarabağı əla keçirmək isteyirdilər.

Sonrakı dövrdə isə, münaqışa artıq müharibəyə çevriləndən sonra, şübhəsiz ki, vəziyyət çox çətinləşmişdi.

Məlum Gəncə hadisələrini xaturlayaq, Azərbaycan ərazisinin bir qismi artıq mərkəzi hakimiyyətin əlindən çıxmışdı. Bunu nla bərabər, cənub bölgəsində hakimiyyəti əla keçirən cinayətkar dəstələr cənubda yeddi rayonu Azərbaycanın hakimiyyətindən çıxartmışdır. Azərbaycanın şimalında da vəziyyət çox gərginləşmişdi. Azərbaycan vətəndaş müharibəsi şəraitində idi. Vətəndaş müharibəsi başlanmışdı, qan töküldü. Gəncədə də qan töküldü, Bakıda da.

Ulu öndər deyirdi ki, biz Azərbaycan Xalq Cümhuriyyətinin varisləriyik. 1991-ci ildə Azərbaycanda müstəqillik elan edilərkən yazılıbdır ki, 1920-ci ildə itirilmiş müstəqillik bərpa olunur.

Azərbaycan Xalq Cümhuriyyəti az yaşadı, əsas qanununu – Konstitusiyasını qəbul edə bilmədi. Biz 1995-ci ildə demokratik, müstəqil dövlət kimi Azərbaycanın ilk demokratik Konstitusiyasını ümumxalq səsverməsi ilə yaratdıq. Bu, bizim əsas qanunumuzdur və biz bununla fəxr edə bilərik.

1918-ci ildə yaranmış ilk Azərbaycan Xalq Cumhuriyyəti də bizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir. Ondan sonraki illər, onilliklər də həyatımızın böyük mərhələləridir, parlaq səhifələridir, xalqımızın böyük nailiyyətləridir. Məhz bunlar hamısı birlikdə indiki müstəqil Azərbay-

canın həm iqtisadi, elmi, intellektual, həm də mədəni potensialını yaradıbdır (5, s.310)

Ulu öndər xalqımıza müraciətində tövsiyə edirdi ki, biz bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhralanlılıyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır(2, s.42)

Heydər Əliyevin dövlətçilik siyasetini XXI əsrin qlobal çağırışları şəraitində, bölgəmizdə, eləcə də dünyada geosiyasi maraqların toqquşduğu, dünya nizamında proqnozlara siğmayan kəskin dəyişikliklərin baş verdiyi mürəkkəb şəraitdə inamlı və müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliy altında Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyaset, son on beş ildə sosial-siyasi inkişafın bütün sahələrində qazanılan uğurlar əmin olmağa əsas verir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə itirdiyimiz müstəqilliyi bir də heç zaman əldən verməyəcək, ulu öndərin dili ilə desək, onu qoruyub saxlayacaq, dönməz, sarsılmaz və əbədi edəcəyik.

## İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:

1. Qayıdış (1990-1993), Bakı, Azərbaycan nəşriyyatı, 1996.
2. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. Çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr, məruzələr, müraciətlər, fərmanlar. 45-ci cild, Bakı, Azərnəşr, 2013.
3. Heydər Əliyev . Müstəqilliyimiz əbədidir..., 10-cu cild., Bakı, Azərnəşr, 2002.
4. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir ..., 34-cü cild, Bakı, Azərnəşr, 2011.

5. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir..., 6-cı cild,  
Bakı, Azərnəşr, 1998.

6. Heydər Əliyev. Müstəqilliyimiz əbədidir..., 1-ci cild,  
Bakı, Azərnəşr, 1997.

---

---

*Çapa imzalanmış 06.06.2018  
Kağız formatı 60x84 1/16, çap vərəqi 16,5  
Sifariş 214, sayı 300*

---

---

*ADPU-nun mətbəəsi  
Bakı, Ü.Hacıbəyli küçəsi, 68  
Tel: (+912) 493-74-10  
Email: Poliqrafiya@mail.ru*